



# Mukəddəs Kitab

Təwrat 1-ķisim

«Yaritilix»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Təwrat 1-ķisim

## «Yaritilix»

### Kirix sez

Təwratning bu ķismi Hudaning aləmni apirdə ķilojanlıki wə Uning aləmni yaritixtiki məksətliri tooprısında yezilojan ķimmətlik hatiridur. Bu bizning Hudani wə insanlarnı qüxiniximizgə nisbətən bizni ķimmətlik asaslar bilən təminləydi. Məzkur kitabnı biz kışkartıp «Yaritilix» yaki «Aləmning yaritilixi» dəpmu ataymız.

Bu kitabta, konkret hələdə (1) Hudanıñ hərkəysi maddiy xəy'ilər, haywanatlar, xundakla əhirida insanni yaratkanlıki; (2) Hudanıñ insanni yaritixida, insan Mən bilən sirdax-dostluk munasiwətə bolsun degən muddia-nixanlıri; (3) insanning gunah sadır ķılıxi bilən xu dostluk munasiwətning üzülgənlik; (4) Hudanıñ məlqərligüsüz badəl tələp insanning Əzi bilən bolojan munasiwitini əslidiki məksətidikidək əslığa kəltürük jəryanining baxlinixi կatarlıklar hatirilinidu.

Xunga «Aləmning yaritilixi» kitabını hərkəysi jəhətlərdiki «baxlinixlar bayan ķilinojan kitab» deyikkimə bolidu.

Xuning bilən biz uxbu kitabtin: — aləmning yaritilixi, bolupmu insanning yaritilixi toopruluk birdinbir həkikiyə hatirini; Hudanıñ «insanni Əz sürət-obrazida, Əziga ohxax ķılıp» yaritixinining məksətlərini; insanning gunahka petixini; Hudanıñ insanlarning gunahı tüpəylidin insanlarning üstigə qübürgən birinqi jazasını, xundakla gunahın kutkuzidiojan nijati toopruluk wədisini; insanlarning tunji gunahı sadır kiloqandin keyin tezla hərtürlük buzukqlik wə butpərəslikkə petip ķilojanlığını; Hudanıñ pütkül insanlarqa qübürgən ikkinqi eojar jazasını, yəni Nuh pəyojəmbərning dawridə yər yüziga əwətkən topannı; insanlarqa qübürgən üçinqi eojar jazasını, yəni insanlarning tilini «Babil munarı»da hilmu-hil ķılıp belüwətkinini wə xundakla tilni belüwetix arkılık Xəytənninq insanlarqa karatkan wəswəslirini qəkligənlikini; İbrahimıñ butpərəsliktin ayrılip, yəkkə yiganə Pərvərdigarə ibadət ķılıxka qakırılojanlığını; İbrahimə sinak-kçıyinqılıklar arkılık əgitilgən ajayıb sawaklarını; İsmail wə İshäkninq tuoquluxi wə ularning tarihini; Əsaw wə Yakupning tuoquluxi wə ularning tarihini; Yüsüpning tuoquluxi wə uning tarihini tapalaymız.

Hudadin korkidiojan barlıq məmin bəndilər Təwratning bu birinqi ķismining müəllipini Musa pəyojəmbərning əzi dəp etirap ķıldı. Həlbuki, uxbu tarihta hatırıləngən barlıq wəkələr Musa pəyojəmbər dunyaoja kelixtin bir-ikki ming yil ilgiri yüz bərgənidi. Undakta, bu tarih Musa pəyojəmbərgə kəndak yolda tapxurulojan? «Aləmning yaritilixi»din xuni baykaymızı, kitabta awwal Hudanıñ aləmni yaritixi təswirlinidu, andin on bir «ayrim tarix» bayan ķilinidu. Hərbir tarixiy ķism «təwəndə palanqi-pükünqining dəvrli... (hatirilinidu)» yaki «təwəndə palanqi-pükünqining tarixi... (hatirilinidu)» degəndək sezlər bilən baxlinidu. Muxu yərdiki «dəwr» yaki «tarix» ibranı tilida «tolidot» degən sez bilən ipadilinidu; xuning bilən bu on bir ķism bəzidə «on bir tolidot» dəpmu atılıdu.

# «Yaritilix»

Kədimki zamanlarda tarihlarning kəpinqisi sapal yaki tax tahtaylar oja hatirlinətti. Əgər tarih bək uzun bolup kətsə, birnəqqə tahtalar ixlitixkə toqra kelətti; xundak bolqaqka, tahtaylarning tərtipini saklax üçün hərbir tahtaydiki ahirkı jümlə keyinkı tahtayning bexida təkrarlinətti. «On bir tolidot»ta biz dəl muxundak nushiları baykaymır. Demək, bir «tolidot»tiki ahirkı səzlər keyinkı «tolidot»ning bexida կayıtlarındı. Xunga, «Aləmning yaritilixi»ning tarilihər əslidə tax yaki sapal tahtaylar üstigə pütülgən, degən hulasığa kelimiz. Hudanıng orunlaxturuxları bilən Musa pəyoqəmbər xu tahtaylar oja igə bolup, Muqəddəs Rohning yolyorukı wa kərsətmiliri bilən xu tahtaylardıki tarihləri tərtipkə kəltürüp, ularını bir kitab kılıp jəm kılınan, dəp karaymır. Xuning üçün Musa pəyoqəmbərning «Aləmning yaritilixi» kitabığa nisbətən rolü xu boldığı, u bu kitabning rəsmiy muəllifi əməs, bəlkı Hudanıng wəhiysigə əgixip, yüz bərgən wakələrni «toplap rətligüqi» yaki «məzkur toplamning muhərrirri» bolıjan. Uning muxu tarihləri toplıjan wakıti təhminən miladiyədin ilgiriki 1475-yili boluxi mumkin.

«Tolidotlar» bolsa təwəndikidək: —

## Muqəddimə:

- |                     |  |
|---------------------|--|
| 1-tolidot (tarih):  | — Aləmning yaritilixi (1:1-2:3)  |
| 2-tolidot (tarih):  | — «Asman-zeminning tolidoti» (2:4-4:26)                                      |
| 3-tolidot (tarih):  | — «Adəm'atining tolidoti» (5:1-6:8)  |
| 4-tolidot (tarih):  | — «Nuhñning tolidoti» (6:9-9:29)   |
| 5-tolidot (tarih):  | — «Nuhñning oqullırıning tolidoti» (10:1-11:9)                               |
| 6-tolidot (tarih):  | — «Xəmnning tolidoti» (11:10-26)   |
| 7-tolidot (tarih):  | — «Tərahñning tolidoti» (11:27-25:11)  |
| 8-tolidot (tarih):  | — «Ismailning tolidoti» (25:12-18)   |
| 9-tolidot (tarih):  | — «Ishakñning tolidoti» (25:19-35:29)  |
| 10-tolidot (tarih): | — «Əsawning tolidoti» (36:1-8)   |
| 11-tolidot (tarih): | — «Edomlarning atisi Əsawning tolidoti (uning ikkinqi tolidoti)» (36:9-37:1) |
|                     | — «Yaküpning tolidoti» (37:2-50:37)  |

## Məzmun: —

Məzmun jəhəttin bəlsək bəlünmilər təwədikidək bolidu: —

1. Muqəddimə: — Aləmning yaritilixi (1:1-2:25)
2. Gunahñning aləmdə pəyda boluxi (3:1-24)
3. Adəm'atining əwlədləri (4:1-5:32)
4. Nuh pəyoqəmbər, topan balası (6:1-9:29)
5. Nuhñning əwlədləri; dunyadiki barlıq əl-millətlərning nəsəbnamisi (10:1-32)
6. Babil munarı; Hudanıng insanning tilini kalayımikanlaxturuwetixi (11:1-9)
7. İbrahimning qəkirilixi wə uning tərjimişəli (11:10-25:11)
8. İbrahimning əwlədləri — Ismail wə İshak (25:12-45:28)
9. Yaküpning jəməti; ularning Yüsüpning wasitisi bilən aqarqılığın kutulup, Misiroğa qübüxi wə xu yərdə olturaklıxixi (46:1-50:26)

«Aləmning yaritilixi»da okurmənlərgə tunji ketim Hudanıng mahiyiti, harakteri wə yolları toqrisidiki yengi mühüm həkikətlər tonuxturulənlik üçün bu mühüm temilar üstidə adəttikidin səl uzunrağ «köxumqə söz» köxtük. Lekin bu köxumqə səzlərimiz okurmənlərgə bu

## «Yaritilix»

temilar tooqruluk pütünləy təpsiliy uqur təminliyəlixi natayin. Biz pəkət hər temida baykiojinimizni wə oylirimizni eytip berimiz; bu oylirimizni okurmənlərning Mükəddəs Kitabni dawamlik təkxürüp-izdinixlirigə yardımı bolsikən dəp ümid kılımız.

.....

# Yaritilix

## Hudaning aləmni yaritixi

**1** <sup>1</sup>Mukəddəmdə Huda asmanlar bilən zeminni yarattı. <sup>2</sup>U qəoşda yər bolsa xəkilsiz wə kəpçərək əhalətə boldi; ərəngələlik qongkər sularning yüzini kaplıdı; Hudanıng Rohı qongkər sular üstidə lərzan pərvaz kılattı.

<sup>3</sup>Huda: «Yorukluk bolsun!» dewidi, yorukluk pəyda boldı.<sup>4</sup> Huda yoruklukning yahxi ikənlilikini kerdı; Huda yorukluk bilən ərəngələlikni ayridı.<sup>5</sup> Huda yoruklukni «kündüz», ərəngələlikni «keqə» dəp atidi. Xu tərikidə kəq bilən səhər etti, bu tunji kün boldı.

<sup>6</sup> Andin Huda: — Sularning arılıkida bir boxluk bolsun wə sular yükiri-təwən ikgigə ayrılip tursun, dedi.<sup>7</sup> Xuning bilən Huda bir boxluk hasil kılıp, sularni boxlukning astioğra wə boxlukning üstigə ayriwətti; ix ənə xundak boldı.<sup>8</sup> Huda bu boxlukni «asman» dəp atidi. Xu tərikidə kəq bilən səhər etti, bu ikkinçi kün boldı.

<sup>9</sup> Andin Huda: «Asmanın astidiki sular bir yərgə yiojlsun, kuruq tuprak kərünsun!» dewidi, dəl xundak boldı.<sup>10</sup> Huda kuruq tupraknı «yər», yiojlojan sularni bolsa «dengizlər» dəp atidi. Huda bularning yahxi boloşanlığını kerdı.

<sup>11</sup> Andin Huda yənə: «Yər hərhil esümlüklərni, urukluk otyaxlarnı, mewə beridiojan dərəhlərni türələri boyiqə ezidə ündürsun! Mewilərning iqidə urukluları bolsun!» dewidi, dəl xundak boldı;

<sup>12</sup> yərdiki esümlüklərni, yənə uruk qıkçıdojan otyaxlarnı ez türələri boyiqə, mewə beridiojan, yənə mewilirining iqidə urukluları boloşan dərəhlərni ez türələri boyiqə ündürdi. Huda bularning yahxi boloşanlığını kerdı.<sup>13</sup> Xu tərikidə kəq bilən səhər etti, bu üçüncü kün boldı.

<sup>14</sup> Huda yənə: «Kündüz bilən keqini ayrip berix üçün asmanlarda yorukluk jisimlərini bolsun. Ular künələr, pəsillər wə yillarnı ayrip turuxka bəlgə bolsun;<sup>15</sup> ular asmanlarda turup nur qıcarouquı bolup, yər yüziga yorukluk bərsun!» dewidi, dəl xundak boldı.<sup>16</sup> Huda ikki qong nur qıcarouquı jisimni yarattı; qong nur qıcarouquını kündüzni baxkəridiojan, qıqıq nur qıcarouqunı keqini baxkəridiojan kıldı. Həmdə yənə yultuzlarnı yarattı.<sup>17-18</sup> Huda bularını yərgə yorukluk berip, kündüz bilən keqini baxkərup, yorukluk bilən ərəngələlikni ayrisun dəp asmanlarning gümbüzigə orunlaştırdı. Huda buning yahxi boloşanlığını kerdı.<sup>19</sup> Xu tərikidə kəq bilən səhər etti, bu tətinçi kün boldı.

<sup>20</sup> Huda yənə: «Sularda miq-miq janiwarlar bolsun, uqar-kanatlar yərning üstidə, asman boxlukında uqsun» dedi.

**1:1** «Huda» — İbraniy tilida «Əlohim» deyildi. Bu toopruluk «Təbirlər»ni kerüng.

«Asmanlar» — Mukəddəs

Kitab boyiqə üq katlam asman bar; birinqi kat asman «atmosfera», ikkinçi kat asman «aləm boxluk», üçüncü kat asman Hudanıng arxidur. Xunga «asman» kep yərlarda «asmarlar» deyilidü.

**1:1 Ayup 38:4; Zəb. 33:6; 89:11; 136:5-6; Ros. 14:15; Ibr. 11:3**

**1:2 «boldı»** — Bazi tərjimilərdə «idiv» yaki «turattı» dəp elinojan. Alimlarning bu ayət üstidiki üq hil karixi toopruluk «kökümüzə sez» imiziñ kerüng.

«qongkər sular» — dengiz-oykanlarnı kərsitidü. **«kaplıdı»** — yaki «kaplıqoranıdi».

«lərzan pərvaz kılatti» — muxu əhaləni İbraniy tilida «(tuhum besiwaqtan) kürük tohudək əhalətə turdu» dəp qüxünükümü boludu.

**1:5 «kəq bilən səhər»** — «tunji kün»də «kəq bilən səhər» boloşanıkən, undakta «tunji kün» adəttiki bir künni, yəni 24 saatlıq bir künni kərsətkən boluxı mumkin.

- Adəttə Mukəddəs Kitabtikəi barlıq hatırlırda, xundakla bügüngə kədər İbraniylarda «kün»ning bəxi kəq yaki ahxam bilən baxlinidü deyən karası bar.

**1:6 «bir boxluk»** — İbraniy tilida «yeyilojan bir nərsə».

**1:6 Zəb. 33:6; 104:3; 136:5-6; Pand. 8:28; Yax. 42:5; Yər. 10:12; 51:15**

**1:7 «sularning arılıxı»** — bu toopruluk «kökümüzə sez» imizdə azrak tohtilimiz.

**1:7 Zəb. 33:7; 136:6; Pand. 8:24; Zəb. 148:4**

**1:9 Ayup 26:10; 38:8; Zəb. 24:2; 136:6**

**1:14 Zəb. 136:7**

**1:15 Kan. 4:19; Yər. 31:35**

## «Yaritilix»

<sup>21</sup> Xundak kılıp Huda sudiki qong-qong məhluklarnı, xundakla sularda miç-miç janiwarlarnı əz türli boyiqə wə hərhil uqar-kanatlarnı əz türli boyiqə yarattı. Huda buning yahxi bolovanlığını kərdi. <sup>22</sup> Huda bu janliklaroqa bəht-bərikət ata kılıp: «Nəsillinip, kepipyip, dengiz sulurını toldurunglar, uqar-kanatlarunu yər yüzidə awusun» dedi. <sup>23</sup> Xu tərikidə kəq bilən səhər etti, bu bəixinqi kün boldi.

<sup>24</sup> Huda yənə: «Yər janiwarlarnı əz türli boyiqə qıkarsun — mal-qarwilarnı, əməlígüqi janiwarlarnı wə yawayi haywanlarnı əz türli boyiqə apiridə kilsun» — dewidi, dəl xundak boldi. <sup>25</sup> Xundak kılıp Huda yərdiki yawayi haywanlarnı əz türli boyiqə, mal-qarwilarnı əz türli boyiqə wə yər yüzidə əməlígüqi barlıq janiwarlarnı əz türli boyiqə yarattı. Huda buning yahxi bolovanlığını kərdi. <sup>26</sup> Andin Huda: «Əz sürət-obrazımızda, Bizgə ohxaydioğan kılıp insanni yaritaylı. Ular dengizdiki beliklaroqa, asmandiki uqar-kanatlaroqa, barlıq mal-qarwilaroqa, pütkül yər yüzigə wə yər yüzidiki barlıq əməlígüqi janiwarlaroqa igidarqılık kilsun» dedi.

<sup>27</sup> Xundak kılıp, Huda insanni Əz sürət-obrazida yarattı;

Uni Əzining süritidə yarattı;

Ularnı ərkək-qixı kılıp yarattı.

<sup>28</sup> Huda ularoqa bəht-bərikət ata kılıp: «Silər nəsillinip, kepipyip, yər yüzini toldurup boysundurunglar; dengizdiki beliklar, asmandiki uqar-kanatlaroqa, xuningdək yər yüzidə yürüdioğan hərbir haywanlaroqa igidarqılık kilinglar» dedi. <sup>29</sup> Andin Huda yənə: «Mana, Mən pütkül yər yüzidiki urukluk otyaxalar bilən urukluk mewə beridioğan hərbir dərəhələri silərgə ozukluk bolsun dəp bərdim; <sup>30</sup> xundakla yərdiki barlıq janiwarlar bilən asmandiki barlıq uqar-kanatlar wə yər yüzidə barlıq əməlígüilərgə, yəni barlıq jan-janiwarlaroqa ozukluk bolsun dəp barlıq gül-giyahlarnı bərdim» dewidi, dəl xundak boldi.. <sup>31</sup> Huda yaratkanlırinin həmmisigə səpselip karidi, wə mana bularning həmmisi nahayiti yahxi bolovanidi. Xu tərikidə kəq bilən səhər etti, bu altınqi kün boldi..

**2** <sup>1</sup> Xundak kılıp asman bilən zemin, pütkül məwjudatlırı bilən koxulup yaritilip boldi.

<sup>2</sup> <sup>2</sup> Huda yəttinqi künigiqə kılıdioğan ixini tamamlıdı. U yəttinqi kümü barlıq yaritix ixini tohtıtip aram aldi. <sup>3</sup> Yəttinqi künü Huda barlıq yaritix ixlidirin aram alojan kün bolovanlığı üçün, xu künni bəhtlik kün kılıp, uni «mukəddəs kün» dəp bekitti.

<sup>1:21</sup> «qong-qong məhluklər» — bu söz gahi waqtılarda «əjdihə»ni bildürirdi.

<sup>1:22</sup> Yar. 8:17.

<sup>1:26</sup> «Hudanıng sürət-obrazıda bolux» — bu tooruluk wə «Hudaşa ohxaydioğan kılıni», xundakla Hudanıng bu ayəttə «Biz, Bizning» degini tooruluk «köxumqa söz»ümüzə azrak tohtilimiz.

<sup>1:26</sup> Yar. 5:3; 9:6; Mat. 22:20; 1Kor. 11:7, 15:49; 2Kor. 4:4; Kol. 1:15, 3:10; Yak. 3:9.

<sup>1:27</sup> Yar. 5:1; 9:6; 1Kor. 11:7; Əf. 4:24; Kol. 3:10.

<sup>1:28</sup> Yar. 8:17; 9:1, 2, 7.

<sup>1:29</sup> Yar. 9:3; Zəb. 104:14, 15

<sup>1:30</sup> Zəb. 104:13-14

<sup>1:31</sup> Qan. 32:4; Mar. 7:37.

<sup>2:1</sup> «pütkül məwjudatlar» — ibranı tilida «barlıq köxunları». Bu söz, xübhisizki, barlıq janiwarlarnıla əməs, asmandiki barlıq yultuzlar wə kerub-pərixtılernimü əz iqığa alıdu.

<sup>2:2</sup> «aram aldi» — Hudanıng «aram elix»i tooruluk «köxumqa söz»ümüzə azrak tohtilimiz.

<sup>2:2</sup> Mis. 20:11; 31:17; Kan. 5:14; Ibr. 4:4.

<sup>2:3</sup> «mukəddəs kün» — «Mukəddəs Kitab»ta, «mukəddəs» degən söz «Hudaşa məhsus atalojan», «Hudanıng ixitixigə məhsus ayrılojan», «Hudaşa mənsup» degəndək mənində ixtlitilidü.

# «Yaritilix»

## «Asman-zeminning tarihliri» 2:4-4:26 Erəm baq — Adəm'atini yaritix jeryani

<sup>4</sup>Pərvərdigar Huda zemin bilən asmannı yaratkan künidə, asman-zeminning yaritilix jəryanining tarihliri mundak; — <sup>5</sup>Zeminda tehi həq gül-giyah, yerdə həq otyax ünmigənidir; qünki Pərvərdigar Huda yər yüziga həl-yeçin yaqdurmıqanıdi, xundakla yər teriydıcıqan adəmmu yok idi. <sup>6</sup>Lekin yərdin bulağ süyi qıkıp, tamam yər yüzini suqardı. <sup>7</sup>Andin Pərvərdigar Huda adəmni yərning topisidin yasap, həyatlıq nəpəsini uning burnıqə püwlidi; xuning bilən adəm tirik bir jan boldı.. <sup>8</sup>Andin keyin Pərvərdigar Huda məxrik, tərəptə Erəm degən jayda bir baq bina kılıp, yasiqan adəmni xu yərgə orunlaxturdı. <sup>9</sup>Pərvərdigar Huda yərdin kezni kamlaxturidıcıqan qıraylıq, mewiliri yeyixlik hərəhil dərəhni ündürdü; u yənə baqınning otturisida «həyatlıq, darihi» wa «yahxi bilən yamanni bilgüzgűqi dərəh»ni ündürdü. <sup>10</sup>Baqını suqırıxka Erəmdin bir dərya ekip qıktı; andin belünüp, tət ekin boldı. <sup>11</sup>Birinqi ekınınning nami Pixon bolup, altun qıkıldıcıqan pütkül Həwiləh zeminini aylinip etidü. <sup>12</sup>Bu yurtnıng altuni nahayiti esil idi; xu yerdə puraklıq dewirkəy bilən ak həkikmu qıkıdu. <sup>13</sup>İkkinqi dəryanıning nami Gihon bolup, pütkül Kux zeminini aylinip etidü. <sup>14</sup>Üçinqi dəryanıning nami Dijlə bolup, Axurnıng xərkidin ekip etidü, tətinqi dəryanıning nami Əfrat idi..

<sup>15</sup>Pərvərdigar Huda adəmni elip Erəm beojoqa ixləp, pərwix kilsun dəp uni xu yərgə koyup koydı. <sup>16</sup>Pərvərdigar Huda adəmga əmr kılıp: baqıdiki hərbir dərəh mewiliridin halıqiningqə ya; <sup>17</sup>əmma «yahxi bilən yamanni bilgüzgűqi dərəh»ning mewisidin yemigin; qünki uningdin yegən künündə jəzmən əlisən, — dedi.

### Hawa'anining yaritilixi

<sup>18</sup>Andin Pərvərdigar Huda yənə səz kılıp: — Adəmnıng yaloquz turuxi yahxi əməs; Mən uningoja mas kelidıcıqan bir yardəmqi həmrəhni yasap berəy, — dedi..

<sup>19</sup>Pərvərdigar Huda tıpraktın daladıki barlıq janiwarlar bilən asmandıki həmmə uşar-kanatlarnı yasıqanıdi; ularqa adəmning nemə dəp at koyidıcıqlığını bilix üçün, U ularnı adəmning aldioqa

**2:4 «Pərvərdigar»** — muxu kitabta elinojan «Pərvərdigar» bolsa, ibranıy tilidiki «Yahwəh» degənning tərjimisidur. «Yahwəh» Hudanıng yənə bir ismi bolup, «Məngülük Boluoq», «Θεούμ bardurmən», «Əhdisidə mənggü turoquqi Huda» degənni bildiridü. Bu tooruluk, yənə munasiwtılık təbirlərini körüng. **«Asman-zeminning yaritilix jəryanining tarihlili mundak»** — ibranıy tilida: «asman-zemirlarının tarix-tarihliri mundak boldı». «Kiriş sevəimizdə eytkinimizdək, «Aləmning yaritilixi» degən kitabta on bir «tolidot» («tarix») bolup, hərbəri «bular palanqı-pokunqı dəvrininq toolidoti (tarixi)...» degən sezərlər bilən baxlinidü. Bu yarda bayan kılınlıqatını tarilihing birləşisidur (2:4-4:26).

—«Pərvərdigar Huda zemin bilən asmannı yaratkan kün» degən muxu yərdə bəlkim 24 saatlıq bir kün əməs, bəlkı 2:4-4:26da bayan kılınlıqatını pütkül məzgılını kərsətsə kerak.

**2:5 «həq gül-giyah, yerdə həq otyax ünmigənidir»** — bu jümlidə bəlkim Erəm beojoqa alahidə bolovan əhwal kəzdə tutulojan boluxı mumkin.

**2:6 «bulağ süyi»** — yaki «birhil tuman».

**2:7 «Adəm» wa «topa»** — ibranıy tilida «topa» wə «adəm» degən səzning talappuzı yekin; u yənə «kızıl» degən səz bilən munasiwtılık (Ottura Xərkətə topa kızılıloq mayıl bolidü). **«həyatlıq nəpəsi»** — ibranıy tilida «həyatlarıning nəpəsi»

**2:7 1Kor. 15:45, 47.**

**2:8 «Erəm»** — ibranıy tilida «Edən». Mənisi «ləzzət», «huzur».

**2:9 «Həyatlıq darihi» wa «yahxi bilən yamanni bilgüzgűqi dərəh»** — bu dərəhlər tooruluk «köxumqə səz»imizni körüng.

**2:9 Wah, 2:7.**

**2:12 «dewirkəy»** — yaki «mərwayit».

**2:14 «Dijlə»** — ibranıy tilida «Hiddəkəl». **«Axur»** — Asuryeninq kədimki nami.

**2:15 «pərwix kilsun»** — ibranıy tilida «pərwix kılıx» muxu yərdə yənə «koqıdax, mudapiə kılıx, karax» degən mənini ez işiqi alıdu.

—Eniqli, insanning əmgək-hizmət kılıxi insanning gunahkar bolovanlıqining nətijsisi əməs, bəlkı Huda insanlaroja ata kılıqan birhil bəhət-barikattur. Bırak insanlarıning gunahka petiçək kaloqandın keyinkı kılıqan əmgəki bək jalalıq bolidü.

**2:18 «uningə mas kelidıcıqan»** — yaki «əzığə ohxax». **«yardəmqi həmrəh»** — bu səz hərgiz ayal kixining ər kixidin məlum tərəptə təwan turidıcıqlığını kərsətməydi. Qünki Mükəddəs Kitabtiki bəzi yərlərdə Huda Əzinining insanoja «yardəmqi» bolidıcıqliki kərsitilişdi (məsilən, «Zəb.» 10:14, 30:10, 46:1, 54:4də).

# «Yaritilix»

kaltürdi. Adəm hərbir janiwaroja nemə dəp at կoyojan bolsa, uning eti xu bolup կaldi.<sup>20</sup> Bu tərikiđə adəm həmmə mal-qarwilaroja, asmandiki uqar-kanatlaroja wə daladiki hərbir janiwarlaroja at կoydi; wəhalənki, adəm eziğə mas kelidiojan հeqbir yardəmqi həmrahı uqratmadi.

<sup>21</sup> Xuning bilən Pərvərdigar Huda adəmgə bir կattik uyku saldı; u uhlap կaldi. U uhlawatkanda, U uning bikinidin bir az elip, andin uning ornini ət-gəx bilən etip կoydi.<sup>22</sup> Xuning bilən Pərvərdigar Huda adəmning bikinidin alojan xu կisimdin bir ayalni yasap, uni adəmning կexioja əkəldi.<sup>23</sup> Adəm'ata huxal bolup: — Mana bu səngəklirimdiki səngək, etimdiki ət bolоjaq, «ayal» dəp atalsun; qünki u ərdin elinoqandur, — dedi.

<sup>24</sup> Xuning üçün ər kixi ata-anisidin ayrılip, ez ayaloqa baqlınip bir bolup, ikkisi bir tən bolidu..

<sup>25</sup> Adəm'ata bilən ayali hər ikkisi yalingaq bolsimu, heq uyalmayıtti..

## Adəm'atining Hudanıng əmrigə hilaplıq կilixi

**3**<sup>1</sup> Yer yüzidə yilan Rəb Pərvərdigar yaratkan daladiki haywanlarning həmmisidin hiyiligə idi. U ayaldin: — Huda rasttinla baqdiki dərəhlərning heqkaysisining mewisidin yemənglar, dedimus? — dəp soridi..

<sup>2</sup> Ayal yilanoja jawab berip: — Baqdiki dərəhlərning mewilirini yesak bolidu.<sup>3</sup> Əmma baqning otturisidiki dərəhning mewisi tooprisida Huda: «Buningdin yemənglar, կolmu təgküzmənglar, bolmisa elisilər» degən, dedi..

<sup>4</sup> Yilan ayaloja: — Undak əməs! Hərgiz elməysilər!<sup>5</sup> Bəlkı silər uni yegən kününglarda, Huda kəzünglarning eqilib, Hudaşa ohxax yahxi bilən yamanni biliđiojan bolup կalidiojanlıqları bilidu, — dedi..

<sup>6</sup> Ayal dərəhning mewisining yeməkklik üçün yahxılığını, uning kezni կamlaxturidiojanlığını kərüp, həmdə dərəhning adəmni əkillik կilidiojan jəlpkarlığını kərüp, mewidin yedi wə uningdin yenida turojan erigimu bərdi; umu yedi..<sup>7</sup> Yeyixi bilənilə hər ikkisining kezliyi eqilib, ezlirining yalingaq ikenlikini bilip, ənjür yopurmaklını elip bir-biriga ulap tipik, ezlirigə yaplıq կilip tartti.

<sup>2:21</sup> «bikinidin bir az elip» — yaki «bir tal kowurojisin elip».

<sup>2:22</sup> 1Kor. 11:8.

<sup>2:23</sup> «ayal» — ibraniy tilida: «ixxah», «ər kixi» «ix» degən sez bilən ipadilinidu. Bu sezlər ərabqə «insan» wə «nisa» degən sezlər bilən munasiwbılık.

<sup>2:23</sup> Mal. 2:14; Əf. 5:30,31.

<sup>2:24</sup> «baqlinix» — ibraniy tilida: «baqlinix» degən bu sözning mənisi «yilim bilən qaplinix» degəngə yekindur. «bir tən» — yaki: «bir ət». «bir tən bolidu» — yaki: «bir tən boluxioja toopra kelidu».

<sup>2:24</sup> Mat. 19:5; Mar. 10:7; Əf. 5:28, 29, 31; 1Kor. 6:16.

<sup>2:25</sup> «yalinqaq bolsimu, heq uyalmayıtti» — bu muhüm ayət toopruluk biz «köxumqa sez»imizdə azrak tohtilimiz.

<sup>2:25</sup> Yar. 3:7.

<sup>3:1</sup> «yalan... dəp soridi» — bizda guman yokki, yılanni ixlitip sez kılouqi Xəytan idi («Wəh», 12:9, 20:2ni kerüng). Okurmənlər xurni baykayduki, Xəytan «Huda» degini bilən, «Rəb» yaki «Pərvərdigar» degən namları kət'iy ixlətməydi. U ayaldin soal soriçanda Hudanıng eytkan sezidiki «haliojininqə» degən seznı qikiriwişdi.

<sup>3:2</sup> «Baqdiki dərəhlərning mewilirini yesak bolidu» — Həwa'animiz Hudanıng tapiliojiniñ eytkəndə, birinqidin «haliojininqə» degən seznı deyixni untup kalojan, ikkinqidin Hudanıng seziga: «kol təgküzmənglər» degənni köxup koyidu (2:4). Lekin Həwa'animiz muxu sezlərini biwasita Hudadin anglojan əməs, eri Adam'atımız uningoja toopra yatküzükerək idi; xunga bu hatalıknıgın mas'uliyiti Adam'atımızdılu boluxi mumkin.

— Yənə dikkət kiliñiz, gərgə «baqning otturisida» ikki dərəh bolsimu, Həwa'animiz pakət «baqning otturisidiki dərəh» dəp, birlə dorhənlə tiləja alidu. Uning kəngli allığaçan xu dərəhkə məptun bolup kalojan boluxi mumkin.

<sup>3:4</sup> 2Kor. 11:3.

<sup>3:5</sup> Yh. 8:44.

<sup>3:6</sup> «Ayal ... kərdi» — Həwa'ana uqriojan azduruluxni Məsih Əysa uqriojan sinək bilən selixtursak ularda ohxax üç amil məwjuç — «Luğa» 4:1-14 wə «1Yh.» 2:16ni kerüng.

— İnjil boyiqə Həwa'animiz aldınıp kılouqi, toluk gunah sadır kılouqi Adam'atımızdır; qünki u heq karxilik kərsətməy, bilip turup xu mewidin yedi («1Tim.» (1) 2:14ni kerüng). Adəm'atımız Həwa'anining yenida bolojini bilən, yənilə uni mewini yeyixtin tosumidi.

<sup>3:6</sup> Rim. 5:12, 14-21; 1Tim. 2:14.

# «Yaritilix»

<sup>8</sup> Kün salkınlioqanda, ular Pərwərdigar Hudanıng baođda mangojan xəpisini anglap kelip, adəm ayali bilən Pərwərdigar Hudanıng hazır bolojinidin qəqip baqıldı dərəhlərning arisioja yoxurunuwaldı.. <sup>9</sup> Lekin Pərwərdigar Huda towlap adəmni qakırıp uningoja: Sən nədə? — dedi.

<sup>10</sup> Adəm'ata jawab berip:

— Mən baođda xəpəngni anglap, yalingaq turojinim üçün қorķup ketip, yoxuruniwaldım, — dedi.

<sup>11</sup> Huda uningoja: — Yalingaq ikənlikingni sanga kim eytti? Mən sanga yemə, dəp əmr kılajan dərəhning mewisidin yedingmu-ya? — dedi.

<sup>12</sup> Adəm jawab berip: — Sən manga həmrəh boluxka bərgən ayal dərəhning mewisidin manga bərgənidi, mən yedim, — dedi.

<sup>13</sup> Pərwardigar Huda ayalıq: — Bu nema kılojining? — dedi. Ayal jawab berip: — Yilan meni aldad azdursa, mən yəp saptımən, — dedi.

## Hudanıng yilan, Adəm'ata wə Əhəwa'anini jazalixi

<sup>14</sup> Pərwdigar Huda yılanıq mundak dedi: — «Bu kıløjining üçün,

Sən həmmə mal-qarwilardın,

Daladiki barlıq həywanatlardın bəkrək lənətkə kalisən;

Korsiķing bilan beoqırlap mengip,

Əmrüngning barlıq künləridə topa yəysən..

<sup>15</sup> Wə mən sən bilən ayalning arisioja,

Sening nəslinq bilən ayalning nəslining arisioja eqmənlik salımən;

U sening bexingni dəssəp zəhimləndüridü,

Sən köpup uning tapinini qekip zəhimləndürisən..

<sup>16</sup> Andin Huda ayalıq: — «Sening əhamilidarlığının japa-muxəkkətlirini kəpəytimən;

Sən əttik toloqak iqida boxinisən;

Sən eringdin üstün turuxka həwəs kilsangmu,

U üstüngdin hojılık kılıdu» — dedi..

<sup>17</sup> Andin U Adəm'atiq: — «Sən ayalıqning səzığə kulağ selip,

Mən sanga yemə, dəp əmr kılajan dərəhtin yegining tüpəylidin,

Sening tüpəylinqdin yər-tuprak lənitimə uqrayıdu;

Əmrüngning barlıq künləridə pəkət japalıq ixləpla, andin uningdin ozuklinisən..

<sup>18</sup> Yər sanga tikən bilən ələmət qılındı;

**3:8 «kün salkınlioqanda»** — yaki «künnin salkın xamal waktida». «Künnin salkınlix wakti» Ottura Xərkətə kəqkurun baxlındı.

**3:13 Wəh, 12:13.**

**3:14 «Pərwdigar Huda yılanıq mundak dedi»** — Huda yıldandin heqkandak soal sorimaydu. **«Bəkrək lənətkə kalisən»** — baxka birhil tərjimi: «Pəkət sənla xu lənətlərgə kalisən...». Əmma Adəm'atimizning gunahı üçün barlıq jan igiliri lənətkə kəlip olıdu; xunga biz 3:14diki tərjimini tövə dap karayımız. **«Topa yəysən»** — Yilanlarning ozuki topa əməs, əlwətə, birək ular hərdəim ozuk yegənda topa yeməy kalmayıdu. Bu ix yılanning paslaştırlılganlığını, nomuska kaldırulmuşlanıqlını təktılıydu.

**3:15 «U səninq bexinqni dəssəp zəhimləndüridü»** — ayalning nəslı xundak kılıdu. **«U səninq bexinqni dəssəp zəhimləndüridü, sən köpup uning tapinini qekip zəhimləndürisən»** — muxu bəxarətə kərsitilgən ix xuki, ayal kixininq nəslı Xəytanning bexini puti bilən dəssəp yançıqanda, Xəytanın uningoja hujum kılıp tapinini yarilandırıdu. Bu bəxarətni dunyaya kelediğən Kütükzəqəqi toopluluk, dap ixnimiz. Buning üstüdə «köxüməq sözü»imizdə azrak tohtılımız.

**3:15 Mat. 4:1; Kol. 2:15.**

**3:16 «Həmilidarlığını. ... kəpəytimən»** — insan əlidiqan kilinoqaqka, ayal kixi keprək bala tuoquxi kerək. **«Sən eringdin üstün turuxka həwəs kilsangmu, u üstüngdin hojılık kılıdu»** — baxka birhil tərjimi: «Xundaktımı, eringə küləqlik ixtiyar baqlaysən wə u seni baxkurdı». Əmma Hudanıng muxu həkümü bilən gunah tüpəylidin ər-ayal arısida ziddiyət wə kürəx pəydə boldı, deqənliliktər, dap karayımız. Ohxax peillarınlı ixlətkən, ohxax xəkillik bir jümlə 4:7də təpildi.

**3:16 1Kor. 14:34; 1Tim. 2:11,12; Tit. 2:5; 1Pet. 3:6.**

**3:17 «ayalingning səzığ»** — ibranıy tilida «ayalingning awazioja». **... dərəhtin yegining tüpəylidin»** — əlwətə, Adəm'atının bu dərəhning mewisini yeyixini kərsitidü. Əsliy tekist ibranıy tilida «dərəhtin» dəp elinidü.

# «Yaritilix»

Xundaktimu sən yərdiki ziraət-otyaxlarnı yəysən.

<sup>19</sup> Taki sən tuprakqa käytküqə yüz-kəzüng tərgə qümgəndə, andin nan yeyələysən;

Qünki sən əslı tupraktin elinoqansən;

Sən əslidə topa boloqaq,

Yənə topioja käytisən» — dedi.

<sup>20</sup> Uning ayali barlıq jan igilirining anisi bolidiojini üçün adəm uning oja «Hawa» dəp at koydi..

<sup>21</sup> Pərvərdigar Huda Adəm'ata bilən uning ayalioja həywan teriliridin kiyim kılıp kiydürüp koydi..

## Adəm'ata bilən Hawa'anining Erəm baoğdin қooqlinixi

<sup>22</sup> Pərvərdigar Huda söz kılıp: — Mana, adəm Bizlərdin birigə ohxap կaldı, yahxi bilən yamanni bildi. Əmdi կolini uzitip həyatlıq dərihidin elip yəwelip, ta əbədgıqə yaxawərməsliyi üçün uni tosuxımız kerək, dedi..

<sup>23</sup> Xuning bilən Pərvərdigar Huda uni Erəm baoğdin қooqlap qıkırıwotti; xundak kılıp uni yərgə ixləydiojan, yəni ezi əslı apirida կilinojan tuprakqa ixləydiojan kılıp koydi.<sup>24</sup> Adəmni կooqlıwetip, həyatlıq dərihigə baridiojan yolni muhəpizət kılıx üçün, u Erəm beoçining məxrik təripigə kerublarnı wa tət tərəpkə pirkiraydiojan yalkunluk, bir xəmxərni կoyup koydi..

## Qabil bilən Həbil

**4**<sup>1</sup> Adəm'ata ayali Hawa bilən billə boldi; Hawa һamildar bolup Qabilni tuşup: «Mən bir adəmgə igə boldum — U Pərvərdigardur!» — dedi.

<sup>2</sup> Andin u yəna Qabilning inisi Həbilni tuşdı. Həbil padıqı boldi, Qabil bolsa terikqi boldı..<sup>3</sup> Bekitilgən xundak bir wakit-saättə xundak bir ix boldiki, Qabil tuprakning həsulidin Pərvərdigaroja hədiyə kəltürdü.<sup>4</sup> Həbilmu padisidin köylirining tunjılıridin, yəni ularning yeqidin hədiyə sundı. Pərvərdigar Həbilni wə uning sunoqan hədiyəsini köbul kıldı..<sup>5</sup> Lekin Qabil wə uning sunoqinoja қarimidi. Xu wəjidiin Qabilning tolimu aqqiki kelip, qirayı tutıldı.

**3:18** «Sən yərdiki ziraət-otyaxlarnı yəysən» — Nuḥ rəyəməbərning dəwrigiqə insanlar oja pəkət ziraət-otyax (gəxni əməs) yeyixkə ruhsət idi (1:29 ni kerüng).

**3:20** «Hawa» — ibranıtyiliq «hayatlıq» deyən söz bilən ahəngdax. Adəm'atining bu sözlerini bexarətlək idi; qünki Hawa'ana tehiqə bala tuoqmoqanıdır.

**3:21** «Haywan teriliri» — bu terilörörlər ixlıtix üçün məlum gunahtıız haywanatlar elüxi kerək. Bu bəlkim birinqi kurbanlıklar boluxi mumkin. Hudanıng Adəm'ata wə Hawa'anımizoja eytkən sözlerini wə kılajan muamilisi toqıruluk «köxumqə söz»ümüzde azrak tohilimiz.

**3:22** 2Kor. 5:1-5

**3:22** «Biziłar» — toqıruluk yəna «köxumqə söz»ümüzni (1:26 toqıruluk) kerüng. «Uni tosuxımız kerək» — muxu sözler əyni tekistə yok.

**3:24** «Kerublar» — bəlkim aləmdiki əng küqlük wə əng yukarı dərijilik pərixtılər yaki məhlükələr boluxi mumkin. «Təbirlər»ni kerüng.

**4:1** «Adəm'ata ayali Hawa bilən billə boldi» — ibranıtyiliq «Adəm'ata ayali Hawani tonidi» bilən ipadilinidu. «Qabil» — ibranıtyiliq «Kayın» yaki «Kayın» deyilidü. «Kayın» deyən isim ibranıtyiliq «igə boldum» deyən söz bilən ahəngdax. «Mən bir adəmgə igə boldum — u Pərvərdigardur!» — baxka bir hil tarjimisi: «Pərvərdigarnıñ yardımı bilən bir oçoqla igə boldum». Əyni tekist «Mən bir adəmgə igə boldum — Parwərdigarl!» deyən məzmundur. Bizningqə Hawa'anımız «Hudanıng Kutkuzoquçı toqıruluk wadisi hazır mən tuoqjan bala bilən əmalqə axuruldı!» dəp oylap kaloqan bolsa kerək. U naħħayiti tezla Qabilning wəda kılınojan Kutkuzoquçı əməslikini bilip yetidi, əlwətta.

**4:2** «Həbil» — ibranıtyiliq «ħəbel» bolup, mənisi «bir tinik», «ħor», «bus», «ħeqnemə» deyəndəktur. Xübhisizki, bu isim Hawa'anımız yaki Adəm'atimizning birlə ümidsizlininxini bildürdü.

**4:3** «Bekitilgən xundak bir wakit-saättə» — ibranıtyiliq «künlərning ahirida» deyən sözler bilən ipadilinidu. Bu sözə kariçənpəndə, Huda Həbil wə Qabil oja Əziniñ huzuriqə kırıdığın bir künni bekitiq bərgən boluxi mumkin.

**4:4** «ularning yeçi» — köylarning əng esil kismi dəp karıllati. «Pərvərdigar Həbilni uning sunoqan hədiyəsini köbul kıldı» — ibranıtyiliq «Pərvərdigär uning eziqə wə uning sunoqan hədiyəsiga karidi».

**4:4** Ibr. 11:4.

# «Yaritilix»

<sup>6</sup> Xuning bilən Pərvərdigar Əabiləqə: nemixkə aqqıqlınışən? Nema üçün qiraying tutulup ketidü?<sup>7</sup> Əgər durus ix kılısang, sən kətürülməmsən? Lekin durus ix kilmisang, mana gunah iixik aldida seni paylap beçirləp yatıdu, u seni eəz ilkigə almaqçı bolidu; lekin sən uningdin ojalip kelixing kerək, dedi.

<sup>8</sup> Əabil inisi Əabiləqə: «Dalıoja qıkıp keləyli!» dedi. Dalada xu wəkə boldiki, Əabil inisi Əabiləqə kol selip, uni əltürdi.

<sup>9</sup> Pərvərdigar Əabiləqə: Ining Əabil nədə? — dəp soridi. U jawab berip: Bilməymən, mən inimning bakıquisimu? — dedi.

<sup>10</sup> Huda uningoja: — Sən nemə kılding? Mana, iningning kəni yərdin manga pəryad kətürüwat idu!<sup>11</sup> Əmdi iningning əkolungda tekülgən kənini kobul əkilixkə aqzını aqkan yərdin koqlinip, lənətkə uqraysan.<sup>12</sup> Sən yergə ixlisəngmu u bumingdin keyin sanga kuwwitini bərməydü; sən yər yüzidə sərsən bolup, sərgərdan bolisən, — dedi.

<sup>13</sup> Buni anglap Əabil Pərvərdigar oja jawab kılıp: — Mening bu jazayimni adəm kətürəlmigüdək!

<sup>14</sup> Mana, Sən bugün meni yər yüzidin koqliding, mən əmdi Sening yüzündin yoxurunup yürimən; yər yüzidə sərsən bolup sərgərdanlıkta yürimən; xundak boliduki, kimla meni tepi-walsa, əltürüwetidü!, — dedi.

<sup>15</sup> Lekin Pərvərdigar uningoja jawab berip: — Xundak boliduki, kimki Əabilni əltürsə, uningdin yəttə həssə intikam elinidu, — dedi. Xularni dəp Pərvərdigar Əabiləqə uqrioğan birsi uni əltürüwətmisün dəp uningoja bir bəlgə koyp koydi.

<sup>16</sup> Xuning bilən Əabil Pərvərdigarning həzuridin qıkıp, Erəmning məxrik təripidiki Nod degən yurta oltaraklıxip kıldı.

## Əabilning əwlədləri – «mədiniyət»ning baxlinixi

<sup>17</sup> Əabil ayalı bilən billə bolup, ayalı əhamilidər bolup Əhanohni tuqdzi. U wakitta Əabil bir xəhər bina kılıwatattı; u xəhərning namini ooqlining ismi bilən Əhanoh dəp atidi.<sup>18</sup> Əhanohntin İrad tərəldi, iradtin Məhəyail tərəldi, Məhəyaildin Mətuxail tərəldi, Mətuxaildin Ləməh tərəldi.

<sup>19</sup> Ləməh əzığın ikki hotun aldı. Birining ismi Adah, yənə birining ismi Zillah idi.<sup>20</sup> Adah Yabalı tuqdzi. U qedirdə olturidioğan kəqmən malqılarning bowisi idi,<sup>21</sup> uning inisining ismi Yubal idi. Bu qıltar bilən nəy qalouqıllarning bowisi idi.<sup>22</sup> Zillah yənə Tubal-ķayın degən

<sup>4:7</sup> «Əgər durus ix kılısang, sən kətürülməmsən?» — ibranı tilida «Əgər durus ix kılısang, kətürülük bolmadu?» deyildi. Əmdi nema kətürüldü? Yaki Əabilning yüzü yaki elip kələğən kurbanlıki (toçoşa bolsa) kətürüldü yaki kobul kılınidu. Yənə bir mumqinqiliyi bar tərjimişi xuki: — «Sən (Əabil) iningdin yukarı (aka süpitigə layik) kətürülisən» deyəndək bolidu. «durus ix kilmisang...» — Nemixik Əabilin hədiyəsi kobul kılınmıdır? «Koxumqa sez»imizdə azrak tohiltiliz.

<sup>4:8</sup> «Əabil inisi Əabiləqə: «Dalıoja qıkıp keləyli!» dedi — əng kona keçürmılardə pəkət «Əabil inisi Əabil bilən sezlilik turup, dalada...» deyildi.

<sup>4:8</sup> Mat. 23:35; 1Yuha. 3:12; Yəh. 11.

<sup>4:10</sup> Ibr. 12:24.

<sup>4:11</sup> «açızını aqkan yərdin koqlinip...» — demək: (1) yər-zemində Əabilning kənini kobul əkilixkə aqzını aqkan wə (2) Əabil xu zemindən koqlanojan.

<sup>4:12</sup> Pənd. 28:17.

<sup>4:14</sup> «kimlə meni tepiwalsa, əltürüwetidü!» — roxənki, xu wakitta yər yüzidə adəmlər allıqاقan kepiyip kətkənidi.

— «Kimla meni tepiwalsa əltürüwetidü!» — Əabil kəyargıla barsa xu yərdikti tuprak ünməs bolup kalidu. U mengiwatkan bir apattur, xunga uni kergənlə kixi uni yokitixni oylayıdu.

<sup>4:14</sup> Ayüp 15:20, 21.

<sup>4:16</sup> «Nod» — mənisi «sərgərdanlıq», «biaramlıq».

<sup>4:17</sup> «Əabilning ayalı» — Əabilning ayalı bəlkim uning singlisi yaki nawra singlisi bolsa kerək («Yar.» 5:4ni kerüng). Xu wakitta yekin tuçqanlıri bilən nikahlinix mən'i kılınojan əməs; yənə bir tərəptin, bundak nikahlinix dəsləpki dəvrəldə heçqandak irkiy (genetikilik) komətlük yaki kəsal kəltürüp qıckarmayıdı.

<sup>4:19</sup> «Ləməh əzığın ikki hotun aldi» — bu ərlarning tunji kətim ikki ayəli elixi idi. Gərqə xu qaođda Huda bu toqrukul biwasıtı əmə bərmigən bolsımı, roxənki, U Adam atıfımızqa paqt bir Əhəvənimizni yaritip bərgənidi («Mat.» 19:3-6ni kerüng).

<sup>4:20</sup> «bowisi» — yaki «piri», «asasqısı»

<sup>4:21</sup> «Enox» — yaki «piri», «asasqısı».

# «Yaritilix»

bir oqulni tuqdi. U mis-təmür əswablarni sokquqi idi. Tubal-ķayinning Naamah isimlik bir singlisi bar idi.

<sup>23</sup> Ləməh bolsa ayallirioja söz kılıp:

— «Əy Adaň bilən Zillah, səzümnı anglanglar!  
Əy Ləməhning ayalliri, gepimgə կulaq selinglar!  
Meni zəhimləndürgini üçün mən adəm eltürdüm,  
Tenimni zedə kıləjanlıq üçün bir yigitni eltürdüm.  
<sup>24</sup> Əgər Kabil üçün yəttə həssə intikam elinsa,  
Ləməh üçün yətmix yəttə həssə intikam elinidu!» — dedi..

## Xet bilən Enox

<sup>25</sup> Adəm'ata yənə ayali bilən billə boldi. Ayali bir oqul tuqup, uningoja Xet dəp at կoyup: Kabil Həbilni eltürwətkini üçün Huda uning orniqə manga baxxa bir əwlad tikləp bərdi, dedi.

<sup>26</sup> Xettinmu bir oqul tuquldi; u uningoja Enox dəp at կoydi. Xu wakittin tartip adəmlər Pərvərdigarning namioja nida kiliçka baxlıdi.

## Adəm'atining əwladlırıcı — Nuh pəyoqəmbərgiqə

1Tar. 1:1-27

**5**<sup>1</sup> Bu Adəm'atining əwladlırining nəsəbnamisidur: —

Huda insanni yaratkən künidə, uni Əzigə oxhax kılıp yarattı.<sup>2</sup> U ularni ər jinis wə ayal jinis kılıp yaritip, ularoja bəht-bərikət ata kılıp, yaritilojan künidə ularning namini «adəm» dəp atidi..

<sup>3</sup> Adəm'ata bir yüz ottuz yaxxa kirgəndə uningdin əzигə oxhaydiojan, eż sürət-obrazidək bir oqul tərəldi; u uningoja Xet dəp at կoydi.<sup>4</sup> Xet tuqulqandan keyin Adəm'ata səkkiz yüz yil əmür kərüp, uningdin yənə oqul-kızılar tərəldi.<sup>5</sup> Adəm'atımız jəmiy tolkuz yüz ottuz yil kün kərüp, aləmdin etti.

<sup>6</sup> Xet bir yüz bəx yaxxa kirgəndə uningdin Enox tərəldi.<sup>7</sup> Enox tuqulqandan keyin Xet səkkiz yüz yəttə yil əmür kərüp, uningdin yənə oqul-kızılar tərəldi.<sup>8</sup> Xet jəmiy tolkuz yüz on ikki yil kün kərüp, aləmdin etti.<sup>9</sup> Enox tokşan yaxxa kirgəndə uningdin Kenan təraldı.<sup>10</sup> Kenan tuqulqandan keyin, Enox səkkiz yür on bəx yil əmür kərüp, uningdin yənə oqul-kızılar tərəldi.

**4:24** «Ləməh bolsa ayallirioja söz kılıp... dedi» — Ləməhning bu sezlirining hatirilinixidiki məksət bəlkim insaniyətning omumən nahayıti təkəbburlixip, mənəmənqılıkkə petip kətənəlikini kərsitx üçün boluxi mumkin.

**4:24** Yar. 4:15.

**4:25** «Xet» — ibraniy tilida «bekitilgən» yaki «tikləngən» degen mənidə boluxi mumkin.

**4:26** «Enox» — «(ajız) insan» degen mənidə. Bu söz ərabidin uyğun tilioja kirip «insan» bolup kələşən.

— «Adəmlər Pərvərdigarning namioja nida kiliçka baxlıdi» — bu iبارə Hudaqə ibadət-dua kiliçni bildürudu («Yoel» 2:32, «Ros.» 2:21, «Rim.» 10:13, «1Kor.» 1:2ni kerüng).

**5:1** *«Bu Adəm'atining əwladlırining nəsəbnamisidur»* — muxu jümlə bilən «Aləmning Yaritilixi»ning ikkinçi «tolidot»i («tarixi»), yəni «Adəm'atining tolidotı» («Adəm'atining əwladlırining nəsəbnamisi») (5:1-6:8). baxlinidu («tolidot» tooqrukluq «kirix söz»ni kerüng). *«bu Adəm'atining əwladlırining nəsəbnamisidur»* — muxu jümlə yəna kelip bəlkim Adəm'ata ezi hatiriləp kəldurcən kışmining hatimisi boluxi mumkin wə kitabning yengi bir kışmining, yəni 3-kışmining baxlinixidur (5:1-6:8).

**5:1** Yar. 1:26; 9:6; 1Kor. 11:7.

**5:2** «Ularnı ər jinis wə ayal jinis kılıp yaritip,...» — 1-ayəttə insan «uni» deyilidu; 2-ayəttə «ularni» deyilidu. Demək, 1-ayəttə ər-ayalning bir gəwdə ikənlikli kərsitlidü; xunga insan «u» deyilidu.

**5:2** Yar. 1:26; Mat. 19:4; Mar. 10:6.

**5:4** Xet tuqulqandan keyin Adəm'ata səkkiz yüz yil əmür kərüp...» — ibraniy tilida «Xet tuqulqandan keyin Adəm'atining künliş kəkkiz yüz yil boldi». Bu bəbtili oxhax xəkillilik jümlülərinə ibraniy tilidiki xəkli xundak,

**5:4** 1Tar. 1:1.

**5:6** Yar. 4:26.

**5:9** 1Tar. 1:2.

# «Yaritilix»

<sup>11</sup> Enox jəmiy tokçuz yüz bəx yil kün kərüp, aləmdin etti.

<sup>12</sup> Kenan yətmix yaxka kirgəndə uningdin Mahalalel tərəldi. <sup>13</sup> Mahalalel tuqulojandın keyin Kenan səkkiz yüz kırıq yil əmür kərüp, uningdin yənə oqlu-kızlar tərəldi. <sup>14</sup> Kenan jəmiy tokçuz yüz on yil kün kərüp, aləmdin etti.

<sup>15</sup> Mahalalel atmix bəx yaxka kirgəndə uningdin Yarəd tərəldi. <sup>16</sup> Yarəd tuqulojandın keyin Mahalalel səkkiz yüz ottuz yil əmür kərüp, uningdin yənə oqlu-kızlar tərəldi. <sup>17</sup> Mahalalel jəmiy səkkiz yüz toksan bəx yil kün kərüp, aləmdin etti.

<sup>18</sup> Yarəd bir yüz atmix ikki yaxka kirgəndə uningdin Hənoch tərəldi. <sup>19</sup> Hənoch tuqulojandın keyin Yarəd səkkiz yüz yil əmür kərüp, uningdin yənə oqlu-kızlar tərəldi. <sup>20</sup> Yarəd jəmiy tokçuz yüz atmix ikki yil kün kərüp, aləmdin etti.

<sup>21</sup> Hənoch atmix bəx yaxka kirgəndə uningdin Mətuxəlah tərəldi. <sup>22</sup> Mətuxəlah, tuqulojandın keyin Hənoch üq yüz yiloqə Huda bilən bir yolda mengip, yənə oqlu-kızlarnı taptı. <sup>23</sup> Hənohning yər yüzidə barlıq kərgən künləri üq yüz atmix bəx yil boldı; <sup>24</sup> U Huda bilən bir yolda mengip yaxaytti; u tuyuksız kezdiñ oqayıb boldı; qünki Huda uni Əz yenioğa elip kətkənidi..

<sup>25</sup> Mətuxəlah, bir yüz səksən yəttə yaxka kirgəndə uningdin Ləməh tərəldi. <sup>26</sup> Ləməh tuqulojandın keyin Mətuxəlah, yəttə yüz səksən ikki yil əmür kərüp, uningdin oqlu-kızlar tərəldi. <sup>27</sup> Mətuxəlah, jəmiy tokçuz yüz atmix tokçuz yil kün kərüp, aləmdin etti.

<sup>28-29</sup> Ləməh bir yüz səksən ikki yaxka kirgəndə bir oqlu tepip, uning ismini Nuh atap: — Pərvərdigar turprakça lənət kıldı; xunga biz yergə ixliginimizdə həmdə қollirimizning japalik əmgikidə bu bala bizgə təsəlli beridu, — dedi. <sup>30</sup> Nuh tuqulojandın keyin Ləməh bəx yüz toksan bəx yil əmür kərüp, uningdin yənə oqlu-kızlar tərəldi. <sup>31</sup> Ləməh jəmiy yəttə yüz yətmix yəttə yil kün kərüp, aləmdin etti.

<sup>32</sup> Nuh bəx yüz yaxka kirgəndin keyin, uningdin Xəm, Həm wə Yafət tərəldi.

## Hudanıng insanlarning rəzillilikidin azablinixi

**6** <sup>1</sup> Wə xundak boldiki, insanlar yər yüzidə kepiyixə baxlıqanda, xundakla kızlarmu kepləp tuqulojanda, <sup>2</sup> Hudanıng oqlulları insanlarning kızlirining qirayılıklığını kərüp, halıqanqa tallap, ezlirigə hotun qılıxqa baxlıdı..

<sup>3</sup> U wakıttı Pərvərdigar sez kılıp: —

— Mening Rohim insanlar bilən mənggü kürəx kiliwərməydü; qünki insan əttur, halas. Kəlgüsida ularning əmri pəkət bir yüz yigirmə yaxtin axmisun! — dedi.

**5:18** 1Tar. 1:3.

**5:21** Yəh. 14.

**5:22** Ibr. 11:5.

**5:24** «Hənoch... Huda bilən bir yolda mengip yaxaytti» —Hənoch bolsa pəyənəmbər idi; u Hudanıng qüxüridiojan jazaları toorluk agahalanduratti («Yəh.» 14-ayətni kerüng). **Ibr. 11:5** nimu kerüng.

— Uning oqlunu «Mətuxəlah» dəp atıxi bolkim bexarət boluxi mumkin idi. Qünki «Mətuxəlah»ning mənisi «U elgəndə, (xu ix) barlıkça kelidül» debyn məniidə. Okurmənlər həsablap keşsə, Mətuxəlah elğan yili Hudanıng jazası bolğan topan apiti yər yüziga qüxkənlilikini bilidü.

**5:24** Ibr. 11:5.

**5:28-29** «Nuh» — bu isimning mənisi «aram» degənlik bolup,ibraniy tilida «təsəlli» degən səzgə yekin kelidü.

**6:2** «Hudanıng oqlulları» — bu toorluk tət hil qüxanqa bar: —

-(1) insan əməs, bəlkı ərxtiki bir hil zatlar, parixtilər yaki rohlardırın ibarəttür.

-(2) insan əməs, bəlkı jinlər yaki yaman rohlardırın ibarəttür.

-(3) hər jəhəttin adətəkki insanların yüksəri adəmərlər, padixah yaki həkümərər.

-(4) Əbilinəgududus əwlədiliridək əməs, bəlkı Huda yolidə mangidiojan xetning iħlasmən əwlədiliridur.

— Biz birlinqi kezkəraxta bolımız; «Ayup» 1:6, 2:1, 38:7ni kerüng. Buning səwəbini «köxumqa sez»imizdə berimiz.

**6:2** Yəh. 6-7

**6:3** «İnsan əttur» — «ət» degən ibarə (wə uningoşa ohxap ketidiojan baxxa ibarılər) insanların gunahlıri bilən munasiyatlıq haldə tilqə elinoqanda, daim degüdük insanların gunahqa əsir bolup kəlixini, yəni ez etidiki həwas-ixtiyaklılıqqa əsir bolup kəlixini təktitlaydu. «ət» degən sez Mukəddəs Kitabta muxu yərdə birlinqi kətim insanning töbüitini

# «Yaritilix»

<sup>4</sup> Xu künlərdə (wə xundakla keyinkı künlərdim), Hudanıng oqulları insanlarning kızlirining yenioja berip, ulardin balilarını tapkınida, gigantlar yər yüzidə pəyda boldı. Bular bolsa kədimki zamanlardıki danglıq palwan-baturlar idi. <sup>5</sup> Pərwərdigar insanning etküzüwatlı rəzilliliyi yər yüzidə kəpiyip kətkənlikini, ularning kənglidiki niyətlirinin hərkəqan yaman boluwatğınıni kərdi... <sup>6</sup> Xuning bilən Pərwərdigar yər yüzidə adəmni apiridə kılıqları oqul puxayman kılıp, kənglidə azablandı. <sup>7</sup> Buning bilən Pərwərdigar: —

Əzüm yaratkan insanni yər yüzidin yokitmən — insandin tartip mal-qarwilarojıq, əmiligüqi haywanlardın asmandıki kuxlarojıq, həmmisini yok kılımən; qünki Mən ularni yaratkinimoja puxaymən kildim, — dedi.

<sup>8</sup> Lekin Nuh bolsa Pərwərdigarning nəziridə xəpkət tapkanidi.

## Nuhning kemə yasixi

<sup>9</sup> Nuh wə uning ix-izliri təwəndikiqə: —

Nuh həkkəniy, eż dəwridikilər arısında əyibsiz adəm idi; Nuh Huda bilən bir yolda mengip yaxaytti. <sup>10</sup> Nuhtin Xəm, Həm, Yafat degen üq oojul tərəldi.

<sup>11</sup> Pütkül jahən Hudanıng aldida rəzillixip, həmmə yər zorawanlıqka tolup kətkənidi. <sup>12</sup> Huda yər yüzigə nəzər seliwidı, mana, jaħan rəzilləxkənidi; qünki barlıq ət igilirining yər yüzidə kiliwatkını yuzukqılıq idi. <sup>13</sup> Xuning bilən Huda Nuhką: —

Mana, aldimoja barlık ət igilirining zawallılıkı yetip kəldi; qünki pütkül yər-jahənni ularning səwəbədin zorawanlıq kaplıdı. Mana, Mən ularni yər bilən koxup əhalak kılımən. <sup>14</sup> Əmdi sən əzüngə gofər yaqıqidin bir kemə yasap, kemining iqidə bəlmə-hanılları kılıp, iqı-taxını karımay bilən suwa. <sup>15</sup> Sən uni xundak yasiojin: — Uzunlukı üq yüz gəz, kəngliki əllik gəz wə egizliki ottuz gəz bolsun. <sup>16</sup> Kemining pexaywini astioja bir oquqqılıq yasa, uning egizliki bir gəz bolsun; ixikini kemining yenifa orunlaxtur; kemini asti, ottura wə üstü kılıp üq əqwət yasa.

<sup>17</sup> Qünki mana, Mən Əzüm asmanın astidiki həyatlık tiniqli barlıki hərbir ət igisini əhalak kiliadiojan su topanni yər yüzigə kəltürimən; buning bilən yər yüzidiki barlık məhluklar tiniğidin tohtaydu. <sup>18</sup> Lekin sən bilən əhdəmni tüzimən. Sən əzüng, oqulliring, ayaling wə kelinliringni

---

kərsətkən. «Rimliklärəqə»diki kirix sözənmə kərung.

«Mening Rohim insanlar bilən mənggү kürəx kiliwərməydu» — bu jümlining baxka birhil tərjimi: «Mening Rohim insanlar bilən mənggү yaxawərməydu». Lekin bizningqə Huda bu ayetdə Əz Rohininq adəmning gunahını qaklaş üçün uning wijdanıda kürəx kiliadişanlığını kərsətkən boluxi kerək; bu tərjimini aldi-kəynidiki bayanlarla əng muwapiq tərjimə dəp karaymız. Huda adəmning gunahlırioja qək koyux üçün uning emriqə qək (120 yax) koyidu («Tesanlikalıklärəqə (2)»dikdə «koxumqa sez»imzini kərung).

-Okurmənlər xuni baykadı, Nuhtin ilgiri adəmlər birnəqqə yüz yil yaxaytti.

— «Kolgüsüda ularning emri pəkət bir yüz yığırma yaxtin axmisun» deganınning baxka birhil qüxənqisi: «Birək ularqa yənilə bir yüz yığırma yil (topan kəlgüçə) emür berimən».

**6:4 «gigantlar»** — ibraniy tilida «nəfilim» degen sez bilən ipadlinidu. «Nəfilim» deganınning əslidiki mənisi «yikiloqlar» boluxi mumkin. **«danglıq palwan-baturlar»** — ular gərgə «palwan-baturlar» bolsimu, ular Hudanıng nəziridə intayın razılı idı (5-aytnı kərung).

**6:5 «hərkəqan»** — ibraniy tilida «pütkül künidə».

**6:5 Yar. 8:21; Ayup 15:16; Pənd. 6:14; Yar. 17:19; Mat. 15:19; Rim. 3:10,11,12; 8:6.**

**6:9 «Nuh wə uning ix-izliri təwəndikiqə: —»** — muxu jümlə bilən «Aləmning Yaritilixi»ning üçinqi «tolidot»i («tarixi»), yəni «Nuhning tarixi» yaki «nuhning toolidoti» (6:9-9:29) baxlinidu («tolidot» tooruluk «kirix söz»ni kərung).

**6:9 Yar. 5:22.**

**6:12 «ət igiliri»** — bu ibarə Mukəddəs Kitabta adətə insanlarnı korsitidu (6:3ning izahatini kərung).

-Bəzi wakitalarda «ət igiliri» (məsələn, 19-ayttə) haywanlarını ez işığa alıdu (6:4ni kərung).

— «Barlık ət igilirining ... kiliwatkını yuzukqılıq idi» — ibraniy tilida «barlık ət igiliri... eż yolını buzojanidi».

**6:14 «gofər yaqıqi»** — yaki «arqa yaqıqi». **«kemə»** — muxu yerdə «sanduk» degen sez bilən ipadlinidu. Uzunluki, kənglikli wə egizlikli wə bularning bir-biriga bołovan nisbəti həzirki zamandı əng qong kemilərninkəgə ohxap ketidü. Lekin xaklı pakət sandıktak idi. Səwəbi, xu kemining maksiti dengizdə mengix əməs, pakət ləyləp yürüxəntib ərəbtidü.

**6:15 «gəz»** — Mukəddəs Kitabta ixlitilən «gəz» adəmning kolning jeynaktın barmaknıng uqiojqə bołovan arılığı (təhminən 45 santimetrr) idi.

**6:16 «Kemining pexaywini astioja bir oquqqılıq yasa»** — bu jümlining kep hil tərjimiliri bar, lekin asası mənisi ohxax.

## «Yaritilix»

elip birlikte kemigə kiringlar..<sup>19</sup> Өzüng bilən təng tirik saklap kelix üçün, barlıq jandarlar-  
din hərkəysisidin bir jüp, yəni ərkikidin birini, qixidin birini kemigə elip kirlən;<sup>20</sup> Tirik kelix  
üçün ķuxlarning hərbir türliridin, mal-qarwilarning hərbir türliridin wə yerdə emiliqüi  
janiwarlarning hərbir türliridin bir jüpi kexinqoja kiridi.<sup>21</sup> Өzüng wə ularning ozuklukı üçün  
hərhil yeməkliklərdin elip, yeningoja oğamlığın, — dedi.

<sup>22</sup>Nuh xundak կıldı; Huda əzигə buyruqjan həmmə ixni u bəja kəltürdi..

### Topan balası

**7**<sup>1</sup> Pərwərdigar Nuhka mundak dedi: —

«Sən pütün əydikiliring bilən kemigə kirlən; qünki bu dəwrədə aldımızda seni həkkəniy dəp  
kerdüm..<sup>2-3</sup> Həmmə halal haywanlarning ərkək-qixisidin yəttə jüptin, haram haywanlarning  
ərkək-qixisidin bir jüptin elip, xuningdək asmanın uqar-kanatlarningmu ərkək-qixisidin  
yəttə jüptin elip, ularning nəslini pütkül yər yüzidə tirik saklax üçün əzüng bilən billə əkir..<sup>4</sup>  
<sup>4</sup> Qünki yəttə kündin keyin uda kırık keqə-kündüz yər yüziga yamoqur yaqdırıımən; Əzüm  
yasiojan həmmə janiwarlarnı yər yüzidin yokitmən».

<sup>5</sup> Xuning bilən Nuh Pərwərdigar uningoja buyruqininə həmmisigə əməl կıldı.<sup>6</sup> Yər yüzini  
topan başında Nuh altə yüz yaxta idi.<sup>7</sup> Topandın կutulup kelix üçün Nuh bilən oqulları, ayalı  
wə kelinləri billə kemigə kirdi.<sup>8-9</sup> Halal hayvanlar bolsun, haram hayvanlar bolsun, ķuxlar  
bilən yerdə emiliqüi janiwarlar bolsun, hərbir türdin bir jüp-bir jüptin ərkək-qixi bolup, Huda  
Nuhka buyruqandək kemigə, Nuhning kexiqoja kirdi.<sup>10</sup> Wə xundak boldiki, yəttə kündin keyin,  
yər yüzini topan besixka baxlıdı.

<sup>11</sup> Nuhning əmrining altə yüzinqi yili, ikkinqi eyining on yəttinqi künidə qongkər dengizlarning  
təgliridiki barlıq bulaklar yerilip, asmanın pənjiriliri eqilip kətti.<sup>12</sup> Yamoqur uda kırık keqə-  
kündüz yər yüziga tohtimay yaqdı.

<sup>13</sup> Del yamoqur baxlanojan künü, Nuh, Nuhning Xəm, Həm, Yafət degən oqulları, Nuhning ayalı  
bilən üç kelini kemigə kirdi.<sup>14</sup> Ular bilən billə hərhil yawa hayvanlar tür-türi boyiqə, hərhil  
mal-qarwilar tür-türi boyiqə, yerdə emiliqüi hərhil janiwarlar tür-türi boyiqə wə hərhil uqar-  
kanatlar, yəni hərhil կanatlıq janiwarlar tür-türi boyiqə kemigə kirdi.<sup>15</sup> Ət igiliridin, yəni barlıq  
hayatlıq, tiniqli bolojan hərhil jandarlardın, bir jüp-bir jüp bolup, kemigə nuhning kexiqoja kirdi.<sup>16</sup> Kircənlər Hudanıng nuhka buyruqınındək ət igilirinə hərtürinə ərkək-qixisi idi. Andin  
Pərwərdigar ixi kni etiwətti..

<sup>17</sup> Topan yər yüzini uda kırık kün besip, sular uloqiyip kətti. Kemə yər üstidin kətürülüp ləyləp  
kıldı.<sup>18</sup> Su uloqiyip, yər üstidə tehimü egizləp kətti; kema su üstidə dawaloqup turattı.<sup>19</sup> Sular yər  
yəzidə tolimu uloqiyip, pütkül asmanın astidiki barlıq egiz taqlarnımı besip kətti.<sup>20</sup> Sular

**6:18** 1Pet. 3:20; 2Pet. 2:5.

**6:19** «barlıq jandarlar» — ibranıy tilida «ət igiliridin».

-Bəzi wakıtlarda «ət igiliri» (məsilən, 7:15də) haywanlarnı eż iqigə alıdu.

**6:22** Yar. 7:5; Ibr. 11:7.

**7:1** Yar. 6:9; 2Pet. 2:5.

**7:2-3** «Həmmə halal haywanlarning ərkək-qixisidin yəttə jüptin» — yaki «həmmə halal haywanlarning ərkək-qixisidin yəttidin». «halal» wə «haram» — Nuhning dəwrində «halal» wə «haram» degən ukum yegili bolidiojan wə yegili bolmaydiqan hayvanları kərsətkən əməs (9:3-34ni körüng), bəlkı kurbanlıq nemini sunuxkə bolidiojan yaki  
bolmaydiqanlıqını kərsətkəndi (8:20ni körüng). «uqar-kanatlarningmu ərkək-qixisidin yəttə jüptin» — yaki «uqar-  
kanatlarningmu ərkək-qixisidin yəttidin».

**7:2-3** Law. 11.

**7:5** Yar. 6:22.

**7:7** Mat. 24:38; Lukə 17:27; 1Pet. 3:20.

**7:11** «qongkər dengizlarning təgliridiki barlıq bulaklar» — yaki «yərning (astidiki) qongkər təgliridiki barlıq bulaklar».

**7:16** «Pərwərdigar ixi kni etiwətti» — ibranıy tilida «Pərwərdigar uni iqigə solap koydi».

# «Yaritilix»

taqlardin yənə on bəx gəz ərləp, taoq qoqqılırimu su astida қaldı.

<sup>21</sup> Buning bilən yər yüzidə yürgüqi həmmət igiliri, uqar-kuxlar, mal-qarwilar, yawayi haywanlar, yerdə əmiligüqi həmmət janiwarlar, jümlidin pütkül adəmlər həmmisi əldi;

<sup>22</sup> kuruqlukta yaxioyuqi, burnida hayatlıq tinik bar bolqanlarning həmmisi əldi.<sup>23</sup> Yər yüzidiki jeni barlarning həmmisi, insan bolsun, mal-qarwilar bolsun, əmiligüqi haywanlar bolsun, asmandiki kuxlar bolsun, həmmisi halak bolup yər yüzidin yok kılindi; pəkət Nuh wə kemidə uning bilən billə turoqanlar kutulup қaldı.<sup>24</sup> Bir yüz əllik küngiqə yər yüzini su besip turdi.

## Topanning yenixi

**8**<sup>1</sup> Huda Nuhni, xundakla kemidə uning bilən billə bolqan barlıq yawayi haywanlar bilən barlıq mal-qarwilarnı əslidi. Xuning bilən Huda bir xamal qıkırıp yər yüzini yəlpütti wə sular yenixə baxladı.<sup>2</sup> Qongqur dengizlarning təgliridiki bulaklar wə asmannıng pənjiriləri etilip, asmandın təkulgən yamoqur tohtidi.<sup>3</sup> Sular baroqanseri yər yüzidin yandı; bir yüz əllik kün etkəndin keyin heli azıldı.

<sup>4</sup> Yəttinqi ayning on yəttinqi künü, kemə Ararat taoq tizmili ridiki birinинг üstidə tohtap қaldı.

<sup>5</sup> Sular oninqi ayoqıqə baroqanseri aziyip, oninqi ayning birinqi künü taoq qoqqılıri körünükə baxladı.

<sup>6</sup> Kırıq kündin keyin Nuh kemigə ezi ornatkan dərizini eqip,<sup>7</sup> bir kuzoqunni sırtka qıqardi. U yər yüzidiki sular tartılıp bolqoqə uyan-buyan uqup yürüd.<sup>8</sup> Uningdin keyin Nuh sularning yər yüzidin tartiloqan-tartilmıqoqanlığını bilix üçün, bir kəptərni qıqardi.<sup>9</sup> Lekin sular tehiqə pütkül yər yüzini kaplap turoqaqka, kəptər putini koypədək jay tapalmay, Nuhning kəxioja kemigə yenip kəldi. Xuning bilən Nuh ərolini sunup uni tutup, kemigə əkiriwaldı.<sup>10</sup> U yəttə kün saklap, bu kəptərni kemidin yənə sırtka qıqardi.<sup>11</sup> Kəptər kəqtə uning kəxioja yenip kəldi; mana, uning tumxukında yengi üzüwaloqan zəytun yopurmıki bar idi. Buni körüp Nuh sularning yər yüzidin tartiloqinini bildi.<sup>12</sup> U yənə yəttə kün saklap, kəptərni yənə sırtka qıqardi, əmma bu kətim kəptər uning yenioja kaytip kəlmidi.

<sup>13</sup> Nuh altə yüz bir yaxka kırğən yılı, birinqi ayning birinqi kündə su yər yüzidin kuruqanıdır. Nuh kemining kəpkikini eqip kəriwidı, yərning kuruqınıńı kərdi.<sup>14</sup> İkkinqi ayning yigirmə yəttinqi künü, yər yüzü pütünləy kurup boldı.

<sup>15-16</sup> U wakıttı Huda Nuhka sez kılıp: — Sən ezung, ayaling, oqulliring wə kelinliring kemidin qıkıqalar.<sup>17</sup> Əzüng bilən billə bolqan barlıq et igiliridin hərbir türdiki janiwarları, yəni uqar-kanatları həm mal-qarwilarnı, yerdə əmiligüqi haywanlarning həmmisini ezung bilən қoxup kemidin elip qıqqın; xuning bilən ular yər yüzidə tarılıp-tarkılıp, nəsillinip zəminda kəpəysun, — dedi.

<sup>18</sup> Xuning bilən Nuh, ayali, oqulları wə kelinləri bilən billə sırtka qıktı.<sup>19</sup> Janiwarlarning həmmisi, barlıq əmiligüqi haywanlar, barlıq uqar-kanatlar, yerdə midirlap yüridioqanlarning hərkəsisi ez türli boyıqə kemidin qıqıxtı.

<sup>7:21</sup> Luká 17:27.

<sup>7:23</sup> 2Pet. 2:5.

<sup>7:24</sup> «yər yüzini su besip turdi» — yaki «su yər yüzining üstidin əjalib қaldı».

<sup>7:24</sup> Zəb. 29:10; 93:1-4; 104:6-9

<sup>8:4</sup> «tohtap қaldı» —ibraniy tilida «dəm aldı».

—«Ararat taqlırı» xərkij Türkiyədə boluxı mumkin.

<sup>8:8</sup> «kəptərni» — yaki «pahtək». Ibraniy tilida bu kux «yona» dəp atılıdu. «Yona» ibraniy tilida həm kəptərni həm pahtəknimə kərsitidü.

<sup>8:17</sup> Yar. 1:22, 28; 9:1.

# «Yaritilix»

## Nuhning Hudaqa atap қурбанлық sunuxi

<sup>20</sup> Xu qaoqda Nuḥ Pərwərdigar otaq atap bir қurbangalıni yasidi; u һalal janiwarlar bilən һalal kuxlarning hər türidin elip kelip, қurbangalıning üstidə «kəydiürmə қurbanlıq» ətküzdi...<sup>21</sup>

<sup>21</sup> Xundak kılıp Pərwərdigar huxbuy purap məmən boldi; Pərwərdigar kenglidə: — «Insanning kengül-niyiti yaxlıigidin tartip rəzil bolsimu, Mən insan tüpəylidin yərgə yənə lənət okumaymən wə əmdi bu kətimkiddək həmmə jandarlarnı urup yokitiwətməymən...»

<sup>22</sup> Bundin keyin, yər məwjuṭ künlliridə,

Terix bilən orma,

Sooqık bilən issik,

Yaz bilən kix,

Kündüz bilən keqə üzülməy aylinip turidu» — dedi...<sup>23</sup>

## Hudanıng Nuḥ bilən əhdə tüzüxi

**9**<sup>1</sup> Huda Nuḥ bilən uning oqullırıoja bəht-bərikət ata kılıp, ularoja mundak dedi: —

<sup>2</sup> «Silər jüplixip kəpiyip, yər yüzini toldurunglar. <sup>2</sup> Yər yüzdiki barlık janiwarlar, asmandiki barlık kuxlar, barlık yər yüzidə midirlap yürgüqilər wə dengizdiki barlık beliklarning həmmisi silərdin körküp wəhimidə bolsun; bular қolunglaroqa tapxurulqandur. <sup>3</sup> Midirlap yüridiqən hərkəndək janiwarlar silərgə ozuk bolidu; Mən silərgə kek otyaxlarnı bərgəndək, bularning həmmisini əmdi silərgə bərdim. <sup>4</sup> Lekin silər gəxni iqidiki jeni, yəni kəni bilən koxup yeməslikinglar kerək. <sup>5</sup> Kəninglər, yəni jeninglardiki kan tekülsə, Mən bərhək uning hesabını alımən; hərkəndək haywanning ilkidə kəninglər bar bolsa Mən uningoja tələtküzimən; insanning қolida bar bolsa, yəni birsining қolida eż kərindixinin kəni bar bolsa, Mən uningoja xu қanni tələtküzimən.

<sup>6</sup> Kimki insanning kənini təksə,

Uning kənimu insan təripidin tekülidü;

Qünki Huda insanni Əz sürət-obrazida yaratkandur.

<sup>7</sup> Əmdi silər, jüplixip kəpiyip, yər yüzidə tarilip-tarkılıp kəpiyalingar»..

<sup>8-9</sup> Andin Huda Nuḥ bilən uning oqullırıoja söz kılıp mundak dedi: — «Manə Əzüm silər bilən wə silerdin keyin kelidiqən əwlədlirinqər bilən, xundakla silər bilən billə turoqan hərbir jan igisi, uşaqanatlar, mal-qarwilar, silər bilən billə turoqan yər yüzdiki hərbir yawayi haywanlar, kemidin qıkkənlarning həmmisi bilən — yər yüzdiki heqbir haywanni қaldurmay, ular bilən Əz əhdəmni tüzimən. <sup>11</sup> Mən silər bilən xundak əhdə tüzimənki, nə barlık ət igiliri topan bilən yokitılması, nə yənni wəyrən kılıdiqən heqbir topan yənə kəlməs»..

<sup>8:20</sup> «keydiürmə қurbanlıq» — sunuxta haywanning həmmə kismı Hudaqa atap keydiürülidu.

<sup>8:20</sup> Law. 11.

<sup>8:21</sup> «huxbuy» — ibraniy tilida «aram bərgüqi purak» degən sezlər bilən ipadilinidu. Təwratta қurbanlıklardin qıkkən «huxbuy» deyilganda adıttı «aram bərgüqi purak» degən sez bilən ipadilinidu. «yaxlıigidin tartip» — yaki «kiçikidin tartip». «Men ... yərgə yənə lənət okumaymən wə əmdi bu kətimkiddək həmmə jandarlarnı urup yokitiwətməymən» — ahirkə zamanda Huda pütkül yənni topan bilən əməs, bəlkı ot bilən yokitidu (9:11ni, «2Pet.» 3:6-7, «Wəh.» 21:1ni körüng).

<sup>8:21</sup> Yar. 6:5; Pənd. 22:15; Mat. 15:19. Mar. 7:21-23

<sup>8:22</sup> «Terix bilən orma, soooqık bilən issik, yaz bilən kix» — Ottura Xərkətə «yilning altə pəslı» dəp karılıdu.

<sup>8:22</sup> Yar. 33:20,25.

<sup>9:1</sup> Yar. 1:28; 8:17.

<sup>9:3</sup> Yar. 1:29.

<sup>9:4</sup> Law. 3:17; 7:26; 17:14; 19:26; Kan. 12:23.

<sup>9:5</sup> Mis. 21:12,28.

<sup>9:6</sup> Yar. 1:27; Yığ. 4:13; Mat. 26:52; Wəh. 13:10.

<sup>9:7</sup> Yar. 1:28; 8:17.

<sup>9:8-9</sup> Yax. 54:9.

<sup>9:11</sup> «əhdə» — ibraniy tilida «əhdəm».

# «Yaritilix»

<sup>12-13</sup> Huda yənə: — «Mən Əzüm silər bilən wə kexinglardiki həmmə jan igiliri bilən mənggülük, yəni pütkül əwladliringlar oqıqə bekitkən muxu əhdəmning bəlgisi xuki: — Mana, Mən Əzüm bilən yərning otturisida boləjan əhdining bəlgisi bolsun dəp həsən-hüsünimni bulutlar iqiqə köyimən; <sup>14-15</sup> wə xundak boliduki, Mən yərning üstigə bulutlarnı qıkarojinimda, xundakla həsən-hüsən bulutlar iqidə ayan bolqınında, Mən silər bilən ət igiliri boləjan barlıq janiwarlar bilən tüzgən əhdəmni yad etimən; buningdin keyin sular hərgiz həmmə jandarlarnı ھالак kılıquqi topan bolmas.<sup>16</sup> Həsən-hüsən bulutlar arısida pəyda bolidu; Mən uningoşa қaramən wə xuning bilən Mənki Huda yər yüzidiki ət igiliri boləjan barlıq janiwarlar bilən otturımızda bekitkən əhdəmni yad etimən», — dedi.

<sup>17</sup> Huda Nuhka yənə: — «Mana bu Mən Əzüm bilən yər yüzidiki barlıq ət igiliri otturisida bekitkən əhdəmning nixan-bəlgisidur», — dedi.

## Nuh wə uning oqulları; Nuhning eż oqulları toqıruluk bexariti

<sup>18</sup> Nuhning kemidin qıkqan oqulları Xəm, Həm wə Yafət idi. Həm Kanaanning atisi boldi.

<sup>19</sup> Bu üçi Nuhning oqulları bolup, pütkül yər yüzigə taralojan ahalə xularning nəsil-əwladlıridur.

<sup>20</sup> Nuh terikqılık kılıxka baxlap, bir üzümzarlık bərpa қıldı. <sup>21</sup> U uning xarabidin iqip, məst bolup kelip, eż qediri iqidə kiyim-keçəklirini seliwestip, yalingaq yetip kaldi. <sup>22</sup> Kanaanning atisi Həm kelip, atisining əwritini kerüp, sırtqa qıkıp ikki kərindixiqa eytti. <sup>23</sup> Xəm bilən Yafət köpüp yepinjini elip, mürisigə artıp, kəyniqə mengip kirip, atisining yalingaq bədinini yepip կöydi. Ular yüzini aldi tərəpkə kılıp, atisining yalingaq tenigə karımıdi. <sup>24</sup> Nuh xarabning kəypidin oyojinip, kənji oqlining ezigə nemə kılɔjinini bilip: —

<sup>25</sup> Kanaanoja lənət bolqay!

U kərindaxlirining kulinining kuli bolsun,

— dəp қarəqidı.

<sup>26</sup> U yənə: —

Xəmning Hudasi boləjan Pərwərdigarqa təxəkkür-mədhiyə kəltürülgəy!

Kanaan Xəmning kuli bolsun.

<sup>27</sup> Huda Yafətni awutkay!

U Xəmning qedirlirida turoqay,

Канаан bolsa uning kuli bolqay! — dedi.

<sup>28</sup> Nuh topandan keyin üq yüz əllik yil əmür kerdə. <sup>29</sup> Bu tərikidə Nuh jəmiy tokkuz yüz əllik yil kün kerüp, aləmdin etti.

<sup>9:18</sup> «Kanaan» — muxu «Kanaan» degən kixi «Kanaaniylar»ning əjdadi idi.

<sup>9:18</sup> Yar, 6:10.

<sup>9:20</sup> «terikqılık kılıxka baxlap» — iibraniy tilida «tupraq əhli idi» degən sözələr bilən ipadilinidu.


<sup>9:23</sup> «yepinqi» — muxu yərda bəlkim atisining kiyimini kərsitixi mumkin. Bu sözənin kəriqanda, Həm uni dadisinin qediridin elip qıkqan boluxi mumkin.

<sup>9:25</sup> «Kanaanoja lənət bolqay» — Yaman ix kılıjını Həm tursa, nemixka oqlı Kanaan lənətə қaldı? Bu məsələ toqıruluk, xundakla Nuh pəyəqəmbərning bu bexaritining baxka kisimlari üstidə «köxumqə söz»imizdə azrak tohtilimiz.

<sup>9:27</sup> «Nuh pəyəqəmbərning 25-27-ayəttiki bexariti» — Nuh pəyəqəmbərning bu bexariti üstidə «köxumqə söz»imizdə azrak tohtilimiz.

# «Yaritilix»

## «ƏLLƏRNING NƏSƏBNAMISI»



Əllərning nəsəbnamisi «Yar.» 10

### Nuhning üq oqlining əwlədləri – «Əllərning nəsəbnamisi»

1Tar. 1:1-27

**10<sup>1</sup>** Təwendikilər Nuhning oqullirinə əwlədləridür: — uning oqulları Xəm, Ham wə Yafət bolup, topandin keyin ulardın oquşular tərəlgən: —

**2** Yafətning oqulları bolsa, Gomər, Magog, Maday, Yawan, Tubal, Məxək wə Tiras idi.

**3** Gomərning əwlədləri: Axkinaz, Rıfat wə Torgamah idi.

**4** Yawarning əwlədləri: Elixah, Tarixiyyat, Kittiyalar wə Dodaniyalar idi. **5** Bularning əwlədləri dengiz boyılırda wə arallarda ayrim-ayrim yaxıqan həlkələr bolup, hərkəyasi eż tili, eż ailə-kəbililəri boyiqə ez zeminləridə tərkilip olturaqlaxışdır.

**6** Hamning oqulları Kux, Misir, Put wə Kanaanlar idi.

**7** Kuxning oqulları Seba, Hawilah, Sabtah, Ra'amah wə Sabtika idi. Ra'amahning oqulları Xeba wə

**10:1** «izahat» — muxu bətbiki nəsəbnamidiki bəzi təpsilatlar wə nəsəbnamidiki yətmix alning həzirki kəysi əl ikənlikli tövəruluk «köxumqə sez»imizini, xundakla munasiyatlık həritini korüng. **«Təwendikilər Nuhning oqullirinə əwlədləridür: —»** — muxu jümlə bilən «Aləmnin Yaritilixi»ning tetniqi «tolidot» («tarixi»), yəni «Nuhning oqullirinə əwlədləri» («Nuhning oqullirinə əwlədlərinə tarixi») (10:1-11:9) baxlinidu.

**10:1** 1Tar. 1:4

**10:2** 1Tar. 1:5.

**10:4** «bularning əwlədləri» — Bəzi alımlar «Yafətning barlıq əwlədləri»ni kərsitudu, dəp karaydu. Yənə bəzilər pəkət Yawanning əwlədlərini kərsitudu, dəp karaydu. Biz ikkinçi pikirgə mayıl.

**10:6** «Misir» — ibranıyi tilida «mitsraim». «Put» — «Liwiya»dikilərning əjdadi boldi.

**10:6** 1Tar. 1:8.

# «Yaritilix»

Dedan idi.<sup>8</sup> Kuxtin yənə Nimrod tərəlgən; u yər yüzidə nahayiti küqtünggür adəm bolup qıktı..

<sup>9</sup> U Pərvərdigarning aldida küqtünggür owqi boldi; xu səwəbtin «palanqı bolsa Nimrodtak, Pərvərdigarning aldida küqtünggür owqi ikən» degən gəp tarkalojan. <sup>10</sup> Uning padixahlıkı Xinar zeminidiki Babil, Ərək, Akkad wə Kalnəh degən xəhərlərdə baxlanıbanıdi. <sup>11-12</sup> U bu zemindin Axur zemini oja qıkıp Ninəwə, Rəhəbot-İr, Kalah wə Ninəwə bilən Kalahning otturisidi Rəsən degən xəhərlərnimə bina kıldı (bular köxulup «Katta Xəhər» boldi)..

<sup>13</sup> Misirning əwlədliləri Ludiylar, Anamiyalar, Ləhabiyalar, Naftuhiyalar,<sup>14</sup> Patrosiyalar, Kasluhiylar (Filistilər Kasluhiylardin qıkkan) wə Kaftoriylar idi.

<sup>15</sup> Kanaandin tunji oqul Zidon tərəlip, keyin yənə Hət tərəlgən,<sup>16</sup> uning əwlədliləri bolsa Yabusiylar, Amoriylar, Gırgaxiyalar,<sup>17</sup> Hıwiylar, Arkiylar, Siniylar,<sup>18</sup> Arwadiylar, Zəmariylar wə Həmatiyalar idi. Xuningdin keyin, Kanaaniylarning kəbililəri hər tərəpkə tərkilip kətti.

<sup>19</sup> Kanaaniylarning yurt qegrisi bolsa Zidondin tartip, Gərər təripigə sozulup, Gazaqə qıkıp, andin Sodom, Gomorra, Admağ bilən Zəboim təripigə tutixip, Lexaojqə yetip barattı.

<sup>20</sup> Yukarıklılar bolsa əhamming oqulları bolup, eż kəbilisi wə tilliri boyiqə kowm bolup eż zeminlirdə olturaklıxşanıdi.

<sup>21</sup> Xəmmu oqul pərzəntlik boldi; Xəm bolsa Yafətninq akisi, Ebərlərning ata-bowisi boldi.

<sup>22</sup> Xəmning oqulları Elam, Axur, Arfahxad, Lud, Aram;<sup>23</sup> Aramning oqulları Uz, Hul, Gətər, Max idi..

<sup>24</sup> Arfahxdadın Xeləh, tərəldi, Xeləhtin Ebər tərəldi.<sup>25</sup> Ebərdin iki oqul tərəlgən bolup, birinən ismi Pələg idi, qünki u yaxıqan dəwrədə yər yüzidə bəlünük boldi; Pələgning inisining ismi Yoqtan idi.

<sup>26</sup> Yoqtandin Almodad, Xələf, Hazarmawət, Yerah,<sup>27</sup> Hədoram, Uzal, Diklah,<sup>28</sup> Obal, Abimaəl, Xeba,<sup>29</sup> Ofir, Həwiləh wə Yobab tərəldi. Bularning həmmisi Yoqtanning oqulları idi. <sup>30</sup> Ularning olturoqan jaylırları bolsa Mexadin tartip, Səffar degən rayonning xərk təripidiki taoqlıqə sozulatı.

<sup>31</sup> Yukarıklılar bolsa Xəmning oqulları bolup, eż kəbilisi wə tilliri boyiqə kowm bolup eż zeminlirdə olturaklıxşanıdi.

**10:8** «Nimrod» – bu isim «asıy» «isyan ketürgüqi» degən mənidə. Xübhisizki, bu isim uning qə keyinrək koyulup, uning Hudaqə karxi qıkkanlığını kərsətkən.

**10:8** 1Tar. 1:10.

**10:9** «U Pərvərdigarning aldida küqtünggür owqi boldi» – bu sözər bəlkim Nimrodnıng ismini qıxəndüridü. «Owqi» muxu yərdə bəlkim hayvanlarınlı əməs, insanları olaydırıqlarını kərsitixi mumkin; bu yərdə «owqi» degən sözning «jahangır» degən mənisiñ bar. Kona yəhudiy ustazalar («rabbilar»)ning həmmisi: «Pərvərdigar aldida küqtünggür owqi boldi» degən sözər uning Hudaqə karxi turoqanlığını kərsitidü, dəp karayıttı. Qünki Nimrod keyin bərpa kəlojan xəhərlər, jümlidin Babil xəhəri Huda wə uning halkığa karxi qıkkan, xundakla Hudaqə karxi qıkixning simvolı bolup kələqən. <sup>32</sup> «palanqı bolsa Nimrodtak, Pərvərdigarning aldida küqtünggür owqi ikən» – bu sözning mənisi intayın salıby boluxi mumkin: «u nahayıti hətarik adəm», «nahayiti takəbür bir jahangır», «hətta Pərvərdigarə karxi qıkixka petinidü» degəndək məniliñ kərsitidü.

**10:10** «Xinar» – «Babil» yaki «Babilon»ning baxxə bir namidur. «ayañtning baxxə hil tərjimisi» – «uning padixahlıkininə asası Xinar zeminidiki Babil, Ərək, Akkad wə Kalnəh degən xəhərlər idi».

**10:11-12** «Axur» – yəni «Asuriyə». Mumkinçilikli barkı, Nimrod Babil xəhəridə Hudaqə karxi bolovan hərikətəkə baxlamıqı bolonanıdi; xungu keyin (insan tilları kalayımkanluxturulonda) u Babil xəhəridin qıkıp ketixka məjbur boldi.

– «U bu zemindin Axur zemini oja qıkıp» degənnəng baxxə birhəl tərjimisi «Axur xu zemindin qıkıp,...».

– «bular köxulup «Katta Xəhər» boldi» – demək, Ninəwə degən «katta xəhər»ni kərsitidü («Yun.» 1:1, 3:2, 3:3, 4:11ni kərəng). Qünki keyinrək, bu Ninəwə, Rəhəbot-İr, Kalah wə Rəsən degən tət xəhər birləşip bir qong katta xəhər, yəni «Ninəwə xəhəri» idi.

– Bəzi alımlar «Katta Xəhər» paşət Kalah bilən Rəsəndin ibarət iki xəhərni kərsitidü, dəp karayıdu; bizningqə «katta xəhər» Ninəwə, Rəhəbot-İr, Kalah wə Rəsənlərning həmmisini eż iqiqə aliđu.

**10:22** Yar. 11:10; 1Tar. 1:17.

**10:23** «Max» – yaki «Maxək».

**10:24** «Ebər» – mənisi bəlkim («daryadin») etküqiqi. «Ibraniy» degən söz bəlkim bu sezdin qıkkan.

**10:24** 1Tar. 1:18.

**10:25** «Palag» – bu sözning tələppuzı «bəlünük»ə yekindur. «U yaxıqan dəwrə yər yüzidə bəlünük boldi» – bu söz həkət üq hil imkaniyyət bar: (1) bu sözər Babil munarı wəksəsidə (11-bab), Hudanıg tilni bəlünük bilən əllərnimə bəlgənlilikini, xundakla «yər yüzidikilərning bəlünüp katkənliklərini kərsitidü; (2) yər-zeminiñ eżininə bəlünüp katkənliklərini kərsitidü («Yar.» 1:9 boyiqə yər-zemini əslidə birlə kurkuluk idı, qoqum keyinqə malum wakitta hazırlı Asiya, Yawropa, Afrika, Amerika, Australiya wə Antarktika kütəlirigə bəlünən); (3) yüksəridə tiloqə elinojan iki imkaniyyətninə təng yüz bərgənlilikini kərsitidü.

# «Yaritilix»



Өллөрning yər yüzidə tarqaqlaxturuluxi

<sup>32</sup> Yukiridikiler Nuhning əvladları bolup, ular eż nəsəbliri wə kowmları boyıq hatirlıngan. Topandın keyinkı yər yüzidiki barlık kowmlar ularning iqidin tarkaloğan..

## «Babil munari wəkəsi» — Hudanıñ insanlarning tilini parqiliwetixi

**11**<sup>1</sup> U zamanda pütkül yər yüzidiki til həm səz birhil idi.<sup>2</sup> Lekin xundak boldiki, adamlar məxrik tərəpkə səpər kılıp, Xinar yurtida bir tüzlənglikni uqrıtıp, xu yerdə olturakläxti.<sup>3</sup> Ular bir-biriga: — Kelinglər, biz hix kuyup, otta pixurayı! — deyixti. Xundak kılıp, ular kuruluxta taxning ornişa hix, layingn ornişa karimay ixlətti.<sup>4</sup> Ular yəna: — Kelinglər, əmdi ezmizgə bir xəhər bina kılıp, xəhərdə uqi asmanlaroqa taqaxküdək bir munar yasaylı! Xundak kılıp ezmizgə bir nam tikliyələyimiz. Bolmisa, pütkül yər yüzigə tarilip ketimiz, — deyixti.<sup>5</sup>

<sup>5</sup> U wakitta Pərvərdigar adəm balılıri bina kiliwatçan xəhər bilən munarnı kergili qüx-

**10:32 Ros. 17:26**

**11:1** «pütkül yər yüzidiki til ... birhil idi» — bu til kaysı til boluxı kerək? Biz uni ibranıy tili, dəp karayımız. Səwəbi: (1) «Aləmning Yaritilixi»da uqrayıdoğan, «Babil munari» wəksidin ilgiriki barlık nam-isimlər ibranıy tilidiki nam-isimlər idi; (2) «Aləmning Yaritilixi» 1-11 bəblərdiki kep aytılarda «səz oyuni» ixlitilgənləki bizə malum (məsləhən, 2:32, 11:9 wə xuningəja munasiätlik izahatları kerüng). Əger xu zamandıki til ibranıy tili bolmıqan bolsa, undakta, «Aləmning Yaritilixi»da xundak «səz oyuni»ning ixlitilixi mumkin bolmayıttı.

**11:2 Yar. 10:10.**

**11:4** «uqi asmanlaroqa taqaxküdək bir munar yasaylı» — ularning muxu məksəti bir hil məoqrurluknı bildürüplə kałmay, bəlkı yəna munar arkılığı asmandıki rohlar (jin-xayanlar) bilən alağa kılıx («Əf». 2:2), palçıqlik kılıx məksətinin mü barlıklını ipadıladydu. Demək, u munar Hudanıñ yolioşa karımkarxi bołoğan. Uning üstiga ularning bundak ezlirini tarilip ketixin saklav tədbiri Hudanıñ adəmlərgə: «silar jüplixip kepiyip, yər yüzini toldurunglar» (9:1) degen əmrigə hilap idi.

**11:4 Kan. 1:28**

# «Yaritilix»

**ti.**<sup>6</sup> Pərwərdigar: — «Mana, bularning həmmisi bir kowmdur, ularning həmmisining tilimu bir-dur; bu ularning ixining baxlinixidur! Bundin keyin ularning niyət kilojan hərkəndək ixini həq tosuwalqılı bolmaydu.<sup>7</sup> Xunga Biz təwəngə qüxüp ularning bir-birining gəplirini uğalmaslıkı üçün ularning tilini baxqa-baxqa kılıp қalaymikanluxturuwetəyli» — dedi.

**8** Xundak kılıp Pərwərdigar ularni u jaydin pütkül yər yüzigə taritiwətti. Xuning bilən ular xəhərni yasaxtin tohtap kıldı.<sup>9</sup> Xunga bu xəhərning nami «Babil» dəp ataldi; qunki u yərdə Pərwərdigar pütkül yər yüzidikilərning tilini қalaymikanluxturuwetətti. Xundak kılıp Pərwərdigar ularni u jaydin pütkül yər yüzigə taritiwətti.

## Xəmning nəsəbnamisi

1Tar. 1:1-27

**10** Təwəndikilər Xəmning əwlədliridur: — topan ətüp ikki yıldın keyin, Xəm yüz yexida, uningdin Arfakxad tərəldi.<sup>11</sup> Arfakxad tuqulqandan keyin Xəm bəx yüz yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**12** Arfakxad ottuz bəx yaxqa kirgəndə uningdin Xeləh tərəldi.<sup>13</sup> Xeləh tuqulqandan keyin Arfakxad tət yüz üq yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**14** Xeləh ottuz yaxqa kirgəndə uningdin Ebər tərəldi.<sup>15</sup> Ebər tuqulqandan keyin Xeləh tət yüz üq yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**16** Ebər ottuz tət yaxqa kirgəndə uningdin Pələg tərəldi.<sup>17</sup> Pələg tuqulqandan keyin Ebər tət yüz ottuz yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**18** Pələg ottuz yaxqa kirgəndə uningdin Rəu tərəldi.<sup>19</sup> Rəu tuqulqandan keyin Pələg ikki yüz tokkuz yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**20** Rəu ottuz ikki yaxqa kirgəndə uningdin Serug tərəldi.<sup>21</sup> Serug tuqulqandan keyin Rəu ikki yüz yəttə yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**22** Serug ottuz yaxqa kirgəndə uningdin Nahor tərəldi.<sup>23</sup> Nahor tuqulqandan keyin Serug ikki yüz yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**24** Nahor yığırma tokkuz yaxqa kirgəndə uningdin Tərah tərəldi.<sup>25</sup> Tərah tuqulqandan keyin Nahor bir yüz on tokkuz yil əmür kərüp, uningdin yənə oqul-kızlar tərəldi.

**26** Tərah yətmix yaxqa kirgəndə uningdin Abram, Nahor wə Həran tərəldi.

## Tərahning nəsəbnamisi

**27** Tərahning əwlədları təwəndikiqə: — Tərahın Abram, Nahor wə Həran tərəldi; Hərandın Lut tərəldi.<sup>28</sup> Lekin Həran tuqulqan yurti bolovan, kaldıylərning Ur xəhəridə atisi Tərahning al-dida, Tərahın ilgiri oldu.<sup>29</sup> Abram bilən Nahor ikkisi eyləndi. Abramning ayalining ismi Saray, Nahorning ayalining ismi Milkah idi; Milkah Hərənaning kizi idi; Həran bolsa Milkah wə

**11:8** Kan. 32:8; Ros. 17:26

**11:9** «Babil» — bu sezninq ikinci mənisi bar: — «Hudaning dorwazisi» wə «kalaymikanlılıq»; xübhisizki, xəhərni kuroquqlar «muxu xəhər bilən asmanlarqa yetimiz» deyən məqsətə xəhərgə «Hudaning dorwazisi» deyən manılık namni koyoqan; lekin keyin «Babil» deyən sezninq «kalaymikanlılıq» deyən ikkinçi mənisi xu xəhərgə dəl munasip kəldi. «Pərwərdigar ularni u jaydin pütkül yər yüzigə taritiwətti» — bu wəkə 10-babtıcı yətmix əl-köwməning kaysi yol bilən bir-biridin ayrılip kəktənlənikini, xundakla Nimrodnıng Babil xəhəridin qıçıq katkənlilikini qüxəndürdü. Yənə bir mumkinqliki barkı, Babildiklər keyinkı dəwrərlərda qokoñuna ilah «Marduk» yaki «Mərodak» oslıda Nimrodnıng ezi idi.

**11:10** «Təwəndikilər Xəmning əwlədliridur: —» — muxu jümələ bilən «Aləmning Yaritilixi»ning bəxinqi «tolidotı» («tarixi»), yəni «Xəmning tolidotı» («Xəmning əwlədlirinən tarixi») (11:9-11:26) baxlinidu.

**11:10** Yar. 10:22-31; 1Tar. 1:17.

**11:18** 1Tar. 1:25

**11:27** «Tərahning əwlədları təwəndikiqə: —» — muxu jümələ bilən «Aləmning Yaritilixi»ning altinqi «tolidotı» («tarixi»), yəni «Tərahning tolidotı» («Tərahning əwlədlirinən tarixi») (11:27-25:11) baxlinidu.

**11:27** Yə. 24:2; 1Tar. 1:26.

**11:28** «Kaldıylar» — iibraniy tilida «kasdiylar».

# «Yaritilix»

Iskahning atisi idi.<sup>30</sup> Lekin Saray tuoqmas bolqaqqa, uning balisi yok idi..

<sup>31</sup>Tərah bolsa oqli Abramni, nəwrisi Lut (Həranning oqlı)ni wə kelini, yəni Abramning ayali Sarayni elip, Kəanaan zeminiqə berix üçün kaldiylərning Ur xəhirdidin yoloqa qıktı; birak ular Həran degən jayoşa yetip kəlgəndə, xu yerdə olturaklıxip kəldi..<sup>32</sup> Tərahning kərgən künləri ikki yüz bəx yil bolup, Həranda aləmdin etti..

## Hudanıng İbrahim, yəni Abramni tallixi – İbrahimning etikədi

**12<sup>1</sup>** Pərvərdigar əslidə Abramqə mundağ degənidi: —

<sup>1</sup>San eż yurtundin, eż uruk-tuoqşanlıringdin wə eż ata jəmətingdin ayrılip, Mən sanga kərsitudiçən zeminə barojın. <sup>2</sup>Xundak kilsang Mən seni uluq bir həlk kılıp, sanga bəht-bərikət ata kılıp, namingni uluq kılımən; xuning bilən sən eżüng baxkilaroja bəht-bərikət bolqın;<sup>3</sup> kimlər sanga bəht-bərikət tilisə Mən ularnı bərikətləymən, kimki seni horlisa, Mən qoqum uni lənətkə qaldurimən; sən arkılık yər yüzdikli barlıq ailə-kəbililərgə bəht-bərikət ata kılınidul! — dedi..

<sup>4</sup> Abram Pərvərdigar uningoşa eytkini boyiqə Hərandin ayrıldı; Lutmu uning bilən billə mangdi. Abram Hərandin qıkkınında yatmix bəx yaxta idi.

<sup>5</sup> Abram ayali Saray bilən inisining oqlı Lutni elip, ularning yioqan barlıq mal-mülükini koxup,

## IBRAHIMNING SƏPIRİ (Yaritilix 12-bab)



<sup>11:29</sup> Yar. 22:20.

<sup>11:30</sup> Yar. 16:1, 2; 18:11, 12.

<sup>11:31</sup> «Kəanaan zeminiqə berix üçün kaldiylərning Ur xəhirdidin yoloqa qıktı» — hərətə betini kərung.

<sup>11:31</sup> Ya. 24:2; Noh. 9:7; Ros. 7:4.

<sup>11:32</sup> «İbrahimning səpiri» — munasiwətlik həritini kərung.

<sup>12:1</sup> Ros. 7:3; Ibr. 11:8.

<sup>12:3</sup> «seni horlisa» — yaki «seni təwən kərsə», «seni pəs kilsə». <sup>5</sup> «sən arkılık yər yüzdikli barlıq ailə-kəbililərgə bəht-bərikət ata kılınidul» — Hudanıng bu intayın muhim əhdisi wə xərtli toopluluk «köxumqə sez»imizdə azraq tohtılımız.

<sup>12:3</sup> Yar. 18:18; 22:18; 26:4; Ros. 3:25; Gal. 3:8.

# «Yaritilix»

Həranda igidarqılık kılɔjan adəmlərni billə kətip, Qənaan zeminiçə berix üçün yoloça qıktı; xundak kılıp ular Qənaan zeminiçə yetip kəldi.<sup>6</sup> Abram zeminni kezip, Xəkəm degən jaydiki «Morəhninq dub dərihi»ning yenisi kəldi (u qaoğda u zemində Qənaaniylar turatti).

<sup>7</sup> Pərvərdigar Abramoja kərənup, uningoja: — Mən bu zeminni sening nəslinqə ata kılımən, — dedi. Xuning bilən u xu yərdə əzizə kərüngən Pərvərdigar oja atap bir kurbangah saldı.<sup>8</sup> Andin u bu yərdin yətkilip, Bəyt-Əlning xərkidiki taçqə bardi; oqrəb təripidə Bəyt-Əl, xərk təripidə Ayı degən jay bar idi; u xu yərdə qedir tikti. U xu yərdə Pərvərdigar oja atap bir kurbangah yasap, Pərvərdigarning namini qakırıp ibadət қıldı.<sup>9</sup> Andin keyin Abram tədrisiyy kəqüp, jənubidiki Nəgəw rayonioja қarap yətkəldi.

## Abramning Misiroja qübüxi

<sup>10</sup> Zemində aqarqılık boloğanidi; Abram Misiroja qüxti; u xu yərdə waktinqə turmakçı boloğanidi, qünki zemində aqarqılık bək eçir idi.<sup>11</sup> Əmma xundak boldiki, u Misiroja yekin laxkanda, ayali Sarayoja: — Mana, mən sening həsün-jamalingning güzəllikini bilimən.<sup>12</sup> Xundak boliduki, misirliklər seni kersə, «Bu uning ayali ikən» dəp, meni əltürütətip, seni tirik kəlduridu.<sup>13</sup> Xuning üçün sening: «Mən uning singlisi» deyixingni ətinimən. Xundak kılısang, mən senindin yahxılık tepip, sən arkılık tirik kəlimən, — dedi.

<sup>14</sup> Abram Misiroja kırğında xundak boldiki, misirliklər dərwəkə ayalning güzəl ikənlilikini kərdi. <sup>15</sup> Pirəwnning əmirlirimə uni kerüp, Pirəwngə uning təripini қıldı; xuning bilən ayal Pirəwnning ordisiçə elip kirildi.<sup>16</sup> Pirəwn Sarayning səwəbidin Abram oja yahxi muamilə қıldı; xuning bilən u koy, kala, həngə exəklər, əkul-dedəklər, mada exəklər wə tegilərgə erixti.<sup>17</sup> Əmma Pərvərdigar Pirəwn wə əyidikilirini Abramning ayali Sarayning səwəbidin tolimu eçir wabalaroja muptila қıldı.<sup>18</sup> Xuning üçün Pirəwn Abramni qakırıp uningoja: — «Bu zadi sening manga nemə kılqojining? Nemixka uning əz ayaling ikənlilikini manga eytmidinq? <sup>19</sup> Nemixka uni «singlim» dəp mening uni hotunlukka eliximoja səwəbkar bolojili tas қalısən! Mana bu ayaling! Uni elip kətkin! — dedi.

<sup>20</sup> Pirəwn əz adəmlirigə Abram toqrisida əmr қıldı; ular uni, ayalını wə uning barlığını қoxup yoloça seliwtəti.

## Abram bilən Lutning ayrılip ketixi

**13**<sup>1</sup> Xuning bilən Abram ayali wə uning barlık nərsilirini həmdə Lutni elip Misirdin qıkıp, Qənaanning jənubidiki Nəgəw yurtiçə mangdi.<sup>2</sup> U qaoğda Abramning mal-warən wə altun-kümüxləri kəp bolup, helila bay idi.

<sup>3</sup> U kəqüp yürüp, jənubtiki Nəgəwdin Bəyt-Əlgə, yəni Bəyt-Əl bilən Ayining otturisidiki əslidə

<sup>12:5</sup> Ros. 7:4.

<sup>12:6</sup> Yar. 10:18; 19; 13:7.

<sup>12:7</sup> «U... Parwərdigar oja atap bir kurbangah saldı» — kiziç bir yeri xuki, Abram birməqqə kurbangah salıdu, lekin sunojan kurbanlıkları toqrisida heqkəndək hatırə yoktur. Bəlkim u könglidə: — «Pərvərdigar manga xundak xapaət kersətən tursa, uningoja ibadət yolda malum bir kurbanlıq sunuxum kerək» dəp olyiąpan bolsimu, lekin nemini kurbanlıq süpitidə sunuxninq miwapık bolidəjanlığını bilməy, yasiqan kurbangahlar kurbanlıksız çuruk turup kəlojan boluxi mumkin.

<sup>12:7</sup> Yar. 13:15; 15:18; 17:8; 24:7; 26:4; Qan. 34:4.

<sup>12:8</sup> «Parwərdigarning namini qakırıp ibadət қıldı» — yaki «Parwərdigarning namini qakırıp nida қıldı». 4:26ni kərüng.

<sup>12:10</sup> «qübüxi» —ibraniyalıraja nisbatan ular Hudanıng «mukəddəs zemini» boloğan Qənaan (Pəslənt)din qıkıp hərkəysi jaylaroja (ularning juqərapıylıq orni egiz bolsun, pəs bolsun) mangsa, «qübüxi» degən peil bilən ipadilinidu; xuningdək hərkəysi yərdin Pəsləntingə қarap mangsa, «qırix» degən peil bilən ipadilinidu. <sup>21</sup> «Abram Misiroja qübüxi» — Abram (İbrahim)ning Misiroja qübüxi toqrluluk «köxumqə söz»imiz («İbrahimning hayatının alidiojan sawaklar wə iibrətlər»)da azra� tohtılımımız.

<sup>12:13</sup> Yar. 20:12; 26:7.

<sup>12:15</sup> «Pirəwn» — Misirning padixaḥının omumiy unwani idi.

<sup>12:17</sup> Zəb. 105:14-15

# «Yaritilix»

qedir tikkən jayoq,<sup>4</sup> kurbangaḥ yasiojan jayoqā kaytip kəldi. Abram xu yerdə Pərwərdigarning namini qakırıp ibadət kıldı.<sup>5</sup> Abram bilən billə mangojan Lutningmu köy-kala padiliri wə qedirliri bar idi.

<sup>6</sup> Əmdi ular billə tursa, zemin ularni kamdiyalmayıttı;<sup>7</sup> bu səwəbtin Abramning padıqılırılı bilən Lutning padıqılırinining arısida jedəl qıktı (u wakıttı Қанаaniylar bilən Pərizziylər xu zemində turattı).<sup>8</sup> Xunga Abram Lutka: — «Biz bolsaq əkerindaxlarmız, sən bilən menin aramda, menin padıqılırim bilən sening padıqılıring arısida talax-tartix pəyda bolmisun.<sup>9</sup> Mana, aldingda pütkül zemin turmamdu? Əmdi sən məndin ayrılojin; əgər sən sol tərəpkə barsang, mən ong tərəpkə baray; əgər sən ong tərəpkə barsang, mən sol tərəpkə baray», — dedi.

<sup>10</sup> U wakıttı Lut nəzər selip kerdiki, İordan wadisidiki barlıq tüzlənglikning Zoar xəhiriqiqə həmmila yərning süyi intayın mol idi; Pərwərdigar Sodom bilən Gomorranı wəyrən kilixtin ilgiri bu yər bəyni Pərwərdigarning beoqi, Misir zeminidək idi.<sup>11</sup> Xuning bilən Lut ezigə İordan wadisidiki pütkül tüzlənglikni tallıwaldı; andin Lut məxrik tərəpkə keqüp bardı. Xundak kılıp ikkiylən ayrıldı.<sup>12</sup> Abram Қanaan zeminida olturaklıxtı; Lut bolsa tüzlənglikti xəhərlərning arısida turdu; u bara-bara qedirlirini Sodom xəhiri tərəpkə yetkidi.<sup>13</sup> Sodom həlkı rəzil adamlar bolup, Pərwərdigarning nəziridə tolimu eçir gunahkarlar idi..

## Abramning Hebronoqə keqüxi

<sup>14</sup> Lut Abramdin ayrılip kətkəndin keyin, Pərwərdigar Abramə: — Sən əmdi bexingni ketürüp, ezung turoqan jaydin ximal wə jənubka, məxrik wə məoqrıp tərəpkə қariojin;<sup>15</sup> qünki sən hazır kərūwatkan bu barlıq zeminni sanga wə nəslingga mənggülük berimən.<sup>16</sup> Sening nəslingu yərdiki topidak kəp kılımən; xundakki, əgər birsi yərdiki topını sanap qıkalisa, sening nəslingu nimu sanap qıkalixi mumkin bolidu.<sup>17</sup> Ornungdin tur, bu zeminni uzunluğ wə kənglikli boyıqə aylinip qıkın; qünki Mən uni sanga ata kılımən, — dedi.

<sup>18</sup> Xunga Abram qedirlirini yətkəp, Hébron xəhiriqə yekin Mamrədiki dubzarlıqning yenioja berip olturaklıxtı; u xu yerdə Pərwərdigaroja atap bir kurbangaḥ yasidi..

## Abramning Lutni կutkuzuxi

**14**<sup>1</sup> Xinarning padixağı Amrafəl, Əllasarning padixağı Ariok, Elamning padixağı Kedorlayomər wə Goyimning padixağı Tidalning künliridə xu wəkə boldiki,<sup>2</sup> ular

<sup>13:3</sup> Yar. 12:8.

<sup>13:4</sup> Yar. 4:26; 12:8.

<sup>13:6</sup> Yar. 36:7.

<sup>13:7</sup> «U wakıttı Қanaaniylar bilən Pərizziylər xu zemində turattı» — «Қanaaniylar wə Pərizziylər»ning tilə elinin səwabi bəlkim (1) İbrahimming ailisidə iqliki jedəl bolsa, ətrapidiki butpərəslər aldıda İbrahimming Huda tooruluk bərgən guwahlıkoja daq qızxətti; (2) iqliki jedəl ailini ajızlaxturuwetətti, xuning bilən ətrapidiki kəbililər pursəttin paydılınip ularqa hücum kılıxımı mumkin idi.

<sup>13:7</sup> Yar. 12:6.

<sup>13:9</sup> Yar. 20:15; 34:10.

<sup>13:10</sup> «barlıq tüzlənglik.... süyi intayın mol idi» — bu yərlər hazır «Ölük Dengiz» ətrapidiki kükürük қaojıraq jaylardur. «Pərwərdigarning beoqi» — demək, Erəm beoqi. «Misir zeminidək» — Misir zemini, bolupmu Nil dəryası ətri pi tolimu munbat, süyi mol zemindur.

<sup>13:13</sup> Yar. 18:20; Əz. 16:49.

<sup>13:15</sup> «sən hazır kərūwatkan bu barlıq zeminni sanga ... berimən» — u kərūwatkan zemin Lut tallıwalojan İordan wadisini eziqə alatti.

— Bu Hudanıng birinqi kətim zeminni İbrahimming nəsligilə əməs, bəlkı yənə İbrahimimoju berimən, dəp wədə kılıxi idi. Lekin əməliyətta, İbrahim əmriddə Pələstin zeminiñin pəkət bir parqa yərlilikə setiwalojan (23-bab); xunga Hudanıng bu wadisi İbrahimming tırılışında, zeminoqā mirashor bolidiqanlıqını kersitidiojan bir bekarət bolsa kerak.

<sup>13:15</sup> Yar. 12:7; 15:7,18; 17:8; 26:4; Qan. 34:4; Ros. 7:5.

<sup>13:16</sup> Yar. 15:5; 17:4; Qan. 10:22; Yər. 33:22; Rim. 4:17,18; Ibr. 11:12.

<sup>13:18</sup> Yar. 14:13.

## «Yaritilix»

birlixip Sodomning padixağı Bera, Gomorranning padixağı Birxa, Admahning padixağı Xinab, Zəboimning padixağı Xəm'ebər wə Bela (yəni Zoar)ning padixağı qarxi hujumqa atlandı.<sup>3</sup> Bu bəxining həmmisi kelixip Siddim wadisioğa, yəni «Xor Dengizi» wadisioğa yiqildi.<sup>4</sup> Ular on ikki yil Kedorlayomərgə bekəndi boldi, on üçinqi yiloğa kəlgəndə, Kedorlayomərgə qarxi işyan kətürdü.

<sup>5</sup> On tətinqi yili Kedorlayomər wə uning oşa ittipakdax bolovan padixaşalar həmmisi yiqilip, Axtarot-Karnaim degən yerdə Rəfayiylaroğa, xundakla Ham degən yerdə Zuziyalaroğa, Xawəh-Kiriatimda Emiylarоja hujum kılıp ularını yəngdi;<sup>6</sup> andin ular Horiylarını ularning Seir teqəjida məoqlup kılıp, qəlning yenidiki Əl-Paranoqıq sürüp-tokay kıldı.<sup>7</sup> Arxidinla, ular ən-Mixpatka (yəni Kədəxəkə) yenip kəlip, Amaləklərning pütkül yurtini bulang-talang kıldı; Hazazon-Tamarda olturuxluk Amoriylarınımı hujum kılıp məoqlup kıldı.<sup>8</sup> Xuning bilən Sodomning padixağı, Gomorranning padixağı, Admahning padixağı, Zəboimning padixağı wə Belanıng (yəni Zoarning) padixağı qıkıp, Siddim wadisida ularoşa qarxi jəng kılıxka səp tizdi;<sup>9</sup> muxu bəxəylən Elamning padixağı Kedorlayomər, Goyimning padixağı Tidal, Xinarning padixağı Amrafəl, Əllasarning padixağı Ariok qatarlıklar bilən sokuxtı;<sup>10</sup> yəni tət padixağı bilən bəx padixağı əzara sokuxtı.<sup>11</sup> Siddim wadisidiki həmmili yerdə karimay oraklıri bar idi. Sodom wə Gomorranning padixaşları keqip, oraklırga qüçüp kətti. Əmma qalojanlar bolsa təqəkə keqip kətti.<sup>12</sup> Ojalib kələn tət padixağı bolsa Sodom bilən Gomorranning həmmə mal-mülkini wə barlıq ozuk-tülükini elip kətti.<sup>13</sup> Ular yənə Abramning jiyni Lutnimu malları bilən қoxup elip kətti; qünki u Sodomda olturak laxkanıdi.

<sup>13</sup> Həlbuki, kütulup qalojan birsi berip bu ixlarnı ibraniy Abramoşa eytti. Xu qəođda u Amoriy Mamrəning dubzarlığının yenida turattı. Mamrə bolsa Əxkol wə Anərning akisi idi; bu üqayılen Abram bilən ittipakdax idi.<sup>14</sup> Abram kərindixinin əsir bolup qalojanlığını anglap, ez əyidə tuqulovan, alahidə tərbiyiləngən üq yüz on səkkiz adəmni baxlap qıkıp, tət padixağını kooqlap danoqıq bardı.<sup>15</sup> Keqisi u adəmlirini guruppilaroşa bəlüp, ular bilən birlikdə hujum kılıp ularnı məoqlup kılıp, ularnı Dəməxkəning ximal təripidiki Həbab degən jayοqıq kooqlap berip,<sup>16</sup> pütkül olja alojan mal-mülküni kayturuwaldi; ez kərindixi Lutni, uning mal-mülki wə hotun-kızlarını, xundakla barlıq qalojan adəmlərni yandurup kəldi.

### Məlkizədəkning Abram oşa bəht tilixi

<sup>17</sup> Abram Kedorlayomər wə uning bilən ittipakdax padixaşları məoqlup kılıp, kaytip kəlgəndə, Sodomning padixağı Xawəh wadisi (yəni Han wadisi) oşa uning aldioşa qıkçı.<sup>18</sup> Saleminning padixağı Məlkizədəkmərnan bilən xarab elip aldioşa qıkçı. U zat bolsa, Həmmidin Aliy Təngrinin kahini idi;<sup>19</sup> u Abramını bəht-bərikətləp: — «Abram asman bilən zeminning Igisi bolovan Həmmidin Aliy Təngri təripidin bərikətlənsün!»<sup>20</sup> Xundakla düxmənliringni əz kəlungsıq tapxuroqan Həmmidin Aliy Təngri Həmdusana okuloqay!» — dedi.

Abram bolsa qənəymət alojan nərsilərning ondın birini uming oşa bərdi.

<sup>14:3</sup> «Xor dengizi» — «Əlük Dengiz» dəpmu atılıdu.

<sup>14:5</sup> Yar. 15:20; Kan. 2:10,11.

<sup>14:13</sup> «ibraniy» — bu yerdə «ibraniy» degən sez birinqi ketim tiləşən. «ibraniy» degən sez təwəndikidək ikki hil mənində boluxı mumkin: — (1) İbrahim Ebar degən kixinin əwlədi (21:10); (2) «ətküqi». «ibraniy» degənning bəlkim «abar» («ətmək») degən peil bilən munasibi boluxı mumkin. İbrahim Kanaan zemində turuwtakınlar oşa nisbətən «dəryadın etkən kixi» — demək, u «uluq dəryə» (Əfrət daryası)ndan etüp kələn kixi idi. «bu üqayılen Abram bilən ittipakdax idi» — sal tooprıraq tərjimə kilsək «Abram bu üqayılen bilən ittipakdax idi».

<sup>14:13</sup> Yar. 13:18.

<sup>14:14</sup> «Abram ... tət padixağı kooqlap danoqıq bardı» — təhminən 150-200 kilometroqıq kooqlıqan.

<sup>14:18</sup> «Məlkizədək» — bu zat toopruluk «Zəbur» 110-küydiki izahatları, xundakla «ibraniylar oşadıki 5-7-babları wə xularning izahatları, «köxumqə sez» inimi kerüng.

<sup>14:18</sup> Ibr. 7:1, 2, 3.

<sup>14:19</sup> «Asman bilən zeminning Igisi» — yəki «asman bilən zeminning Yaratkuqisi».

# «Yaritilix»

<sup>21</sup> Andin Sodomning padixahı Abramоја: — Adəmlərni manga bərgəyla, qəniymətlərni əzlirigə aloşayla, — dedi.

<sup>22</sup> Lekin Abram Sodomning padixahıqə jawab berip: — Mən bolsam asman bilən zeminning Igisi bolqan Həmmidin Aliy Təngri Pərvərdigar oja kol kötürüp kəsəm kılənəmənki,<sup>23</sup> mən səndin hətta bir tal yip nə bir tal booqquqinimu nə sening baxka hərkəndək nərsəngni almaymən; bolmisa, sən keyin: «mən Abramni bay kılıp köydom» deyixing mumkin.

<sup>24</sup> Xunga yigitlirimning yegən-iqkini, xundaqla manga həmrəh bolqanlar, yəni Anər, Əxkol wə Mamrələrgə tegixlik ülüxtin baxka, mən qəniyməttin həqnərsə almaymən; xular əzlirigə tegixlik ülüxini alsun, — dedi..

## Hudanıng Abramоја kərünüp, uning bilən əhdə tüzüxi

**15**<sup>1</sup> Bu ixlardın keyin Pərvərdigarning söz-kalami Abramоја alamat kərünüxtə kelip: «Əy Abram, qorkmiojin; Mən Əzüm kalkining wə zor in'amingdurmən» — dedi.<sup>2</sup> Lekin Abram: — Əy Rab Pərvərdigar, manga nəmə berisən? Mana, mən balisiz tursam, ey-bisatlırimoja warislik kiloquqi muxu Dəməxklik əliezərlə bardur, — dedi.

<sup>3</sup> Abram yənə: Mana, Sən manga heq nəsil bərmiding, mana əyimdə turuwatqanlardın biri manga waris bolidu, dedi.

<sup>4</sup> Xu əhaman Pərvərdigarning söz-kalami uningoja kelip: «Bu kixi sanga waris bolmayıdu, bəlkı eż puxtungdin bolidiojan kixi sanga waris bolidu», — dedi.

<sup>5</sup> Xuning bilən Pərvərdigar uni taxkırıqə elip qikip: — Əmdi asmanoja қarap yultuzlarnı sana — Kəni, ularnı saniyalamsənkin?! — dedi. Andin uningoja: — Sening nəslingmu xundaqlı bolidu, — dedi..

<sup>6</sup> Abram Pərvərdigar oja ixəndi; Pərvərdigar uningdiki bu ixənqni uning həkkəniliyi dəp hesablıdi.<sup>7</sup> Yənə uningoja: Mən bu zeminoja igə kılıxka seni Kaldiyədiki Ur xəhəridin elip qılkən Pərvərdigardurmən, — dedi..

<sup>8</sup> Lekin Abram: — I Rab Pərvərdigar, mən uningoja jəzmən igə bolidiojinimni қandaq bilimən? — dəp soridi.

<sup>9</sup> Pərvərdigar uningoja: — Mən üçün üç yaxlıq bir inək, üç yaxlıq bir qixi əqkə, üç yaxlıq bir koqkar bilen bir kaptar wə bir bajka elip kəlgin, — dedi.

<sup>10</sup> Xunga u bularning həmmisini elip, ularning hərbisini yerimdin ikki parqə kılıp, yerimi-ni yənə bir yerimiqə udulmu'udul kılıp köyup köydi; əmma kuxlarnı parqılımıldı.<sup>11</sup> Қaşa-kuzojunlar taplarning üstigə qüxkənda, Abram ularnı ürkütüp həydiwətti.

<sup>12</sup> Lekin kün patay degəndə, Abramni eçir bir uyku bastı wə mana, uning üstigə dəhxətlik bir wəhimə, tom karangojuluq qüxti.<sup>13</sup> Andin Pərvərdigar Abramоја: — Jəzmən bilixing kerəkki, sening nəsling əzlirining bolmiojan bir zemində musapir bolup, xu yərdiki həlkning küllükida bolidu wə xundakla, bu həlk ularoja tət yüz yiloqıqə jəbir-zulum salidu..<sup>14</sup> Lekin Mən ularnı

**14:24** «yigitler» — İbrahimning eż hizmatkarlarını kərsitidü. İbrahimning həmrəhləri Anər, Əxkol wə Mamrə bəlkim Pərvərdigar oja etikad kiloquqlar bolmioqqa, İbrahim eziqə koyqan kattik təlapni (heq qəniymət almaymən degəndək) ularning üstigə koymaydu.

**15:1** «Mən Əzüm kalkining wə zor in'amingdurmən» — baxka birhil tərjimi: «Mən sanga zor in'am bərgüqidurmən».

**15:1** Zəb. 16:5; 18:2; 19:11

**15:5** Mis. 32:13; Kan. 10:22; Rim. 4:18; Ibr. 11:12.

**15:6** Rim. 4:3,9,18,22; Gal. 3:6; Yak. 2:23.

**15:7** Zəb. 10:59-13

**15:10** «qıxənmə» — kona zamanlarda ikki tərəp bir-biri bilən əhdə tüzməkqi bolsa, awwal kala yaki koynı soyup, ikki parqə kılıp parqılıyatti; andin ikki tərəp soyup ikki parqə kılıqın malning otturisidin təng etüp bir-birigə kəsəm kılətti. Bu ixning mənisi, «kəysimiz əhdini bızsak, Huda uni bu soyovan maloja ohxax kilsun!» deməklik boluxı mumkin. Xunga ibranı tilida «əhdə tüzü» adətə «əhdə kesix» deyildi. «Yər.» 34:8, 18-20-ayətlərni kərüng.

**15:13** Mis. 12:40; Ros. 7:6; Gal. 3:17.

# «Yaritilix»

küllükça saloquqi xu taipingin üstidin höküm qıkırımən. Keyin ular nuroqun bayılıklarni elip xu yerdin qıkıldı.<sup>15</sup> Əmma sən bolsang, aman-hatırjəmlik iqidə ata-bowiliringoja қoxulısın; uzun əmür körüp andin dəpnə kılınisən.<sup>16</sup> Lekin xu yerdə tət əwlad etüp, nəslinq bu yərgə yenip kelid; qünki Amoriylarning kəbihlikining zihi tehi toxmidi, dedi.

<sup>17</sup> Xundak boldiki, kün petip karangoju bolğanda, mana, gəxlərning otturisidin etüp ketiwatkan, is-tütək qıkıp turojan bir otdan bilən yalkunluk bir məx'əl kəründi.<sup>18-19</sup> Dəl xu künü Pərvərdigar Abram bilən əhdə tüzüp uningoja: — «Mən sening nəslingga bu zeminni Misirning ekinidin tartip Uluq dərya, yəni Əfrat dəryasılıq berimən; yəni Keniyələr, Kənizziylər, Kadmoniyələr,<sup>20</sup> Hıtiyyələr, Pərizziyyələr, Rəfayiyələr,<sup>21</sup> Amoriylər, Qanaaniylər, Gırgaxiyələr wə Yəbusiyəlarning yurtini ularningki kılıman» dedi.

## Ismailning tuquluxi

**16**<sup>1</sup> Əmma Abramning ayali Saray uningoja heq bala tuoqup bərmidi; lekin uning Həjərə isimlik misirlilik bir dediki bar idi;<sup>2</sup> Saray Abraməgoja: — Mana, Pərvərdigar meni tuquxtın tosti. Əmdi sən mening dedikimning kəxiyoja kirgin; bəlkim u arkılık ana bolup tiklinixim mumkin, — dedi. Abram bolsa Sarayning sözünü köbul kərdi.

<sup>3</sup> Xuning bilən Abramning ayali Saray dediki misirlilik Həjərnə ez eri Abraməgoja tokallılıkka apirip bərdi (u wakıttı Abram Qanaan zeminida on yil olturoqanı).<sup>4</sup> Abram Həjərning kəxiyoja kirdi wə u əhamilidər boldı. Əmma u əzinin əhamilidər bolğınını bilginidə, u ayal hojayinini kəzgə ilmas bolup կaldı.<sup>5</sup> Saray Abraməgoja կeyidap: — Manga qızıkkən bu horluk sening bexingoja qüxsün! Mən ez dedikimni kəqiqiŋoja selip bərdim; əmdi u əzinin əhamilidər bolğınını kərgəndə mən uning nəziridə kəzgə ilinmidim. Həyər, Pərvərdigar sən bilən mening otturimizda höküm qıqarsın! — dedi.

<sup>6</sup> Abram Sarayoja: — Mana, dediking ez kolungdidur; sanga nemə layik kərünsə uningoja xuni kiliqin, — dedi. Buning bilən Saray uningoja կattiklik kılıxka baxlıdı; buning bilən u uning al-didin կeqip kətti.

<sup>7</sup> Əmma Pərvərdigarning Pərixtisi uni qəldiki bir bulakning yenida, yəni Xur yolinə boyidiki bulakning yenidin petip, uningoja:<sup>8</sup> Əy Sarayning dediki Həjər, nədin kəlding, nəgə barisən? — dəp soridi. U jawab berip: — Mən hojayinim Sarayning aldidin կeqip qıktım, — dedi.

<sup>15:14</sup> Mis. 3:22; 11:2; 12:35,36.

<sup>15:15</sup> «ata-bowiliringoja қoxulısın» — bu sez eytiloqan obyektlə karap mənisi bekitix mumkin. Angloquçı etikadlık kixi bolsa olğandın keyin uning rohi hakkınırların rohlininə kəxiyoja ketidü; etikadsız bolsa, ularning rohi etikadsızlırlar bilən bilsə bolidü («Luka» 16:13-19 wə «köxumqə sez»nimü kərung).

<sup>15:16</sup> Yar. 25:7,8.

<sup>15:16</sup> «Amoriylarning kəbihlik» — Amoriylər Qanaan zeminində turuwatkan kəbililər iqidə «yetəkqi kəbila» hesablinatti. «Amoriylarning kəbihlikining zihi tehi toxmioqanı» — demək, Huda ularqa towa kılıç pursiti borsımı, ular towa kılmayı, yənilə gunahkə petip, Huda bekitkən qəkkə yətkəndə, İbrahimimning əwlədliləri bolğan İsrailər arkılık ularını jazalayıd; İsrailər ularının zeminindən həydəp yokıldı. Bu ixlar «Qəl-Bawandıki Səpər», «Kanun Xərli» wə «Yəxua»da təpsiliy təswirlinidü. «Misirdin qırix»tiki «köxumqə sez»imiznimü kərung.

<sup>15:16</sup> Mis. 12:40.

<sup>15:17</sup> «qızıxməma» — bu nərsilərning ehmiyyəti, xundakla Huda İbrahim bilən baqlıloqan xu əhdə toqrisida «köxumqə sez»imizdə azrak tohtılımz.

<sup>15:18-19</sup> Yar. 12:7; 13:15; 24:7; 26:4; Mis. 32:13; Kan. 1:8; 34:4.

<sup>16:1</sup> «Həjər» — bu isim İbraniyə tilidə «Hagar» dəp elinidü. Bırak bəzi okurmənlər Ismailning apisini «Həjər» dəp ataxka adetləngən.

<sup>16:2</sup> «bəlkim u arkılık ana bolup tiklinixim mumkin» — İbraniyə tilidə «bəlkim u arkılık kuruluxum mumkin». Əyni wakıttiki erp-adatlar boyiąq, ayal hojayinining dediki ayal hojayinining eriğə bala tuoqup bərsə, balını ayal hojayinining balısı hesablaxka bolatti.

<sup>16:7</sup> «Pərvərdigarning Pərixtisi» — «Təbirilər»ni kərung. «Pərvərdigarning Pərixtisi» Təwrat dəwrində intayın alaḥidə bir xəhs idi. Bəzi ixlarda U Hudanıgın ornda kərinətli (məsələn, yəna 7-14-ayət, 18-babni) kərung.

# «Yaritilix»

<sup>9</sup> Pərwərdigarning Pərixtisi uningoja: — Ayal hojayiningning kexioja kayıtip berip, uning kol astıda bol, — dedi.

<sup>10</sup> Pərwərdigarning Pərixtisi uningoja yənə: — Sening nəslinqni xundaq awutimənki, kəplükidin uni sanap boloqlı bolmaydu, — dedi.

<sup>11</sup> Andin Pərwərdigarning Pərixtisi uningoja: Mana, sən həmildarsən; sən bir oöjul tuşup, uningoja Ismail dəp at koyojın; qünki Pərwərdigar sening jəbir-japayingni anglidi. <sup>12</sup> U yawa exək kəbi bir adəm bolidu; uning kəli hər adəmga əxarxi uzitili, xuningdək hər adəmning kəli uningoja əxarxi uzitili; u kərindaxlirining udulida ayrim turidu, dedi.

<sup>13</sup> Həjər eż-ezığ: «Mən muxu yerdə meni Kərgüçini arkısidin kerdüm» dəp, ezigə sez kiloqan Pərwərdigarnı: «Sən meni kergüç Təngridursən» dəp atidi. <sup>14</sup> Xuning bilən u կuduk: «Bəərlahay-roy» dəp ataldi. U Қədəx bilən Bərəd xəhiriñin arılıkdidur.

<sup>15</sup> Həjər Abram oja bir oöjul tuşup bərdi. Abram Həjər uningoja tuşup bərgən oölioja Ismail dəp at koydi. <sup>16</sup> Həjər Abram oja Ismailni tuşup bərgəndə Abram səksən altə yaxta idi.

## Hudanıng Əz əhdisini bekitixi; əhdə bəlgisi — hətnə

**17** <sup>1</sup> Abram toksan tokkuz yaxka kirgəndə, Pərwərdigar Abram oja kərünüp uningoja: — Mən Kədir Təngridurmən. Sən Mening alımda mengip, kamil boloqin. <sup>2</sup> Mən Əzüm bilən sening arangda əhdəmni bekitip, seni intayın zor kepəytiñ, — dedi..

<sup>3</sup> Abram eżini taxlap yüzini yergə yekip yatti; Huda uning bilən yənə sezlixip mundak dedi: —

<sup>4</sup> Əzümgə kəlsəm, mana, Mening əhdəm sən bilən tütülgəndür: — Sən nuroqun əl-millətlərinin atisi bolisən. <sup>5</sup> Xuning üçün sening isming buningdin keyin Abram atalmaydu, bəlkı isming İbrahim bolidu; qünki Mən seni nuroqun əl-millətlərinin atisi kıldı. <sup>6</sup> Mən seni intayın zor kepəytiñ; xuning bilən səndin kep əl-kowmlarnı pəyda kılımən, puxtungdin padixaħħalar qik idu. <sup>7</sup> Mən sən wə səndin keyinki nəslinqning Hudasi bolux üçün Əzüm sən wə səndin keyinki nəslinqning arisida əbədiy əhdə süpitidə bu əhdəmni tikləymən; <sup>8</sup> Mən sanga wə səndin keyinki nəslinqgə sən hazır musapir bolup turoqan bu zeminni, yəni pütkül Kanaan zeminini əbədiy bir mülük süpitidə ata kılımən; wə Mən ularning Hudasi bolimən, — dedi..

<sup>9</sup> Andin Huda İbrahim oja yənə: — Sən eżüng Mening əhdəmni tutkin, eżüng wə səndin keyinki nəslinqmu əwladın-əwladka buni tutuxi kerək. <sup>10</sup> Mən sən bilən wə səndin keyinki nəslinq

<sup>16:11</sup> «Ismail» — ibraniy tilida «Ixmail». Mənisi «Huda anglidi».

<sup>16:12</sup> «U kərindaxlirining udulida ayrim turidu» — yaki «xərk təripidə turidu». Məyli kəysi tərjimiñ toqra bolsun, bekarətning asasıñ mənisi xuki, Ismail (wə uning əwladlıri) baxkilar bilən, hətta eż uruk-tukkənləri bilən arilaxmay ayrim turidu yaki ularqa eqmənlilikə yaxaydu.

<sup>16:12</sup> Yar. 25:18.

<sup>16:13</sup> «meni Kərgüçini arkısidin kerdüm» — yaki pəkət «meni Kərgüçini kerdüm». Yənə baxka birhil tərjimiñ: «Meni kərgüçini kərəpmü, yənə tirik kıldımlı».

<sup>16:14</sup> «Bəərlahay-roy» — mənisi «meni Kərgüçining կuduk».

<sup>16:14</sup> Yar. 24:62; 25:11.

<sup>16:15</sup> Gal. 4:22.

<sup>17:1</sup> «Kədir Təngri» — ibraniy tilida «Əl-Xadday». «Xadday» degən sez balkim «müre» degən mənidiki sözün qikkan — xuning bilən «xadday» «mən yeləngən mürəm» degəndək yekimlik mənini bildüridu. «Mening alımda mengip» — Hudaqə etikəd kılouqilarça Hudanıng təyyarlıqan bir yoli bar, ular uningda mengixi kerək. Demək, etikədçilər «Huda meni kərüp turidu, wijdanim boyiqə mengixim kerək» degən ukumda yaxaydu.

<sup>17:1</sup> Yar. 5:22.

<sup>17:2</sup> Yar. 12:2; 13:16; 15:5, 18; Mis. 2:24; 6:4; Law. 26:42.

<sup>17:4</sup> «mana, Mening əhdəm sən bilən tütülgəndür:» — yaki «mana, Mən sən bilən tüzgən əhdəm xudur: -».

<sup>17:4</sup> Rim. 4:17.

<sup>17:5</sup> «İbrahim» — ibraniy tilida «Awrahəm». Buning mənisi «nuroqun əwladlinin atisi» yaki «kepligən həlkərinin atisi».

<sup>17:6</sup> Mat. 1:6.

<sup>17:7</sup> Yar. 13:15.

<sup>17:8</sup> Yar. 15:18; Kan. 1:8.

## «Yaritilix»

bilən tüzgən, silərning tutuxunglar kerək bolğan əhdəm xuki, aranglardiki hərbir ərkək hətnə kılinsun.<sup>11</sup> Xuning bilən silər hətniliklərini kesiwetixinglər kerək; bu Mən bilən silərning aranglardiki əhdining bəlgisi bolidu.<sup>12</sup> Barlıq əwladlıringlər, nəsildin-nəsilgə aranglarda, məyli eydə tuqulmuşanlar bolsun, yəki əwladınglardın bolmaya yatlardın puloja setiwelinoşanlar bolsun, həmmə ərkək səkkiz künlük bolğanda hətnə kılinsun.<sup>13</sup> Əyüngdə tuqulmuşanlar bilən pulungoja setiwaloşanlarning həmmisi hətnə kılınıxi kerək. Xundak kəloşanda, Mening əhdəm tənliringlərdə ornap, əbədiy bir əhdə bolidu.<sup>14</sup> Lekin hətnilik turup, tehi hətnə kılınmiojan hərbir ərkək Mening əhdəmni buzlaşdırmaq, üzüp taxlinidu, — dedi.

<sup>15</sup> Huda İbrahimə yənə sez qılıp: — Ayaling Sarayni əmdi Saray dəp atimiojin, bəlkı ismi Sarah bolsun.<sup>16</sup> Mən uningoja bəht-bərikət berip, uningdimə sanga bir oqul berimən. Mən dərwəkə uni bərikətləymən; xuning bilən u əl-millətlərning anisi bolidu; həlkələrning padixahlırimu uningdin qılıdu, — dedi.

<sup>17</sup> İbrahim yənə əzini yərgə etip düm yetip külüp kətti wə kənglidə: «Yüz yaxka kirgən adəmmu balılık bolalarımı? Toksan yaxka kirgən Sarahımlı bala tuqarmu?!», — dedi..

<sup>18</sup> İbrahim Hudaqə: — Ah, Ismail aldingda yaxisa idil! dedi..

<sup>19</sup> Huda uningoja: — Yak, ayaling Sarah, jəzmən sanga bir oqul tuqup beridu. Sən uningoja «İshak» dəp at əyidin. Mən uning bilən eż əhdəmni tüzimən; bu uningdin keyin kəlidioşan nəslili bilən baoqlışan əbədiy bir əhdə süpitidə bolidu.<sup>20</sup> Ismailoja kalsak, uning toqrisidiki duayingni anglidim. Mana, Mən uni bərikətləp, nəslini kəpəytip, intayın zor awutimən. Uning puxtidin on ikki əmir qılıdu; Mən uni uluq bir həlk kılımən.<sup>21</sup> Bırak əhdəmni bolsa Mən kelər yili dəl muxu wakıttı Sarah, sanga tuqup beridioşan oqul — Ishak bilən tüzimən, — dedi.

<sup>22</sup> Huda İbrahim bilən səzlixip bolup, uning yenidin yüksəlioja qıkıp kətti.

<sup>23</sup> Xuning bilən xu künila İbrahim eż oqlı Ismailni, eż əyidə tuqulmuşanlar wə puloja setiwaloşanlarning həmmisini, yəni uning əyidiki barlıq ərkəklərni elip, Huda uningoja eytkəndək ularning hətnilikini kesip hətnə kıldı.

<sup>24</sup> İbrahimning hətnilikini kesilip, hətnə kılinoşanda, toksan tokək yaxka kirgənidi.<sup>25</sup> Uning oqları Ismailning hətnilikini kesilip, hətnə kılinoşanda, on üç yaxta idi.<sup>26-27</sup> İbrahim bilən uning oqları Ismail dəl xu künning ezi də hətnə kılındı wə xundakla uning əyidiki həmmə ər kixilar, məyli əyidə tuqulmuşan bolsun yəki yattın puloja setiwelinoşanlar bolsun, həmmisi uning bilən billə hətnə kılındı.

<sup>17:10</sup> «Mən sən bilən...» — ibraniy tilida «Mən silər bilən...». Bu «silər» İbrahim wə barlıq əyidiki adəmlərni kərsitixi kerək.

<sup>17:11</sup> Ros. 7:8; Rim. 4:11.

<sup>17:12</sup> Law. 12:3; Lukə 2:21.

<sup>17:15</sup> «Saray» — mənisi «mening məlikəm». Lekin «Sarah» bolsa pəkət «məlikə» deyən mənidə. Buning əhmiyyəti bəlkim xuki, xu qəşdin baclap Sarah pəkət İbrahim əzizlə «məlikə» bolupla ələməyənən bolmaya, bəlkı Huda aliddidimə etikadi təpəylidin «məlikə» dəp hesablinidu («İbr.» 11:11ni kərüng).

<sup>17:16</sup> ... u əl-millətlərning anisi bolidu — Sarahın bolğan xu əl-millətlər «Yəhuda», «İsrail» (on kəbile) wə «Edom» bolidu. On kəbile sürgün bolğandan keyin ulardın hazırkı bürnəqqə millət xəkilləşən boluxi mumkin.

<sup>17:17</sup> «İbrahim ... külüp kətti» — İbrahim yənə əzini yərgə etip düm yetip külüp kətti İbrahimning küləngənliki bəlkim yerim ixənq, yerim ixənqszılıktın, yerim gumanıñ, yerim huxallıqtın bolsa kerək. Lekin «Rim.» 4:17-21də deyilgənlər boyiąq, İbrahim tezla toluk ixənqə kəldi. Uning bolğusuna oqlı «İshak»ının isminin mənisi «külkə»dur.

<sup>17:18</sup> «İsmail Sening aldingda yaxisa idil» — Mənisi, bəlkim, «İsmail sən Hudanıng bəht-bərikitigə erixsun!» deyəndəktur. Heli roxənki, İbrahim muxu wakıtkıqə Ismailni Huda wədə kılınan oqlum, dəp ümid kılıp kəlgənidi.

<sup>17:19</sup> «İshak» — mənisi «külkə».

<sup>17:19</sup> Yar. 18:10; 21:2.

<sup>17:20</sup> «uluq bir həlk» — bu ərəblərdür.

<sup>17:20</sup> Yar. 16:10; 25:12,16.

<sup>17:21</sup> Yar. 21:2.

# «Yaritilix»

## Ərxtin qüxkən üq mehman

**18<sup>1</sup>** Pərvərdigar Mamrədiki dubzarlığının yenida İbrahimoja köründi; bu kün əng issiojan wakıt bolup, u əz qedirining ixikidə olтурattı.<sup>2</sup> U bexini kətürüp nəzər seliwidə, mana uning ululida üq kixi əra turattı. Ularnı körüp u qedirining ixikidin kopup, ularning aldioja yığırıp berip, yərgə təgküdək təzim kılıp;<sup>3</sup> -- i Rəbbim, əgər pekir nəzərləridə iltipat tapşan bolsam, etünümənki, küllirining yenidin etüp kətmigəyələ;<sup>4</sup> azojina su kəltürülsün, silər putliringlarnı yuyup dərhəning tegidə aram eliwingelər.<sup>5</sup> Silər ez қulunglarning yenidin etkənlikəsilər, mən bir qıxləm nan elip qıçayı, silər hardukunglarnı qıkırıp, andın etüp kətkəysilər, dedi. Ular jawab berip: — Eytkinin dək kılqın, dewidi,<sup>6</sup> İbrahim qedirioja Sarahıning kəxiqə yığırıp kirip, uning oja: — Üq das esil undin tez hemir yuqurup tokaq etkin, — dedi.

**7** Andın İbrahim kala padisioja yığırıp berip, yumran obdan bir mozayni tallap, qakirioja tapxurdi; u buni tezla təyyar kıldı.

**8-9** Andın İbrahim serik may, süt wə təyyarlatkan mozayni elip kelip, ularning aldioja tutup, əzi dərhəning tegidə ularning aldida əra turdi; ular ulardin yedi. Ular uningdin: ayaling Sarah, nədə, dəp sorıwidə, u jawab berip: — Mana, qedirdə, dedi.

**10** Birsi: — Mən kelər yili muxu wakıttı kəxingoja jəzmən kaytip kelimən, wə mana u wakıttı ayaling Sarahıning bir oqlı bolidu, — dedi. Sarahı bolsa uning kəynidiki qedirning ixikidə turup, bularnı angławatattı.<sup>7</sup>

**11** İbrahim bilən Sarah, ikkisi yaxinip, kərip қalojanidi; Sarahıta ayal kixilərdə bolidiojan adət kerük tohtap қalojanidi..<sup>8</sup> Xunga Sarahı ez iqidə külüp: — Mən xunqə kərip kətkən tursam, rasttinla ləzzət kərələrmənmu? Erimmu kərip kətkən tursa? — dəp hiyal kıldı.

**13** Pərvərdigar İbrahimomoja: — Sarahıning: «Mən kərip kətkən tursam, rasttinla bala tuoğarmənmu?» dəp külгini nemisi?<sup>14</sup> Pərvərdigar oja mumkin bolmaydiojan tilsimat ix barmu? Bekitkən wakıttı, yəni kelər yili dəl bu qəoşda kaytip kelimən wə u wakıttı Sarahıning bir oqlı bolidu, — dedi.

**15** Əmma Sarah қorkup ketip: — Külmidim, dəp inkar kıldı. Lekin U: — Yak, sən küldüng, — dedi.

## İbrahimning Hudadin jiyəni Lut üqün etünuxi

**16** Andın bu zatlar u yərdin kopup, Sodom tərəpkə nəzirini aqdurdı. İbrahimımmu ularnı uzitip, ular bilən billə mangdi.

**17** Pərvərdigar: — Mən kildiojan iximni İbrahimidin yoxursam bolamdu?<sup>18</sup> Qünki İbrahimidin uluq wə küqlük bir əl qıçıdu wə xuningdək yər yüzidiki barlık əl-millətlər u arkılık bəht-bərikətkə müyəssər bolidiojan tursa?<sup>19</sup> Qünki Mən uni bilip tallıqanmən; u qoqum əz balilirini wə uning eyidikilərnı ezigə əgəxtürüp, ularoja Pərvərdigarning yolını tutup, həkkəniyilikni wə adalətni yürgüzüxnı egitidu. Buning bilən Mənki Pərvərdigar İbrahim toqıruluk kılqan wədəmni əməlgə axurımən, — dedi.

**18:2** Ibr. 13:2.

**18:3** «Rəbbim» — ibranıy tilida «Adonay». Bu sözüqə karıqanda İbrahim bu mehmanning Pərvərdigar ikənlilikini bilip yətkənidi.

**18:6** «üq das» — ibranıy tilida «üq seah». Üq seah bəlkim 22 litr un boluxi mumkin idi.

**18:10** «Birsı» — ibranıy tilida «u».

**18:10** Yar. 17:19; 21; 21:2.

**18:11** Yar. 17:17; Rim. 4:19; Ibr. 11:11.

**18:12** Hək. 19:26; 1Pet. 3:6.

**18:14** Mat. 19:26; Luq. 1:37.

**18:17** Am. 3:7.

**18:18** Yar. 12:3; 22:18; 26:4; Ros. 3:25; Gal. 3:8.

**18:19** «Qünki Mən uni bilip tallıqanmən; u qoqum əz balilirini wə uning eyidikilərnı ezigə əgəxtürüp...» — baxqa birhil tərjimisi: «Qünki Mən... u əz balilirıqə eğətsun dəp uni bilip tallıwaldım». Lekin bundak tərjimə ayətning ikkinçi kismi oja anqə mas kəlməydi.

## «Yaritilix»

<sup>20</sup> Andin Pərwərdigar mundaq dedi: — «Sodom wə Gomorra toopruluk kətürülgən dad-pəryad naħayiti künlük, ularning gunahı intayın eçir bolojını üçün,<sup>21</sup> Mən həzirla qüsəmən, kilmixliri rasttinla xu dad-pəryadlardın Manga məlum bololandək xunqə rəzilmu, biliq bakay; unqə rəzil bolmioqandım, Mən uni bilixim kerək».

<sup>22</sup> Xuning bilən bu kixilər u yərdin қozojılıp, Sodom tərəpkə yol aldı. Lekin İbrahim yənilə Pərwərdigarning aldida ərə turattı.

<sup>23</sup> İbrahim yekin berip: — Sən rasttinla həkkaniylarnı rəzillər bilən қoxup һalak կılamsən?

<sup>24</sup> Xəhərdə əllik həkkaniy kixi bar boluxi mumkin; Sən rasttinla xu jayni һalak կılamsən, əllik həkkaniy kixi üçün u jayni kəqürüm kilməmsən?<sup>25</sup> Yak, yak, Bu ix Səndin neri boløy! Həkkaniylarnı razillərgə қoxup əltürüp, həkkaniylarqa rəzillərgə oxhax muamilə կiliq Səndin neri boløy! Pütkül jaħanning soraqısı adalat yürgüzməndu? — dedi..

<sup>26</sup> Pərwərdigar jawab berip: — Əgər Mən Sodom xəhəridə əllik həkkaniyini tapsam, ular üçün pütkül jayni ayap կalıman, — dedi.

<sup>27</sup> Andin İbrahim jawab berip: — Mana mən pəkət topa bilən küldin ibarət bolsammu, mən Igəm bilən sezləxkili yənə petinalidim.<sup>28</sup> Mubada xu əllik həkkaniyidin bəx kixi kəm bolsa, Sən bu bəx kixining kəm bolojını üçün pütkül xəhərni yokitamsən? — dedi.

U: — Əgər Mən xu yərdə kırıq bəxnı tapsammu, uni yokatmaymən, dedi.

<sup>29</sup> İbrahim Uningoqa sözini dawam қılıp: — Xu yərdə kırıq kixila tepilixi mumkin, dewidi, Pərwərdigar: — Bu kırıqi üçün uni yokatmaymən, — dedi.

<sup>30</sup> U yənə söz қılıp: I Igəm, hapa bolmioqaysən, mən yənə söz kılıay. Xu yərdə ottuzi tepilixi mumkin? — dedi.

U: — Əgər Mən u yərdə ottuzni tapsammu, yokatmaymən, — dedi.

<sup>31</sup> U yənə söz қılıp: — Mana əmdi mən Igəm bilən sezləxkili jür'ət қildim; xu yərdə yigirmisi tepilixi mumkin, — dedi.

Pərwərdigar söz қılıp: bu yigirmisi üçün u yərnı yokatmaymən, — dedi.

<sup>32</sup> U sözləp: — I Igəm, hapa bolmioqay, mən pəkət muxu bir ketimla söz kılıay! Xu yərdə oni teplilixi mumkin, dewidi, u jawab berip: — Mən oni üçün uni yokatmaymən, — dedi.

<sup>33</sup> Pərwərdigar İbrahim bilən sezlrixip bololandın keyin kətti; İbrahımmu əz jayıqə կayıtip kətti.

### Sodom xəhəridikilərning rəzilliliyi

**19<sup>1</sup>** İkki pərixtə kəqtə Sodom oja yetip kəldi; xu qaçda Lut Sodomning dərwazisida olturattı. Lut ularnı kərüpla ornidin turup, aldiqə qıkıp yüzü yərgə təgküdək təzim қılıp:<sup>2</sup> — Mana, əy hojilirim, kəminilirinin əyiga qüxüp putliringlarnı yuyup könüp қaloqaysılər; andin ətə səhər қopup yoloja qiksanglarmu bolidu, dewidi, bular jawabən: — Yak, biz xəhər məydanında kəqləymiz, — dedi..

<sup>3</sup> Əmma u ularnı qing tutuwidi, ahir ular uning bilən berip əyigə kirdi. U ularqa dastihan selip, petir toqəqlarnı pixurup bərdi, ular oızalandı..

<sup>4</sup> Ular tehi yatmioqanıdi, xəhərdikilər, yəni Sodomning ərkəkləri, yax, kəri həmmisi hərkəysi məhəllilərdin kelip eyni қorxiwaldı;<sup>5</sup> ular Lutni qakırıp uningoja: — Bugün kəqtə

**18:20** «Sodom bilən Gomorra toopruluk kətürülgən dad-pəryad» — bu pəryad xübhisizki, Sodom bilən Gomorra təripidin horlanıqar wə zulum yegənlərdin kətürülgən bolsa kerək («Əz.» 16:49ni kerüng).

**18:22** «bu kixilər» — keyinki bayanlar boyiąq, Pərwərdigar İbrahim bilən kəldi; kalojan ikki zat Sodom oja mangidu wə xu yərdə (19:bab) Lutni kütkuzuwalıdu. Xu ikki zat pərixtılər idi (19:1).

**18:25** Rim. 3:6.

**19:1** «dərwazisida olturatti» — kona zamanlarda pəkət xəhərning mətiwərləri wə aksakalları dərwazida olturuxka müvəssər idi. Xunga Lut Sodom xəhəridə «mətiwər» hesablinati.

**19:2** Yar. 18:4.

**19:3** Ibr. 13:2.

# «Yaritilix»

seningkigə kirgən adəmlər əni? Ularnı bizgə qıkırıp bər, biz ular bilən yekinqılık kılımımız, — dedi.

<sup>6</sup>Lut dərwazining aldiqə, ularning əxioqa qıkıp, ixikni yepiwetip,<sup>7</sup> ularoqa: — Əy buradərlirim, mundaq rəzzilikni kilmangalar!<sup>8</sup> Mana, tehi həq ər bilən billə bolmioqan ikki kizim bar; ularnı silergə qıkırıp berəy. Ular bilən haliojininglarnı kilinglar. Əmma bu adəmlər egyptuning sayisi astioqa kirgənəkən, silər ularnı heqnemə kilmangalar! — dedi.

<sup>9</sup>Lekin ular jawab berip: «Neri tur!» deginiqə, yənə: — Bu yərdə turuxka kəlgən bu musapir hakim bolmaqsimikən? Əmdi sanga ularoqa kılqandınmu bəttər yamanlık kılımımız! — dəp Lutni kıştap, ixikni qekixə basturup kəldi.<sup>10</sup>

<sup>10</sup> Əmma u ikki kixi kollirini uzitip Lutni eygə əz əxioqa tartip əkiriwelip, ixikni takıwaldı

<sup>11</sup>wə eyning dərwazisining aldidiki adəmlərni kiyikidin tartip qongiojqə korlukka muptila kıldı; xuning bilən ular dərwazini izdəp, həlidin kətti.

## Lutning Sodomdin əqiqi

<sup>12</sup> Andin ikkəylən Lutka: — Muxu yərdə yənə birər kiming barmu? Küy'oşul, oşul yaki kizliring wə yaki xəhərdə baxka adəmliring bolsa ularnı bu yərdin elip kətkin!<sup>13</sup> Qünki biz bu yərni yokitımız; qünki ular toqıruluk ketürülgən dad-pəryad Pərvərdigarning aldida intayin küqlük boləq, Pərvərdigar bizni uni yokitixə əwətti, — dedi.

<sup>14</sup>Xuning bilən Lut taxkiriqa qıkıp, kizlirini alidiqən boləhusi küy'oşullirining əxioqa berip: «Əmdi köpup bu yərdin qıkıp ketinglar; qünki Pərvərdigar xəhərni yokitidu» — dedi. Əmma u boləhusi küy'oşullirining nəziriga qakqak kılqandək kəründi.

<sup>15</sup>Tang atkanda, pərixtılər Lutni aldiritip: — Əmdi köpup ayaling bilən kexingdiki ikki kizingni aloqin; bolmisa xəhərning əbəhiliyigə qetilip kəlip, həlak bolisən, — dedi.

<sup>16</sup> Əmma u tehiqə arisaldi bolup turoğanda, Pərvərdigar uningoja rəhim kilojanlıkı üçün, u ikkiylən Lutning kolını, ayalining kolını wə ikki kizingining kollirini tutup, ularnı xəhərning sırtıqə əqikip, orunluxturup kəydi.<sup>17</sup> Ularnı qıcarqandın keyin xu ix boldiki, ulardin biri uningoja: — Jeningni elip қaq, həlak bolmaslıking üçün kəyninggə karimay, tüzləngliktiki həq yərdə tohtimay, taqka əqiqin! — dedi.

<sup>18</sup>Lekin Lut ularoqa: — Undak bolmioqay, əy hojam, etünüp əkalay!<sup>19</sup> Mana, kəminəng kezüngdə iltipatapti, jenimni kütküzdüng, manga zor mərhəmət kərsətting; əmma mən taqka əqalmaymən; undak kilsam, manga birər apət qüxüp, əlüp ketərmənməkin.<sup>20</sup> Kara, awu xəhərgə əqip barsa bolqudək naħayiti yekin ikən, xundakla kiyik xəhər ikən! Etünüp əkalay, mening xu yərgə əqiqiməjə yol koypaysən! U kiyik xəhər əməsmu?! Jenim xu yərdə aman əkalidu! — dedi.

<sup>21</sup>Pərixtə uningoja jawab berip: — Həyr, bu ixtimu sanga makul bolay, sən eytən xu xəhərni wəyran kilmay.<sup>22</sup> Əmdi u yərgə tezdir əqip barojin; qünki sən xu yərgə yetip barmioquqə həq ix kılalmasmən, — dedi. Xunga u xəhərning ismi «Zoar» dəp atalojan.<sup>23</sup>

<sup>19:9</sup> Mis. 2:14; Ros. 7:27; 2Pet. 2:7, 8.

<sup>19:18</sup> «hojam» — yaki «Rabbim».

<sup>19:22</sup> «Zoar» — manisi «kiqik».

-Lutning bu iltiması tolımı qolitə idi: (1) Zoar əslidə «tüzləngliktiki bəx xəhər»dən biri bolup (14:2), Sodom bilən yekin munasibəttə idi. Xundakla Sodomqa oxhax gunahlarqa petik kələqən boluxi mümkün idi. Xungu parixtilər əslidə Zoarnı yokatmakçı bolovan (22-ayat); (2) Lut Sodom xəhirining gunahlarını wə hətarlikini obdan bilip turupmu, yənilə uningoja oxhaydiqən yəna bir xəhərgə əqamakçı boldi; (3) gərgə Huda ajaib yol bilən uni wə ailisidillərinin kütküzəqən bolismi, u yənilə «taqka əqiq»tin korktı, u bəlkı «birər apət beximoja qüxüxi mümkün» dəp oyliyən boluxi mumkin. Bular uning etikətdəslik idи. (4) biziñinqə, uning xundak iltiması kiliñining sowəbi, u ««sepillik xəhər» işidə turşus aman-əsən bolımən» dəp bildi. İbrahim bolsa Hudanıgə baxpanahlıkiqa ixinip, sepilsiz qedirlarda turup, tolımı hatırjəm yaxidi. (5) əhir berip Lut Zoarda hatırjəm bolalmay yənilə taqka qıkıp xu yərni makan kıldı (30-ayat). Bu wəkələr toqıruluk yənə «köxumqə söz»imizdimu azrak tohtılımiz.

# «Yaritilix»

## Sodom bilən Gomora xəhərlirining wəyran kılınixi

<sup>23</sup> Lut Zoarqa yetip baroqanda kün nuri yər yüzigə qeqiloqanidi. <sup>24</sup> Xu qaoğda Pərvərdigar ərxtin, əz yenidin Sodom bilən Gomorraning üstigə günggürt wə ot yaoğdurur, <sup>25</sup> xu xəhərlərni, püt-kül tüzlənglikni həmdə xəhərlərdiki barlıq ahalilər wə yərdin üngənlərni қoxup bərbat kıldı.

<sup>26</sup> Lekin Lutning arkısidin mangojan ayalı kəyniga қariwidi, tuz tüwrükə aylinip qaldı.

<sup>27</sup> Ətisi tang səhərdə, İbrahım kopup ilgiri Pərvərdigarning aldida turoqan jayoja qikip, <sup>28</sup> Sodom bilən Gomorra tərəpkə, xundakla tüzlənglikning həmma yerigə nəzər seliwidə, mana, yər yüzidin humdanning tütünidək tütün ərləwətkinini kərdi. <sup>29</sup> Əməma xundak boldiki, Huda u tüzləngliktiki xəhərlərni wəyran kılıqanda, U İbrahimim esiga elip, Lut turoqan xəhərlərni bərbat kılıqanda uni balayı'apətning iqidin qikirip kütkuzdi.

### Lut wə uning kızliri

<sup>30</sup> Əməma Lut Zoar xəhəridə turuxtin körkəqkə, Zoardin ketip, taqka qikip, ikki kizi bilən xu yərdə makanlaxti. U ikki kizi bilən bir əngkürdə turdi. <sup>31</sup> Əmdi qong kız kiqikigə: — Atimiz bolsa kərip kotti; dunyaning կaidə-yosunu boyiqə bu yurtta bizgə yekinqiliq kılıdiojan həq ər kixi kalmidi. <sup>32</sup> Қeni, atimizni xarab bilən məst kılıp koyup, uning bilən billə yataylı; xundak kılısak, biz pərzənt kərüp atimizning urukını қalduralaymız, — dedi.

<sup>33</sup> Xuning bilən ular u keqisi atisioqa xarab iqtüzüp məst kılıp koyup, qong kizi kirip atisi bilən yatti. Lekin Lut uning kirip yatkininimu, kopup kətkininimu həq səzmidi.

<sup>34</sup> Ətisi xundak boldiki, qongi kiqikigə: — Mana, mən ahxam atam bilən yattim; bugün kəqtimu uningoja yənə xarab iqtüzəylə; xuning bilən sən kirip uning bilən yatkin; xundak kılıp, hər ikimiz pərzənt kərüp atimizning nəslini қalduralaymız, — dedi.

<sup>35</sup> Xuning bilən ular u keqisi atisioqa xarab iqtüzüp məst kılıp koyup, kiqik kizi ornidin turup uning bilən billə yatti. Əməma Lut uning kirip yatkininimu, kopup kətkininimu həq səzmidi.

<sup>36</sup> Xundak kılıp, Lutning ikkila kizi ez atisidin hamilidər bolup qaldı. <sup>37</sup> Qongi bolsa oǒşul tuşup, uning etini Moab koydu; u bugünkü Moabiylarning atisidur..

<sup>38</sup> Kiqikimu oǒşul tuşup, uning etini Bən-Ammi koydi. U bugünkü Ammoniyarning atisidur..

### İbrahım bilən Abimələk

**20**<sup>1</sup> İbrahım u yərdin qikip, jənub tərəptiki Nəgəwgə kəqüp kelip, Қadəx bilən Xurning arılıkida turup qaldı; bir məzgildin keyin Gərarda olturaklıxta. <sup>2</sup> Xu yərdə İbrahım ayalı Sarah tooprısında: «U mening singlimdür», degənidi. Xuning bilən Gərarning padixahı Abimələk adəm əswətip, Sarahnı eziqə hotun boluxka eliwalıdı..

<sup>3</sup> Lekin bir künü keqisi qüxidə Huda Abimələkkə kelip uningoja: — Mana, sən əzünggə eliwalıjan ayal səwəbidin əmdi əlgən adəmdursən; qunki u baxka birsining ayalidur — dedi.

<sup>4</sup> Əməma Abimələk uningoja tehi yekinqiliq kılımioqanidi. U Hudaoja: — I Rəb, həkkənaliy bir həlkənimə halak kılamsən? <sup>5</sup> U əzimü manga: «U mening singlim» dəp eytmidim? Yənə kelip,

<sup>19:24</sup> «Xu qaoğda Pərvərdigar Pərvərdigardin...» — bu ayətning birdinbir toluk qüxənqisi Hudaning «Üqtə bir» bolqanlıigidur. Yax. 13:19, Yer. 50:40, Am. 4:11nimü kerüng.

<sup>19:24</sup> Kan. 29:22; Yax. 13:19; Yer. 20:16; 49:18; 50:40; Yiyo. 4:6; Əz. 16:50; Hox. 11:8; Am. 4:11; Zəf. 2:9; Luğa 17:29; 2Pet. 2:6; Yəh. 7.

<sup>19:26</sup> Luka 17:32.

<sup>19:29</sup> «u İbrahimni esigə elip...» — ibranıyi tilida «Huda İbrahimni esigə elip...».

<sup>19:37</sup> «Moab» — «atining süyि» yaxı «atidin bolqan».

<sup>19:38</sup> «Bən-Ammi» — mənisi: «həlkimning oǒşli».

<sup>20:2</sup> Yar. 12:13; 26:7.

<sup>20:4</sup> «həkkənaliy həlkənimə halak kılamsən?» — Abimələkninə eyidikilərgə, bolupmu kiz-ayallarоja bir hil waba qüvkənidə (18-ayət). Xuning bilən muxu yərdə u pəkət ezi üqünla əmas, bəlkı ez həlkı üçün rəhəm tiliməkqi. Abimələkninə kəp jəhətlərdə heli yahxi tərəplirli bar.

## «Yaritilix»

bu ayalmu «U mening akam», dəp eytḳanidi. Mən bolsam sap kənglüm wə durus niyitim bilən bu ixni қildim, — dedi..

<sup>6</sup> Huda qüxidə uningoja yənə: — Bu ixni sap kəngül bilən kılıqiningni bilmən; xu səwəbtin Mən seni aldimda gunah қilixtin tosup, uningoja tegixinggə köymidim.<sup>7</sup> Əmdi u kixining ayalini əzizgə käyturup bər; qünki u Pəyojəmbər, u sening həkkinqədə dua kılıdu wə sən tirik қalısən. Əgər uni yandurup bərmisəng xuni bilip қoypoñki, sən wə həmmə adəmliring қoxulup jəzmən elisilər, — dedi.

<sup>8</sup> Abimələk ətigən tang səhərdə kopup, həmmə hizmətkarlarını qakirip, bu səzlərnin həmmisini ularning կulaklırioja saldı; bu adəmlər nahayiti կorkuxup kətti.<sup>9</sup> Andin Abimələk İbrahimni qakirip uningoja: — Bu bizgə nemə kılıqining? Mən sanga zadi nemə gunah қildim, sən mən wə padixahlıkimqə eoñir bir gunahni yükləp қoysundu? Manga կilmaydioqan ixlarnı kılding! — dedi.

<sup>10</sup> Abimələk İbrahimmoja yənə: — Sən zadi bizning nemə iximizni kərginинг üçün muxu ixni kılding? — dedi..

<sup>11</sup> İbrahim jawab berip: — «Bu yərdə xübhisizki həqkim Hudadin korkmaydikən, ular meni ayalılm tüpəylidin əltürütetidu», dəp oyliojanidim.<sup>12</sup> Əməliyyəttə, uning menin singlim ikənləki rast, lekin u menin ata bir, ana bəlek singlim; keyin u menin ayalım boldi..<sup>13</sup> Lekin Huda meni atamning əyidin qikirip sərgərdanlıkça yürgüzginidə, mən ayalimoja: — Biz kəyərgila barsak, son manga xundaq xapaət kərsətkəysənki, menin toorəmdə: «Bu menin akam bolılıdu», degin, — dəp eytḳanidim — dedi.

<sup>14</sup> Andin Abimələk қoy-kalilar, կullar wə dedəklərni elip ularni İbrahimmoja bərdi wə ayalı Sarahnimu uningoja käyturup bərdi.

<sup>15</sup> Abimələk: — Mana menin zeminim bolsa aldingda turuptu; kəzünggə қaysı yər yakşa xu yərdə turojin, — dedi.

<sup>16</sup> U Sarahka: «Mana, mən akangoja ming kümük tənggə bərdim; mana bular eż yeningdikilər, xundaqla həmmə adəmlərning kəz aldida uyatni yapkuqi bolidu; xuning bilən sən hərkəndək daq-əyibtin halas bolisən...»<sup>17-18</sup> İbrahim Hudaqə dua қildi, Huda Abimələk, ayalı wə kenizəklərini sakayıtti; andin ular yənə bala tuoqalaydioqan boldi; qünki Pərwərdigar İbrahimning ayalı Sarah tüpəylidin Abimələknin əyidiki həmmə hotunlarning baliyatkulurini etip қoysənidi.

### Ishəkning dunyaqa kelixi

**21** <sup>1</sup> Əmdi Pərwərdigar wədə kılıqinidək Sarahni yokladı; Pərwərdigar Sarahka deginidək қildi.<sup>2</sup> Sarah hamilidər bolup, İbrahim kəriqanda Huda uningoja bekitkən wakıttı bir

<sup>20:5</sup> «sap kənglüm wə durus niyitim bilən...» — ibraniy tilida «kolumning paklıki bilən...».

<sup>20:10</sup> «sən zadi bizning nemə iximizni kərginинг üçün muxu ixni kılding?» — Abimələk bu ikkinçi soalni bəlkim həkkikiy kəmətlək bilən soriqan bolsa kerək. Ü xübhisizki Hudadin korkqqa, Hudanıng İbrahim toorərluk «U pəyojəmbər» deyən sezinı esidin qırmazdı.

<sup>20:12</sup> «lekin u menin ata bir, ana bəlek singlim» — ibraniy tilida «lekin u anamning kizi əməs, bəlkı atamning kizi idi».

<sup>20:13</sup> Yar. 12:13.

<sup>20:16</sup> «xuning bilən sən hərkəndək daq-əyibtin halas bolisən» — biz xu zamandiki ərp-adətlərdin toluk həwərdar bolmioqaqna, Abimələknin bu sowojiitingi əhəmiyyətini hazır qüixinimiz təsrək bolidu; həlbuki, uning məqsəti enik kərənidü.

<sup>21:1</sup> «Pərwərdigar ... Sarahni yokladı» — Təwrat-Injilda, Huda məlum kixini yaki məluk həlkni «yoklap» uningoja yaki ularoja yekinlaxsa, yaki alahidə bəht-bərikət, xapaət kərsətidü, yaki kattik jazalaydu. Muxu yərdə bəht-bərikət yətküzük üçün, əlwətta.

-Bu ixta kiziñ bir yeri xuki, İbrahim baxkılar üçün «ular balılık bolsun» (20:17-18) dəp dua kılıqandın keyin əzimu pərzənt kəridü.

<sup>21:1</sup> Yar. 17:19; 18:10.

# «Yaritilix»

oşul tuşup bərdi.<sup>3</sup> İbrahim əzigə tərəlgən oqlı, yəni Sarah uningoşa tuşup bərgən oqlining ismini Ishak koydi.<sup>4</sup> Andin İbrahim Huda uningoşa buyruqınıdək əz oqlı Ishak tuşulup səkkizinqi küni hətnə kıldı.<sup>5</sup> Oqlı Ishak tuşulajan qaçda, İbrahim yüz yaxta idi.<sup>6</sup> Sarah: «Huda meni küldürüwətti; hərkim bu ixni anglisa, mən bilən təng külüxidu», dedi.

<sup>7</sup> U yənə: — Kimmu İbrahimoja: «Sarah bala emitidiojan bolidu!» dəp eytalayttı? Qünki u əriqəndə uningoşa bir oşul tuşup bərdim! — dedi.

## Həjər bilən Ismailning əqlini

<sup>8</sup> Bala qong bolup, əməqəktin ayrıldı. Ishak əməqəktin ayrılojan künü İbrahim qong ziyanat etküzüp bərdi.<sup>9</sup> Əmma Sarah misirlik Həjərning İbrahimoja tuşup bərgən oqlulning Ishakni məshirə kiliwatkinini kerüp kıldı.<sup>10</sup> Xuning bilən u İbrahimoja: — Bu dedək bilən oqlını həydiwət! Qünki bu dedəknin oqlı mening oqlum Ishak bilən təng waris bolsa bolmaydu!, — dedi.

<sup>11</sup> Sarahning bu sözü İbrahimoja tolimu eçir kıldı; qünki Ismailmu uning oqlı-də!<sup>12</sup> Lakin Huda İbrahimoja: — Balang wə dedikinq wəjidiñ bu söz sanga eçir kəlmisun, bəiki Sarahning sanga deqanlırinin həmmisiga kulak salojın; qünki Ishaktın bolqını sening nəsling hesablinidu.<sup>13</sup> Lekin dedəknin oqlidinmu bir həlk-millət pəyda kılımən, qünki umu sening nəsling, — dedi.<sup>14</sup>

<sup>14</sup> Ətisi tang səhərda İbrahim kopyup, nan bilən bir tulum suni elip Həjərgə berip, əxnisığa yüdküzüp, balını uningoşa tapxurup, ikkisini yolqa selip koydi. Həjər ketip, Bəər-Xebaninq qəlidə kezip yürüd<sup>15-16</sup>. Əmdi tulumdiki su tüğəp kətkənidi; Həjər balını bir qatqalning tūwigə taxlap koyup, əz-əzığ: «Balining elüp ketixığa karap qidimaymən» dəp, bir ok etimqə yirakça berip, udulida olturup, pəryad kətürüp yioqlıdı.

<sup>17</sup> Huda oqlulning yioja awazini anglidi; xuning bilən Hudaninq Pərixtisi asmandın Həjərni qakırıp uningoşa: — Əy Həjər, sanga nemə boldi? Körkmiojin; qünki Huda oqlulning yioja awazini yatkan yeridin anglidi.<sup>18</sup> Əmdi kopyup, əkolung bilən balını yələp turojuz; qünki Mən uni uluq bir əl-millət kılımən, — dedi.

<sup>19</sup> Xuan Huda Həjərning kəzlirini aqtı, u bir կudukni kərdi. U berip tulumoja su toldurup, oqluloja iqtüzdü.

<sup>20</sup> Huda u bala bilən billə boldi; u əsüb qong boldi. U qəldə yaxap, mərgən bolup yetixti.<sup>21</sup> U Paran qəlidə turdi; xu wakıtlarda anisi uningoşa Misir zeminidin bir kızni hotunlukka elip bərdi.

## İbrahimning Abimələk padixaḥ bilən kelixim tüzüxi

<sup>22</sup> U wakıtlarda xundak boldiki, Abimələk wə uning ləxkərbəxi Fikol kelip İbrahimoja: — Kilojan həmmə ixliringda, Huda sening bilən billidur.<sup>23</sup> Əmdi sən dəl muxu yərdə manga, oqlumoja wə nəwrəməgə hiyanət kılmaslılkə Hudaninq namida kəsəm kılıp bərgəysən; mən sanga kersitip kələğən mehribanlıqimdək, sənmə manga wə sən hazır turuwatkan yurtka mehribanlıq kılıqlaysən, — dedi.

<sup>21:2</sup> Yar. 18:10,14; Gal. 4:23; Ibr. 11:11.

<sup>21:3</sup> «Ishak» — «külkə».

<sup>21:4</sup> Yar. 17:10.

<sup>21:10</sup> Gal. 4:30.

<sup>21:11</sup> «eçir» — yaki «yaman».

<sup>21:12</sup> Rim. 9:7; Ibr. 11:18.

<sup>21:13</sup> Yar. 16:10; 17:20.

<sup>21:14</sup> «bala» — xu wakitta Ismail 15-16 yaxka kirgənidir.

<sup>21:18</sup> Yar. 16:10; 17:20.

<sup>21:23</sup> Yar. 14:23.

# «Yaritilix»

<sup>24</sup> İbrahim: kəsəm kılıp berəy, dedi.

<sup>25</sup> Andin İbrahim Abimələkninq qakarlıri tartıwalojan bir կuduk tooprisida Abimələknı əyiblidi.

<sup>26</sup> Abimələk: — Bu ixni kılıqan kixini bilməymən; sən bu ixni mangimu eytmapsən; mən bu ixni pəkət bütünlə anglixim, — dedi.

<sup>27</sup> İbrahim koy-kala elip Abimələkkə təkdim կildi; andin ular ikkilisi əhdə kilixti.<sup>28</sup> İbrahim yənə padidin yəttə qixi կozini bir tərəpkə ayrip koydi.<sup>29</sup> Abimələk İbrahimdən: — Sən bir tərəpkə ayrip koyoqan bu yəttə qixi կozining nemə mənisi bar? — dəp soriwidi,<sup>30</sup> u: — Mening bu կuduknı kolıqınınmı etirap kılıqining qə guwaqlik süpitidə bu yəttə qixi կozini կolumdin կobul kılıqaysən, — dəp jawab bərdi.

<sup>31</sup> Bu ikkisi xu yərdə kəsəm kılıxanlıq üçün, u xu jayni «Bəər-Xeba» dəp atidi..<sup>32</sup> Xu tərikidə ular Bəər-Xebada əhdə kilixti. Andin Abimələk wə uning ləxkərbəxi Fikol կozqılıp, Filistiy'lərning zeminoja yenip kətti..

<sup>33</sup> İbrahim Bəər-Xebada bir tüp yulqunni tikip, u yərdə əbədiy Təngri boloqan Pərvərdigarning namioja nida kılıp ibadət կildi.<sup>34</sup> İbrahim Filistiy'lərning zeminida uzun wakitkiqə turup kəldi..

## Hudanıng İbrahimni sinixi — Ishəkni կurbanlıq kılıx

**22<sup>1</sup>** Bu ixlardın keyin xundak boldiki, Huda İbrahimni sinap uningoqa: — Əy İbrahim! dedi.  
**U:** mana mən! — dəp jawab bərdi.

<sup>2</sup> U: — Sən oqlungnı, yəni sən seyidioqan yalıquz oqlung Ishəkni elip, Moriya yurtıqə berip, xu yərdə, Mən sanga eytidioqan taqlarning birining üstidə uni kəydürmə կurbanlıq süpitidə sunqın, — dedi..

<sup>3</sup> Ətisi İbrahim səhər kopup, exikini toküp, yigitliridin ikkiylən bilən Ishəkni billə elip, kəydürmə կurbanlıq üçün otun yerip, Huda uningoqa eytkən yərgə karap mangdi.<sup>4</sup> Üqinqi küni İbrahim bexini kətürüp karap, yıraktın u yərnı kərdi.

<sup>5</sup> İbrahim yigitlirigə: — Silər exək bilən muxu yərdə turup turunglar. Mən balam bilən u yərgə berip, sajdə kılıp, andin կexinglarqa yenip kelimiz, — dedi.

<sup>6</sup> Xuning bilən İbrahim keydürmə կurbanlıkka kerəklik otunni elip, oqlı Ishəkka yüdküzüp, ezi կolioqa piqak bilən otni elip, ikkisi billə yürüp kətti.<sup>7</sup> Ishək atisi İbrahimoqa: — Əy ata! dewidi, u uningoqa jawab berip: — Mana mən, oqlum, dedi. U uningdin: — Mana ot bilən otunuq bar, əmma kəydürmə կurbanlıq bolidioqan կoza kəni? — dəp soriwidi,<sup>8</sup> İbrahim jawab berip: — Əy oqlum, Huda Əzi Əziga kəydürmə կurbanlıq կozini təminləydi, — dedi. Andin ikkisi birgə yolini dawamlaxturdi.

<sup>9</sup> Ahirida ular Huda İbrahimoqa eytkən jayqa yetip kəldi. İbrahim u yərdə kurbangah yasap, üstigə otunni tizip koydi. Andin u oqlı Ishəkni baqlap, uni kurbangahdiki otunning üstidə yatçuzdi..<sup>10</sup> Andin İbrahim կolini uzitip, oqlını boozuzlıqılı piqaknı aldı.

<sup>11</sup> Xuan Pərvərdigarning Pərixtisi asmandın uni qakırıp uningoqa: — İbrahim, İbrahim! — dəp warkırıcı.

<sup>21:31</sup> «Bəər-Xeba» — «kəsəm կuduk» degən mənidə. İbraniy tilida «kəsəm» («xeba» yaki «xebua») wə «yəttə» («xeba») deyənlərning ahangi ohxax bolqaqka, yəni «yəttininq կuduk» degən mənisi simu bar.

<sup>21:32</sup> «Fikol» — Garar padixañning sərdarining omumiy unwanı idi (26:26).

<sup>21:33</sup> «bir tüp yulqunni tikip» — yulqun tikix hurapı ix əməs, bəlkı uning əhəmiyyəti koxna əl bilən əhdə tüzgənləki üçün, «muxu yərdə uzun wakıt turmakımən» degəndək mənini bildürüxtin ibarət idi.

<sup>21:33</sup> Yar. 4:26.

<sup>21:34</sup> «uzun wakıt» — iibraniy tilida «nuroqun künələr».

<sup>22:2</sup> «Moriya» — «2Tar.» 3:1ni kerüng, Huda İbrahimoqa kəsətən xu taoj bəlkim keyin Sulayman mukəddəs ibadəthanini saloqan jay, xundakla əysə Məsih krestləngən taoj (ximal təripi) boluxi mumkin.

<sup>22:2</sup> Ibr. 11:17.

<sup>22:9</sup> Yak. 2:21.

# «Yaritilix»

U: — Mana mən, — dedi.

<sup>12</sup> U uningoja: — Sən baliqə қolungni təgküzmigin, uni həqnemə kilmiojin; qünki Mən sening Hudadin körkənlikningi bildim; qünki sening oqlungnini, yəni yaloquz oqlungnini Məndin ayimiding, — dedi.

<sup>13</sup> İbrahim bexini kətürüp қariwidi, mana, arkısında münggüzliri qatqaloja qirmixip қalojan bir қoqkarnı kərdi. İbrahim berip қoqkarnı elip, uni oqlining ornida kəydiurmə қurbanlıq kılıp sundı. <sup>14</sup> Xuning bilən İbrahim xu jayoja «Yaḥwəḥ-Yirəḥ» dəp at koydı. Xunga kixilar: «Pərwərdigarning teoja təminlinidu» değən bu söz bügüngə қədər eytilip keliwatidu.

<sup>15</sup> Pərwərdigarning Pərixtisi asmandin İbrahimni ikkinqi ketim qakirip uningoja: —

<sup>16</sup> Sən eż oqlungnini, yəni yaloquz oqlungnini ayimay bu ixni kılqining üçün Mən Əzüm bilən kəsəm kılımənki, dəydu Pərwardigar, <sup>17</sup> — Mən seni zor bərikətləp, nəsləngi asmandiki yultuzlardək nuroqun keşəytip, dengiz sahilidiki kumdaq əqolditimən; nəsləng bolsa düxmənlirin dərwarzilirioja iğə bolidu. <sup>18</sup> Sən Mening awazimoja қulak saloqining üçün yər yüzidiki barlık əl-yurtlar nəsləngning nami bilən əzləri üçün bəht-bərikət tiləydu, — dedi.

<sup>19</sup> Andin İbrahim yigitliyinə kəxioja yenip bardı. Ular həmmisi ornidin turuxup Bəər-Xebəmə yol aldı. İbrahim Bəər-Xebada turup қaldı.

## Nəhorning əwlədləri

<sup>20</sup> Bu ixlardin keyin İbrahimoja: «Mana Milkahmu ining Nəhorqa birkañqə oşul tuçup bəriptü», değən həwər yətti. <sup>21</sup> Ular bolsa tunji oöli uz, uning inisi Buz wə Aramning atisi bolovan Kəməuel, <sup>22</sup> andin Kəsəd, Hazo, Pildax, Yidlaf wə Betuəl değən oqullar idi. <sup>23</sup> (Betuəldin Riwkah tərəldi). Bu səkkizini Milkah İbrahimning inisi Nəhorqa tuçup bərdi. <sup>24</sup> Xuningdək uning kəmiziki Rəumahmu Tebah, Gaham, Tahax wə Maakah degənlərni tuçup bərdi.

## Ibrahimning Sarahni dəpnə kılıxi

**23** <sup>1</sup> Sarah bir yüz yigirma yottə yaxşıqə əmür kərdi. Bu Sarahning əmrining yilliri idi. <sup>2</sup> Sarah, Qənaan zeminidiki Kiriat-arba, yəni Həbronda wapat boldi. İbrahim berip Sarah, üçün matəm tutup yioja-zar kıldı. <sup>3</sup> İbrahim eż mərhuməsinin yenidin kopup, Hittiyalarqa söz kılıp: <sup>4</sup> — Mən bolsam aranglarda musapir mehman, halas; silər əmdi aranglardin manga bir yərlik beringlar; xuning bilən mən bu mərhuməməni aldimda kərünüp turmisun üçün elip berip dəpnə kılıy, — dedi.

<sup>5-6</sup> Hittiyalar İbrahimoja jawab berip: —

I hojam, bizgə қulak saloqayla! Sili arimizda Hudanıng bir xahzadisi hesablinila! Arimizdiki əng esil yərlikni tallap, xu yərdə mərhuməlirini dəpnə kılıqayla! Mərhuməlirini dəpnə kılıxıq əheqəysimiz eż yərlikini silidin ayimaydu, — dedi.

<sup>22:11</sup> «Pərwərdigarning Pərixtisi» — 16:7 wə izahatını kerüng.

— «İbrahim, İbrahim» — Hudanıng adəmning ismini ikki ketim qakirixi — uningoja bolovan qongkur mehîr-muhabbitini wa Əziga tolımı eziż ikənləkini kərsitudu.

<sup>22:14</sup> «Yaḥwəḥ-Yirəḥ» — «Yaḥwəḥ (Pərwdigär) təminligiyidur» değən mənidə. <sup>22:15</sup> «Pərwərdigarning teoja təminlinidu» — Bu söz etikadçılar arısında bir təmsil bolup қalojanı. «Koxumqə sevəimizni kerüng.

<sup>22:16</sup> Luka 1:73; Ibr. 6:13.

<sup>22:17</sup> «darwazilarqa iğə bolux» — pütkül xəhərnı қoloja aloqanoja barawər.

<sup>22:17</sup> Yar. 24:60.

<sup>22:18</sup> «yar yüzidiki barlık əl-yurtlar ... bəht-bərikət tiləydu» — yaki «yar yüzidiki barlık əl-yurtlar nəsləngning wasitisi bilən bəht-bərikət tapidu».

<sup>22:18</sup> Yar. 12:3; 18:18; 26:4; Ros. 3:25; Gal. 3:8.

<sup>23:4</sup> «beringlar» — İbrahimning «beringlar» degini bilən, bu «setip beringlar» degənni bildüridiojan silik-sipayə mənidiki gaqtır (9-ayətni kerüng).

<sup>23:4</sup> Ros. 7:5.

## «Yaritilix»

<sup>7</sup> İbrahim ornidin turup, u zemindiki hälkkə, yəni Hittiylaroqa təzim kılıp,<sup>8</sup> ularoqa: — Əgər mərhüməmning kəz aldimda turiwərməslikı üçün, uni elip berip, dəpnə kılıximni rawa kərsənglər, undakta səzümnı anglap meninq üçün Zoharning oqlı Əfron oqa səz kıl ip,<sup>9</sup> uning etizining ayioqida əzinincki bolovan Makpelahning oqarını manga berixini iltimas kilişlər. U manga buni silərnin aranglarda gəristan boluxka toluk nərhidə bərsun, — dedi.

<sup>10</sup> Xu qəqəndə Əfron Hittiylar arisida olturnattı. Xuning bilən hittiylilik Əfron Hittiylarning alidda, yəni xəhirining dərvazisidin kirgüçilərning həmmisinin aldida İbrahimoja jawab berip: —<sup>11</sup> Yoxsu, əy hojam, manga կulaq saloqayla. Bu etizlikni, xundakla uningdiki oqarnı siligə berəy; uni ez hälkəm bolovan adəmlərning aldida siligə bərdim; ez meytiririni dəpnə kiloqayla, — dedi.

<sup>12</sup> Andin İbrahim yəna zemin halkı aldida təzim kılıp.<sup>13</sup> Xu zemindiki hälknəng կulaklärli alidda Əfron oqa: — İltimasimoja կulaq saloqayla; mən bu etizlikning nərhi boyiqə pul berəy, uni məndin կobul kiloqayla, andin mən meytimni xu yərdə dəpnə kiliay, — dedi.

<sup>14</sup> Əfron İbrahimoja jawab berip uningoja:

<sup>15</sup> Əy hojam, manga կulaq saloqayla; tət yüz xəkel kümüxkə yaraydiqan bir etizlik, sili bilən meninq aramda nemə idi? Sili meytiririni dəpnə kiloqayla — dedi..

<sup>16</sup> İbrahim Əfronnı sezigə koxuldu; andin Əfron Hittiylar aldida eytən bahani, yəni xu qaoqdiki soda əlqimi boyiqə tət yüz xəkel kümüxnı tarazida tartip bərdi.<sup>17</sup> Xundak kılıp Mamrəning udulidiki Makpelahka jaylaxşan Əfronnı etizlik, yəni etizlikning ezi, uningdiki oqar, xundakla etizlikning iqı wə ətrapidiki barlıq dərəhlərning həmmisi.<sup>18</sup> Hittiylarning kəz aldida İbrahimoja tapxurulup, yəni Əfronnı xəhirining dərvazisidin barlıq kirgüçilərning aldida uning mülki kılıp bekitildi.<sup>19</sup> Xuningdin keyin İbrahim ayali Sarahnı Qanaan zemindiki Mamrə (yəni, Hebron)ning udulidiki Makpelahning etizlikininq oqarida dəpnə kıldı.<sup>20</sup> Xu tərikdirə u etizlik wə uningdiki oqar Hittiylar təripidin İbrahimoja gəristan boluxka təyin kılındı.

### Ibrahimning hizmətkarining Ishak üçün kız izdixi

**24**<sup>1</sup> İbrahim kərip, yexi bir yərgə berip կaloqanidi; Pərvərdigar İbrahimoja hər tərəptə baht-bərikət ata կiloqanidi.<sup>2</sup> İbrahim eyidiki əng metiwar hizmətkarı, əzinin pütün mal-mülkinı baxkurdıqan oqojdarqa: — Kolungni yotamning astioqa koyqın;<sup>3</sup> Mən seni asmanlarning Hudasi xundakla yərni Hudasi bolovan Pərvərdigarnı nami bilən kəsəm kıldurıbmənki, sən mən hazır turuwatkan bu Qanaanınlarning arisidin oqlum oqarın qız elip bərməy,<sup>4</sup> Bəlkı eż yurtumoja, xundakla əz uruk-tuoğlanırılmıning կexioqa berip, oqlum Ishakkə hotun elip bərgəysən, — dedi.

<sup>5</sup> Hizmətkari uningoja: — Mubada u kız mən bilən bu yurtka kəlgili unimisa, undakta əzliri qıkkən xu yurtka oqullarını yandurup apiramdimən? — dedi.

<sup>6</sup> İbrahim uningoja jawab berip: — Həzi bol, oqlumnu hərgiz xu yərgə yandurup barmioqin!

<sup>7</sup> Meni atamning eyi bilən tuoqluqan yurtumdin yetəkləp elip kəlgüqi, yəni manga sez kılıp: — «Sening nəslingga bu yurtni berimən», dəp manga kəsəm կiloqan, asmanınning Hudasi bolovan Pərvərdigar Əz Pərixtisini aldingoja əwətidü; xuning bilən sən u yərdin oqlum oqarın qız elip kelələysən.<sup>8</sup> Xundaktimu, əgər qız sən bilən bu yərgə kəlgili unimisa, mən sanga kıldurıdıqan

<sup>23:15</sup> «tət yüz xəkel kümüxkə yaraydiqan bir etizlik, sili bilən meninq aramda nemə idi?» — əməliyyətə bu bahə intayın yukarı bahə idi. İbrahim uning məkəntini obdan qüxinətti.

<sup>23:16</sup> Yar. 50:13.

<sup>23:17</sup> Ros. 7:16.

<sup>24:2</sup> «əng metiwar» — yaki «həmmidin yaxanoqan».

<sup>24:2</sup> Yar. 47:29.

<sup>24:3</sup> Yar. 28:1.

<sup>24:7</sup> Yar. 12:1, 7; 13:15; 15:18; 26:4; Mis. 32:13; Kən. 34:4; Ros. 7:5.

## «Yaritilix»

kəsəmdin halas bolisən; əmma oqlumni u yərgə hərgiz yandurup barmıqin, — dedi.

<sup>9</sup> Xuning bilən hizmətkar қolini hojisi İbrahımlıning yotisining astioqa koyup turup, bu tooprıda uning oqa kəsəm kıldı.

<sup>10</sup> Andin hizmətkar bu tooprıda hojisining təgiliridin onni, xundakla hojisining hərhil esil nərsilirini elip yoloqa qıktı; u Aram-Naharaaim rayonıqa səpər kılıp, Nahorning xəhiriğə yetip kıldı. <sup>11</sup> U xəhərning sırtidiki bir կudukning yenida təgilirini qəkündürdü: bu kəqkuron, kız-ayallarning su tartkılı qıkıdıcıqan qeoji idi. <sup>12</sup> U dua kılıp: — Əy hojam İbrahımlıning Hudasi bolovan Pərvərdigar, etünimənki, bugün menin iximni ongoja tartkaysən, hojam İbrahımoqa xapaət kərsatkaysən. <sup>13</sup> Mana mən bu yerdə կudukning bexida turuwatımən wə xəhər halkının kızlıri bu yərgə su tartkılı keliwatidü. <sup>14</sup> Əmdi xundak bolsunki, mən kaysi kizoja: «Komzikıngni qübürsəng, mən su iqıwalsam boptikan!» desəm, u jawab berip: «Mana iqkin, mən təgilirinimə suqırıp koyay», desə, u kız sən կulung Ishäkka bekitkinining ezi bolsun. Buningdin sening hojam İbrahımoqa xapaət kılıqiningni bilələymən, — dedi.

<sup>15</sup> U tehi səzini tüğətməyla, mana Riwkah kozını mürisidə kətürüp qıkıp kıldı; u bolsa İbrahımlıning inisi Nahorning ayali Milkahṭin tuqujulan oqlı Betuəlning kizi idi; <sup>16</sup> Kız intayın qıraylıq bolup, heq ər kixi təqmigən pak kız idi. U կudukning boyioqa qübüp, komzikini tol-durup andın qıktı. <sup>17</sup> Hizmətkar uning aldioqa yügürüp berip: — Ətünüp կalay, komzikıngtin azojına su otliwalay, dedi.

<sup>18</sup> U jawab berip: — Iqkayla, əy hojam! dəpla, komzəknı dərhal kolioqa elip, uning su iqxi üçün sundı.

<sup>19</sup> U süyidin uningoja կanoqəq iqbüzgəndin keyin: — Təgilirigimu կanoqəq su iqbüzüp koyay, — dedi.

<sup>20</sup> Xuning bilən u dərhal komzəktiki suni olakqa təkütetip, yənə կudukka su tartkılı yügürüp bardı; u uning həmmə təgilirigə su tartip bərdi. <sup>21</sup> U kixi uningoja kəzini tikkiniq jıjmıt turup, Pərvərdigarning yolunu ong kilojan, kilmiojanlığını bilix üçün kütüwatattı. <sup>22</sup> Təgilər su iqip կanoqanda, xundak boldiki, həlikı kixi yerim xəkəllik bir altun burun halkısı bilən ikki kolioqa on xəkəllik altun biləzüknı qıkırıp kizoja berip uningoja: <sup>23</sup> Sən kimning kizi bolisən? Manga dəp bərsəng! Atangning eyidə bizgə կonoqadək jay barmu? — dəp soridi.

<sup>24</sup> Kız uningoja: — Mən Milkahṭin Nahoroqa tuquq bərgən oqlı Betuəlning kizi bolimən, — dedi. <sup>25</sup> Yənə uningoja: — Bizningkidiə saman bilən boquz kəngri, silərgə կonoqili jaymu bar, — dedi.

<sup>26</sup> Xuan bu adəm engixip Pərvərdigarning aldida səjdə kılıp: <sup>27</sup> Əz xapaiti bilən hojamdin wapadarlığını ayimiojan, hojam İbrahımlıning Hudasi bolovan Pərvərdigaroja Həmdusana okulojay! Pərvərdigar bu səpirimdə meni hojamning kərindaxliri turojan əygə baxlap kıldı! — dedi.

<sup>28</sup> Kız yügürüp berip, bularning həmmisini anisining eydiklərgə eytip bərdi. <sup>29</sup> Əmdi Riwkahning Laban degən bir akisi bar idi. Laban կudukning bexioqa, u adəmning kəxiqa yügürüp qıktı.

<sup>30</sup> Qünki u singlisining burun halkısını wə կolliridiki biləzüklərni körüp, həmdə singlisining: u adəm manga mundak-mundaq dedi, deginini anglap, u adəmning kəxiqa bardı. Mana, u kixi կudukning yenida təgilerning kəxida turatti. <sup>31</sup> Laban uningoja: — Əy Pərvərdigarning bəht-bərikiti ata կilinoquqi, kirgəylə! Nemə üçün taxkırıda turdila? Mən eyni təyyarlap կoydum, təgilərimi jay raslidim, — dedi.

<sup>24:10</sup> «Aram-Naharaaim» — yaki «Mesopotamiya», yəni «ikki dəryanıq otturisidiki rayon».

<sup>24:12</sup> «menin iximni ongoja tartkaysən» — ibranıy tilida «ixni menin almıda yüz bərgüzgəysən!». «xapaət» — muxu yerdə «xapaət» ibranıy tilida «həsəd» degən söz bilən ipadilinidü. Bu sözning mənisi bək qonguktur bolup, kəp yərlarda «əzgərməs mühəbbət» yaki «əzgərməs mehribanlıq» dəp tərjimə կilinidü. Kəp yərlarda bir hil əhdə bilən baqılık boludu; xunga sözning uzunrak birhil tərjimisi: «mehribanlıq» dəgəndək boludu.

<sup>24:15</sup> Yar. 22:23

<sup>24:24</sup> Yar. 22:23.

## «Yaritilix»

<sup>32</sup> U adəm eygə kirdi; Laban təgilərdin yükni qüxürüp, təgilərgə saman bilən boozuz berip, u kixinining həm uning həmrəhlinining putlirini yuqılı su elip kəldi; <sup>33</sup> andin u kixinining aldioja taam köyului; lekin u: — Mən gepimni deməy turup taam yeməymən, — dedi. Laban jawab berip: — Eytkayla, dedi.

<sup>34</sup> U: — Mən bolsam İbrahimning hizmətkarımən, <sup>35</sup> Pərvərdigar hojaməqə kəp bəht-bərikət ata kıləqaqka, u uluq bir kixi boldi. U uningoja koy bilən kala, kümük bilən altun, kul bilən dedəklərni, təgə bilən exəklərni bərdi. <sup>36</sup> Hojamning ayali Sarah kəriqanda hojaməqə bir oqul tuşup bərgənidi. Hojam oqlıqə ezininq barlığını atidi. <sup>37</sup> Hojam meni kəsəm kildurup: «Sən mən turuwatlıq zemindiki Əvanaaniylarning kızlıridin oqluməqə hotun elip bərmə, <sup>38</sup> bəlkı jəzmən atamning eyigə, eż tuqçanlırimning kəxiqə berip, oqluməqə hotun elip bərgəysən», — dedi. <sup>39</sup> U waqtitta mən hojaməqə: «U kiz mən bilən kəlgili unimisəq?» — desəm, <sup>40</sup> u manga jawab berip: «Tutğan yollarım uningoja oquq bolovan Pərvərdigarım Əz Pərixtisini sening bilən əwətip, yolungni ong kılıdu. Bu tərikdir sən mening ailidikilirim arisidin, atamning jəməti iqidin oqluməqə hotun elip berisən. <sup>41</sup> Xundak kılıp ailəmdikilərning kəxiqə yetip barojiningda, sən mən kilduroqan kəsəmdin halas bolisən; ular sanga kizni bərmisimusun oxaxla kəsəmdin halas bolisən», — degənidi.

<sup>42</sup> Xunga mən bugün bu կudukning kəxiqə kelip: — Əy, hojam İbrahimning Hudasi bolovan Pərvərdigar, əgər sən bu səpirimni ong kilsang: — <sup>43</sup> mana mən su կudukining yenida turuwatımən; wə xundak bolsunki, su tartkılı kəlgən kizəqə: «Komzikindin manga bir otlam su bərgən bolsang», desəm, <sup>44</sup> u manga: «Sən iqkin, təgiliringgimu su tartip berəy», dəp jawab bərsə, undakta bu kiz dəl Pərvərdigar Əzi hojamning oqlı üçün bekitkən kiz bolsun, dəp dua kıljanidim. <sup>45</sup> Kənglümədə tehi səzüm tūğiməyla, mana, Riwkah komzəknı mürisidə ketürüp qikip, կudukning boyioqa qüxüp su tartti; mən uningoja: — Iltipat kılıp, manga su iqkili koysang, dewidim, <sup>46</sup> u dərhal komzikini mürisidin qüxürüp: «Iqtayla, təgilirinimu suojirip koyay», dedi. Xuning bilən mən iqtim; u təgilirinimu suojirip koydi. <sup>47</sup> Andin mən uningdin: — Kimning kizi bolisən, dəp sorisam, u jawab berip: — Mən Nahorning Milkahdin tuqulujan oqlı Betualning kizi bolimən, — dedi. Xu qaoqda mən uning burnioqa halka, կollrioqa biləzüklərni selip koydum; <sup>48</sup> andin engixip Pərvərdigaroqa sajdə kildim; hojamning kərindixining kizini uning oqlı üçün elip ketixkə mening yolumni ong kiloqını üçün, hojamning Hudasi bolovan Pərvərdigaroqa həmdusana eyttim. <sup>49</sup> Əmdi silər hojaməqə ihlas kılıp xapaat kərsityalı desanglar, buni manga dənglər. Əgər halimisanglar, unimu manga eytinglar, mən ong tərəpkə yaki sol tərəpkə barımən, — dedi..

<sup>50</sup> Əmdi Laban bilən Betuəl jawab berip: — Bu ix Pərvərdigardin bolovaq, siligə ya undak ya bundak deyəlməyimiz. <sup>51</sup> Mana, Riwkah aldilirida turidu; uni elip kətkayla. U Pərvərdigarnıq deginidək eż hojilirininq oqlıqə hotun bolsun, — dedi.

<sup>52</sup> İbrahimning hizmətkari ularning sezlirini anglap, yərgə engixip, Pərvərdigaroqa sajdə kıldı.

<sup>53</sup> Andin, hizmətkar kümük buyumlarnı, altun buyumlarnı wə kiyim-keçəklərni qırırip, bularnı Riwkahkə bərdi; u yənə kizning akisi wə anisiojumu kimmətlik hədiyələrni sundı.

<sup>54</sup> Andin u wə həmrəhlili bilən billə yəp-iqip, xu yərdə konup կaldı. Ətisi səhərdə kəpup, u ularoqa: meni hojamning kəxiqə yoloja selip köyunglar, dewidi, <sup>55</sup> Kızning akisi bilən anisi uningoja: — Kız birkənqə kün yaki on kün yenimizda tursun; andin barsun, — dedi.

<sup>56</sup> Əmma u ularoqa: — Pərvərdigar mening səpirimni ong kıljanikən, meni tosmanglar; hojamning kəxiqə berixim üçün meni yoloja selip köyunglar, — dedi.

<sup>24:32</sup> «Laban təgilərdin yükni qüxürüp» — ibranı tilida «u təgilərdin yükni qüxürüp».

<sup>24:49</sup> «Əgər halimisanglar, unimu manga eytinglar, mən ong tərəpkə yaki sol tərəpkə barımən» — roxənki, hizmətkar ixning kəndək boluxidin kat'ynəzər, İbrahimning ailisidikilərning kəxiqə yetip barojinida, ular kizni bərmisimusun oxaxla kəsəmdin halas bolidiojanlıq enik tursimu, u kizni idzəxtin yanmayıttı.

<sup>24:50</sup> «siligə ya undak ya bundak deyəlməyimiz» — ibranı tilida: «siligə ya yaman ya yahxi deyəlməyimiz».

# «Yaritilix»

<sup>57</sup> Ular uningoja: — Kızni qakirip, uning aoqzidin anglap bağayli, dəp<sup>58</sup> Riwkahni qakirip uningdin: — Bu adəm bilən baramsən? dəp soriwidi, u: — Baray, dəp jawab bərdi.

<sup>59</sup> Xuning bilən ular singlisi Riwkahni, uning inik'anisi, İbrahimning hizmətkarı wə adəmliri bilən köxup yoloja selip koydi. <sup>60</sup> U waqtta ular Riwkahka bəht tiləp:

— Əy singlimiz, mingliojan on mingliojan adəmlərning anisi bolqaysən!

Nəslindən döymənlirinə dərwazılırioja igə bolqay! — dedi.

<sup>61</sup> Xuning bilən Riwkah bilən uning dedəkliri ornidin turup, təgilərgə minip, u kixigə əgixip mangdi. Xundak kılıp hizmətkar Riwkahni elip yoloja qıktı.

<sup>62</sup> İshək Bəər-lahay-roy degən jaydin bayila käytip kəlgənidi; qunki u jənubtiki Nəgəwdə turattı; <sup>63</sup> İshək kəqkurun istikamətkə dalaqə qıkqanidi; u bexini ketürüp karisa, mana təgilər keliwatattı. <sup>64-65</sup> Riwkah bexini ketürüp, İshəknı kerdə; u dərhal tegidin qüxüp, hizmətkardin: — Səhərada bizning aldımız oqaqıwatlıqan bu kixi kim bolidu? — dəp soridi.

Hizmətkar: — Bu hojamdur! dedi. Riwkah dərhal qümbilini tartıp yüzini yepiwaldı.

<sup>66</sup> Hizmətkar əmdi kılıjan həmmə ixlirini İshəkka eytip bərdi. <sup>67</sup> İshək kızni anisi Sarahning qediriyoja baxlap kirdi; u Riwkahni ez əmriga aldı; u uning hotuni boldi. U uni yahxi körüp kaldi; bu tərikidə İshək anisining wapatidin keyin təsəlli taptı..

## Ibrahimning baxka əvladları

1 Tar. 1:28-42

**25** <sup>1</sup>İbrahim Kəturah isimlik yənə bir ayalni aloqanidi. <sup>2</sup>U İbrahim oqaqı Zimran, Yokxan, Medan, Midyan, Ixbak wə Xuahni tuşup bərdi. <sup>3</sup>Yokxandın Xeba bilən Dedan tərəldi; Dedanning əvladları Axuriylar, Letuxiyalar wə Leummiyalar idi. <sup>4</sup>Midiyanning oğulları Əfah, Efər, Hanoh, Abida wə Əldaah idi. Bular həmmisi Kəturahning əvladları idi.

<sup>5</sup> İbrahim barlığını İshəkka atıwətkənidi; <sup>6</sup>İbrahim tehi Həyat waqtida kiçik hotunlridin bolqan oğullarıqə hədiyələrni berip, andin bularni oqlı İshəktnin yırak tursun dəp, kün kiçik tərəpkə, xərkəy zeminoja əwətiwətkənidi..

## Ibrahimning elümi wə dəpnə kılınixi

<sup>7-8</sup> İbrahimning əmrining künləri bir yüz yətmix yil boldi; u tolimu kərip, künləri toxup, nəpəsttin tohtap wapat boldi; u ez əkməning kəxiyoja berip köxuldü. <sup>9</sup>Uning oğulları İshək wə İsmail uni Mamrəning udulioja jaylaxkan, Hittiy Zoharning oqlı əfronning etizlikdikə Makpelahning əyarida dəpnə kıldı. <sup>10</sup>Bu etizlikni İbrahim Hittiylardın setiwalqanidi; mana bu yərlikkə İbrahim dəpnə kılındı, ayali Sarahmu muxu yərgə dəpnə kılınqanidi.

<sup>11</sup> İbrahim wapat bolqandanın keyin xundak boldiki, Pərvəndigar uning oqlı İshəknı bərikətlidi. İshək Bəər-Lahay-Roynıng yenida turattı.

<sup>24:59</sup> Yar. 35:8

<sup>24:62</sup> Yar. 16:14; 25:11.

<sup>24:67</sup> «İshək anisining wapatidin keyin təsəlli taptı» — Sarah bu ixtin burun wapat bolqanidi (23-babni körüng).

<sup>25:2</sup> 1 Tar. 1:32.

<sup>25:3</sup> «axuriylar» — muxu «axuriylar» bolsa keyinkı «Axurlar» yaki «asuriylar» əməs. «Axurlar» yaki «asuriylar» bolsa xəməning əvladlırlarının idi (10:22ni körüng).

<sup>25:5</sup> Yar. 24:36.

<sup>25:6</sup> «kiçik hotunlrı» — Həjər wə Kəturalılar idi. İbrahimning xundak orunlaxturuxi, xübhisizki, keyinkı waqtılarda oğulları arısında Huda wədə kılıjan miras (Pələstin zemini) üstidə kiçixi mümkün bolqan jedəllərning aldını elix üçün idi.

<sup>25:7-8</sup> «əz əkməning kəxiyoja berip köxuldü» — 15:15 wə izahatını körüng.

<sup>25:7-8</sup> Yar. 15:15.

# «Yaritilix»

## Ismailning əwlədləri

<sup>12</sup>Təwəndikilər Sarahıning misirlik dediki Həjərdin tuqulmuş, İbrahimning oğlu bolşan Ismailning əwlədləri: —

<sup>13</sup>Ismailning oğullarının, ularning nəsəbnəmiləri wə қabililəri boyiqə ismi təwəndikiqə: — Ismailning tunji oğlu Nebayot; andin Kedar, Adbəəl, Mıbsam, <sup>14</sup>Mixma, Dumah, Massa, <sup>15</sup>Hədad bilən Tema, Yətər bilən Nafix wə Kədəməh idi. <sup>16</sup>Bular bolsa Ismailning oğulları bolup, ularning kənt wə qədirgahlıları ularning nami bilən ataloşan bolup, ular on ikki қabiligə əmir bolşanı.

<sup>17</sup>Ismailning əmrini bir yüz ottuz yətə yil boldı; u ahirki nəpsini tartip wapat bolup, eż əkmənin kəxiçə berip koxuldu.

<sup>18</sup>Uning əwlədləri Həwiləh rayonidin tartip xuroiqə olturaklıxtı (Xur bolsa Misirning ut-turisida bolup, Axuroja baridişan yolda idi). Ismail əzining barlıq kərindəxəlinin udulida olturaklıxtı..

### Əsaw bilən Yakupning dunyaoja kelixi

<sup>19</sup>İbrahimning oğlu İshakın nəslinin bayanı mundaqtur: — İbrahimdin İshak tərəldi..

<sup>20</sup>Ishak Padan-Aramda olturuxluk aramiy Betuelning kizi, aramiy Labanning singlisi bolşan Riwkahni hotunlukka aloşanda kırıq yaxka kırğanıdi. <sup>21</sup>Əmma Riwkah bolsa tuqmas bolşaqka, İshak, hotuni üçün Pərvərdigar oja dua-tilawat kıldı; Pərvərdigar uning duasını ijabət kıldı; xuning bilən ayalı Riwkah həmilidər boldı..

<sup>22</sup>Əmma uning əsərindəki ikki bala bir-biri bilən soküxkili turdi. Xuning bilən Riwkah: — Əgər bundakılığını bilsəm, həmilidər bolup nemə kılattım? — dəp Pərvərdigardin səwəbini sorıqılı bardı.

<sup>23</sup>Pərvərdigar uningoja: —

«Sening əsərində ikki əl bardur,  
İqingdin ikki həlk qıçıq bir-biridin ayrıldı,  
Bir həlk yənə bir həlkətin qəlib kelidü,  
Qongi kıqikininq hizmitini kıldı» — dedi..

<sup>24</sup>Uning ay-küni toxkanda, mana uning əsərində dərwəkə bir jüp koxkezək bar idi. <sup>25</sup>Awwal tuqulşunu kızışqıq bolup, pütün bədini juwidək tüklük idi. Ular uning ismini Əsaw dəp koydı..

<sup>26</sup>Andin inisi kəli bilən Əsawning tapinini tutkən hələda qıktı. Bu sawobtin uning ismi Yakup dəp koyuldu. Ular tuqulşunda İshak atmış yaxta idi..

### Əsawning tunjılık höküki, yəni tunji oğulluk höküknə setiwetixi

<sup>27</sup>Balılar esüb qong boldı; Əsaw mahir owqı bolup, dala-janggalda yüridişan adəm boldı. Yakup bolsa durus adəm bolup, qedirlarda turattı. <sup>28</sup>Ishak Əsawning owləp kəlgən gəxidin daim yəp

<sup>25:12</sup> «təwəndikilər .... Ismailning əwlədləri» — muxu jümlə bilən «Aləmning Yaritilixi»ning yəttinqi «tolidöt»i («tarihi»), yəni «Ismailning tolidoti» («Ismailning əwlədlərinin tarihi») (25:12-18) baxlinidu.

<sup>25:13</sup> 1Tər. 1:29.

<sup>25:18</sup> «Ismail əzining barlıq kərindəxəlinin udulida olturaklıxtı» — bu bayan Ismail toorisidəki ilgirici bəxərət (16:12) ning əmələgə axurulşunu kərsitidü; uningdin bəlkim Ismail wə əwlədlərinin eż kərindəxəli bolşan yəhədiylər wə baxxıqlar bilən karxılıxixining baxlanğışlılığını puratkan bolşu mümkün.

-Muxu ayəttiki «Axur» Asuriya əməs, bəlkim Sinaq qəlidiki bir rayonnı kərsitixi mümkün.

<sup>25:19</sup> «İbrahimning oğlu İshakın nəslinin bayanı mundaqtur» — muxu jümlə bilən «Aləmning Yaritilixi»ning səkkizinci «tolidöt»i («tarihi»), yəni «İshakın nəslinin bayanı» (25:19-35:26) baxlinidu.

<sup>25:21</sup> Rim. 9:10.

<sup>25:23</sup> 2Sam. 8:14; Rim. 9:12.

<sup>25:24</sup> «Əsaw» — «tülüklü».

<sup>25:25</sup> «Yakup» — manisi «tapanoja esiloquı» yaki keqmə mənidə «orun basar» yaki «muhəşipətqi» deyənlilik idi. Keyin Əsaw Yakupka eż bolup kəlip, uning ismini «orun igiliwalıoluqu» deyən səlbiy mənidə ixtlitidü (27:36).

<sup>25:26</sup> Hox. 12:4.

<sup>25:27</sup> «qüxənmə» — omumən eytkanda, Təwratta owqılık kılıx səlbiy kərilidü. «Qedirlarda turattı» Yakupni hərun adəm

# «Yaritilix»

turoqaqka, uningoja amraq idi. Lekin Riwkah Yakupka amraq idi.

<sup>29</sup> Bir künü Yakup purqaq xorpisi kyanitiwatatti; Əsav daladin hərip-eqip kaytip kəldi.<sup>30</sup> Əsav Yakupka: — Mən əhalimdin kəttim! Ətünüp kalay, awu kızildin bərsəng! — Awu kizil nərsidin meni ozuklandursangqu! Mən əhalimdin kəttim, — dedi (xu səwəbtin uning eti «Edom» dəpmu ataldi).

<sup>31</sup> Yakup uningoja: — Undak bolsa, tunjilik hokukungni manga setip bərgin, — dedi..

<sup>32</sup> Əsav: — Mən əley dəwatiyən, bu tunjilik hokukining manga nemə paydisi? — dedi..

<sup>33</sup> Yakup: — Əmisiş hazır manga əsəm kılıqin, dewidi, u uningoja əsəm kılıp, tunjilik hokukunu Yakupka setip bərdi.

<sup>34</sup> Xuning bilən Yakup Əsavəja nan bilən kizil purqaq xorpisini bərdi. U yəp-iqip ornidin turup kətti. Xundak kılıp Əsav tunjilik, hokukçıja xunqa etibarsız əriqənədi.

## Ishäkning Gərarda musapir bolup turuxi

**26**<sup>1</sup> Kanaan zeminida İbrahimning waktidiki aqarqılıktın baxğı yənə bir kətimliq aqarqılıq yüz bərdi. Xuning bilən Ishäk Gərər xəhiriqə, Filistiyənin padixahı Abimələknin qəxiqə bardi.<sup>2</sup> Pərvərdigar uningoja kərünüp mundaq dedi: — Sən Misiroqa qüxməy, bəlkı Mən sanga kersitip beridioqan yurtta turoqin.<sup>3</sup> Moxu zemindin qıkmay musapir bolup turoqin; xuning bilən Mən sən bilən billə bolup, sənəgə bəht-bərikət ata kılımən; qünki Mən sən wə nəslinggə bu zeminlarning həmmisini berip, atang İbrahiməja bərgən əsimimni ada kılımən;<sup>4</sup> nəslingni asmandiki yultuzlardak awutimən wə nəslinggə bu zeminlarning həmmisini berimən; yər yüzidiki barlıq əl-yurtlar nəslingning nami bilən ezlirigə bəht-bərikət tiləydu;<sup>5</sup> Qünki İbrahim Mening awazimoja əkulak selip, tapilioqinim, əmrlirim, bəlgilimilirim wə kanunlirimni bəja kəltürdi, — dedi.

<sup>6</sup> Xuning bilən Ishäk Gərarda turup əldi.<sup>7</sup> Əmma u yərlik kixilər uning ayali tooprısında sorisa u: — Bu menin singlim bolidu, — dedi; qünki Riwkah intayın qıraylıq bolоaqka, Ishäk ezzigə: «Bu menin ayalim bolidu», desəm, bu yərlik adəmlər Riwkahning səwəbidin meni eltürütərməkin, — dəp körkəti.

<sup>8</sup> Lekin u xu yərdə uzak wakit turoqandin keyin xundak boldiki, Filistiyənin padixahı Abimələk darizidin əriqənədi, mana Ishäk wə ayali Riwkah bir-birigə ərkilişip turattı.<sup>9</sup> Andin Abimələk Ishäkni qəkirip: — Mana, u jəzmən sening ayaling ikən! Sən nemə dəp: «U menin singlim», deding? — dewidi, Ishäk uningoja: — Qünki mən əslidə uning səwəbidin birsə meni

değənlik əməs, bəlkı ailisidiki ixlər, bolupmu qarwiqılıq bilən xuoqulliniwatkinini kersitidu. Yakupning tajribilik koyqı ikenlikli 29:7-din kerənində.

— Bəzi tərjimilərdə «Yakup jimoqur adəm» deyilgini bilən ibraniy tilidiki bu söz («tam» yaki «tamam») Təwratta daim «durus», «kamili» debyn mənəni bildürdü.

**25:30** «Edom» — «kizil».

**25:31** «tunjilik hokuki» — (yaki «tunji oqulluk hokuk») — Bu hokuk tət ixni eż iqigə alojan boluxi mumkin: —

- (-1) pütkül ailisidikilər üçün igdərqiqlik məş üliyit;
- (-2) baxğı oqullarçı karıqanda, atisidin mirasını bir həssə kep elix;
- (-3) atisining bəht-bərikət tiləx həyrlı duasının alahıda bəhriman bolux;
- (-4) pütkül ailisidikilər üçün kahinlik (dua kılıx) wazipisini etəx.

— Biz «tunjilik hokuki» tooprısında «köxumqə söz»imizdə yənə tohilimiz.

**25:32** Yax. 22:13; 1Kor. 15:32.

**26:1** «Abimələk» — xi wakıttı Gərər padixahining omumiy unwani idi. Bu «Abimələk» İbrahimning waktidiki «Abimələk» (20-bab) əməs.

**26:2** «Sən Misiroqa qüxməy» — Gərər xəhiri Kanaan zeminining iqidə bolup, Misir zeminoja baridioqan yol üstidə idi.

**26:3** Yar. 13:15; 15:18.

**26:4** «yər yüzidiki barlıq əl-yurtlar nəslingning nami bilən ezlirigə bəht-bərikət tiləydu» — yaki «yər yüzidiki barlıq əl-yurtlar nəslingning wasitisi bilən bəht-bərikət tapidu».

**26:4** Yar. 12:3; 18:18; 22:18.

**26:8** «Ishäk wə ayali Riwkah bir-birigə ərkilişip turattı» — yaki «Ishäk ayali Riwkahni silap turattı».

# «Yaritilix»

eltürüwetärmikin, dəp ənsirigənidim, — dedi.

<sup>10</sup> Abimələk uningoja: Bu bizgə nemə kılɔining? Tas կaptu həlk arisidin birəsi ayaling bilən birgə bolqılı?! Undak bolqan bolsa sən bizni gunahqa patkuzojan bolatting! — dedi.

<sup>11</sup> Andin Abimələk həmmə həlkə buyrup: — Kimki bu kixigə wə yaki hotunioja kol təgküzsə jəzmər əltürülməy kalmayıd, — dəp yarlıq qüxürdi.

<sup>12</sup> Ishak u zemində terikqılık kıldı: u xu yili yərdin yüz həssə həsul aldı; Pərwərdigar uni bə rikətligənidi.<sup>13</sup> Bu kixi bax kətürüp, baroqanseri rawaj tepip, tolimu katta kixilərdin bolup kaldi. <sup>14</sup> Uning koy-kala padiliri wə əyidiki külliri intayın kəpəydi; Filistiyər uningoja həsət kılɔili turdi.

<sup>15</sup> Bu səwəbtin uning atisi İbrahimning künliridə atisining külliri koliqan kuduqlarning həmmisini Filistiyərlər etip, topa bilən tinduruwətti..

<sup>16</sup> Abimələk Ishakka: — Sən bizdin ziyyadə küküriy kətting, əmdi arimizdin qıkıp kətkin, — dedi.

<sup>17</sup> Ishak u yərdin ketip, Gərar wadisoja qədir tikip, xu yərdə turup kaldi.<sup>18</sup> İbrahim həyat waktida külliri birmunqə kuduqlarnı kəzəjanıdı; birək İbrahim əlgəndin keyin, Filistiyərlər bularını topa bilən tinduruwətkəndi. Ishak bu kuduqlarnı kəytidin kolitip, ularoja atisi ilgiri koyojan isim-larnı yənə koydi.<sup>19</sup> Ishakning külliri wadida kuduq kolawatqanda suluri uroqup qıkıp akidiojan bir kuduqnu tepiwaldı.<sup>20</sup> Lekin Gərardiki padıqılar Ishakning padıqılıridin uni talixip: — Bu su bizningkidur, — dedi. Ular Ishak bilən jedalləxkəqkə, u bu kuduqnu «Esək» dəp atidi..<sup>21</sup> Ular yənə baxka bir kuduqnu kolidi, ular yənə bu kuduq tooprısında jedəlləxti. Xuning bilən Ishak buning ismini «Sitnah» dəp atidi..

<sup>22</sup> Andin u yərdin ketip, baxka yərgə berip, xu yərdimə yənə bir kuduq kolidi; əmdi Gərardikilər bu kuduqnu talaqmıdı. Bu səwəbtin u uning etini «Rəhəbot» koyup: «Əmdi Pərwərdigar biz üçün jay bərgənəkən, bu zemində mewilik bolımız», — dedi..

<sup>23</sup> Andin u yərdin qıkıp Bərə-Xebaşa bardı.<sup>24</sup> Pərwərdigar xu keqisi uningoja kərünüp: — Mən bolsam atang İbrahimning Hudasidurmən; körkməqin, qünki Mən sən bilən billimən, seni bəht-bərikətləp, nəslinqni kulum İbrahimning səwəbidin awutimən, — dedi.

<sup>25</sup> U xu yərdə bir kurbangaş yasap, Pərwərdigarning namiqə nida kılıp ibadət kıldı. U xu yərdə qədirini tiki, Ishakning külliri xu yərdə bir kuduq kolidi.

## Ishakning Abimələk bilən padixaḥ kelixim tüzüxi

<sup>26</sup> Əmdi Abimələk, aqinisi Ahuzzat bilən ləxkərbəxi Fikol birgə Gərardin qıkıp, uning kəxioja bardı.<sup>27</sup> Ishak ularoja: — Manga əqmənlilik kılıp, meni aranglardın қoqlıwətkəndin keyin, nemə üçün mening kəximəja kəldinglər? — dedi.

<sup>28-29</sup> Ular jawabən: — Biz Pərwərdigarning sən bilən billə bolqinini roxən baykıduk, xuning bilən biz sening toqrangda: «Otturımızda bir kelixim bolsun, yəni bizlər bilən sən bir-birimizgə kəsəm berip əhdə kılıxayı» dedük; xu wəjidiñ sən bizgə həqkandaq ziyən-zəhmət yətküzmigəysən; biz sanga həq təqmiginizdək, xundaqla sanga yahxılıktın baxka həqbir nemə kilmiojinimizdək (bəlkı seni aman-esənlilik iqida yoluŋqə əwətəkənidik) sənmə xundak kılɔaysən. Mana hazır sən Pərwərdigar təripidin bəht-bərikət kəruwatisən! — deyixti..

<sup>30</sup> Xuning bilən u ularoja bir ziyapət kılıp bərdi. Ular bolsa yəp-iqtı.<sup>31</sup> Ətisi tang səhərdə ular kəpəp bir-birigə kəsəm kılıxiti; andin Ishak ularını yoloja selip koydi; ular uning kəxidin aman-esən kətti.

<sup>26-15</sup> «kuduqlarning həmmisini Filistiyərlər etip, topa bilən tinduruwətti» — aşarçılık bolqan waktida bundak kılıx yaman ix hesablinatti həm hamakətlilik bolatti.

<sup>26-20</sup> «Esək» — «majira».

<sup>26-21</sup> «Sitnah» — «ķarxılık».

<sup>26-22</sup> «Rəhəbot» — «azadə yər».

<sup>26-28-29</sup> «əhdə kılıxix» — «əhdə kəsik» degən sözlər bilən ipadilinidü (15:10ni kərung).

# «Yaritilix»

<sup>32</sup> U künü xundak boldiki, Ishäkning külliri kelip, uningoja ezi koliojan kuduq tooqrisida hewər berip: «Biz suaptuk!» dedi.<sup>33</sup> U uning namini «Xibah» qöydi. Bu səwəbtin bu xəhərninq ismi bügüngiqə «Bəər-Xeba» dəp atılıp kəlməktə.

## Əsawning yat kəbilidin aloqan ayalları

<sup>34</sup> Əsaw kırık yaxka kirgəndə, Hittiylardın bołożan Bəərinning kjizi Yəhudit bilən Hittiylardın bołożan Elonning kjizi Basimatni hotunluğka aldı.<sup>35</sup> Əmma bular Ishäk bilən Riwkahning kengligə azab elip kəldi.

### Yakupning Ishäknı aldxı

**27**<sup>1</sup> Ishäk əri, kəzli torlixip, kəzi oquwa kəridiojan bolup қalojanda xundak boldiki, u qong oqli əsawni qakirip uningoja: — Oqlum! — dedi.

U: — Mana mən! — dəp jawab bərdi.

<sup>2</sup> U uningoja: — Mana mən əmdi əri kəttim, қanqılık kün kəridiojinimni bilməymən.

<sup>3</sup> Xunga səndin etünimən, kəralliring, yəni sadək wə okyayingni elip janggalıq qikip, mən üçün bir ow owlap kəl;<sup>4</sup> mən yahxi kəridiojan məzzilik tamaktın birni etip, manga kəltürgin. Mən uni yəp, elüxtin ilgiri kənglümdən sanga bəht-bərikət tiləp dua kılıy, — dedi.

<sup>5</sup> Ishäk oqli əsawoja söz қilojanda Riwkahmu anglidi. Əsaw ow owlap kəlgili janggalıq qikip kətkəndə,<sup>6-7</sup> Riwkah oqli Yakupka: — Mana mən atangning akang əsawoja: «Sən ow owlap əri, manga məzzilik bir taamni ətkin; mən uni yəp elüp ketixtin burun Pərvərdigar alidda sanga bəht-bərikət tiləp dua kılıy», — dəp eytkinini anglap kəldim.<sup>8</sup> Əmdi, i oqlum, səzümgə қulaq selip buyruqjinimni қilojin.<sup>9</sup> Sən dərhal padioja berip, eəqkilərning iqidin esil ikki oqlaknı elip kəlgin; mən ulardin atang üçün u yahxi kəridiojan məzzilik bir taam təyyar kılıy.<sup>10</sup> Sən uni atangning aldioja elip kirgin. Xuning bilən u yəp, elüp ketixtin burun sanga bəht-bərikət tiləp dua kılıdu, — dedi.<sup>11</sup> Lekin Yakup anisi Riwkahqa: — Mana akam əsaw bolsa tüklük kixi, mən bol-sam tüksiz silik tənlik adəmmən.<sup>12</sup> Mubada atam meni silap қalsas, undakta mən uning nəziridə uni mazaq қiloquçı adəm bolup əri, beximoja bərikət əməs, bəlkı lənət taparmənmikin, dedi.

<sup>13</sup> Anisi uningoja: — Əy oqlum, sanga qüxidiojan lənət manga qüxsun; əmma sən pəkət səzümgə қulaq selip, berip oqlakları elip kəl, — dedi.

<sup>14</sup> U berip ularını elip əri, anisoja bərdi. Anisi uning atisi yahxi kəridiojan məzzilik bir taamni təyyar kıldı.<sup>15</sup> Andin Riwkah tunji oqli əsawning eydə eż yenida saklaqlıq əng keyimlirini elip kicik oqli Yakupka kiydürüp,<sup>16</sup> oqlaklarning terisini ikki қoli bilən boynining tük-siz jayışa yəgəp,<sup>17</sup> andin ezi ətkən məzzilik taamlar bilən nanlarnı oqli Yakupning əri tutkuzdu.<sup>18</sup> Yakup atisinin qəxioja kirip: — Əy ata! — dedi.

U: — Mana mən! Oqlum, sən kim bolisən? — dewidi,<sup>19</sup> Yakup atisoja jawab berip: — Mən qong oqulları əsawmən, manga eytənliridək kildim; əmdi orunlıridin turup, olturnup қilojan oswumning gəxigə eojız tegip, andin kəngülliridin manga bəht-bərikət tiləp dua қilojaya, — dedi.

<sup>20</sup> Ishäk oqlioja: — Əy oqlum, қandaqmu uni xunqə tez tepip kəlding? — dewidi, u jawab berip: — Qünki Pərvərdigar Hudalırı uni dəl yolumoja yolukturdu, — dedi.

<sup>21</sup> Ishäk Yakupka: — Əy oqlum, yekinrək kəl, sən rast oqlum əsawmu, əməsmu, silap bakay, — dedi.

<sup>26:33</sup> «Xebah» wə «Xeba» — bu ikki söz «kəsəm» deqənni bildürirdi. «Bəər-xeba» deqənninq mənisi «kəsəmninq kuduqi». Bu bəlkim xu yərdiki ikkinqi kuduq boluxi mümkün; İbrahim əslidə oħxp ketidiojan ix tūpəylidin xu yərgə oħxax isim koyozanıdi (31:21nimu kerüng).

<sup>26:35</sup> Yar. 27:46.

## «Yaritilix»

<sup>22</sup> Xuning bilən Yakup atisi Ishakning kəxioja yekin bardı; u uni silap turup: — Awaz Yakupning awazi, lekin kəl bolsa Əsawning kollidur, — dedi.

<sup>23</sup> Uning kolliri bolsa akisi Əsawning kolliridək tüklük bolojını üçün uni toniyalmay, uningoja bəht-bərikət tiləp dua kıldı. <sup>24</sup> Andin u yənə: — Sən rast oqlum Əsawmusən? dəp soriwidi, u jawab berip: — Dəl mən, — dedi.

<sup>25</sup> Ishak uningoja: — Taamni elip kəlgin, mən oqlumning ow gəxidin yəp, kənglümdin sanga bəht-bərikət tiləp dua kılıy, — dedi. Yakup uni uning aldioja қoydi; u yedi. U xarab kəltürüwidi, unimus iqti.

<sup>26</sup> Andin atisi Ishak uningoja: — Əy oqlum, əmdi yekin kelip meni seygin, — dedi.

<sup>27</sup> U uning kəxioja berip uni seydi. Atisi uning kiyimining purikini purap uningoja bəht-bərikət tiləp dua kılıp: —

«Mana, oqlumning tenidiki purak Pərwərdigar bərikətligən kəkləmzarning hux purikioja ohxaydikən!»

<sup>28</sup> Huda sanga asmannıg xəbnimi,

Yərning murbət küqini ata kılıp,

Axlik-tütlük bilən xarabnimu kəp bərgəy..»

<sup>29</sup> Həlkələr sening kullukundan bolqay,

Əl-millətlər aldingda tizlanojay;

Kerindaxlıring qə hoja bolqaysən;

Anangning oqulları sanga tizlanojay;

Sanga lənət kılqanlar lənətkə қalojay;

Sanga bəht tiligənlər bəht tapkay!» — dedi..

### Əsawning Ishaktin dua tələp kılıxi

<sup>30</sup> Xundak boldiki, Ishak Yakupka dua kılıp bolup, Yakup atisi Ishakning kəxidin qıkıp boluxioja, akisi Əsaw owdin kaytip kəldi. <sup>31</sup> Umu məzzilik taamlarnı etip, atisining kəxioja elip kirip, atisioqa: — Ata kəpkayla, oqullirining ow gəxidin yəp, kəngülliridin manga bəht-bərikət tiləp dua kilojaya, — dedi.

<sup>32</sup> Atisi Ishak uningoja: — Sən kimsən? — dedi. U jawab berip: — Mən oqulları, qong oqulları Əsawman! — dedi.

<sup>33</sup> Buni anglap Ishak alaşqadılıkk qüxüp, pütün bədini jalaklap titrəp: — Undakta bayatin ow owləp elip kəlgini kim? Sən kelixtin burun uning həmmə nərsisidin yəp, uningoja bəht-bərikət tiləp dua kıldım; wə bərhək, u bəht-bərikət kəridü! — dedi.

<sup>34</sup> Əsaw atisining səzlərini anglapla intayın eqinarlık əhənda ün selip aqqık pəryad kətürüp atisioqa: — Menim, i ata, menim bəht-bərikətligəyə! — dedi..»

<sup>35</sup> U jawab berip: — Sening ining hiylə bilən kirip, sanga tegixlik bəht-bərikətni elip ketiptu, dedi.

<sup>36</sup> Əsaw: — Rast uning eti Yakup əməsmu?! Qünki u ikki ketim meni putlap, ornumni tartiwaldi. Awwal tunjılık həkükümüzni tartiwaldi wə mana hazır u manga tegidiojan bəht-bərikətni elip kətti, — dedi, Andin yənə: — Mening üçün birər bəht-bərikət kəldurmidi limu? — dedi..»

<sup>37</sup> Ishak Əsawoja jawab berip: — Mana, mən uni üstünggə hoja kıldı; həmmə kerindaxlırını

<sup>27:27</sup> «kəkləmzarning hux purikı» — demək, daladiki hərhil gül-giyahning wə ot-qəpning hux purikı singdürülgən.

<sup>27:28</sup> Ibr. 11:20.

<sup>27:29</sup> Yar. 12:3.

<sup>27:34</sup> Ibr. 12:17.

<sup>27:36</sup> «meni putlap, ornumni tartiwaldi» — bu degənlik ibranıy tilida birlərə sez bilən ipadilinidu. Okurmənlərning esidə barkı, «Yakup» degənning bir mənisi «orun igiliwalıqı» (25:26ni kərüng). Muxu yerdə «putliojuqi» degən yənə bir manisi boluxi mümkün.

<sup>27:36</sup> Yar. 25:33.

# «Yaritilix»

uning küllükida bolidiojan kıldı; axlıq wə yengi xarab bilən uni ķuwwətlidim; əy oqlum, əmdi sanga yənə nemimu kılıp berələymən? — dedi.

<sup>38</sup> Əsav atisioja yənə: — Əy ata, silidə pəkət xu birlə bəht-bərikət bar idimu? Manga, əy ata, mangimu bəht-bərikət tiləp dua kılqayla! dedi. Andin u ün selip yioqlap kətti..

<sup>39</sup> Atisi Ishak, uning oja jawab berip: —

«Mana, turaloju jaying yərning munbat küqidin neri,

Egiz asmannıng xəbnimidin yırak bolur;

<sup>40</sup> Sən kılıqingoja tayınip jan bakısan,

Iningning hizmitidə bolısan;

Lekin qegriddin qıkıp kəzginingdə,

Sən boynungdin uning boyunturukını qıkırıp sunduruwetisən» — dedi.

<sup>41</sup> Xunga Əsav atisi uningoja tiligən bəht-bərikət səwəbidin Yakupka eqmənlik saklap yürüdi. Əsav kenglidə: — Atamning matəm künliri yekinqlixip қaldı; xu qaçda inim Yakupni eltürüwetimən, dəp hiyal қıldı.<sup>42</sup> Lekin Riwkah, qong oqlı Əsawning bu səzliridin həwər taptı. U kiçik oqlı Yakupni qákırıp uningoja: — Mana akang Əsav seni eltürüwetimən dəp eż-ezidin təsəlli tepiwetiptu;<sup>43</sup> əmdi əy oqlum, səzümga kulak selip, kopup Həranoqa, akam Labanning kəxioqa kəqip kətkin;<sup>44</sup> akangning қəhri yanquqə, uning kəxida birnəqqə wakıt turqın.<sup>45</sup> Akang aqqikidin yenip, sening uningoja kılqiningni untup katküqə xu yerdə turup turqın; andin mən adəm əwətip, seni u yerdin aldurup kelimən. Nemə üçün bir kündila hər ikkinglardın məhərum bolup қalay? — dedi.

## Yakupning Labanning yenioja səpər kılıxi

<sup>46</sup> Əmma Riwkah Ishakka: — Mən muxu Həttiy kızlar wəjидинjenimdin jaq toydum. Əgər Yakupmu bu yurttiki kızlardin, muxundak Həttiy kızni hotunlukka alsa yaxiojinimning manga nemə paydisi? — dedi..

**28**<sup>1</sup> Xuning bilən Ishak Yakupni qákırıp, uningoja bəht-bərikət tiləp, uningoja jekiləp: — Sən Қanaaniylarning kızliridin hotun alma;<sup>2</sup> bəlkı kopup, Padan-Aramoja, anangning atisi Betuəlning eyiga berip, u yerdin anangning akisi Labanning kızliridin hotun alojin..<sup>3</sup> Həmmigə Kadir Təngri seni bəht-bərikətləp, awutup, səndin kəp həlkərni qıkırıp kəpəytkəy,<sup>4</sup> Xundakla İbrahimning bəht-bərikitini sanga wə sening bilən nəslingga bərgəy; xundak kılıp sən hazır Musapir bolup turuwatkan yərni, yəni əslidə Huda İbrahimoja bərgən zeminni igiləysən! — dedi..<sup>5</sup> Xuning bilən Ishak Yakupni yoloja saldı. U Padan-Aramoja, aramiy Betuəlning oqlı, Yakup bilən Əsawning anisi Riwkahning akisi Labanning kəxioqa karap mangdi..

## Əsawning yənə bir ayal elixi

<sup>6-7</sup> Əsav Ishakning Yakupka bəht-bərikət tiləp, uni Padan-Aramoja xu yerdin hotun elixka əwətkənlilikini, xundakla uningoja bəht-bərikət tiləp, uninga jekiləp: Sən Қanaaniylarning kızliridin hotun almiojin, degənlirini ukup, Yakupningmu eż ata-anisioja itaət kılıp, Padan-Aramoja kətkinini kərginidə,<sup>8</sup> Əsav: — қanaanylarning kızliri atam Ishakning nəziridə yaman kərünidikən, dəp bilip yətti.<sup>9</sup> U Ismailning kəxioqa berip, həzirki hotunlirining üstigə İbrahimning oqlı Ismailning kizi, Nebayotning singlisi Maħalatni hotunlukka aldi.

<sup>27:38</sup> Ibr. 12:17.

<sup>27:46</sup> Yar. 26:35.

<sup>28:2</sup> Hox. 12:13.

<sup>28:4</sup> Yar. 12:7; 13:15; 15:18; 24:7; 26:3; Қan. 34:4; Ros. 7:5.

<sup>28:5</sup> «aramiy» — yəni «suriyəlik».

# «Yaritilix»

## Yakupning Bəyt-Əldə qüx kərüxi

<sup>10</sup> Yakup bolsa Bəər-Xebadin qikip, Həran tərəpkə mengip, <sup>11</sup> bir yərgə yetip kəlgəndə, kün olturup kətkəqkə xu yərdə konmakçı boldi. U xu yərdiki taxlardın birini elip, bexioja yastuk kılıp koyup, uhliojlı yatti. <sup>12</sup> U bir qüx kərdi: — Mana, uqi asmanlar oja taşixidiojan bir pələmpəy yərdə tikləklilik turatti; Hudanıng pərixtılıri uningda qikip-qüxüp turuxatti. <sup>13</sup> Mana, Pərvərdigar uning üstidə turatti. U: — «Mən bolsam atang İbrahimning Hudası wə Işhäkning Hudası bolοjan Pərvərdigardurmən; Mən sən yatkan bu zeminni sening bilən nəslingga berimən». <sup>14</sup> Nəslingu bolsa yərning topisidək kəp bolup, sən məoqrip bilən məxrikkə, ximal bilən jənubka yeyilisən; sən wə nəslingu wasitisi bilən yer yüzidiki barlıq ailə-kəbililər bəht-bərikət tapidi. <sup>15</sup> Mana, Mən sən bilən billidurmən, kəyərgə barsang seni aman-esən saklap, bu zeminoja seni kayturup keliman; qunki sanga eytkən sezümnı ada kilmay turup, seni taxlimaymən» — dedi.

<sup>16</sup> Andin Yakup oyojinip: — Bərhək, Pərvərdigar bu yərdidur, lekin mən uni bilməptimən, — dedi. <sup>17</sup> U korkup ketip: Bu jay alamət dəhxətlik bir jay ikən! Bu Hudanıng əyi bilən asmannıng dərwazisidin baxka həq jay əməstur, — dedi.

<sup>18</sup> Yakup atisi səhər kəpup, bexiniñ astioja koyojan taxni elip, hatırə tüwrük süpitidə tikləp, üstigə zəytun meyi kuyup koydi. <sup>19</sup> U jayning ismini Bəyt-Əl dəp atidi; əmma ilgiri u jayning eti Luz idi.

<sup>20</sup> Andin Yakup kəsəm bilən wədə kılıp: — Əgər Huda mening bilən billə bolup, bu səpirimdə meni saklap, yegili nan, kiyigli kiyim berip, <sup>21</sup> Mən atamning əyigə aman-esən yenip barsam, undakta Pərvərdigar mening Hudayım bolidu; <sup>22</sup> Xuningdək mən hatırə tüwrük süpitidə tikləp koyojan bu tax Hudanıng əyi bolidu; həm xundakla sən manga beridiojan barlıq nərsilərnin ondin bir ülüxini sanga təkdim kilmay kalmaymən, — dedi.

## Yakupning Labanning əyigə berixi

**29**<sup>1</sup> Andin Yakup səpirini dawamlaxturup, məxriktiki köwmərlarning zeminoja yetip kəldi. <sup>2</sup> U kariwidi, mana, yaylakta bir kuduk turatti, uning yenida üq top koy padisi turatti; qunki həlk bu kudukturin padilarını suoqiratti. Kudukning aozioja yooqan bir tax koyukluk idi.<sup>3</sup> Kaqaniki padiların həmmisi u yərgə yioqlısa, padıqilar birlikdə kudukning aozidikı taxni yumilitiwetip, koylarnı suoqırıp, andin taxnı yəna kudukning aozioja eż ornoja koyup koyattı.

<sup>4</sup> Yakup padıqılardın: Əy buradərlər, silər kəyərlik? — dəp soridi. Ular: — Biz həranlıkmız, dedi.

<sup>5</sup> U ulardin: — Silər Nağorning oqlı Labanni tonumsılər? — dəp soridi. Ular: — Tonuyımız, dedi.

<sup>6</sup> U ulardin: — U salamətmə, dəp sorıwidı, ular jawab berip: — U salamət turuwaitidu. Mana ənə uning kizi Rahılə koylirları bilən keliwatidu, dedi.

<sup>7</sup> U: — Mana, kün tehi egiz tursa, hazır tehi malning yioqılıdiojan wakti bolmidi; nemixkə koylarnı suoqırıp, andin yəna berip otlatmaysılər? — dedi.

<sup>8</sup> Ular jawab berip: — Yak, mundaq kılalmaymız. Awwal padiların həmmisi yioqılıp, padıqilar taxni kudukning aozidin yumilitiwətəndin keyin, andin koylarnı suoqırımız, dedi.

<sup>9</sup> U ular bilən gəplixip turoqınıda, Rahılə atasının koylirları bilən yetip kəldi; qunki u koy bakşuqi idi. <sup>10</sup> Xundak boldiki, Yakup anisining akisi Labanning kizi Rahılə bilən anisining akisi Labanning koylirini kərgəndə, u kəpup berip, kudukning aozidin taxni yumilitiwetip,

<sup>28:11</sup> «taxlardın birini elip, bexioja yastuk kılıp koyup,...» — yaki «taxlardın birini elip, uning bexioja koyup...».

<sup>28:12</sup> Yh. 1:52.

<sup>28:13</sup> Yar. 35:1, 3; 48:3; Qan. 12:20; 19:8.

<sup>28:14</sup> Yar. 12:3; 18:18; 22:18; 26:4.

<sup>28:18</sup> «Bəyt-Əl» — «Hudanıng əyi».

<sup>28:18</sup> Yar. 31:13; 35:14.

<sup>29:8</sup> «padiqilar» — ibraniy tilida «ular». Xu padıqilar bir türküm höküklük padıqilar bolsa kerək. Yəki bolmisa ular eytkən ixlar xu yərdə bir ərp-adət bolup kalıjan bolsa kerək.

# «Yaritilix»

anisining akisi Labanning koylirini suojardi.<sup>11-12</sup> Andin Yakup Rahiləni seyüp, yükiri awaz bilən yioqlap taxlidi wə Rahiləgə: — Mən sening atangning tuoqını, Riwkahning oöqli bolimən, de-widi, u yügürüp berip atisioqa həwər bərdi.

<sup>13</sup> Xundak boldiki, Laban əz singlisining oöqli Yakupning həwirini anglioçanda, uning aldişa yügürüp berip, uni kuoqaklap səyüp, əyigə baxlap kəldi. Andin Yakup Labanoqa kəqürmixlirining həmmisini dəp bərdi..

<sup>14</sup> Laban uningoja: — Sən dərwəkə menin səngək bilən gəxümdursən! — dedi. Buning bilən u uning kəxida bir ayqə turup əldədi.

## Yakupning aldinip kəlexi

<sup>15</sup> Andin Laban Yakupka: — Sən menin tuoqınım bolоlaq, manga bikaroja hizmət kılamsən? Eytkiña, həkkinqə nemə alisən? — dedi.

<sup>16</sup> Labanning ikki kizi bar idi; qongining eti Leyah, kiqikining eti Rahilə idi.<sup>17</sup> Leyahning kezliyi yekimlik idi; əmma Rahiləning bolsa takı-turki kelixkən, həsnə-jamali qiraylıq kiz idi..

<sup>18</sup> Yakupning kəngli Rahiləgə qüxkən bolup Labanoqa: — Mən sening kiqik kizing Rahilə üçün sanga yəttə yil hizmət kılıy, dedi..

<sup>19</sup> Laban jawab berip: — Uni baxka kixigə bərginimdir sanga bərginim yahxi. Əmdi menin kidə turojin, dedi.

<sup>20</sup> Yakup Rahiləni elix üçün yəttə yil hizmət kıldı. Əmma u uni intayın yahxi kərgəqə, bu yillar uningoja pəkət birnəqqə kündəkla bilindi.<sup>21</sup> Waqt toxkanda Yakup Labanoqa: — Mana menin künlirim toxtı. Əmdi ayalimni manga bərgin, mən uning kəxioja kirəy, dedi.<sup>22</sup> Laban xu yərdikli həmmə kixilərni yiojip, ziyanət kılıp bərdi.<sup>23</sup> Lakin xundak boldiki, kəq kirgəndə, u qong kizi Leyahni Yakupning yenioja elip kıldı; Yakup uning kəxioja kirip billə boldi.<sup>24</sup> Laban əz dediki Zilpahni kizi Leyahqə dedək kılıp bərdi.

<sup>25</sup> Ətisi xundak boldiki, mana aldida Leyah turatti! U Labanoqa: — Bu zadi manga nemə kılqıning? Əjəba, mən Rahilə üçün sanga hizmət kilmidimmi? Meni nemixkə xundak alditiong?! — dedi.

<sup>26</sup> Laban: Bizning yurtimizda kiqikini qongidin ilgiri yatlıq kılıdiojan rəsim-kaidə yok,<sup>27</sup> əmdi sən qongining yəttə künülük toy murasimini ətküzüp bolοjin; andin yənə ikinqisini sanga berayı; u sening manga yəna yatta yil kılıdiojan hizmitingning həkkə bolidu, — dedi.

<sup>28</sup> Yakup makul bolup, Leyahning yəttə künülük toy murasimini ətküzüp bolοjanda, Laban kizi Rahilənim u uningoja hotunluğka bərdi.<sup>29</sup> Laban dediki Bilhəhni kizi Rahiləgə dedək kılıp bərdi.

<sup>30</sup> Bu tərikidə Yakup Rahiləningmu kəxioja kirdi; u Rahiləni Leyahdin ziyyadə yahxi kərdi. Andin keyin u yənə yəttə yil Labanoqa hizmət kıldı.

## Yakupning pərzəntliri

<sup>31</sup> Əmma Pərvərdigar Leyahning ətiwarlanmiojanlığını kərgəndə, uningoja tuoquxnı nesip kıldı. Lakin Rahilə tuoqmas idi.<sup>32</sup> Leyah, əhamilidər bolup bir oöqlə tuoqup: — «Pərvərdigar harlanqınimni kərdi; əmdi erim meni yahxi kəridü» dəp uning ismini «Rubən» koydi..

<sup>33</sup> U yənə əhamilidər bolup, bir oöqlə tuoqup: — «Pərvərdigar ətiwarlanmiojanlığını anglap, buni həm manga bərdi» dəp, uning ismini Ximeon koydi..

<sup>29:13</sup> «kəqürmixlirining həmmisini» — ibranı tilida «bu ixlarning həmmisini». Demək, tərjimimizdək «yüz bərgən həmmə ixlarnı», yaki u bayatin Rahiləgə eytikan ixlarnı (tuoqanlıqlik münasibətlərini) kərsətsə kerək.

<sup>29:17</sup> «Leyahning kezli yekimlik» — ibranı tilida «Leyahning kezli mulayim» (yaki «yumxaq»). Buning baxka hil tərjimiləri bolsa: (1) tinik; (2) ajiz (yahxi kərməydiqan); (3) nursiz.

<sup>29:18</sup> Hox, 12:13.

<sup>29:31</sup> «uningə tuoquxnı nesip kıldı» — ibranı tilida «u uning balyatkuşunu aqtı».

<sup>29:32</sup> «Rubən» — «kara, bir oöqlə balal» degen mənidi.

<sup>29:33</sup> «Ximeon» — «anglax» yaki «angliojan» degen mənidi.

<sup>34</sup> U yənə həmildar bolup, bir oğul tuşup: — «Əmdi bu ketim erim manga baqlinidu; qünki mən uningoja üq oğul tuşup bərdim» dəp uning ismini Lawiy kəydi..

<sup>35</sup> U yənə həmildar bolup, bir oğul tuşup: — «Əmdi bu ketim mən Pərvərdigarəjə həmdusana okuy!» dəp uning ismini Yəhədu kəydi. Andin u tuşuttin tohtap qaldı..

**30<sup>1</sup>** Əmma Rahilə əzinin Yakupka bala tuşup berəlmiginini kərgəndə, aqisioja həsat kılıp Yakupka: — Manga bala bərgin; bolmisa əlimən, — dedi.

<sup>2</sup> Xuning bilən Yakupning Rahiləgə oğzipə kelip: — Mən balyatķuning mewisini səndin ayioqan Hudanıng ornidimu?! — dedi.

<sup>3</sup> — Mana, dedikim Bilhəh, bu yərda turidu; sən uning kəxiyoja kirgin, u menin kəqikimoja tuşsun; mən u arkılık balılık bolay, — dedi Rahilə..

<sup>4</sup> Xuning bilən u dediki Bilhəhni uningoja hotun kılıp bərdi; Yakup uning kəxiyoja kirdi.<sup>5</sup> Bilhəh həmildar bolup, Yakupka bir oğul tuşup bərdi.

<sup>6</sup> Rahilə: — «Huda mən üçün adalet yürgüzüp pəryadımnı anglap, manga bir oğul bərdi», dəp uning ismini Dan kəydi..

<sup>7</sup> Rahiləning dediki Bilhəh yənə həmildar bolup, Yakupka ikkinqi oqlını tuşup bərdi.<sup>8</sup> Rahilə: — «Mən aqam bilən bəslrixip kattık tutuxup, yəngdim» dəp uning ismini Naftali kəydi..

<sup>9</sup> Leyah əzinin tuşuttin tohtap қalojanını kərüp, dediki Zilpañni Yakupka hotun kılıp bərdi.

<sup>10</sup> Leyahın dediki Zilpah Yakupka bir oğul tuşup bərdi.<sup>11</sup> Leyah: — «Nemidegen tələylilik-həl» dəp uning ismini Gad kəydi..

<sup>12</sup> Leyahın dediki Zilpah Yakupka ikkinqi oqlını tuşup bərdi.<sup>13</sup> Leyah: «Mən bəhtlikturmən! Qünki hotun-kızlar meni bəhtlik deyixidur!» dəp uning ismini Axir kəydi..

<sup>14</sup> Buğday ormisi künləridə Rubən qıkıp etizlikə bardı wə etizdin birkənqə muhəbbətgülini terip, bularnı anisi Leyahın kəxiyoja əkəldi. Əmdi Rahilə Leyahka: — Ətünüp kalay, oqlungning muhəbbətgüldinən birnəqqını manga bərgin! — dedi..

<sup>15</sup> Leyah uningoja jawabən: — Erimni tartiwalojining yətməndu? Əmdi oqlumning muhəbbətgülinimə tartiwalmaqimusən? — dedi. Rahilə jawab berip: — Undak bolsa u oqlungning muhəbbətgülləri üçün bugün keqə sən bilən yatsun, — dedi.

<sup>16</sup> Yakup kəqkuruń etizdən kaytip kəlginiňa, Leyah uning aldiqə qıkıp: — Mening kəxiyoja kərinxing kerək; qünki mən oqlumning muhəbbətgülli bilən seni ijarığa aldım, — dedi. Xundak dewidi, u bu keqə uning bilən yatti.<sup>17</sup> Huda Leyahın duasını anglidi; u həmildar bolup, Yakupka bəxinqi oqlını tuşup bərdi.<sup>18</sup> Xuning bilən Leyah: «Dedikimni erimgə bərginimə Huda əmdi manga «ijarə həkkim»ni ata kıldı!» dəp uning ismini Issakar kəydi..

<sup>19</sup> Leyah yənə həmildar bolup, Yakupka altinqi oqlını tuşup bərdi.<sup>20</sup> Leyah: — «Huda manga yahxi toyluk ata kıldı; əmdi erim menin bilən billə turidioqan boldi; qünki mən uningoja alta

29:34 «Lawiy» — «başlısanın» yaxı «ulanışan» deyən manida.

29:35 «Yəhədu» — «həmd» yaxı «mədhîye» deyən manida. Leyahın sezi intayın əhmiyyətlik bolup, bu uning ihlasmənlikli wə etikadını ispatlaydu. Yəhədu tuşulmuşaq uning barlıq arzu-tılkları eri Yakupning muhəbbətiğə erixinin ibarət idi. Lakin hazır erixmigə bolsımı aqrınmışdı, bəlkı Hudaqə mədhîya okup, uningdin təselli aldı.

30:3 «u menin kəqikimoja tuşsun» — ibraniy tilidə «u menin tizlirim üstügə tuşsun» — demək, dedək tuşqan balılar Rahilənin hesablinidü. İbraniy tilidə «mən u arkılık kuralıman» yaxı «uning wasitisi bilən menin eyüm kuralıdu».

30:6 «Dan» — «u həküm qıkarıcı» yaxı «u adılıllı kıldı!» deyən manida.

30:8 «mən aqam bilən bəslrixip kattık tutuxup, ...» — ibraniy tilidə «Hudanıng məditi bilən aqam bilən qelixip,...». «Naftalı» — «elixin» yaxı «qelixix» deyən manida.

30:11 «Gad» — «tələylilik» yaxı «onguxluk» deyən manida.

30:13 «Axır» — «bəhtlik» deyən manida.

30:14 «muhəbbətgül» — (yaxı «mandräk») — bu əsümlük muhəbbətni kozojap, həmildar bolux imkaniyyitini axuridu, dəp karıllatı.

30:18 «Issakar» — «ijarə» yaxı «inan» deyən manida.

# «Yaritilix»

oqul tuşup bərdim» dəp uning ismini Zəbulun қоюди.

<sup>21</sup> Xuningdin keyin, u bir kız tuşup, uning ismini Dinaḥ қоюди..

<sup>22</sup> Əmma Huda Rahiləni yad kılıp, duasını anglap uni tuşiqıojan kıldı, <sup>23</sup> U һamildar bolup, bir oqul tuşdi. U: — «Huda meni nomustın halas kıldı», dedi.

<sup>24</sup> U: — «Pərwərdigar manga yənə bir bala bərsə» dəp, uning ismini Yüsüp қоюdi..

## Yakupning beixi

<sup>25</sup> Rahila Yüsüpnı tuoqkandin keyin Yakup Labanoqa: — Meni eż yurtumqa, eż watinimgə kətkili қoyojin. <sup>26</sup> Mening sanga ixlep erixkən ix hækkim boローン ayallirim bilən balirrimni manga bərgin; mən ketəy; qünki menin sanga ixligən japatlık hismitim eżünggə ayan, — dedi.

<sup>27</sup> Laban uningoja jawabən: Nəziringdə iltipat tapḳan bolsam, etünüp қalay, yenimdin kətmə. Qünki mən Pərwərdigarning senin səwəbingdin manga bərikət bərginini tonup yəttim, dewidi, Yakup yəna: — <sup>28</sup> Manga alidiojan hækkingni tohtatkin; mən sanga xuni berəy, dedi.

<sup>29</sup> Yakup uningoja jawab berip: — Mən sanga kəndak hismət kılıp kəlginiim, menin kolumna malliringning kəndak boローンı eżünggə ayan. <sup>30</sup> Qünki mən kəlməstə meling az idi; əmdi naħayiti zor bir top boldi. Mening կədimim kəyərgə yətsə, Pərwərdigar sanga bərikət ata қıldı. Əmdi mən қaqqan eż ailəm üçün iğilik tikləymən? — dedi.

<sup>31</sup> Xuning bilən Laban: — Mən sanga nemə berəy, dewidi, Yakup: — Sən manga һeqnemə bərmigin; pəkət menin xu iximoqa қoxulsangla, mən yənə padangni bekip, ulardin həwər alımən. <sup>32</sup> Mən bugün pütkül padangni arılap, ala-qipar қoylarnı, қara-kongur pahlanıları, xundakla eçkilərning iqidinmu ala-qiparlırını ayırıp qikimən. Bular menin ix hækkim bolsun..

<sup>33</sup> Keyin, menin hækkinni təkxürüp kəlgən waktingda, hækkanı boローンim kez aldingda is-patlinidu; eçkilər arısında ala-qipar bolmioqanlırinin həmmisi, pahlanılar arısında қara-kongur bolmioqanlırinin həmmisi oqrılap kelingən hesablansun, — dedi.

<sup>34</sup> u waqtitta Laban: — Makul, deginindək bolsun, — dedi.

<sup>35</sup> Xu küni Laban taojıl wə ala-qipar tekilərni, ala-qipar qixı eçkilərni, xundakla az-paz ak qikimi boローン barlıq eçkilərni, barlıq қara-kongur қozıları ayırıp, eż oqullirining kolioqa tapxurup, <sup>36</sup> ezi bilən Yakupning otturısında üq künlik arılıkçı қoюdi. Yakup bolsa Labanning padilirininq қalojnını baktı.

<sup>37</sup> Lekin Yakup terək, badam wə qinar dərəhliridin yumran qiwiklarnı elip, kowzikini yolluk kılıp xilip, ak siziqlarnı qikardi. <sup>38-39</sup> Andin mal küyligən wakitlirida su iqliki kəlgəndə, u muxu xilojan qiwiklarnı padilar su iqidiojan yərlərdiki ulaklaroja malning aldioja tikləp қoyatti. Mal bu taojıl qiwiklarning alidida jüpləxkandın keyin ular taojıl wə ala-qipar қozıları tuoqdı.

<sup>40</sup> Andin Yakup bu қozıları Labanning padisidin ayırıp qikardi; andin u Labanning padisining yüzlərini taojıl wə kongur қoylariqa karitip jüpləxtürdi; xundak kılıp, u eż melini Labanning meliqa қoxmay bələk қoyp, ezi üçün ayrim badılları kıldı. <sup>41</sup> Saqlam küqlük mal jüpləxkinidə,

<sup>30:20</sup> «erim menin bilen billə turidiojan boldı» — yaki «erim meni hərmətləydiōjan boldı». «Zəbulun» — «makan kiliş» yaki «hərmətləx» degən manidə.

<sup>30:21</sup> «Dinah» — «(adil) həküm» degən manidə.

<sup>30:22</sup> «uni tuşiqıojan kıldı» — iibrani tilida «balyatkuşunu eqividii».

<sup>30:24</sup> «Yüsüp» — «u yəna beridu» yaki «u қoxup beridu» degən manidə.

<sup>30:32</sup> «karə-kongur pahlanılar» — Pələstində kongur yaki karə rənglik köylər az uqrayıd. <sup>30:33</sup> «eçkilərning iqidinmu ala-qiparlıri» — Pələstində eçkilərning kəpiñqisi pütünläy karə yaki pütünläy kongurdur. «bular» — yaki «bulardın tuşulügenləri».

<sup>30:36</sup> «ezi» — yaki «ular». «üq künlik arılıkçı қoюdi» — demək, Laban dərəhlə padisidin Yakupning hækki boローン malni, xundaklı kəlgüsündə xundak naslıni qikiraydiōjanları ayırıp, Yakuptın yıraq kıldı.

<sup>30:40</sup> «Labanning padisining yüzlərini taojıl wə kongur қoylari» — Laban bundak taojıl wə kongur қoylarnı alliqaqan ayriōjan bolsunu, bu sezlərgə karıojanda u yənilə bundaklardın bəzilərini Yakupka tapxurojan oxhaydu. Əgər Labanning oqulları padilərni bekiqə ixənlilik bolmisa, Laban xu «taojıl wə kongur қoylarnı Yakupka kaytidin

## «Yaritilix»

Yakup qiwiklarni padining kəz aldioja ulaqlarda köyatti; mallar xu qiwiklarning yenida jüplixətti.<sup>42</sup> Lekin jüplixiatkan mal ajiz bolsa, u qiwiklarni köymaytti. Bu tərikidə ajizliri Labanoja, küqlükliri Yakupkə təwə boldi.<sup>43</sup> Xundak kılıp, bu kixi nahayıti bay bolup, malliri, dedəkliri, külliri, təgilliri wə exəkliri heli kəp boldi.

### Yakupnning Labanning yenidin ķeqixi

**31**<sup>1</sup> Əmma Yakup Labanning oqullirining: — Yakup atimizning pütün mal-mülkini elip kətti; uning erixkən bu dəleti atimizning təəllükətidin kəlgan, deginini anglap kəldi.

<sup>2</sup> Yakup Labanning qirayioja ķariwidı, mana, u ezigə burunkidək hux peil bolmidi.<sup>3</sup> Bu qəoşda, Pərvərdigar Yakupkə: — Sən ata-bowiliringning zeminiyoja, ez uruk-tuqşanliringning kəxiyoja kəytip kətkin. Mən sening bilən billə boliman, — dedi.

<sup>4</sup> Xuning üçün Yakup adəm əwətip, Rahılə wə Leyahnı əz padisi turojan kekləmgə qakırıp kəlip<sup>5</sup> ularoja mundak dedi: — Mən atanglarning qirayioja ķarisam manga burunkidək hux peil bolmidi; əmma atamning Hudasi mən bilən billə bolup kəldi.<sup>6</sup> Küqümning yetixiqə atanglaroja ixlep bərginim silərgə ayan;<sup>7</sup> ħalbüki, atanglar meni əhmək kılıp, həkkimni on kətim eżərətti; lekin Huda uning manga ziyan yətküzüxigə yol köymidi.<sup>8</sup> Əgər u: «Ala-qipar ķozilar həkking bolidu», desə, barlıq padilar ala-qipar ķoziliojili turdu. U: «Taqıl ķozilar həkking bolsun», desə, barlıq padilar taoıl ķoziliojili turdu.<sup>9</sup> Bu tərikidə Huda atanglarning mallirini tartiwelip, manga bərdi.<sup>10</sup> Padilar küylığın wağıttı mən bir kətim qıxımındə beximini kətürüp xuni kərdumki, mana, mallarning üstigə jüplixikkə etilojan koqkar-tekilərning həmmisi taoıl yaki ala-qipar idi.<sup>11</sup> Andin Hudaning Pərixtisi qıxımındə manga: «Əy Yakup», dewidi, mən jawab berip: «Mana mən», dedim.<sup>12</sup> U manga: — «Əmdi bexingni kətürüp ķariojin; mana mallarning üstigə jüplixikkə etilojan koqkar-tekilərning həmmisi taoıl wə ala-qipardur; qünki Mən Labanning sanga kılqinining həmmisini kərdüm.<sup>13</sup> Mən Bəyt-Əldə sanga kərungən Təngridurmən. Sən xu yərdə tuwrukni məsihləp, Manga kəsəm iqtinq. Əmdi sən orningdin turup, bu zemindin qikip, uruk-tuqşanliringning zeminiyoja yanoqın» dedi.<sup>14</sup>

<sup>14</sup> Rahılə wə Leyah uningyoja jawab berip: — Atimizning eyidə bizgə tegixlik nesiwə yaki miras kalmı oqanmu?<sup>15</sup> Biz dərwəkə uningyoja yat adəm hesablinip կələqənmə?! U bizni seti wətti, toylikimiznimü pütünləy yəp kətti!..<sup>16</sup> Xundak boloqandan keyin, Huda Atimizdin sanga elip bərgən barlıq, delət biz bilən balılırimizningkidur. Əmdi Huda sanga nəmə degən bolsa, xuni kılqın, — dedi.

<sup>17-18</sup> Xuning bilən Yakup ornidin turup, balılıri wə ayallırını təgilərgə mindurup, erixkən barlıq malliri wə barlıq təəllükətinini, yəni Padan-Aramada tapşan təəllükətlərini elip, atisi Ishäkning yəniyoja berixka Қanaan zeminiyoja ķarap yol aldı.

<sup>19</sup> Laban bolsa köyilərini kırkiojili kətkəndi; Rahılə əz atisioja təwə «ey butliri»ni ooprılap eliwalıdi.<sup>20</sup> Yakup aramiy Labanoja əz ķexidin oqrılıkqə ķeqip ketidioqanlığını ukturmay uni aldad koyqanidi.<sup>21</sup> U bar-yokını elip ķeqip kətti; u dəryadin etüp Gilead teqि tərəpkə ķarap yol aldı.

tapxuruxi mumkin. Baxka bir imkaniyet barkı, Yakupnning bəzi taoıl yaki kongur ķoziliri qong boloğanda u ularni Labanning ak ranglıq köyləri arisioja koxkən.

—Yakupnning Laban bilən boloğan waktidiki tarih toopluluk «köxumqə söz»imizni kərung.

31:1 «bu deliti» — ibranıy tilida «bu xan-xarəpni».

31:13 «Məsihləxx» wə «Məsih» — bu ixlar toorisida «Təbirlər»ni kərung. Bu yərdə Mukəddəs Kitabta «məsihləx» yaki «məsih kifix» degən peiñlərin tunji ketin ixtililixidir.

31:13 Yar. 28:13,14,15.

31:15 «toyulkırımız» — muxu yərdə Yakupnning Leyah wə Rahıləni elix üçün ixliginining kimmitini kərsətsə kerək.

31:19 «ey butliri» — ibranıy tilida «tarafim». Bu butlar kolda kətürgüdək kiqik bolup, adətə kümüxtin yasilatti. Kədimi wəkiltərək bəzi butpəras jəmiyyətlərde «tarafim»yəga boloğan adəm eyniñ barlıq təəllükətininigi, hojayıni dəp hesablinatti. Xunga bu kiqik «tarafim» kümüx boloğını üçün əməs, bəlkı ķanuniy əhmiyyəti üçün Labanoja intayın muhim idi.

31:20 «uni aldad koyqanidi» — ibranıy tilida «uning kenglini oqrılıdi» bilən ipadilinidu.

31:21 «dərya» — muxu yərdə «Əfrat dəryası»ni kərsitudi.

# «Yaritilix»

## Labanning Yakupni қоюлхы

<sup>22</sup> Üqinqi куни, Labanoja Yakupning қақкını тоғрисида һәвәр yetti.<sup>23</sup> U eз tuоjанlirini elip, yetтә күnlük yolojıqə kəynidin қoюlap berip, Gilead teojida uningoja yetixti.<sup>24</sup> Lekin keqisi Huda aramiy Labanning qüxicə kirip uningoja: «Sən həzi bol, Yakupka ya ak ya kék demə!» dedi...

<sup>25</sup> Laban Yakupka yetixip baroҗanda, Yakup qedirini taojning üstigə tikgənidi. Labanmu tuоjанlirli bilən Gilead teojining üstidə qedir tiki<sup>26</sup>. Laban Yakupka: — Bu nema kılqining? Sən meni aldap, kızlirimni uruxta alojan oljadək elip kätting?<sup>27</sup> Nemixka yoxurun qaqsan, manga həwər bərməy məndin oqrılıqqa kätting? Manga degen bolsang mən huxal-huramlıq bilən oqəzəl okup, dap wə qang qelip, seni uzitip koymamıtm<sup>28</sup>. Xundak kılıp sən manga eз oqullirim wə kizlirimni seyüp uzitip koyux pursitinimu bərmiding. Bu ixta əhməklilik kılding...<sup>29</sup> Silərgə ziyan-zəhmət yətküzük kolumnin kelətti; lekin tünüğün keqə atangning Hudasi manga səz kılıp: «Həzi bol, Yakupka ya ak ya kék demə» dedi.<sup>30</sup> Hox, sən atangning əyini tolimu seçinojining üçün kətməy koymaysən; lekin nemixka yənə mening butlirimni oqrılıding? — dedi.

<sup>31</sup> Yakup Labanoja jawab berip: — Mən қorkup qaqtım; qunki seni kızlirini məndin məjburiy tartiwalamdkin, dedim.<sup>32</sup> Əmdı butliringə kəlsək, ular kimdin qıksa xu tirik kalmaydu! Kərindaxlirimiz aldida məndin қandakla neməngni tonuwalsang, uni elip kət, — dedi. Həlbuki, Yakupning Rahiləning butlarnı oqrılap kalginidin həwiri yok idi.

<sup>33</sup> Laban aldi bilən Yakupning qedirioja kirip, andin Leyahning qediri həm ikki dedəknin qedirlirioja kirip ahturup heqnemə tapalmidi. Leyahning qediridin qıkip, Rahiləning qedirioja kirdi.<sup>34</sup> Rahilə bolsa ey butlirini elip, bularnı təgining qomining iqığa tipk koyup, üstidə olturuwalojanidi. Laban pütkül qedirini ahturup, heqnemə tapalmidi.

<sup>35</sup> Rahilə atisioja: — Əy hojam, aldingda turalmıqinim üçün hapa bolmiojin; qunki mən həzir ayallarning adət məzgilidə turuwaitimən, — dedi. Xundak kılıp, Laban həmmə yərni koymay ahturupmu, ey butlirini tapalmidi..

<sup>36</sup> Xuning bilən Yakup aqqıklap Laban bilən jedəllixip kətti. Yakup Labanoja: — Sən meni kəynimdin munqa aldirap-tenəp қoюlap kəlgündək məndə nemə səwənlik, nemə gunah bar?

<sup>37</sup> Sən həmmə yük-taklirimni ahturup qıktıng, eyüngning nərsiliridin birər nemə tapalidim? Birnemə tapkən bolsang, mening kərindaxlirim bilən sening kərindaxliringning aldida uni koyojin, ular biz ikkimizning arisida həküm kilsun.<sup>38</sup> Mən muxu yigirma yil kexingda turdum; həqqaqan saoqlikinqə wə qixi əqkiliring bala taxliwətmidi; padiliringdin koqkarliringni yeginim yok.<sup>39</sup> Boquwetilgənlirini kexingoja elip kəlməy, bu ziyanni əzüm toldurdum; keqisi oqrılanojan yaki kündüzi oqrılanojan bolsun sən uni məndin təlitip alding.<sup>40</sup> Mening künlim xundak etti, kündüzi issiktin, keqisi soosuktur kiynilip, uyku kezümdin qaqqati.<sup>41</sup> Mening künlim murxu yigirmə yilda eyüngdə turup xundak boldi; on tət yil ikki kizing üçün sanga hizmət kildim, altə yil padang üçün hizmat kildim; uning üstigə sən ix həkkimni on ketim eżgərtting.<sup>42</sup> Əgər atamning Hudasi, yəni İbrahimning Hudasi, yəni İshakning Korkunqisi Bolqanning Əzî mən bilən billa bolmisa idi, sən jəzmən meni kırruk kəl kılıp käyturuwetəttinq. Lekin Huda mening tartkan jəbir-japalirimni, kollirimning muxəkkitini körüp tünüğün keqə sanga tənbih bərdi, — dedi.

<sup>31:24</sup> «Yakupka ya ak ya kék demə!» — ibraniy tilida «Yakupka ya yahxi ya yaman gəpni kilmal». Bu sezlər bəlkim: «uningqə bərikət tilimə yaki uni karojıma» debynlik bolsa kerək. Huda nemixka «Yakupka yahxi gap kılma» degen? Bizningqə Huda Labanning aldamqi mahiyitini obdan bilətti; u Yakupka bərikət tilisə aldamqi niyiti bilən tiləydiqinini bilətti. Uning «yaman gap kiliş»ıqja, yəni uni karoxaqşa yol koymayıttı, əlwətta. Xunga «Yakupka ya yahxi ya yaman gəpni kilmal!» degini bəlkim «pəkət həkkəttin sezə!» degenlik boluxi mumkin. Birak Labanning Yakup bilən bolovan sehbitigə karışsa u yanılı yaloqanlılıktın yırak kətməydi!

<sup>31:28</sup> «eз oqullirim» — Labanning «oqullirim» degini uning hıyligərlirkini ayan kılıdu. Uning Yakuptin tuqulojan nəwərə oqulları bar idi, lekin ularnı «mening oqullirim» dəp hesablatty.

<sup>31:35</sup> «mən hazır ayallarning adət məzgilidə turuwaitimən» — ibraniy tilida: «ayallarning aditi hazır manga qüxti».

# «Yaritilix»

## Yakupning Laban bilen kelixim tüzüxi

<sup>43</sup> Laban Yakupka jawab berip: — Bu kızlar mening kızlirim, bu oğullar mening oğullirim, bu pada bolsa mening padam bolidu; xundakla kəz aldingdiki həmmə nərsə miningkidur; əmma mən bugün bu kızlirimni wə ularning tuqışan oğullirini nemə kılıy? <sup>44</sup> Kəni kəl, sən bilən ik-kimiz bir əhdə tüzüxəli, bu mən bilən sening otturımızda guwahı bolsun, — dedi.

<sup>45</sup> Xuning bilən Yakup bir taxni elip ərə tikləp tüwrük kılıp koydi. <sup>46</sup> Andin Yakup kərindaxlırioja: — Tax yioqinglar, — dewidi, taxlarnı elip kelip dəwilidi, xu yərda tax dəwisiñin yenida ojızalinxıti. <sup>47</sup> Laban bu dəwini «Yəgar-Sahaduta» dəp atidi, Yakup uningoqa «Galead» dəp at koydi. <sup>48</sup> Laban: — Bu dəwə bugün sən bilən mening otturamda guwahı bolsun, — dedi. Xunga bu səwəbtin dəwinin name «Galead» ataldi. <sup>49</sup> U jay yənə «Mizpah», dəpmu ataldi; qünki Laban yənə: — İkkimiz bir-birimiz bilən kerüxmigan wakıtında, Pərvərdigar sən bilən mening otturamda karawul bolup kəzitip tursun. <sup>50</sup> Əgər sən kızlirimni bozək kilsang, yaki kızlirimning üstigə baxka hotunlarnı alsang, baxka həq kixi kəximizdə hazırlıq təkdirdimu, mana, Huda mən bilən sening arangda guwahıqidur!

<sup>51</sup> Laban Yakupka yənə: — Mana, bu dəwigə kara, mən bilən sən ikkimizning otturisida mən tikləp koyoqan bu tüwrükkumu kara; <sup>52</sup> kəlgüsida bu dəwə wə bu tüwrükmu mən yaman niyat bilən bu dəwidin sening təripinggə etməslilikim üçün, seningmu niyitingni yaman kılıp bu dəwə wə bu tüwrüktilət etüp mening təripimgə kəlməsliking üçün guwahıqi bolsun... <sup>53</sup> İbrahimning ilahi, Nahorning ilahi wə bu ikkisining atisining ilahıları arımidə həküm qıqarsun, — dedi. Yakup bolsa atisi İshakning Qorkunqisi Bolqoqı bilən kəsəm kıldı...

<sup>54</sup> Andin Yakup taoq üstidə bir kurbanlıq sunup, kərindaxlırını ezi bilən tamaklinixkə təklip kıldı. Ular həmdastıhan oltrurdı wə keqisi taoqda kəndi. <sup>55</sup> Ətisi tang səhərdə Laban ornidin turup, nəwriliri bilən kızlirini seyüp, ularoqa bəht-bərikət tiləp, eż əyigə rawan boldi.

## Yakupning Əsaw bilən kerüxükə təyyarlinixi

**32** <sup>1</sup> Yakup eż yolioqa ketip baratti; yolda Hudanıng pərixtılıri umingoşa uqrıdi. <sup>2</sup> Yakup ularnı kərüp: — Bu jay Hudanıng bargahı ikən! — dəp, bu jayning namini «Mahənaim» dəp koydi.

<sup>3</sup> Andin Yakup Seir zeminidiki «Edom yaylığı»qa, akisi Əsawning kəxiçə aldin həwərqiłornı əwtətip, <sup>4</sup> ularoqa jekiləp: — Silər hojamə, yəni Əsawoğa: «Kəminiliri Yakup mundak dədi: — Mən Labanning kəxida musapir bolup, ta muxu wakıtkıqə turdum. <sup>5</sup> Əmdi məndə kala, exək wə koylar, kül-dedəklərmi bar; mən əzlirinинг nəziridə iltipat taparmənnikin dəp hojaməja həwər yətküzünxin layık kərdüm», dənglər, — dedi.

<sup>31:43</sup> «mening oğullirim» — 28-ayəttiki izahatni kerüng. <sup>— kəz aldingdiki həmmə nərsə miningkidur» — muxu sezləz pütürnəy hata, olwətta. Yakup bularıng hamənisığo eż kəlinin əjri bilən erixənidi.</sup>

<sup>31:47</sup> «Yəgar-Sahaduta» — aramıy tilida, «Galead» ibranıy tilida «guwahılik dəwisi» degen mənidə.

<sup>31:49</sup> «Mizpah» — «kezitix munarix degen mənidə bolup, yəna «u kezitip tursun» degen seznıng ahəngiçə yekin.

<sup>31:52</sup> «seningmu niyitingni yaman kılıp bu dəwə wə bu tüwrüktilət etüp mening təripimgə kəlməsliking üçün guwahıqi bolsun» — əgər yüksəridə etykinimizdək «ey butliri»qı igə bolux «oyning eziqə iğə bolqanlıq» hesablanı, undakta Labanning bu sezikrinin makşiti: — «Yakup yaki uning əwlidləri ey butlirimini elip, mening ey-təəllukatlırimni tartiwelix niyitidi mən tarapka hərgiz kalmışın» degenliklət ibart idı.

<sup>31:53</sup> «İbrahimning ilahi, Nahorning ilahi wə bu ikkisining atisining ilahıları» — Laban, İbrahimning atisi Tərah, wə Nahorlar asasın butpərəslər idi («Yax.» 24:2ni kerüng).

<sup>31:54</sup> «tamaklinixkə təklip kıldı» — bu taam bəlkim kurbanlıqning gəxi boluxi mumkin. Undakta u «inaklık kurbanlılığı» süpütipi sunulmuş bolsa kerək («Law.» 3-babının 109).

<sup>32:1</sup> Yar. 48:16.

<sup>32:2</sup> «Mahənaim» — buning mənisi «ikki bargah». Bu «ikki bargah» Yakupning bargahı wə Hudanıng bargahını kərsitidü. Yakupning «bargah» deginidin kariojanda, xu jayda kərgən pərixtılər dərwəkə intayın kep bolsa kerək.

# «Yaritilix»

<sup>6</sup> Həwərqilər Yaküpning yenioğa yenip kelip: — Biz akiliri Əsawning kəxişa barduk; u tət yüz kixini elip, silining aldilirioşa keliwatidu, — dedi.

<sup>7</sup> Yaküp nahayiti şorçup, oşəm-öüssüsgə qüxüp adəmlirini çoy, kala wə təgilirigə köxup, ikki topka ayridi.<sup>8</sup> U: — «Əgər Əsaw kelip bir topimizoşa hujum kilsa, yənə bir top keqip kutulup kalar» — dəp oyıldı.

<sup>9</sup> Andin Yaküp mundak dua җildi: — I atam İbrahimning Hudasi wə atam İshəkning Hudasi! Manga: «Əz zemining wə uruk-tuoşkanlıringning kəxişa yenip kətkin, sanga yahxilik kılımən» dəp wədə kılqan Pərvərdigar!<sup>10</sup> — Mən Sening Əz əkulungoşa kərsətkən eżgərməs barlıq mehribanlıking wə barlıq wapadarlıking aldida həqnemə əməsmən; qünki mən bu İordan daryasidin etkinimdə yaloquz bir əsam bar idi. Əmdi mən ikki top adəm bolup kəytiyatımın...<sup>11</sup> Ətünüp şalay, meni akam Əsawning kəlidin kütküzəysən; qünki u kelip mən bilən hotun-balılırimni əltürüwetəmdikin, dəp körkimən.<sup>12</sup> Sən: «Mən jəzmən sanga zor yahxilik kiliş, sening nəslingni dengizdiki kumdaş həddi-hesabsız kəp kılımən», değənidir, — dedi.

<sup>13-15</sup> U xu keqisi xu yərdə konup kəldi; andin u kəl ilikidiki mallardin elip, akisi Əsawoşa ikki yüz eąkə, yigirmə teşə, ikki yüz saoşlık, yigirmə կoqkar, ottuz qixi tegini taylaqları bilən, kırıq inək, on buğa, yigirmə mada exək, on həngə exəknı sowoşat kiliş təyyarlap,<sup>16</sup> Bularni ayrim-ayrim top kiliş hizmətkarlırinin kəlioşa tapxurup, ularoşa jekiləp: — Silər məndin burun mengip, hər topning arisida arılık köyup həydəp menginglər, — dedi.

<sup>17</sup> U əng alididiki top bilən mangojan kixikə əmr kiliş: — Akam Əsaw sanga uqrıqanda, əgər u səndin: «Kimning admisən? Kəyərgə barisən? Aldingdiki janıwarlar kimning?» — dəp sorisa,<sup>18</sup> Undakta sən jawab berip: «Bular kəminiliri Yaküpning bolup, hojam Əsawoşa əwətkən sowoşattur. Mana, u ezimü kəynimizdən keliwatidu» — degin, dedi.

<sup>19-20</sup> Xu tərikdirə u ikkinçi, üçinqi wə ulardın keyinkı padılarnı həydəp mangojuqi kixilərgimi ohxax əmr kiliş: — Əsaw sizlərgə uqrıqanda, silərmə uningoşa xundak dənglər, andin: — Mana, kəminiliri Yaküp ezimü arkımızdır keliwatidu, — dənglər, dedi; qünki u: — Mən aldımda baroşan sowoşat bilən uni meni kəqürüm kıldurup, andin yüzini kərsəm, meni կobul kılarmıkin, — dəp oylıqanıdi.

<sup>21</sup> Xundak kiliş sowoşat aldin əwətildi; u xu keqisi bargahda konup kəldi.

## Yaküpning Huda bilən qelixixi

<sup>22</sup> U xu keqidə köpup, ikki ayali wə ikki dediki wə on bir oojlini elip, Yabbok keqikidin etüp kətti.

<sup>23</sup> U ularni eķindin ətküzdi, xundakla həmmə təəllüklinim u karxi tərəpkə ətküzdi.<sup>24</sup> Yaküp bolsa bu katta yaloquz kəldi; bir zat kelip xu yərdə uning bilən tang atkuqə qelixti.<sup>25</sup> Lekin bu zat uni yengəlməydişanlığını körüp, uning yotisining yırıcışa əolini təgküzüp koydi; uning bilən ular qelixiatlaşanda Yaküpning yotisi kazandin qikip kətti.

<sup>26</sup> U zat: — Meni köyup bərgin, qünki tang atay dəp kəldi, dedi.

— Sən meni bərikətləmigüqə, seni köyup bərməymən, dedi Yaküp..

<sup>27</sup> U uningdin: — Eting nemə? dəp soridi.

U: etim Yaküp, — dedi.

<sup>32:9</sup> Yar. 31:13.

<sup>32:10</sup> «həqnemə əməsmən» — ibraniy tilida «intayin kiqikmən».

<sup>32:12</sup> Yar. 28:13.

<sup>32:13-15</sup> «həngə exək» — yaki «təhəy».

<sup>32:19-20</sup> «uni meni kəqürüm kıldurup, andin...» — ibraniy tilida «uning yüzü aldida kafarət kılalaymən, andin...». «Kafarət» değən ix toojrluluk «Mis.» 29:33 wə izahatı, xundakla «Təbirlər»nimə kərung.

<sup>32:25</sup> «yotisining yırıcışa...» — yaki «yotisining ügisiga».

<sup>32:26</sup> Hox. 12:4.

## «Yaritilix»

<sup>28</sup> U uningoja: — Sening eting buningdin keyin Yakup bolmay, bəlki Israil bolidu; qünki sən Huda bilənmə, insan bilənmə elixip oqalib kəlding, — dedi.

<sup>29</sup> Andin Yakup uningdin: — Namingni manga dəp bərgin, dewidi, u: — Nemixkə mening namimni soraysən? — dedi wə xu yərdə uningoja bəht-bərikət ata kıldı.

<sup>30</sup> Xuning bilən Yakup: — Hudani yüzmu-yüz kərüp, jenim կutulup կaldi, dəp u jayning namini «Pəniəl» dəp atidi..

<sup>31</sup> U Pəniəldin ətüp mangojanda, kün uning üstibexini yorutti; əmma u yotisi tüpəylidin aksap mangatti .

<sup>32</sup> Bu səwəbtin Israillar bugüngiçə yotining ügisidiki pəyni yeməydi; qünki xu Zat Yakupning yotisining yirikioja, yəni uning peyiga қolini təgküzüp կoyğanıdi.

### Yakupning Əsaw bilən uqrıxixi

**33** <sup>1</sup>Yakup bexini kətürüp կariwidi, mana Əsaw tət yüz kixi bilən keliwatatti. Xuning bilən balilirini ayrip, Leyah, Rahılə wə ikki dedəkkə tapxurdi;<sup>2</sup> u ikki dedək wə ularning balilirini həmmining aldida mangdurdı, andin Leyah bilən uning balilirini, əng ahirida Rahılə bilən Yüsüpnı mangdurdı.<sup>3</sup> Əzi bolsa ularning aldioja ətüp mangdi, u akisining aldioja yetip barənqə yəttə ketim yərgə bax urup təzim kıldı.<sup>4</sup> Əsaw uning aldioqa yügürüp kelip, uni kuqaklap, boynioqa girə selip, uni seydi; hər ikkisi yiqlıxiq kətti.<sup>5</sup> Andin Əsaw bexini ketürüp կarap, ayallar wə balilarını kərüp: — Bu sən bilən billə kəlgənlər kimlər? — dəp sordı.

Yakup: — Bular Huda xapaət կiliq kəminilirigə bərgən balillardur, — dedi.

<sup>6</sup> Andin ikki dedək wə ularning baliliri aldioja berip, uningoja təzim kıldı;<sup>7</sup> Andin Leyahı uning baliliri bilən aldioja berip, təzim kıldı, ahirida Yüsüp bilən Rahılə aldioja berip, təzim kıldı.

<sup>8</sup> Əsaw: — Manga yolda uqriqan axu topliringda nemə məksiting bar? — dewidi, Yakup jawab berip: — Bu hojamning aldida iltipat tepixim üçündür, dedi.

<sup>9</sup> Lekin Əsaw: — Əy kərindixim, məndə yetip axkudək bar. Sening əz nərsiliring əzüngə կalsun, dedi.

<sup>10</sup> Əmma Yakup: — Undak կilmiojin; əgər mən nəzərliridə iltipat tapşan bolsam, sowojitimiñi կolumdin կobul կilojaya; qünki silining meni huxallik bilən կobul կilojanlarını kərüp, didarlırını kərgənimdə Hudaning didarını kərgəndək boldum!<sup>11</sup> Əmdi sanga kəltürülən, Hudadin kərgən bu bərikətlirimni կobul կilojaya; qünki Huda manga xapaət kərsətti, həmmə nərsilirim bar boldi, — dəp uningdin käyta-käyta etünüwidı, u կobul kıldı.

<sup>12</sup> Andin Əsaw: — Əmdi biz kozozılıp səpirimizni dawamlaxturayılı, mən sening aldingda mangay, dedi.

<sup>13</sup> U uningoja jawabən: — Hojam kərdilə, balilar kiqik, kəsimda emidiqan կoza wə mozaylar bar; əgər mən bularنى bir künla aldirtip կooqlap mangdursam, pütkül pada olüp ketidu.<sup>14</sup> Xunga etüniñməki, hojam kəminiliridin aldida mangooq tursun; mən aldimdiki mal-qarwilarning mengixioja, xundakla balilarning mengixioja կarap asta mengip, hojamning kəxiqə Seiroja udul baray, dedi.

<sup>15</sup> U wakıttı Əsaw: — Undak bolsa, mən əzüm bilən kəlgən kixilərdin birnəqqını kəxingda կoyup ketəy, dedi. Lekin u jawab berip: — Buning nemə hajiti? Pəkət hojamning nəziridə iltipat tapsamla xu kupaya, dedi.

<sup>32:28</sup> «Israil» — mənisi «Huda bilən billə bolğan əmir» wə uning bilən təng «Huda bilən elixküqi».

<sup>32:28</sup> Yar. 35:10.

<sup>32:29</sup> «Pəniəl» — (yaki «Pənual») — mənisi «Hudaning jamali».

<sup>32:30</sup> «Hudani yüzmu-yüz kərüp, jenim կutulup կaldi» — bu intayin sirlilik wəkə üstidə «köxumqə sez»imizdə azrak tohilimiz.

# «Yaritilix»

<sup>16</sup> Əsaw u küni yoloq qikip Seiroqa yenip kətti. <sup>17</sup> Yakup səpər kılıp, Sukkot degən jayqa kəlgəndə, u yərgə bir ey selip, mallirioqa lapaslarnı yasidi. Xunga bu yər «Sukkot» dəp ataldi.

<sup>18</sup> Xu tərikidə Yakup Padan-Aramdin kätip, Qanaan zeminidiki Xəkəm xəhərigə aman-esən kəldi. U xəhərning aldida qedir tiktı. <sup>19</sup> Andin u qedir tikkən yərning bir kisimini Xəkəmning atisi bolovan Həmorning oqulluridin bir yüz əsətigə setiwelip, <sup>20</sup> Xu yərdə bir kurbangah selip, namini «Əl-Əlohə-Israel» dəp atidi..

## Xəkəmning Dinaħning nomusioqa tegixi

**34** <sup>1</sup>Bir küni, Leyahning Yakupka tuoqup bərgən kizi Dinah yurtnıng kızlırı bilən kərükili qıktı. <sup>2</sup> Xu yurtnıng əmiri hiwiy Həmorning oqlı Xəkəm uni kerüp kəlip, uni tutuwelip, zorlap nomusioqa təgdi. <sup>3</sup> Əmma uning kəngli Yakupning kizi Dinahka qüxüp, uni yahxi kerüp kəldi wə uningoja muhəbbiti bilən kəngül soridi. <sup>4</sup> Xuning bilən Xəkəm atisi Həmordin: — Bu kıznı manga hotunlukka elip bərgin, dəp tələp kıldı.

<sup>5</sup> Yakup Xəkəmning kizi Dinaħning ippitigə təgkənlilikini anglap kəldi. Unıng oqullurı mal-liri bilən dalalarda idi; xunga Yakup ular kəlgögə jim turup turdu. <sup>6</sup> Xəkəmning atisi Həmor Yakupning aldioqa unıng bilən səzləxkili qıktı. <sup>7</sup> Yakupning oqullurı həwərnı anglapla dalalar-dın kätip kəlgənidı. Bular Xəkəmning kilmaydiqan ixni kılıp, Yakupning kızınınomusioqa tegip Israel əbilisidə xərməndilik kılçığını üçün azablinip, intayıñ kattık oqəzəpləndi. <sup>8</sup> Həmor ularoja söz kılıp: — Oqlum Xəkəmning kəngli kizinglaroja qüxüp qaptı. İltipat kılıp uni oqlum oqası hotunlukka bərsənglər! <sup>9</sup> Biz bilən kuda-baja bolup, kızlırları bizgə beringlər, bizning kızlırimiznimə silər elinglər; <sup>10</sup> Biz bilən billə turunglər. Mana, yər aldinglərda turuptu; bu yərni makan kılıp, soda kılıp, ezungular üçün ey-mülük elinglər, — dedi.

<sup>11</sup> Xəkəm kızınınomusioqa bilən aka-ukilirioqa: — Nəziringlərda iltipat tapsam dəymən; silər nema desənglər, xuni berəy. <sup>12</sup> Məndin ənənəlik toyluk yaki sowoqat tələp kilsənglər, manga eytkininqərlər berəy; pəkət bu kıznı manga hotunlukka bərsənglərlə bolidu, dedi.

<sup>13</sup> Yakupning oqullurı bolsa Xəkəm wə atisi Həmoroja hıylə-mirkir bilən jawab bərdi, qırkı u singlisı Dinaħning ippitigə təgkənidə; <sup>14</sup> ularoja: — Biz bundaqlı kılalmaymız, singlimizni hətnisiz birsigə berixkə makul deyəlməyim; qırkı bu bizgə nomus bolidu. <sup>15</sup> Pəkət bir xərtimizgə kənsənglərlə silərgə makul bolımız; silərlərın barlıq ərkəklərlər hatna kılınilip bizdək bolsa. <sup>16</sup> Kızlırimizni silərgə berip, silərlərın kızlırları biz elip aranglarda olтурup, bir kowm bolup kəlimiz. <sup>17</sup> Əmma bizgə kulaq salmay hətnə kılınilıxka unimisənglər, undakta biz kızımızni elip ketimiz, — dedi.

<sup>18</sup> Ularning səzləri Həmor wə oqlı Xəkəmning nəzirigə yakçı. <sup>19</sup> Yigit bu ixni kəynigə soz-midi, qırkı u Yakupning kiziqa ejil bolup kələjanıdı; u atisining eyidə həmmidin etiwarlıq idi. <sup>20</sup> Xuning bilən Həmor oqlı Xəkəm bilən xəhərning dərwazisioqa berip, xəhərning adəmlirigə söz kılıp: — <sup>21</sup> Bu adəmlərning biz bilən inaқ etküsi bar. Xunga ular muxu yurtta turup soda-setik kilsən; mana, bu jayning ikki təripi ularoja yətküdək kəngridür. Biz ularning kızlırını hotunlukka elip, eż kızlırimizni ularoja berimiz. <sup>22</sup> Lekin pəkət arımidziki həmmə ərkək ular hətnə kılınoqandək hətnə kilişsə, u adəmlər arımidzada turup biz bilən bir həlk boluxka makul dəydi. <sup>23</sup> Xu tərikidə ularning mal-təlləlkəti, həmmə qarpayılıri bizningki bolmamdu? Biz pəkət ularoja makul desəkla, ular arımidzada turidu, — dedi.

<sup>33:17</sup> «Sukkot» — mənisi «kəpilər» yaki «lapaslar».

<sup>33:18</sup> Ya. 24:32; Ros. 7:16.

<sup>33:19</sup> «kəsita» — pul birləki bolup, kimməti bizgə naməlum.

<sup>33:20</sup> «Əl-Əlohə-Israel» — mənisi ««Əl» Israelning Təngrisidur» (ibraniy tilida «Əl» bolsa «ilah», «Huda» deyənni bildürirdi).

<sup>34:1</sup> Yar. 30:21.

<sup>34:7</sup> «Israel əbilisidə» — ibraniy tilida «Israelda». «Israel» deyən bu söz muxu yərdə «Israel əbilisi» yaki «Israel həlkə»ni kərsəkən. Buning Müqəddəs Kitabta birinqi kətim xu mənidə ixlitilixi bolidu.

<sup>34:14</sup> Yar. 17:12,13,14.

# «Yaritilix»

<sup>24</sup> Xuning bilən xəhərning dərwazisidin kirip-qılıqloqların həmmisi Həmor bilən oqlı Xəkəmning səziga kulağ saldı. Xəhərning dərwazisidin kirip-qılıqloqların həmmisi hətnə kılındı.<sup>25</sup> Əmma üqinqi künü, ular tehiqə aqrıq yatkınıda xundak boldiki, Yakupning ikki oqlı, yəni Dinahning akılıri Ximeon bilən Lawiy hərkəyəsi ez kılıqını elip, xəhər hatırjəmlik iqidə turqinida besip kirip, həmmə ərkəknı əltürüwətti;<sup>26</sup> Ular Həmor bilən oqlı Xəkəmnimə kılıqlap, Dinahnı Xəkəmning əyidin elip kətti.<sup>27</sup> Andin Yakupning barlıq oqlulları: «Ular singlimizning nomusioqa təgdi» dəp, əltürülənlərning jayiqə kelip, xəhərnı bulap-talang kıldı.<sup>28</sup> Ularning koy-kala, exəklərini, xəhərdiki həmmini, etizliklərdəki həmmini elip kətti,<sup>29</sup> Xundakla ularning barlıq mal-mülkini bulap-talap, barlıq hotun-balılarnı əsir kılıp, ey iqidiki barlıq nərsilərnimə koxup elip kətti.

<sup>30</sup> Yakup Ximeon wə Lawiyini əyibləp: — Silər meni balaqə tikip, zemindikilər — Қanaaniylar bilən Pərizziylərning alddıa sesittinglər. Bizning adımlımız az bir həlkəturmız; ular manga karxi qıkıp yioqılıp hujum kılıdu; xuning bilən mən wə jəmətim wəyran bolimiz, — dedi..

<sup>31</sup> Əmma ular jawab berip: — Əjəba, singlimizə bir pahıxə ayalıja kılıqandək muamilə kilsə bolamdu? — dedi..

## Hudaning Bəyt-Əldə Yakupka baxpanah boluxı

**35** <sup>1</sup> Andin Huda Yakupka: — Sən hazır Bəyt-Əlgə qıkıp, xu yərni makan kıl, əzüng akang Əsawdin kəqip mangojinında sanga körünən Mən Təngriga bir kurbangah yasiqin, — dedi.

<sup>2</sup> Xuning bilən Yakup əyidikilər wə ezi bilən billə boloquentarın həmmisigə mundak dedi: — Aranglardıki yat ilah butlınızı taxliwetip, əzüngləri paklap eginliringləri yənggüxlənglər.

<sup>3</sup> Andin kopyup Bəyt-Əlgə qıkımız. Mən xu yərdə kiyinqılıqta kaloğanda duayimni ijabət kılıp, yürgən yolumda mening bilən billə bolup kəlgən Təngri gələngələr salayı, — dedi.

<sup>4</sup> Xuning bilən eż kolliridiki həmmə yat ilah butlınızı, xundakla kulaqlıridiki zirilərni qıkırıp Yakupka bərdi. Yakup bularnı Xəkəmdiki dub dərihining tüwigə kəmüp koydu.<sup>5</sup> Andin ular səpərgə atländi; əmma ətrapidiki xəhərlərni Hudadin boloquentar bir wəhimə baskaqqa, ular Yakupning oqlullarını kooqlımadı.<sup>6</sup> Bu tərikidə Yakup wə uning bilən billə boloquentarın həmmisi Қanaan zeminidiki Luz, yəni Bəyt-Əlgə yetip kəldi.<sup>7</sup> U xu yərdə bir kurbangah yasidi; akisidin kəqip mangojinida xu yərdə Huda uningoja kerüngini üçün bu jayning ismini «Əl-Bəyt-Əl» dəp atidi..

<sup>8</sup> Riwkahning inik'anisi Dəborah bolsa xu yərdə aləmdin etti. U Bəyt-Əlnin ayioqidiki dub dərihining tüwidə dəpnə kılındı. Bu səwəbtin xu dərəh «Yioja-Zarning dub dərihi» dəp ataldi..

## Hudaning Yakupka yənə bir ketim bəht ata kılıp, yengi ismini təkrarlıxi

<sup>9</sup> Yakup xu yol bilən Padan-Aramdin yenip kəlgəndin keyin, Huda uningoja yənə bir ketim körünüp, uningoja bəht-bərikət ata kıldı.<sup>10</sup> Andin Huda uningoja: — Sening isming Yakuptur; əmma mundin keyin sən Yakup atalmay, bəlki naming Israil bolidu, dəp uning ismini Israile

<sup>34:25</sup> «Dinahning akılıri» — okurmənlərinə esida barkı, Ximeon wə Lawiy Dinahning bir tuşqan (Leyahdin tuşquləşən) ikkinqi wə üqinqi akisi idi.

<sup>34:25</sup> Yar. 49:6.

<sup>34:27</sup> «ular singlimizning nomusioqa təgdi» — bu tolımı axuruwətkənlik bolidu. Qünki pəkət birlə adəm xundak kılıqanıdi.

<sup>34:30</sup> «bizning adımlımız az bir həlkəturmız» — ibranıy tilida «mən sanım az adəmmən».

<sup>34:31</sup> «Əjəba, singlimizə bir pahıxə ayalıja kılıqandək muamilə kilsə bolamdu?» — bu wəkə tooruluk «köxumqə sezzimizdə azrak tohilimiz.

<sup>35:1</sup> Yar. 27:43; 28:12,13.

<sup>35:7</sup> «Əl-Bəyt-Əl» — mənisi «Bəyt-Əldiki Huda».

<sup>35:7</sup> Yar. 28:19.

<sup>35:8</sup> «Yioja-Zarning dub dərihi» — ibranıy tilida «Allon-başut».

<sup>35:9</sup> Hox. 12:5.

# «Yaritilix»

köyup koydi.<sup>11</sup> Andin Huda yənə uningəqa: — Mən Əzüm Həmmigə Kadir Təngridurmən; sən nəsilliniq, kəpəygin; bir əl, xundakla bir türküm əllər səndin pəyda bolidu; padixahlarmu sening puxtungdin qikidu..<sup>12</sup> Mən İbrahim wə Ishäkka bərgən zeminni sanga berimən, xundakla səndin keyinki nəslingga xu zeminni berimən, — dedi.

<sup>13</sup> Andin Huda uning bilən sezləxkən jaydin, uning yenidin yüksirioqa kətürüldi.<sup>14</sup> Yakup Huda ezi bilən sezləxkən jayda bir tax tüwrükni tikləp, üstigə bir xarab hədiyəsini təkti wə zəytun meyi kuyup koydu..<sup>15</sup> Yakup Huda ezi bilən sezləxkən xu jayning namini «Bəyt-Əl» dəp atidi..

## Rahiləning tuoquetta əlüp ketixi

<sup>16</sup> Andin ular Bəyt-Əldin mengip, Əfratka azojina yol қaloqanda, Rahiləni toloqak tutup ketip, kattik tuoqu azabida kaldi.<sup>17</sup> Əmma toloqki kattik eçiraxlaşkanda, tuoqu anisi uningəqa: — Körkəmioqin, bu ketim yənə bir oqlung boldiqan boldi — dedi.

<sup>18</sup> Xundak boldiki, Rahilə jeni qikix aldida, ahirki nəpisi bilən oqlıqja «Bən-Oni» dəp isim koydi; əmma uning atisi uni «Bən-Yamin» dəp atidi..

<sup>19</sup> Rahilə wapat boldi wə Bəyt-Ləhəm dəp atılıdığın Əfratning yolinin boyioğa dəpnə kılindi..

<sup>20</sup> Yakup uning kəbrisinin üstigə bir hatırə texi tikləp koydu. Bügüngə kədər «Rahiləning Kəbrə Texi» xu yərdə turmacta,<sup>21</sup> Andin Israil səpərni dawamlaxturup Migdal-Edirning u təripida ez qedirini tiktı..

## Yakupning oqlulları

<sup>22</sup> Israil u zeminda turojan waqtida, Rubən berip ez atisining keniziki Bilhah bilən bir orunda yatti; Israil buni anglap kaldi.

Yakupning on ikki oqli bar idi: —

<sup>23</sup> Leyahdin tuoquloqan oqlulları: — Yakupning tunji oqli Rubən wə Ximeon, Lawiy, Yəhudə, Is-sakar həm Zəbulun idi..

<sup>24</sup> Rahilədin tuoquloqan oqlulları: — Yusüp wə Binyamin idi.

<sup>25</sup> Rahiləning dediki Bilhahdin tuoquloqan oqlulları: — Dan wə Naftali idi.

<sup>26</sup> Leyahning dediki Zilpahdin tuoquloqan oqlulları: — Gad bilən Axir idi. Bular bolsa Yakupka Padan-Aramda tuoquloqan oqlulları idi.

## Ishäkning aləmdin etüxi

<sup>27</sup> Əmdi Yakup atisi Ishäkning kəxişa, İbrahim wə Ishäk Musapir bolup turojan Kiriat-arba, yəni Hebronning yenidiki Mamrəgə kəldi.<sup>28</sup> Ishäkning kərgən künləri bir yüz səksən yil bol-di.<sup>29</sup> Ishäk tolımı kərip, künləri toxup, nəşəstin tohtap wapat boldi wə ez կowmining kəxişa berip koxuldu. Uning oqlulları Əsaw bilən Yakup uni dəpnə kıldı..

<sup>35:10</sup> Yar. 32:27; <sup>2</sup>Pad. 17:34.

<sup>35:11</sup> «bir əl, xundakla bir türküm əllər səndin pəyda bolidu; padixahlarmu sening puxtungdin qikidu» — bu bexarət tooqruşuk «köküməq seziyimizdə azzak tohtılımız.

<sup>35:11</sup> Yar. 17:1, 6; 28:3; 48:3

<sup>35:14</sup> Yar. 28:18.

<sup>35:15</sup> «Bəyt-əl» — «Hudanın eyi». Bu Yakupning ikkinçi ketim bu namni xu yərgə koyuxi idi. Xübhisizki, u bu namning əhmiyyətini bir kədər toluq qışxəngini üçün xundak kıldı.

<sup>35:18</sup> «Bən-Oni» — (ərəbəqə «Ibn-Aniy») — mənisi «kayoqumning oqli». «Bən-Yamin» (Binyamin) degənning mənisi «ong koldiki oqlı» yaki «amatlık bala».

<sup>35:19</sup> Yar. 48:7.

<sup>35:21</sup> «Israil» — Yəni Yakup, əlwəttə. «Migdal-Edir» — mənisi «köy padisi munarı».

<sup>35:22</sup> Yar. 49:4.

<sup>35:23</sup> Yar. 46:8; Mis. 1:2.

<sup>35:29</sup> «künləri toxup,...» — iibraniy tilida «künlər bilən tolojan bolup, ...» degən sezlər bilən ipadılınidu. «ez կowmining kəxişa berip koxuldu» — «iibraniy tilida «ez կowmlırioqa koxuldu» — 15:15 wə izahatını kerüng.

<sup>35:29</sup> Yar. 25:8.

# «Yaritilix»

## Əsawning əwladlıları

1Tar. 1:35-54

**36<sup>1</sup>** Təwəndikilər Əsawning əwladlıridur (Əsaw yənə Edom dəpmu atılıdu): —  
**36<sup>2</sup>** Əsaw ayallırını Qanaanıyların qızlıridin aldı, yəni Hıttiyardın boローン Elonning kizi Adaһ bilən hıwiylardin boローン Zibeonning nəvrisi, Anaһning kizi Oholibamahnı aldı;<sup>3</sup> uningdin baxka Ismailning kizi, Nebayotning singlisi Basimatnimu alojanidi.<sup>4</sup> Adaһ Əsawoqa Elifazni tuoqup bərdi; Basimat bolsa Reuənlı tuoqdu.<sup>5</sup> Oholibamah Yəux, Yaalam wə Koraһı tuoqdu; bular Qanaan zeminida Əsawoqa tuoqulojan oqulları idi.

**6** Əsaw ayallırı, oqlu-kızlırları, eyidiki həmmə kixilirini wə qarpayılırını, barlıq ulaçılırını, xundakla Qanaan zeminida tapkan barlıq təəllükatlarını elip, inisi Yakuptın ayrılip, baxka bir yurtka keçüp kətti.<sup>7</sup> Qünki hər ikkisining təəllükatlısı intayın kep bołożaqqa, bir yərdə billə turalmayıttı; musapir bolup turojan zemin ularning mal-qarwilirining kəplükidin ularnı bağalmayıttı.<sup>8</sup> Buning bilən Əsaw (Əsaw Edom dəpmu atılıdu) Seir teojoja berip, olturaklıxıp qaldı...

**9** Təwəndikilər taoqlik rayon Seirdiki Edomiyarning ata-bowisi Əsawning əwladlıridur: —

**10-13** Əsawning oqulları: — Əsawning ayali adaһning oqlı Elifaz; Əsawning ayali Basimatning oqlı Reuəl. Elifazning oqulları: — Teman, Omar, Zəfo, Gatam wə Kənaz idi. Əsawning oqlı Elifazning kiqik hotuni Timna idi; u Elifazoqa Amaləknı tuoqup bərdi. Yukirilar bolsa Əsawning ayali adaһning əwladlırı idi. Reuəlnıng oqulları: — Nahat, Zərah, Xammah wə Mizzah idi; bular Əsawning ayali Basimatning əwladlırı idi.

**14** Əsawning ayali, yəni Zibeonning qong kizi, Anaһning kizi boローン Oholibamahning oqulları: u Əsawoqa Yəux, Yaalam wə Koraһı tuoqup bərdi.

**15** Əsawning əwladlırinin iqidin təwəndiki əmirlər qıkkən: — Əsawning tunji oqlı Elifazning oqullırıdin: — əmir Teman, əmir Omar, əmir Zəfo, əmir Kenaz,<sup>16</sup> əmir Korah, əmir Gatam wə əmir Amalək qıkkən. Bular Edom zeminida Elifazning nəslidin qıkkən əmirlər bolup, Adaһning əwladlırı idi.

**17** Əsawning oqlı Reuəlnıng oqullırıdin əmir Nahat, əmir Zərah, əmir Xammah wə əmir Mizzahlar qıkkən; bular Edom zeminida Reuəlnıng nəslidin qıkkən əmirlərdür; bularning həmmisi Əsawning ayali Basimatning əwladlırı idi.

**18** Əsawning ayali Oholibamahning oqullırıdin əmir Yəux, əmir Yaalam wə əmir Koraһlar qıkkən. Bular Anaһning kizi, Əsawning ayali Oholibamahning nəslidin qıkkən əmirlər idi.

**19** Bular Əsawning, yəni Edomning əwladlırı bolup, Edomiyarning əmirliri idi.

**36:1** «Təwəndikilər Əsawning əwladlıridur» — muxu jümlə bilən «Aləmning Yaritilixi»ning tokkuzinqi «tolidot»i («tarixi»), yəni «Əsaw (Edom)ning əwladlırinin tarixi» («Əsawning əwladlırinin tarixi») (36:1-8) baxlinidu. «Edom» — buning mənisi «kızıl» bolup, Seir rayonidiki tuperakning rənggini kərsitudu. Əsaw əzimu «kızıl adəm» bolup, «kızıl bir zemində olturaklıxkan.

**36:1** 1Tar. 1:35.

**36:7** Yar. 13:6.

**36:8** Ye. 24:4.

**36:9** «Təwəndikilər ... Edomiyarning ata-bowisi Əsawning əwladlıridur: —» — muxu jümlə bilən «Aləmning Yaritilixi»ning oninqi «tolidot»i («tarixi»), yəni «Əsawning Seirdə olturaklıxkan əwladlırinin tolidot» («Əsawning Seirdə olturaklıxkan əwladlırinin tarixi») (36:9-37:1) baxlinidu. Əsaw awwal Qanaan zeminida turup birnəqqə pərzənt kerdilər. Bular 1-8-ayətə hatırılındı. Andin u «Seir taoqlik rayonu»da turup u yərdə birnəqqə pərzəntlik boローン; bu yərdə deyiliwatlılıx xularning əwladlırinin kərsitudu (36:9-37:1).

-Məzkur tarix xu taoqlik rayonluq «Horiylar»ning tarixini eziqigə alıdu. Karioqlanda, Horiylar awwal Əsawlar oya boy sunup, andin ular bilən assimiliatısyilişip bir millət, yəni «Edomlar» yaki «Edomiyalar» bolup kələnlər.

**36:15** «əmirlər» — muxu yərdə Əsawning nəslidin qıkkən kəbililərinin əmirləri (kəbilə baxlıkları)ni kərsətsə kerək.

# «Yaritilix»

## Seirning əwladliri – Horiylar

<sup>20-21</sup> Horiylardin bolojan Seirning Edom zeminida olturojan əwladliri: — Lotan, Xobal, Zibeon, Anah, Dixon, Ezər wə Dixan idi. Bular Seirning əwladliri bolup, Edom zeminida Horiylarning əmirliri idi.<sup>22</sup>

<sup>22</sup> Lotanning oqulliri Hori bilən Həmam idı; Lotanning singlisi Timna idı.<sup>23</sup> Xobalning oqulliri: Alwan, Manaħat, Ebal, Xefo wə Onam idı.

<sup>24</sup> Zibeonning oqulliri: — Ayah wə Anaħ idı. Bu Anaħ qəldə atisi Zibeonning exəklirini bekiwetip, arxanglarni tepiwalojan Anaħning dəl ezi xu idı.

<sup>25</sup> Anaħning pərzəntliri: oqlı Dixon; Anaħning kizi Oholibamah idı.

<sup>26</sup> Dixonning oqulliri: Həmdan, Əxban, Itran wə Keran idı.

<sup>27</sup> Ezärning oqulliri: Bilħan, Zaawan wə Akan idı.

<sup>28</sup> Dixanning oqulliri: Uz wə Aran idı.

<sup>29-30</sup> Horiylarning əzlirining əmirliri: əmir Lotan, əmir Xobal, əmir Zibeon, əmir Anaħ, əmir Dixon, əmir Ezər wə əmir Dixan idi. Bular bolsa Horiylarning Seir zeminida ez namliri boyiqə atalojan kəbililərning əmirliri idi.

## Edomdiki padixahlar

<sup>31</sup> Israillarning üstigə həq padixah tehi səltənət kılmasa Edom zeminida səltənət kılajan padixahlar tewəndikidək: —

<sup>32</sup> Beorning oqlı Bela Edomda səltənət kıldı; uning xəhirining ismi Dinhabaħ idı.

<sup>33</sup> Bela əlgəndin keyin, bozrahlıq Zərahning oqlı Yobab uning ornida səltənət kıldı.

<sup>34</sup> Yobab əlgəndin keyin, temaniylarning zeminidin kəlgən Huxam uning ornida səltənət kıldı.

<sup>35</sup> Huxam əlgəndin keyin, Bedadning oqlı Hadad uning ornida səltənət kıldı. U Moabning yaylaklırıda midiyaniylaroja hujum kılıp yənggənidi. Uning xəhirining ismi Awit idı.

<sup>36</sup> Hadad əlgəndin keyin, masrakahlıq Samlah uning ornida səltənət kıldı.

<sup>37</sup> Samlah əlgəndin keyin, «Dəryanı boyidiki Rəhəbot»tin kəlgən Saul uning ornida səltənət kıldı.<sup>38</sup>

<sup>38</sup> Saul əlgəndin keyin, Akborning oqlı Baal-hanan uning ornida səltənət kıldı.

<sup>39</sup> Akborning oqlı Baal-hanan əlgəndin keyin, Hadar uning ornida səltənət kıldı. Uning xəhirining ismi Pau idı. Uning ayalining ismi Məħetabəl bolup, u Məy-Zaħabning kizi bolojan Matrədninq kizi idi.<sup>40-43</sup>

<sup>40-43</sup> Əsawning nəslidin bolojan əmirlər ularning at-isimliri, jəmətliri, nəsəbnamiliri wə turojan jayliri boyiqə: əmir Timna, əmir Alwah, əmir Yəħət, əmir Oholibamah, əmir Elah, əmir Pi-non, əmir Kenaz, əmir Teman wə əmir Mibzar, əmir Magdiyəl wə əmir Iramlar idi. Bular Edomiyarning əmirliri bolup, ezliri igiləp olturaklaxkən jaylar ez namliri bilən atalojanıdi. Mana xu təriķidə Əsaw Edomiyarning ata-bowisi boldi.<sup>44</sup>

---

<sup>36:20-21</sup> «Horiylardin bolojan Seirning Edom zeminida olturojan əwladlir» — Horiylar Əsawlar «Seir zemini»qa kirixtin ilgirilə xu yerdə olturaklaxkənlər idi. Seir ularning əjdadi bolup, zemin uning ismi bilən atalojanıdi.

<sup>36:20-21</sup> 1Tar. 1:38.

<sup>36:31</sup> 1Tar. 1:43.

<sup>36:37</sup> «Darya» — muxt yerdə «Əfrat dəryası»ni kersitidü.

<sup>36:39</sup> «Akborning oqlı ... əlgəndin keyin, Hadar uning ornida səltənət kıldı» — karioqanda, Horiylarning padixahlırları sularla tütümi boyiqə əməs, malum saylam yolu bilən tallinatti.

<sup>36:40-43</sup> «manə xu təriķidə Əsaw Edomiyarning ata-bowisi boldi» — yaki «bular bolsa Edomdiki əzləri igiləp olturaklaxkən jaylardıki əmirlər idı». «manə xu təriķidə Əsaw Edomiyarning ata-bowisi boldi» — kizik bir ix xuki, Israillar tehi musapir bolup yürüwatkanda, Əsawlar allıqاقan mukim zeminlik bolup, padixahlıq tütümi bolojan, xundakla helila tərəkkij kılajan bolsa kerək. Bırak keyin Israillar ulardın kəp tərəplərdə exip kətti.

<sup>36:40-43</sup> 1Tar. 1:51.

# «Yaritilix»

## Yüsüp wə uning kerindaxlari

**37**<sup>1</sup> Yaқup bolsa atisi musapir bolup turoqan yerdə, yəni Qanaan zeminida olturaklıxtı..  
<sup>2</sup> Tewəndikilər Yaқup əwlədilirining ix-izliridur.

Yüsüp yigit bolup on yəttə yaxka kirgən qaqlırıda, akılıri bilən billə köylərni bağtta; u atisinin kiçik hotunları Bilhah wə Zilpahning oouşulları bilən billə ixləydi. Yüsüp atisioja ularning naqar kılıklarını eytip koyattı..<sup>3</sup> Yüsüp Israilning keriojan waktida tapşan balisi bolşaqqı, uni baxka oouşullarının bəkrək yahxi kərətti. Xunga u Yüsüpəkə uzun yənglik ton tiktilərək bərdi..<sup>4</sup> Əmma akılıri atisinin uni ezliridin yahxi kəridiqinini kərəüp, uning oja eq bolup kələqanidi wə uning oja qıraylıq gəp kilmətti.

<sup>5</sup> Uning üstigə Yüsüp bir qüx kərgən bolup, uni akılırioja dəp beriwidı, ular uning oja tehimu eq bolup kətti.<sup>6</sup> Yüsüp ular oja mundak dedi: — Mening kərgən xu qüxiünni anglap bekinqər.

<sup>7</sup> Mana, biz həmmimiz etizlarda axılıklärni baqlawatkudəkmiz. Karisam menin ənqəm əra turuptidək; silərning ənqənglər bolsa menin ənqəmning qərisigə olixip təzim kılıp turoqadək! — dedi.

<sup>8</sup> Akılıri uningdin: — Əjəba, sən bizgə padixaq bolamsən? Üstimirizgə həkümranlıq kılamsən? — dəp soridi. Uning kərgən qüxləri wə gepidin akılıri oja dəp: — Mana, mən yənə bir qüx kərdüm.

Keyin u yənə bir qüx kərdi wə qüixini akılırioja dəp: — Mana, mən yənə bir qüx kərdüm. Karisam, kuyax bilən ay wə on bir yultuz manga təzim kılıp turoqadək! — dedi.

<sup>10</sup> U bu qüxi atisi wə akılırioja dəp bərdi. Atisi uning oja tənbih berip: — Bu kərgininq zadi qandaq qüx? Əjəba, mən, anang wə aka-ukiliring aldingoja berip, sanga yərgə bax urup təzim kılımımız? — dedi..

<sup>11</sup> Xuning bilən akılıri uning oja həsət kəlojili turdi. Əmma atisi xu gəpni kəngligə püküp köydi..

## Yüsüpning Misiroja, küllükka setilixi

<sup>12</sup> Əmdi Yüsüpning kerindaxlari atisinin köylərini bağkılı Xəkəməgə kətkənidi.<sup>13</sup> Israil Yüsüpəkə: — Akiliring Xəkəmdə pada bekıwatidioq? Kəl, mən seni ularning kəxi oja əwətəy, dewidi, Yüsüp: — Mana mən, dedi.

<sup>14</sup> U uning oja: — Əmdi berip akiliring aman-esənmə-əməsmə, köylər aman-esənmə-əməsmə, manga hawirini elip kəlgin, dəp uni Hebron jilojisidin yoloja saldı; u Xəkəməgə bardi.

<sup>15</sup> Xu yerdə birsə uning dalada tenap yürginini kərəüp uningdin: — Nemə izdəwatisən, dəp soridi.

<sup>16</sup> U: — Mən akilirimni izdəwati mən. ularning padilirini kəyərdə bekıwatkanlığını eytip bərsingiz, dedi.

<sup>17</sup> U adəm jawab berip: — Ular bu yərdin ketip kəldi, qünki mən ularning: «Yürüngərlər, Dotanoja barayıli» deyinini anglidim, dedi.

Xuning bilən Yüsüp akilirining arkisidin berip, ularni Dotandin taptı.

<sup>18</sup> Ular uni yırakṭın kərəüp, u tehi ularning kəxi oja kəlməyla, uni eltürüwetixni məslihətləxti.

<sup>19</sup> Ular bir-birigə: — Mana həlik qüx kərgüqi keliwati.<sup>20</sup> Kelinglər, uni eltürüp muxu yərdiki orəklərdin birigə taxliwətəyi, andin: — Wəhəxiy bir həywan uni yep ketiptu, dəyli. Xunda, biz uning qüxlərinin nemə bolidiqinini kərimiz! — dedi.

<sup>37:1</sup> Yar. 36:7; Ibr. 11:9.

<sup>37:2</sup> «Tewəndikilər Yaқup əwlədilirining ix-izliridü» — muxu jümlə bilən «Alamning Yaritilix»ning on birinci «tolidot» (ahirki «tolidot» yəki «tarix»), yəni «Yaқupning əwlədilirining tolidotı» («Yaқupning əwlədilirining ix-izliridü») (37:2-50:26) baxlinidu. «Yüsüp atisioja ularning naqar kılıklarını eytip koyattı» — okurmanın Yüsüpning akilirining keyinkı ixləridin u bərgən bu hawärning rast yaki rast eməslikini koralıydı.

<sup>37:3</sup> «uzun yənglik ton» — xu dəvərlərdiki əmirlər wə padixaqlar ezelzadilirigə xundak «uzun yənglik ton» kiyigüzəti.

-Baxka birhil tərjimi: «ala rənglik ton».

<sup>37:10</sup> «aka-ukiliring» — Yüsüpning bir ukisi, yəni Binyamin bar idi. Xu wakitta u bək kiçik idi.

<sup>37:11</sup> Ros. 7:9.

## «Yaritilix»

<sup>21</sup> Əmma Rubən buni anglap uni ularning kölliridin kutkuzmakçı bolup: — Uni əltürməyli, dedi. <sup>22</sup> Rubən ularoja yənə: — Qan təkmənglər! Bəlkı uni qəldiki muxu orəkkə taxliwetinglar; lekin uningoja kol təgküzənglər, dedi (əməliyəttə, u uni ularning kölidin kutkuzup, atisining kəxioja kayturuwətməkqi idi).

<sup>23-24</sup> Yüsüp akilirining kəxioja yetip kəlgəndə ular uni tutup, uning alahidə tonini, yəni kiyiklik uzun yənglik tonini salduruwelip, orəkkə taxliwətti. Lekin orək kuruk bolup, iqidə su yok idi.

<sup>25</sup> Andin ular tamaq yegili olturdu. Ular bexini kətürüp əkariwidi, mana Ismaillarning bir karwini Gilead tərəptin keliwatatti. Təgilirigə dora-dərmək, tutiya wə murməkkilər artiloqan bolup, Misir tərəpkə ketiwatatti. <sup>26</sup> Yəhədua kerindaxlirioja: — Bizning bir tuqşan əkerindiximizni əltürüp, əkenini yoxurqonimizning nemə paydisi bar? <sup>27</sup> Kelinglar, uni Ismaillaroja setiwetəyli; əkandakla bolmisun u bizning inimiz, bir tuqşan əkerindiximiz; xunga uningoja kol salmaylı, dewidi, əkerindaxliri buningə qulaq saldı. <sup>28</sup> Midianlık Sodigərlər xu yərdin etüp ketiwatkanda, ular Yüsüpnı oraktin tartip qıqırıp, ularoja yigirmə kümüx tənggigə setiwətti. Bular bolsa Yüsüpnı Misiroja elip kətti.

<sup>29</sup> Rubən orakning yenioja kaytip kelip, Yüsüpnıng orakta yoklukını kərüp, kiyimlirini yırtp, <sup>30</sup> inilirining kəxioja berip: — Bala yok turidu! Əmdi mən nəğə baray?! — dedi.

<sup>31</sup> Əmma ular Yüsüpnıng tonini elip, bir tekini boquzlap tonni uning əkenioja miləp, <sup>32</sup> Andin uzun yənglik tonni atisining kəxioja əwətip, uningoja: — Buni biz tepiwalduk; bu oqlungning tonimu-əməsmu, əzüng kərüp bakşın, dedi.

<sup>33</sup> U uni tonup: — Bu dərvəkə meninq oqlumning toni ikən; bir wəhxiy haywan uni yəp kətkən ohxaydu; xübhisizki, Yüsüp titma-titma kiliwitiliptu! — dedi.

<sup>34</sup> Xuning bilən Yağup kiyimlirini yırtip, beligə bəz baqlap, nuroqun künlərgiqə oqlı üçün matəm tutti. <sup>35</sup> Uning həmmə oqlul-kızılıri yenioja kelip uningoja təsəlli bərsimu, u təsəllini əkobul kılmayı: «Mən təhtisaraşa qüxüp oqlumning kəxioja baroqqa xundak matəm tutımən!» dedi. Yüsüpnıng atisi xu peti uningoja ah-zar kətürüp matəm tutti.

<sup>36</sup> Əmdi midianiylar Yüsüpnı Misiroja elip berip, Pirəwnning bir əqojidarı, pasiban bexi Potifaroja sətti.

### Yəhədua bilən Tamar

**38**<sup>1</sup> U waqtılarda xundak boldiki, Yəhədua aka-ukilirining kəxidin ketip, Hıraḥ isimlik Adullamlık bir kixininə qüxti.<sup>2</sup> Xu yərdə Yəhədua Xua isimlik bir Əvanaaniyning kızını kərdi; u uni hotunluğka elip kəxioja kirip yattı.<sup>3</sup> U əhamilidar bolup bir oqlul tuqşdı; Yəhədua uningoja «Ər» dəp at əkoydi.<sup>4</sup> U yənə əhamilidar bolup, bir oqlul tuqşdı wə uningoja Onan dəp at əkoydi.<sup>5</sup> Andin yənə əhamilidar bolup bir oqlul tuqşdı wə uningoja Xəlah dəp at əkoydi. U tuqşuloqanda Yəhədua Kezibda idi.

<sup>6</sup> Yəhədua tunji oqlı ərgə Tamar isimlik bir kizni elip bərdi.<sup>7</sup> Lekin Yəhəduanıng tunji oqlı ər Pərvərdigarning nəziridə rəzil boloqqa, Pərvərdigar uni əltürdi.

<sup>8</sup> Bu qəoqla Yəhədua Onanoja: — Akangning ayalining kəxioja kirip, uni hotunluğka elip

<sup>37:21</sup> «kutkuzmakçı bolup...» — ibraniy tilida «kutkuzup...».

<sup>37:21</sup> Yar. 42:22.

<sup>37:27</sup> «bir tuqşan əkerindiximiz» — ibraniy tilida «u bizning ətlirimiz».

<sup>37:28</sup> Hək. 8:24; Zəb. 105:17-18; Ros. 7:9.

<sup>37:35</sup> Yar. 42:38; 44:29,31.

<sup>37:36</sup> «pasiban bexi» — xu qəoqlı «pasiban bexi» degən mənsəp bəlkim «jallat bexi» degənnimə eż iqiğə aləti.

<sup>37:36</sup> Yar. 39:1; Zəb. 105:17-18

<sup>38:2</sup> «bir Əvanaaniyning kizi» — okurmənlərning esidə barkı, Əvanaaniylar imansız wə əhlakşız bir həlk idi.

<sup>38:2</sup> 1Tar. 2:3.

<sup>38:5</sup> Qəl. 26:20.

## «Yaritilix»

көріндахылқ бурғини Ада кіліп, ақанг üçүн нәсіл қалдуруғын, деді.

<sup>9</sup> Әмма Онан бу нәсілнің өзігә тәвә болмайдыңанлықні биліп, акисіоя нәсіл қалдурmaslik üçүн һәр кетім акисінін аyalы билен billə bolozanda мәniyisini yergə akturnuwetətti. <sup>10</sup> Uning bu kilmixi Pərvərdigarning nəziridə rəzil kərungəqkə, unimu əltürüwətti.

<sup>11</sup> Yəhədua əmdi kelini Tamaroja: — Oqlum Xəlah qong bolouqə atangning əyidə tul olturup turojin, деди. Qünki u iqidə: — Bumu akilirioja ohxax elüp ketərmikin, dəp korktı. Xuning bilən Tamar berip atisining əyidə turup kaldi. <sup>12</sup> Әmdi kəp künlər etüp, Xuanning kizi, Yəhəduaçqə təgkən ayal əldi. Yəhədua təsəlli tapşandin keyin adullamlik dosti Hırah bilən billə əzining köy kirkioquqilirining əhwalını bilixkə Timnahka qıktı.

<sup>13</sup> Tamaroja: — Keynatang köylirini kirkioqili Timnahka yol aldi, degən həwər yətti. <sup>14</sup> Xuning bilən Tamar Xəlah, qong bolajan bolsimu, mən uningoja hotunlukça elip berilmidim, dəp kərap, tulluk kiyimini seliwestip, qümbəl tartip bədinini orap, Timnah yolining üstidə ənaimoja kirix eojizoja berip olturdu.

<sup>15</sup> Әmdi Yəhədua uni yüzü yepiklik һалда kərgəndə: — Bu bir pañixə ayal ohxaydu, dəp oylidi. <sup>16</sup> U yoldan burulup uning yeriňa berip, ez kelini ikanlıkını bilməy: — Kel, mən sən bilən billə bolay, dedi. U jawab berip: — Mən bilən billə bolsang, manga nemə berisən? dəp soridi.

<sup>17</sup> U uningoja: — Padamning iqidin bir oqlaknı sanga əwətip berəy, dedi. Ayal: — Sən uni əkelip bərgüqə, manga rənigə birər nərsə berəmsən? dəp soriwidi, <sup>18</sup> U: — Sanga nemini rənigə berəy? — dedi.

U: — Oz məhürüng bilən uning xoynisini wə կօլунցдікі һасаңні rənigə bərgin, dewidi, u bularnı berip, uning bilən birgə boldi. Xuning bilən u uningdin һамиlidar bolup қaldı.

<sup>19</sup> Andin Tamar ornidin turup mangdi; u pərənjinini seliwestip, tulluk kiyimini kiyiwaldi.

<sup>20</sup> Yəhədua: — U hotunning қolidiki rənini yandurup kəlsun dəp adullamlik dostoning koli arkılık oqlaknı əwətti, әмма u uni tapalmidi. <sup>21</sup> U xu jaydiki adəmlərdin: — Ənaimdiki yolning boyida olturojan butpərəs pañixə keni, dəp sorisa, ular: — Bu yerdə həqbir butpərəs pañixə bolajan əməs, dəp jawab bərdi..

<sup>22</sup> Buning bilən u Yəhədaning kəxişa yenip berip: — Mən uni tapalmidim; üning üstigə u jaydiki adəmlərəm: «Bu yerdə həqbir butpərəs pañixə ayal bolajan əməs» deyixti, dedi.

<sup>23</sup> Yəhədua: — Boptu, u nərsilərni u elip kətsə kətsun; bolmisa, baxķilarning məshirisigə қalımız. Nemila bolmisun, man uningoja oonlaq əwəttim, lekin sən u hotunni tapalmiding, dedi.

<sup>24</sup> Üq ayqə ətkəndin keyin birsi Yəhəduaçqə: — Sening kelining Tamar buzukqılık kıldı, uning üstigə zinadin һамиlidar bolup қaldı, degən həwərni yətküzdi. Yəhədua jawabən: — Uni elip qıkıqlar, kəydürüwetilsün! — dedi.

<sup>25</sup> Lekin u elip qıkılqanda keynatisoja həwər əwətip: — Bu nərsilərninig igisi bolajan adəmdin һамиlidar boldum! Әmdi sən kerüp bak, bu məhür, xoynisi wə һasining kimning ikənlilikini etirap kılɔjin, dedi.

<sup>26</sup> Yəhədua bu nərsilərni etirap kılip: — U manga nisbətən həkliktur; dərwəkə mən uni oqlum Xəlahka elip bərmidim, dedi. Bu ixtin keyin Yəhədua uningoja yənən yekinqılık kilmidi..

**38:8 «көріндахылқ бурғы»** — кədimki zamanlarning erp-adətliri boyıqə, bırsı eż mal-mülkigə warislik kılıdiqan pərzənti bolmay elüp kətsə, undakta olğuqining aka yaki ukisi uningoja bir waris pərzənt қaldurux üçүн ayalını hotunlukça elixi kerək idi. Bu ayaldan pərzənt tuqulsala, undakta u ezinginkı əməs, bəlkı olğan kərindixining hesablinatti. Keyin bu ixni Musa payojembər yəhudiyalarqa kanun dəp bekitikan («Kən.» 25:5-10).

**38:15 «bu bir pañixə ayal ohxaydu»** — xu waqtılarda pañixə ayalar yüzünü etiwallatı; toy kılɔjan ayallar wə kizlar adəttə qümbsalsız yürtüy. Peşət toy kılɔjan layiki alidilə kızılar yüzini yepiwallati (24:65ni kerüy).

**38:21 «butpərəs pañixə»** — Kəanańıylar arısında butpərəslıknıng pañixiwazlık bilən ziq munasiwiti bar idi. «Kim bundak «butpərəs pañixə» bilən billə bolsa, uningoja buttin bir bəht-barikit kelidu» dəp karıllatti.

**38:26 «U manga nisbətən həkliktur»** — Tamarning bu ixlarda bolux məksiti kəngül huxi üçün əməs, bəlkı pərzənt kərük üçün idi.

-Yəhədua əslidə «Mən uningdin tehimu gunahkarmən» deyixkə tooqra kelətti, əlwəttə.

# «Yaritilix»

<sup>27</sup> Uning tuqut wakıtı yekinlaxtı, mana körsikida қoxkezək bar idi. <sup>28</sup> U tuołqan waktida balilar-  
din birsti қolını qırkıriwidi, tuqut anisi dərħal bir kızıl yipni elip: «Bu awwal qıkçı!» dəp uning  
kolioja qigip koydi.

<sup>29</sup> Lekin u қolını yənə iqigə tikiwaldı, mana uning inisi qıkçı. Xuning bilən tuqut anisi: «Sən  
kəndak kılıp bəsüp qıkting!» dedi; xuning bilən uningoja «Pərəz» degən at koyuldu. <sup>30</sup> Andin  
kolioja kızıl yip qigilgən akisi tuquldu. Uning ismi Zərah dəp ataldi..

## Yüsüpning Potifarning əyidə hizmət қılıxı

**39** <sup>1</sup> Yüsüp bolsa Misiroja elip kelindi; uni Pirəvnning qojidarı, pasiban bexi Potifar xu  
yərgə elip kəlgən Ismaillarning қolidin setiwaldı.. <sup>2</sup> Lekin Pərvərdigar Yüsüp bilən billə  
bołoqqa, uning ixliriongoja tarttı; u misirlilik hojisining əyidə turup kəldi.. <sup>3</sup> Uning hojisi  
Pərvərdigarning uning bilən billə iکənlikini, xundakla u nemə ix kilsə, Pərvərdigarning uning  
kolida ronak tapkuzoqanlığını baykıdı. <sup>4</sup> Xuning bilən Yüsüp uning nəziridə iltipat tepi, uning  
has hizmətçisi boldı. Hojisi uni əyini baxkurusxqa koydi wə barlıq təəllükətini uning kolioja  
tapxurdu.

<sup>5</sup> Wə xundak boldiki, u uni əyi wə barlıq təəllükətini baxkurusxqa koyğandan tartip, Pərvərdigar  
bu misirlikning əyini Yüsüpning səwəbidin bərikətlidi; Pərvərdigarning bərikiti uning pütün  
ailisi wə barlıq terikqılıkqa kəldi. <sup>6</sup> Xuning bilən Potifar barlıq ixlirini Yüsüpning қolioja tapxu-  
rup, eż tamikini yeyixtin baxka həqkandaq ix bilən kari bolmidi.

Yüsüp bolsa қamiti kelixkən, huxqıray yigit idi.

<sup>7</sup> Birnəqqə wakıt ətkəndin keyin xundak boldiki, uning hojisining ayalining Yüsüpka kezi  
qüçüp kəlip: — Mən bilən yatkin! — dedi..

<sup>8</sup> Əmma u unimay hojisining ayalioja mundak dedi: — Mana hojam əydiki ixlarnı, xundakla  
barlıq təəllükətini қolumoja tapxurdu, manga tolimu ixinip ixlirim bilən kari bolmayıdu. <sup>9</sup> Bu  
əydə məndin qong adəm yok, Səndin baxka u həqbir nərsini məndin ayımidı — qünki sən uning  
ayalidursən! Xundak turukluk mən əndakmu bundak rəzillikni kılıp Huda aldida gunahkar  
bolay? — dedi.

<sup>10</sup> Gərqə hər künü Yüsüpka xundak desimu, xundakla u uning bilən yetip uningoja yekinqılık  
kılıxni yaki uning bilən birgə turuxni rət kılıqan bolsimu, <sup>11</sup> xundak bir wəkə boldiki, bir künü u  
eż ixi bilən əy iqigə kirgənidi, əydikilərdin həqkəysisi əyniñ iqidə əməs idi, <sup>12</sup> bu ayal uning to-  
nini tutuwelip: — Mən bilən yatkin! dedi. U tonini uning қolioja taxlap koyup, yübürgən peti  
kəqip taxkırıqoja qıkıp kətti. <sup>13</sup> Ayal Yüsüpning tonini eż қolioja taxlap kəqip qıkıp kətkinini kərüp,  
<sup>14</sup> əyidiki hizmətqılırinı qakırıp ularıq: — Kərangular, erim bizgə həkərət koltürsun dəp bir ibra-  
niy adəmni elip kəptü! Bu adəm yenimoja kirip: «Sən bilən yatay» dewidi, kəttik warkırıdım! <sup>15</sup> U  
mening kəttik warkırıqinimni anglap, tonini yenimoja taxlap, taxkırıqoja kəqip kətti, dedi.

<sup>16</sup> Xuning bilən hojisi əyigə yenip kəlgüqə u Yüsüpning tonini yenida saklap koydi. <sup>17</sup> Andin u  
erigimü xu gəpnı kılıp: — Sən elip kəlgən həlikə ibranılykul manga həkərət kılıxqa kəximəja  
kirdi. <sup>18</sup> Lekin mən kəttik warkırırap-jarkırdım, u tonini kəximda taxlap, taxkırıqoja kəqip kətti,  
— dedi.

<sup>38:27</sup> 1Tar. 2:4.

<sup>38:29</sup> «Sən əndak kılıp bəsüp qıkting!» — baxka birhil tərjimi: «Sən əndak kılıp bəsüp qıkting? Bəndək ix beinxoşa  
yənə kelid!» (əyni söz «bəsüp qıkış» beinxoşa yənə kelid!). «Pərəz» — «bəsülgən jay» yaki «bəsküqi» degən mənidə.

<sup>38:29</sup> Mat. 1:3.

<sup>38:30</sup> «Zərah» — Babil yaki aramayı tilida «kıpçızıl» degən mənidə. Ibranılykul tilida «parkırak» degən mənidə.  
— Bəbabının tariliy olımıti töçruluk «köxümqə sezz» imizdə azraq tohtılımız.

<sup>39:1</sup> Yar. 37:28; Zəb. 105:17

<sup>39:2</sup> Ros. 7:9.

<sup>39:7</sup> Pənd. 7:13.

<sup>19</sup> Uning hojisi ayalining: — Sening қulung meni undak-mundak қıldı, degən gəplirini anglap ojəzipi ottək tutaxti.<sup>20</sup> Xuning bilən Yüsüpning hojisi uni tutup orda munarlıq zindanoqa kamap koydi. Xu yərgə pəkət padixaḥning məhbusliri solinatti. Buning bilən u xu yərdə solakta yetip қaldı.

<sup>21</sup> Lekin Pərvərdigar Yüsüp bilən billə bolup, uningoja xapaət kərsitip, uni zindan begining nəziridə iltipatapturdu.<sup>22</sup> Xuning bilən zindan begi gundihanida yatkan həmmə məhbuslarnı Yüsüpning қolioja tapxurdi. Xu yərdə kılınidiojan hərkəndək ix uning қoli bilən bolatti.<sup>23</sup> Zindan begi Yüsüpning қolidiki heqkəndək ixtin oqəm kilmətti; qünki Pərvərdigar uning bilən billə bolup, u hərnemə kilsə Pərvərdigar uni onguxluk kılattı.

## Yüsüpning zindandaxlırinin qüxlirigə təbir berixi

**40**<sup>1</sup> Bu ixlardın keyin Misir padixaḥining sakıysi wə bax nawiyi Misir padixaḥining zitioja tegip gunahkar bolup қaldı.<sup>2</sup> Xuning bilən Pirəvn uning bu ikki mənsəpdarioja, yəni bax sakıyi wə bax nawayoja ojəzəplinip,<sup>3</sup> ularnı pasiban bexining sariyioja, Yüsüp solaklıq munarlıq zindanoqa solap koydi.<sup>4</sup> Pasiban bexi Yüsüpni ularning hizmitidə bolup ularnı kütüxkə təyinlidi. Ular solakta birnəqqə kün yetip қaldı.

<sup>5</sup> Ular ikkisi — Misir padixaḥining sakıysi wə nawiyi gundihanida solaklıq turoqan bir keqida qüix kerdid. Hərbirining qüixinin eziqə has təbiri bar idi.<sup>6</sup> Ətisi ətigəndə, Yüsüp ularning kəxiqə kiriwidi, ularning əpməkin oltuqjinini kerdid;<sup>7</sup> xunga u ezi bilən billə hojisining sariyida solaklıq yatkan Pirəvnning bu ikki mənsəpdaridin: — Nemixka qirayinqərələr bugün xunqə solğun? — dəp soridi.

<sup>8</sup> Ular uningoja jawab berip: — İkkimiz bir qüix kerdük; əmma qüxicimizning təbirini yexip beridiojan kixi yok, dedi. Yüsüp ularoja: — Qüvkə təbir berix Hudadin bolidu əməsmu? Qüxünglarnı manga eytip beringlar, — dedi.

<sup>9</sup> Buning bilən bax sakıy Yüsüpək qüxinə eytip: — Qüxümdə aldimda bir üzüm teli turoqudək;

<sup>10</sup> bu üzüm telining üç xehi bar ikən. Ubih urup qeqəkləp, saplırida uzum pixip ketiptudək;

<sup>11</sup> Pirəvnning kədəhə kolumda ikən; mən üzümlərni elip Pirəvnning kədəhigə sikip, kədəhni uning қolioja sunupstimən, dedi.

<sup>12</sup> Yüsüp uningoja jawabən: Qüxning tabiri xudurki, bu üç xah üç künni kərsitudi.<sup>13</sup> Üç kün iqidə Pirəvn kəddingni ruslitip, seni mənsipinggə kaytidin təyinlədydi. Buning bilən sən burun uningoja sakıy boləndək Pirəvnning kədəhini uning қolioja sunidiojan bolisən.<sup>14</sup> Lekin ixliring onguxluk boləjanda meni yadingoja yətküzüp, manga xapaət kərsitip Pirəvnning aliddə menin toorramda gəp kılıp, meni bu eydin qıqartkəysən.<sup>15</sup> Qünki mən həkikətən ibraniylarning zeminidin nahək tutup elip kelindim; bu yərdimə meni zindanoqa saloqudək bir ix kılımidim, — dedi.

<sup>16</sup> Bax naway Yüsüpning xundaq yahxi təbir bərginini kərüp uningoja mundak dedi: — Mənmu eziyimni qüxümdə kərdüm; mana, beximda ak nan bar üç sewət bar ikən.<sup>17</sup> Əng üstüñki sewəttə nawaylar Pirəvngə pixuroqan hərhil nazunemətlər bar ikən; lekin kuxlar beximdiki u sewəttiki nərsilərni yəp ketiptudək, — dedi.

<sup>39:20</sup> «Yüsüpni tutup orda munarlıq zindanoqa kamap koydi» — yukiriki izahatta eytkinimizdək, Potifar «jallat bexi» boluxi mümkün idi. Xunga u Yüsüpnı olun jazasıqıa məhkum kılıxqa hökükələk bolatti. Uning xundaq kılmaslıkı kənglidə ayalining gəplirigə guman pəydə bolənlərikoja ispat boluxi mümkün. Kəysi ayaq astida dəssilix həririgə kalojan ayal əzini bozak kılmaqçı kixining kiyimini tutuwelixni halaytta?

<sup>39:20</sup> Zəb. 105:18

<sup>40:3</sup> «pasibarlanırin bexi» — Potifar bolsa kerək (39:ni kərəng).

<sup>40:8</sup> «qüxicimizning təbirini yexip beridiojan kixi yok» — xu dəwrlərdə Misirdə «qüxni yəxküqi» dəydiojan «alähidə kəsp» tiki bir hil adəmlər bar idi.

<sup>40:13</sup> «Pirəvn kəddingni ruslitip...» — ibraniy tilida: — «Pirəvn bexinqni ketürüp...».

<sup>18</sup> Yüsüp jawabən: — Qüxning təbiri xudurki: — Bu üq sewət üq künni kərsitudu.<sup>19</sup> Üq kün iqidə Pirəvn sening bexingni kesip, jəsitingni dərəhkə asidikən. Xuning bilən uqarqanatlar kelip gəxüngni yəydikən, — dedi.

<sup>20</sup> Üqinqi künü xundak boldiki, Pirəvnning tuqulojan künü bolojaqka, u həmmə hizmətkarları üçün bir ziyanət qılıp bərdi, xundakla dərwəkə hizmətkarlrinən arısida bax sakıyning bexini kətürdi wə bax nawayning bexini aldı; <sup>21</sup> u bax sakıynı kəytidin eż mənsipigə təyinlidi; xuning bilən u Pirəvnning kədəhini uning kolioqa kəytidin sunidiqan boldi.<sup>22</sup> Lekin bax nawayni bolsa Yüsüp ularoqa təbir bərgəndək esivətti.<sup>23</sup> Əmma bax sakiy Yüsüpnı həq əsliməy, əksiqə uni untup қaldı.

### Yüsüpnинг padixaһнинг qüxicə təbir berixi

**41** <sup>1</sup>Toptoqra ikki yil etüp, Pirəvn bir qüx kərdi. Qüxicə u Nil dəryasining boyida turoğudək.. <sup>2</sup>Həm qiraylıq həm semiz yəttə tuyak inək dəryadin qıkıp, kumuxlukta otlaptudək. <sup>3</sup> Andin yənə yəttə tuyak inək dəryadin qıkıptu; ular sət həm oruk bolup, aldin ki inəklərninə yenida, dəryanıng boyida turuptu. <sup>4</sup> Bu sət həm oruk inəklər u yəttə qiraylıq həm semiz inəklərnin yəwetiptu. Xu waqıtta Pirəvn oyojinip ketiptu.

<sup>5</sup> U yənə uhlap, ikinqi ketim qüx kərdi: — Mana, bir tüp buoqday xehidin tok wə qiraylıq yəttə baxaq qıkıptu.<sup>6</sup> Ulardin keyin yənə yəttə baxaq qıkıptu; ular həm oruk wə puqək bolup, xərk xamiliđa solakqa kələşənidi.<sup>7</sup> Bu oruk baxaqlar u yəttə semiz, tok baxaqları yutup ketiptu. Andin Pirəvn oyojinip ketiptu, bu uning qüxi ikən.

<sup>8</sup> Ətisi uning kəngli naħayiti biaram bolup, Misirdiki həmmə palqi-jadugərlər bilən barlıq danixmənlərni qakırtıp kəldi. Pirəvn eż qüxini ularoqa eytip bərdi; lekin həqkim Pirəvnə qüxlərning təbirini dəp berəlmidi.

<sup>9</sup> U qaođda bax sakiy Pirəvnə: — Bugün menin ətküzgən hatalıklärım esimgə kəldi. <sup>10</sup> Burun Pirəvn janablırı kullirioja, yəni pekir wə bax nawayoja aqqıqlınip, bizni pasiban bexining sariyida solakqa taxlıqanıdila;<sup>11</sup> Xu qaođlarda hərbirimiz bir keqidə birdin qüx kərdük; hər kəysimiz kərgən qüxning təbiri baxka-baxka idi. <sup>12</sup> Xu yərdə biz bilən billə pasiban bexining kuli bolovan bir ibraniy yigit bar idi. Uning qəzə qüxlərimizi eytiwidük, u bizgə qüxlərimizning təbirini bayan kıldı; u hərbirimizning kərgən qüxicə karap tabir bərgənidi.<sup>13</sup> Xundak boldiki, ixlar dəl uning bərgən təbiridə deyilgəndək yüz bərdi; janablıri pekirni eż mənsipimə kəytidin təyinlidilə, bax nawayni daroja astıla, — dedi.

<sup>14</sup> Xuning bilən Pirəvn adəm əwətip, Yüsüpnı qakırdı; ular dərhal uni zindandin qıkardı. Yüsüp burut-sakılını qüxürüp, kiyimlirini yənggüxləp, Pirəvnning aldioja kirdi.<sup>15</sup> Pirəvn Yüsüpka: — Mən bir qüx kərdüm, əmma uning təbirini eytip berələydiqan həqkim qıkımdı. Anglisam, sən qüxkə təbir berələydiqənsən, — dedi.

<sup>16</sup> Yüsüp Pirəvnə jawab berip: — Təbir berix eżümən əməs; lekin Huda Pirəvnə hatırjəmlik beridiqan bir jawab beridu, — dedi.

<sup>17</sup> Pirəvn Yüsüpka: — Qüxümədə mən dəryanıng kiroqılığıda turuptımən.<sup>18</sup> Karisam, dəryadin həm semiz həm qiraylıq yəttə tuyak inək qıkıp kumuxlukta otlaptu.<sup>19</sup> Andin uların keyin

<sup>40:19</sup> «Pirəvn sening bexingni kesip,...» — ibraniy tilida: «Pirəvn bexingni üstüngdin kətürüp,...». Muxu sezlərnin 13-ayat bilən selixturojılı bolıdu.

<sup>40:20</sup> «bexini aldi» — ibraniy tilida bu ibarə «bexini kətürdi» degən söz bilən ipadilinidu. Lekin bu «bax ketürüx» ornını əstürüx əməs, bəlki kallısinı elixni kərsitudu.

<sup>41:1</sup> Zəb. 105:19

<sup>41:8</sup> «uning kəngli» — ibraniy tilida: — «uning rohi».

<sup>41:11</sup> Dan. 2:2.

<sup>41:14</sup> Zəb. 105:20; Dan. 2:25.

<sup>41:16</sup> «hatırjəmlik beridiqan bir jawab» — yəki «aman-esənlilikə elip baridiqan bir jawab».

<sup>41:17</sup> «dəryə» — Nil dəryası. Misirlıklärən pəkət bir dəryə, yəni Nil dəryasına bardur.

## «Yaritilix»

ajız, tolimu sət həm oruk yəttə tuyak inək qıkıptu. Mən Misir zeminida xundak sət inaklırni kərgən əməsmən.<sup>20</sup> Bu oruk, əski inaklır bolsa awwalkı yəttə semiz inəknı yəwetiptu.<sup>21</sup> Ularnı yəwətkən bolsimu, körsikioja bir nemining kirgənlikli həq ayan bolmaptu, ularning kərünüxi bəlki burunkidək sət imix. Andin mən oyojnıp kəttim.

<sup>22</sup> Andin yənə bir qüx kərdum, mana bir xahtin yəttə həm tok həm qiraylıq baxak qıkıptu.<sup>23</sup> Andin yənə yəttə puqək, oruk baxak qıkıptu; ular xərk xamili bilən solixip kürup ketiptu.<sup>24</sup> Bu oruk baxaklar yəttə qiraylıq baxaknı yap ketiptu. Mən bu ixni palqi-jadugərlərgə dəp bərsəm, manga təbirini eytip beridiojan həq kixi qıkımdi, dedi.

<sup>25</sup> Yusüp Pirəwngə: — Janablıri Pirəwnning qüxləri bir mənididur. Huda Əzi kilmakçı bolovan ixılırını Pirəwngə aldin bildürdi.<sup>26</sup> Bu yəttə yahxi inək yəttə yilni kərsitudu; yəttə yahxi baxakmu yəttə yilni kərsitudu. Bu qüxlər ohxax bir qüxtur.

<sup>27</sup> Ulardin keyin qıkkən yəttə oruk, yaman sət inək yəttə yilni kərsitudu; xərk xamili bilən solixip қaləjan yəttə kırıq baxakmu xundak bolup, aqarqılıq bolidiojan yəttə yıldur.<sup>28</sup> Mən Pirəwngə dəydiojan səzüm xuki, Huda yekində kilmakçı bolovan ixni Pirəwngə ayan kıldı.<sup>29</sup> Mana, püt-kül Misir zeminida yəttə yiləriqə məmurqılık bolidu;<sup>30</sup> andin yəttə yiləriqə aqarqılık bolidu; xuning bilən Misir zeminida püt-kül məmurqılıknı unutkuzidiojan aqarqılık zeminni wəyran kıldı.<sup>31</sup> Kelidiojan aqarqılıkning səwəbidin zemində bolovan məmurqılık kixılerning esidin ketürülüp ketidu; qünki aqarqılık tolimu eqir bolidu.<sup>32</sup> Lekin qüxninq yandurulup, Pirəwngə ikki kətim kərünginining əhməyiiti xuki, bu ix Huda təripidin bekitilgən bolup, Huda uni pat arida əməlgə axuridu.

<sup>33</sup> Əmdi Pirəwn əzi üçün pəm-parasətlik həm dana bir kixini tepip, Misir zeminioja koysun.

<sup>34</sup> Pirəwn xundak kilsunki, məmurqılık bolovan yəttə yilda Misir zeminidin qıkkən axlığının bəxtin birini toplangalar dəp zeminoja nazarətqılərnı təyinlisun.<sup>35</sup> Bular xu kelidiojan tokqılık yillirida barlıq axlıknı tolap, xəhər-xəhərlərdə yeməklik bolsun dəp buğday-konakları Pirəwnning kol astioja jəm kılıp saklitip koysun.<sup>36</sup> Yiojilojan xu axlıklar Misir zeminida bolidiojan yəttə yillik aqarqılıkka təkəbil turux üçün saklansun; xu tərikidə zemin aqarqılığın halak bolmayıdu, — dedi.

### Yüsüpning Misirni idarə kılixi

<sup>37</sup> Bu səz Pirəwn wə uning hizmətkarlırinining nəzirigə taza yakçı. <sup>38</sup> Xuning bilən Pirəwn hizmətkarlırioja: — Bu kixidək, iqidə Hudanıng rohı bar yənə birsini tapalamdu? — dedi..

<sup>39</sup> Pirəwn Yüsüpəkə: — Huda sanga buning həmmisini ayan kıləjanıkən, səndək pəmlik həm dana həqkim qıkımaydu.<sup>40</sup> Sən əmdi menin əyümni baxkurusxka bekitilding, barlıq həlkim sening aozingioja karap ezlirini tərtipkə tızsun. Pəkət təhittilə mən səndin üstün turimən, — dedi..

<sup>41</sup> Ahirida Pirəwn Yüsüpəkə: — Mana, mən seni püt-kül Misir zemininining üstigə təyinlidim, — dedi.

<sup>42</sup> Buning bilən, Pirəwn ez kəlidin məhür üzükini qıkırıp, Yüsüpning kəlioja saldı; uningoja nəpis kanap rəhəttin tikilgən libasnı kiygüzüp, boynioja bir altın zənjir esip koydi.<sup>43</sup> Uni əzinining ikkinqi xəhanə hərəwsioja olturoquzup, uning aldida: «Tiz pükünglər!» — dəp jar saldurdi. Xundak kılıp, Pirəwn uni püt-kül Misir zeminioja tikləp koydi.

<sup>44</sup> Andin Pirəwn Yüsüpəkə yənə: — Mən degən Pirəwendurmən; püt-kül Misir zeminida sənsiz həqkim kol-putini midirlatmisun! — dedi..

<sup>41:37</sup> Ros. 7:10.

<sup>41:38</sup> Zəb. 105:20-22

<sup>41:40</sup> «Tərtipkə tızsun» — yaki «boysunidu».

<sup>41:40</sup> Zəb. 105:21-22

<sup>41:44</sup> «Mən degən Pirəwendurmən; püt-kül Misir zeminida sənsiz həqkim kol-putini midirlatmisun!» — yaki «Mən Pirəwendurmən; lekin püt-kül Misir zeminida sening ruhsittingsiz həqkim kol-putini midirlatmisun!».

## «Yaritilix»

<sup>45-46</sup> Pirəwn Yüsüp kə Zafinat-Paaniyah degən namni bərdi wə on xəhəridiki kahjin Potifirahning kizi Asinatni uningoja hotunlukkə elip bərdi. Xundaq kılıp Yüsüp pütkül Misir zemini ni baxkurus üçün qərgiləxkə qıktı. Yüsüp Misir padixahı Pirəwnning hizmitidə boluxka bekitilgəndə ottuz yaxta idi; u Pirəwnning aliddin qıkıp, Misir zeminining hərkəysi jaylirini kəzdin kəqürdi..

<sup>47</sup> Məmərqılık boローン yəttə yil iqida zeminning həsuli dəwə-dəwə boldi.. <sup>48</sup> Yəttə yilda u Misir zeminidin qıkkən axlıknı yiojip, xəhər-xəhərgə toplidi; hərkəysi xəhərning ətrapidiki etizlikning axlıknı u xu xəhərning eziqə juqlap köydi.<sup>49</sup> Xu tərikidə Yüsüp dengizdiki kumdək nahayiti keş axlık toplidi; axlık həddi-hesabsız boローンaqka, ular həsablaxni tohtattı.

<sup>50</sup> Aqarqılık yilliri yetip kelixtin burun Yüsüp kə ikki oouş terəldi. Bularni Ondiki kahjin Potifirahning kizi Asinat uningoja tuoşup bərdi.. <sup>51</sup> Yüsüp: «Huda pütün japa-muxakkitim wə atamning pütün ailisini köenglümdin kətürüwətti» dəp tunji oοqlioja Manassəh dəp at köydi;<sup>52</sup> andin: «Mən azab-okubət qəkkən yurtta Huda meni mewilik kıldı» dəp ikkinqisigə Əfraim dəp at köydi..

<sup>53</sup> Misir zeminida məmərqılık boローン yəttə yil ayaqlaxtı.<sup>54</sup> Andin Yüsüpnin eytkinidək aqarqılıkning yəttə yili baxlandı. U qaoqlarda baxka barlıq yurtlardimu aqarqılık boldi; lekin Misir zeminidiki hər yərlərdə nan bar idi.. <sup>55</sup> Aqarqılık pütkül Misir zeminni baskanda, həlk axlık sorap Pirəwnəgə pəryad kıldı. Pirəwn misirliklarning həmmisiga: — Yüsüpnin kəxiqə berip, u silərgə nemə desə, xuni kilinglar, — dedi.

<sup>56</sup> Aqarqılık pütkül yər yüzünü besip kətti. Yüsüp hər yərdiki ambarlarnı ekip, misirlikləri qəlxatı satıti; aqarqılık Misir zeminida intayın eçir bolqılı turdu.<sup>57</sup> Aqarqılık pütkül yər yüzünü başkan boローンaqka, barlıq yurtlardikinə həlkəmə axlık aloqılı Misiroja Yüsüpnin kəxiqə kelətti.

### Yüsüpnin ərinəndaxlırinine Misiroja axlık aloqılı berixi

**42** <sup>1</sup>Əmdidi Yakup Misirdə axlık barlıknı bilginidə oouşlirıqa: — Nemixkə bir-biringlar oja karixip turisilər? — dedi.

<sup>2</sup> Andin yəna: — Manga karanglar, angliximqə Misirdə axlık bar ikən. U yərgə berip, andin xu yərdin bizgə axlık elip kelinglar; buning bilən elüb kətməy, tirik əklimiz, — dedi..

<sup>3</sup> Buning bilən Yüsüpnin on akisi axlık setiwalıqlı Misiroja yoloja qıktı.<sup>4</sup> Lekin Yakup Yüsüpnin inisi Binyaminning birər yamanlıkka uqrəp kəlixidin körküp uni akiliri bilən billə əwətmidi.<sup>5</sup> Xuningdək aqarqılık Kanaan zeminidimu yüz bərgəqkə, Israilning oouşlari axlık aloqılı kəlgənlər arisida bar idi.

<sup>6</sup> Yüsüp zeminiññ waliysi bolup, yurtrning barlık həlkigə axlık setip bərgüçı xu idi. Yüsüpnin akiliri kelip uning aldida yüzlərini yərgə təvkütü pətəm kıldı..<sup>7</sup> Yüsüp akilirini kərəpla ularını tonundi; lekin u tonuxluk bərməy, ularqa կopal tələppuzda gəp kılıp: — Kəyərdin kəldinglər,

<sup>41:45-46</sup> «Zafinat-Paaniyah» — mənisi «Hudanıñ sez kilixi bilən u (Yüsüpnin deməkqi) həyat turidu» degən bolux mumkin. Baxka bir hil tərjimisi «Dunyanıng Kütkuzoquqısı».

<sup>41:47</sup> «dəwə-dəwə» — ibranit tilida «qanggal-qanggal».

<sup>41:50</sup> Yar. 46:20; 48:5.

<sup>41:51</sup> «Manassəh» — mənisi «untulduroğan».

<sup>41:52</sup> «Əfraim» — mənisi «ikkı həssə mewilik».

<sup>41:54</sup> Yar. 45:6; Zəb. 105:16-17

<sup>42:2</sup> Ros. 7:12.

<sup>42:3</sup> «Yüsüpnin on akisi ... Misiroja yoloja qıktı» — Yakupnina oouşlirininq ezelirinin Misiroja berixi ailisining aqarqılık tütəylidin namratlip kətəkənlükini kersətsə kerək; baridiojan hismətqılormu kalmıqan boluxi mumkin.

<sup>42:6</sup> «Yüsüpnin akiliri kelip uning alidda yüzlərini yərgə təvkütü pətəm kıldı» — bu ix bilən Yüsüpnin kərgən qüxləri tehi toluk əməgə axurul müdidi; atisi Yakup, inisi Binyamin wə eğəy anisining Misiroja kelixi bilən kərgən qüxləri toluk əməgə axuruludi.

<sup>42:6</sup> Yar. 37:7.

dəp soridi. Ular jawabən: — Қанаан zeminidin axlıq alqılı kəldük, — dedi.

<sup>8</sup> Yusüp akilirini tonuojan bolsimu, lekin ular uni tonumidi.<sup>9</sup> Yusüp əmdi ular toqrisida kərgən qüxlirini esigə elip, ularoja: — Silər jasus, bu əlning mudapiəsiz jaylirini kəzətkili kəldinglar, — dedi.<sup>10</sup>

<sup>10</sup> Əmma ular uningoja jawab berip: — Əy hojam, undak əməs! Bəlkı kəminiliri axlıq setiwalojili kəldi!<sup>11</sup> Biz həmmimiz bir adəmning oğulları, səmimi adəmlərmiz. Kəminiliri jasus əməs! — dedi.

<sup>12</sup> U ularoja yənə: — Undak əməs! Bəlkı zeminning mudapiəsiz jaylirini kərgili kəldinglar, — dedi.

<sup>13</sup> Ular jawab berip: — Kəminiliri əslidə on ikki kərindax iduk; biz həmmimiz Қанаan zeminidiki bir adəmning oğullarıdır; lekin kənji inimiz atimizning kəxida kəlip қaldı; yənə bir inimiz yokap kəttil, — dedi.

<sup>14</sup> Əmma Yusüp ularoja yənə: — Mana mən dəl silərgə eytkinimdək, jasus ikənsilər!

<sup>15</sup> Pirəwnning hayatı bilən əsləmənki, kiçik ininglar bu yərgə kəlmigüqə silər bu yərdin qıtık ketəlməysilər; silər xuning bilən sinilisilər.<sup>16</sup> Ininglarni elip kelgili biringlarnı əwətinglər, kəloqanlırlırlar bolsa solap կoyulisilər. Buning bilən eytkininlarning rast-yaloqanlıkı ispatlınidu; bolmisa, Pirəwnning hayatı bilən əsləmənki, silər jəzmən jasus! — dedi.

<sup>17</sup> Xuning bilən u ularni üç küngiqa solap կoydi.<sup>18</sup> Üçinqi künü Yusüp ularoja mundak dedi: — Mən Hudadin kərkidiqan adəmnan; tırık kəlixinglar üçün muxu ixni kilinglar: —<sup>19</sup> Əgər səmimi adəmlər bolsanglar, kərindaxlırlırlardın biri silər solanojan gundihanda solaklıq turiwərsun, kəloqininglar aqarqılıqla kəlojan ailəngər üçün axlıq elip ketinqərlər;<sup>20</sup> Andin kiçik ininglarnı kəximoja elip kelinglər. Xuning bilən səzliringlər ispatlansı, əlməysilər!, — dedi. Ular xundak kərkidiqan boldı.

<sup>21</sup> Andin ular əzara: — Bərəkə, biz inimizoja kəlojan iximiz bilən gunahkar bolup қaldı; u bizgə yalwursimu uning azabını körüp turup uningoja կulak saldıduk. Xuning üçün bu azab-ökubət beximizoja güxti, — deyixti.

<sup>22</sup> Rubən ularoja jawabən: — Mən silərgə: balığa zulum kəlməngərər, degən əməsmidim? Lekin unimidinglər. Mana əmdi uning қan kərzi bizdən soriliwatidu, — dedi.

<sup>23</sup> Əmma Yusüp ular bilən tarjiman arkılıq səzəlxəkəqə, ular Yusüpning əz gəplirini ukup turuwartığını bilmidi.<sup>24</sup> U ulardin ezini qətkə elip, yiçəlap kətti. Andin ularning kəxiqə yenip kəlip, ularoja yənə səz kəlip, ularning arisidin Ximeonni tutup, ularning kəz aldida bağılıdı.

## Yusüpning akilirininq Қanaanoja kəytixi

<sup>25</sup> Andin Yusüp əmr qütürüp, ularning təqəffürliqə axlıq toldurup, hər birsining pulini kəyturup təqəffürliqə selip կoyup, səpər hazırlıklarınu berilsun dəp buyruwidı, ularoja xundak kılındı.<sup>26</sup> Xuning bilən akiliri exəkkliqə axlıklarını artıb, xu yərdin kəttil.

<sup>27</sup> Əmma etəngə kəlgəndə ulardin biri exikiga yəm bərgili təqəffürini eqiwidi, mana, əz puli təqəffürning aqəzida turattı.<sup>28</sup> U kərindaxlırlıq: — Mening pulumnu kəyturuwetipstu. Mana u təqəffürimdə turidu, dedi. Buni anglap ularning yürikə su bolup, titrixip bir-birigə: — Bu Hudanıng bizgə zadi nemə kəloqınıdu? — deyixti.

<sup>29</sup> Ular Қanaan zeminoja, atisi Yakupning kəxiqə kəlip, bəxidin etkən həmmə wəkələrnii

<sup>42:9</sup> «əlning mudapiəsiz jayliri» — ibraniy tilida «əlning yalingaq jayliri».

<sup>42:9</sup> Yar. 37:5.

<sup>42:13</sup> Yar. 43:29.

<sup>42:14</sup> «mana mən dəl silərgə eytkinimdək, jasus ikənsilər!» — Yusüpning buni deginiñidiki məntiqə bəlkim «Kim əz oğullarınıñ həmmisini deñidək birakla Misirə qarabidən həzərlik yolqa mangdurattı!» deyəndək boluxi mumkin.

<sup>42:16</sup> «eytkininlarning rast-yaloqanlıkı ispatlınidu» — ibraniy tilida «silərdə həkikət bar-yoqlukı ispatlinidu».

<sup>42:20</sup> Yar. 43:5; 44:23.

<sup>42:22</sup> Yar. 37:21,22.

## «Yaritilix»

uningoja səzləp berip:<sup>30</sup> — həliki kixi, yəni xu zeminning hojisi bizgə kopal gəp kıldı, bizgə zemini paylioquqi jasustək muamilə kıldı;<sup>31</sup> əmdi biz uningoja: «Biz bolsaq səmimiyy adəmlərmiz, jasus əməsmiz.<sup>32</sup> Biz bir atidinolojan oqqular bolup, on ikki aka-uka idük; biri yokap kətti, kiqik inimiz hazır Əanaan zeminiñ atimizning yenida kəldi» desək,<sup>33</sup> Həliki kixi, yəni xu zeminning hojisi bizgə mundak dedi: «Mening silərning səmimiyy ikənliliklarnı bilixim üçün, ərinadxılırlıarning birini mening yenimda kəldurup koyup, aq əlojan ailənglər üçün axlıq elip ketinglər,<sup>34</sup> andin kiqik ininglarnı kəximoja elip kelinglər; xundak kilsanglar, silərning jasus əməs, bəlkı səmimiyy adəmlər ikənliliklarnı bilələymən. Andin ərinadxılırlarnı silərgə kayturup berimən wə silər zemində soda-setik kilsanglar bolidu» — dedi.

<sup>35</sup> Əmma xundak boldiki, ular taoqlarlarını tekkəndə, mana hərbirininquldini ez taoqlarlırida tuttə! Ular wə atisi ezlirining qigiklik pullirini kərgəndə, körküp kəlixti..<sup>36</sup> Atisi Yakup ularoja: — Meni oqlumdin juda kıldılınlar! Yusup yok boldi, Ximeonmu yok, əmdi Binyaminnimu elip kətməkqı boluwatisilər! Mana bu ixlar ning həmmisi mening bəximqila kəldi! — dedi.

<sup>37</sup> Rubən atisi oja: — Əgər mən Binyaminni kəxinoja kayturup elip kəlmisəm, mening ikki oqlumnu eltürüwətkin; uni mening kolumna tapxurojin; mən uni kəxinoja yandurup elip kelimən, — dedi.

<sup>38</sup> Lekin Yakup jawab berip: — Oqlum silər bilən billə u yərgə qüxməydi; qənki uning akisi elüp ketip, u ezi yaloquz kəldi. Mubada yolda ketiwatqanda uningoja birər kelixməslək kəlsə, silər məndək bir aq qaqlıq, adəmni dərd-ələm bilən təhtisaraqa qüxtarıwetisilər, — dedi.

### Yüstpəning akilirining Binyaminni Misiroja elip berixi

**43**<sup>1</sup> Aqarqılıq zeminiñ intayın eoqır başkanı.<sup>2</sup> Bu səwəbtin ular Misirdin elip kəlgən axlıknı yep tügətkəndə, atisi ularoja: — Yənə berip bizgə azojina axlıq elip kelinglər, — dedi.

<sup>3</sup> Lekin Yəhuda uningoja jawabən: — Həliki kixi bizni kattik agahlıdurup: «Ininglər silər bilən billə kəlmisə, yüzümni kərimən dəp hiyal kilmangalar» degən.<sup>4</sup> Əgər inimizni biz bilən billə əwətsəng, biz berip sanga axlıq elip kelimiz.<sup>5</sup> Əmma əwətixkə unimisang, biz barmaymız; qənki həliki kixi bizgə: «Ininglər silər bilən billə kəlmisə, yüzümni kərimən dəp hiyal kilmangalar» degən, — dedi..

<sup>6</sup> Israfil ularoja: — Silər nemixkə manga xunqə yamanlıq kılıp u kixigə: «Yənə bir inimizmu bar» dedinglər, — dedi.

<sup>7</sup> Ular jawabən: — U kixi bizning wə ailimizning əhwalını sürüxtürüp koqılap: «Atanglar tehi Həyatmu? Yənə bir ininglər barmu?» — dəp soridi. Biz uning xu soalıja yarixa jawab bərdük. Uning bizgə: «Ininglərni elip kelinglər» dəydiojinini nədīn biləyli? — dedi.

<sup>8</sup> Yəhuda atisi Israiloja: — Balını mən bilən əwətəkin; biz dərhal kozojılıp yoloja qikayli; xundakta biz wə sən, bizlər həm balılırimiz əlməy, tirik kəlimiz.<sup>9</sup> Mən uningoja kepil bolımən; sən uning üçün mening meningdin hesab alisən; əgər mən uni sening kəxinoja aman-esən yandurup kəlip, yüzüngning aldida turqozumsam, pütkülmərümədə aldingda gunahkar bolay..<sup>10</sup> Qənki həyal bolmioqan bolsaq, bu qaoqkiqə ikki kətim berip keləttük, — dedi.

<sup>11</sup> Ularning atisi Israfil ularoja: — Undak bolsa, mundak kilineqlər: — U kixigə қақа-куяqanglar oja zemindiki əng esil mewilərdin sowoqat aloqə beringlər: yənə azojina tutiya, azraq həsəl, doradərmanlar, murməkki, pistə wə badamlarnı aloqə beringlər.<sup>12</sup> Kolumlarda ikki həssə pul elip, taoqlarlırlıarning aoqzidiki ezunglar oja yanduruləqan pulnimu aloqə beringlər. Ehtimal, bu

<sup>42:34</sup> «zemin» — Misir zeminini kərsitidü.

<sup>42:35</sup> Yar. 42:25; 44:1.

<sup>43:5</sup> Yar. 42:20; 44:23;

<sup>43:9</sup> «meningdin hesab alisən» — ibranıytildi «mening kolumnin hesab alisən».

<sup>43:9</sup> Yar. 44:32.

## «Yaritilix»

ixta səwənlik kərulgən boluxi mümkün.<sup>13</sup> Ininglarnimu billə elip, қозојип u кixinining yenioja yənə beringlar.<sup>14</sup> Həmmigə Kadir Təngri Əzi silərni u kixinining aldida rəhimgə erixtürgəy. Buning bilən u silərning xu yərdiki kərindixinglarnı wə Binyaminni қoyup berip, silərgə қoxup қoymarmikin; eżüm nawada balilirimdin juda bolsam bolay! — dedi.

<sup>15</sup> Xuning bilən bu adəmlər xu sowoјatni elip, kollirioja ikki həssə pulni tutup, Binyaminni elip қozoјip, Misiroja berip Yüsüpning aldida hazır boldi.<sup>16</sup> Yüsüp Binyaminni ular bilən billə kerginidə, eż əyini baxkuriadiojan ojojidarioja buyrup: — Bu adəmlərni əyümğə baxlap kirip, mal soyup taam təyyar kılqın; qünki bu kixilər qüxlük əqizani mən bilən yəydi, — dedi.

<sup>17</sup> U kixi Yüsüpning buyruqinidək kılıp, adəmlərni Yüsüpning əyigə baxlap kirdi.<sup>18</sup> Ular bolsa Yüsüpning eyiga baxlap kelinginidin körkuxup: — Aldinkı ketim təoqarlırimizoja yandurulqan pulning səwəbidin biz uning əyigə elip kelinduk; uning məksiti bizgə hujum kılıp, üstimidin besip kül kılıp, exəklirimizni tartiwelik oxhaydu, — deyixti.

<sup>19</sup> Ular Yüsüpning əyini baxkuriadiojan ojojidarning yenioja kelip, əyniñ ixikining tüwidə uningə: —

<sup>20</sup> Əy hojam, biz həqiqətən əslidə muxu yərgə axlıq alojili kəlgənidük;<sup>21</sup> Xundak boldiki, biz etənggə keliplər əz təoqarlırimizni aqsak, mana hərbirimizning pulı, əyni eoqırılık boyiqə təoqarlırimizning aqzıda turuptu; xunga biz buni yandurup kəlimizdə aloqaq kəldük.

<sup>22</sup> Axlıq alojili kəlimizdə baxka pulmu elip kəldük; əmma təoqarlırimizoja pulni kimning selip қoypoňanlığını bilmidük, — dedi.

<sup>23</sup> U ularoja: — Hatırjəm bolunqlar, korkmanglar. Silərning Hudayinglar, atanglarning Hudasi təoqarlırlarda silərgə baylık ata kılqın oxhaydu; silərning pulunglarnı allıqaqan tapxurup aldim, — dedi. Andin u Ximeonni ularning kəxioja elip qıktı.<sup>24</sup> U kixi ularni Yüsüpning əyigə baxlap kirip, ularning putlirini yuyuxıja su əkirip berip, andin exəklirigə yəm bərdi.<sup>25</sup> Ular Yüsüpning qüxtə kelixığa ülgürtüp sowoјatni təyyarlap қoydu; qünki ular əzlirining xu yerdə ojiza yəydiqinini anglojənədi.

<sup>26</sup> Yüsüp əygə kəlgəndə ular kəlliridiki sowoјatni əygə uning aldiroja elip kirip, bexini yərgə təkgütüp uningoja təzim kıldı.<sup>27</sup> U uların hal sorap, andin: — Silər gepini kılqın keri atanglar salamatmu? U həyatmu? — dedi.

<sup>28</sup> Ular jawab berip: — Silining կulları bizning atımız salamat turuwatidu, u tehi həyattur, — dəp uning aldida egilip təzim kıldı.

<sup>29</sup> Yüsüp bexini kətürüp, əz inisi Binyaminni kərüp: — Silər manga gepini kılqın kiqik ininglar xumu? — dəp sorap: — Əy oqlum, Huda sanga xapaət kərsətkəy! — dedi..

<sup>30</sup> Yüsüpning əz inisioja bolıjan seojinix oti kəttlik küyüyip, yioqliwalojıdək haliy jay izdəp, aldirap iapkiriki əygə kirip taza bir yiöliwaldı.<sup>31</sup> Andin yüzünü yuyup qıkıp, əzini besiweipli: — Taamlarnı қoyunqlar, — dəp buyrudi.

<sup>32</sup> Hizmatkarlar Yüsüpka ayrim, ularoja ayrim wə Yüsüp bilən billə tamakka kəlgən misirliklarımı ayrim tamak қoydu; qünki misirlikləribraniylar bilən bir dastihanda tamak yeyixni yirginqliq dəp karap, ular bilən billə tamak yeməytti.<sup>33</sup> Yüsüpning kərindaxlıri uning udulida, hərbiri qong-kıqık tərtipi boyiqə olturoquzıldı; qongı qonglukioja yarixa, kıqıkı kiqiklikigə yarixa olturoquzıldı; ular bir-birigə karap həyrən kəlixti.

<sup>34</sup> Yüsüp aliddiki dastihandiki tamaklardın ularoja bəlüp bərdi. Əmma Binyaminə bərgini baxkılarningkigə kariojanda bəx həssə kəp idi. Ular xarab iqip, uning bilən hux kəyp kəlixti.

<sup>43:20</sup> Yar. 42:3.

<sup>43:21</sup> Yar. 42:27,35.

<sup>43:24</sup> Yar. 18:4.

<sup>43:26</sup> Yar. 37:10; 42:6.

<sup>43:29</sup> Yar. 42:13.

<sup>43:30</sup> Yar. 45:2.

## Yüsüpning kerindaxlirini ahirki ketim sinixi

**44**<sup>1</sup> Andin u eoz eyini baxkuridiojan oqojidarioja buyrup: — Bu kixilerning taqarlririni elip ketcüreligüdək axlık qaqlap, hərbirining pulini taqıririning aqzıoja selip koyojin;<sup>2</sup> andin mening jamimni, yəni kümüx jamni axlikning pulı bilən billə əng kiqikining taqıririning aqzıoja selip koyojin, — dedi. U adəm Yüsüpning deginidək kıldı.

<sup>3</sup> Ətisi tang yorioqanda, ular exəkliri bilən billə yoloja selip koyuldu.<sup>4</sup> Lekin ular xəhərdin qıkip anqə uzun mangmayla, Yüsüp oqojidarioja: — Ornungdin tur, bu adəmlərin kəynidin kəoqlıqın; ularoja yetixkininədə ularoqa: «Nemixkə yahxilikka yamanlıq kąyturdunglar?<sup>5</sup> Hojam xu jamda xarab iqidu həmdə uningda pal aqidu əməsmu?! Mundak kılqininglar rəzillik kılıqininglar bolmamdu!» degin, — dedi.

<sup>6</sup> Bu adam ularning kəynidin yetixip berip, ularoja bu sezlərni kıldı.<sup>7</sup> Ular uningə jawabən: — Hojimiz nemixkə mundak gəp kılıdu? Mundak ixni kılıx kəminiliridin neri bolsun!<sup>8</sup> Biz əslidə taoqarlrımızın aqzidin tapkan pulnimu Kanaan zeminidin silining қaxlırioja kąyturup berixkə əkəlgənidik. Xundak turulkük kəndəkmu hojilirining eyidin altun-kümüxni oöriləyli?<sup>9</sup> Kəminilirinəning arısında kimdin bu jam tepilsa, xu elümgə məhkum bolsun, bizmü hojimizning kulları bolaylı, — dedi.

<sup>10</sup> Olojidar jawabən: — Eytkan sezliringlardak bolsun; jam kimning yenidin tepilsa, xu kixi kulum bolup kelip kalsun, қalohanliringlar bigunaq bolisilər, — dedi.

<sup>11</sup> Xuning bilən ular aldırıp-tenəp, taoqarlrını yərgə qüxiüp, hərbiri ez taqırını eqip bərdi.

<sup>12</sup> Olojidar qonginingidin baxlap kiqikiningkiqə ahturdi, jam Binyaminning taqıridin teplidi.<sup>13</sup> Buni kərüp ular kiyimlirini yırtıxp, hərbiri exikgə kąytidin yüksə artıp, xəhərgə kəyitti.

## Yəhūdaning Binyamin üçün yelinixi

<sup>14</sup> Xundak kılıp Yəhūda wə kerindaxliri Yüsüpning əyigə kıldı; u tehi xu yərdə idi. Ular uning aldişa kelip əzlişini yərgə etixti.<sup>15</sup> Yüsüp ularoja: — Bu silərning zadi nemə kılıqininglar? Meningdək adəmning qöküm pal aqalaydışlıqını bilməmtinqilar? — dedi.

<sup>16</sup> Yəhūda jawabən: — Biz hojimizə nemimu deyələymiz? Nema gəp kılalaymız, kəndək kılıp əzimizni akiyalaymız? Huda kəminilirining қəbihlilikini axkara kıldı. Mana, biz wə kəolidin jamli tepliqan kixi həmmimiz hojimizə qul bolidiojan bolduk, — dedi..

<sup>17</sup> Lekin Yüsüp: — Mundak kılıx mandın neri bolsun! Bəlkı jam kimning kəolidin tepliqan bolsa pəkət xu kixi mening kulum bolidu. Lekin қalohanliringlar aman-esən atanglarning əkəliqə ketinglar, — dedi.

<sup>18</sup> Andin Yəhūda uningə yekin berip mundak dedi: — Əy hojam, kəminilirigə kulak selip hojamning əklilikə bir eoqız gəp kılıxka ijazat bərgəyla. Oezəpliri kəminilirigə tutaxmiojaq; qunkı əzli Pirəwngə ohxax ikənla.<sup>19</sup> Əslidə hojam kəminiliridin: «Atanglar ya ininglar barmu» dəp soriwidila,<sup>20</sup> biz hojimizə jawabən: «Bizning bir kəri atımız bar wə u kəriqanda tapkan, yax bir balismu bar. Bu balining bir anisidin bolojan akisi olüp ketip, u ezi yalçuz əkəli; uning atisi uni intayın seyidu» desək,<sup>21</sup> Sili kəminiliriga: «Uning əzini əkəliməqə elip kelinglər, mən uni ez kəzüm bilən kərəy» dedilə.<sup>22</sup> Biz hojimizə jawab berip: «Yigit atisidin ayrılmayıdu; əgər atisidin ayrilsa, atisi olüp ketidü» desək,<sup>23</sup> Sili yənilə kəminiliriga: «Əgər kiqik ininglər silər bilən billə kəlmisə, yüzümnı yənə kərimiz dəp hiyal kılmandılar» degeñidila.<sup>24</sup> Xuning bilən

<sup>44:5</sup> «Hojanı xu jamda xarab iqidu həmdə uningda pal aqidu əməsmu?!» — Yüsüp Hudanıgə pəyoqbırı boloqqa, «pal eqix» katarlıq ixlarnı kat'iy kilmayıttı. Uning gepli akilirini sinax məksitidə etyilojan, halas.

<sup>44:15</sup> «Meningdək adəmning qöküm pal aqalaydışlıqını bilməmtinqilar?» — 5-ayəstikə izahatni kerüng.

<sup>44:16</sup> «Huda kəminilirinən kəbihlilikini axkara kıldı» — Yəhūdanıgə murxu gepli murxu yərdə bəlkim Yüsüpning jami taoqarlrıridin tepliqanlığını əməs, bəlkı ular etkəndə inisi Yüsüpka etküzğən yamanlığını kərsək. Yəhūda əzlişinin allida turoqının Yüsüp ikənlilikini bilməydi, əlwəttə.

<sup>44:21</sup> Yar. 42:15.

<sup>44:23</sup> Yar. 43:3, 5

biz kəminiliri atimizning kəxişa baroqanda hojamning səzlerini uningşa eyttük;<sup>25</sup> andin atimiz yənə: «Yənə berip, bizgə azraq axlıq elip kelinglər» dewidi,<sup>26</sup> Biz jawabən: «Biz xu yərgə kaytidin qüxəlməyim; əgər kiqik inimiz biz bilən billə bolsa, undakta barımız; qünki kiqik inimiz biz bilən billə bolmisa, u zatning yüzü aldida turalmaymız», deduk..

<sup>27</sup> Silining külliri bizning atimiz bizgə yənə: «silərgə məlumki, ayalim manga ikki oqul tuşup bərgənidi.<sup>28</sup> Biri mening yenimdin qılıp, yok bolup kətti; mən: u jəzmən titma-titma kiliwetilipti, dəp oylidim, xundakla uni bügüngiçə kərmidim.<sup>29</sup> Əmdi silər bunimu mening keximdin elip ketip, uningşa bir kelixməslək kelip əlsə, silər məndək bir ak qaqlıq adəmni dərd-əlam bilən təhtisaraşa qüxüriwetisilər», değənidim.<sup>30</sup> Əmdi mən silining külliri mening atamning kəxişa baroqanda, xu bala biz bilən bolmisa uning jeni balining jenişa baqşanojan bolşaqlıq<sup>31</sup>, xundak, boliduki, u balining yoklukını kərsə, jazman elüp ketidu; xuning bilən silining külliri bizning atimiz boloquent bu ak qaqnı dərd-əlam iqidə təhtisaraşa qüxürüwətəkən bolımız.<sup>32</sup> Qünki mənki kəminiliri atamoja bu yigit üçün kepil bolup: «Əgər mən uni kexinoşa kayturup kəlmisəm pütkül əmrümədə atamning aldida gunahkar bolay» değənidim.<sup>33</sup> Xunga hazır etünüp kalay, mənki kəminiliri u yigitning ornida hojamning kexida kül bolup tursam, u yigit kerindaxlari bilən billə kaytip kətsə!

<sup>34</sup> Qünki yigit mən bilən bolmisa, mən əndəkmu atamning kəxişa baralaymən? Atamoja xundak, azab-okübatning qüxüxini kəzüm kərgüqi bolmisun! — dedi.

### Yüsüpnıng kerindaxlirioşa əzinı axkarilixi

**45**<sup>1-2</sup> Yüsüp əz yenida turojanlarning aldida əzinini tutalmay: — Həmmə adəm aldimdin qikirwietsun! dəp warkırudi. Xuning bilən Yüsüp əzinini kerindaxlirioşa axkara kılopanda uning kexida həqkim bolmidi. U kəttik yioşlap kətti; misirliklər uni anglidi, Pirəwnnning ordisikilərmə buningdin tezla həwəraptı.<sup>3</sup> Yüsüp kerindaxlirioşa: — Mən Yüsüp bolımən! Atam hazır hayatı?! — dəp soridi. Əmma kerindaxliri uningoşa əkarap hodukup ketip, heq jawab berəlməy əldədi.<sup>4</sup> Lekin Yüsüp ularnı: — Kəni, manga yekin kelinglər, dəp qakırudi. Ular yekin kəldi, u yənə: — Mən silörning ininglər, yəni silər Misiroşa setiwətəkən Yüsüp bolimən...<sup>5</sup> Əmdi meni muxu yərgə setiwətkainglər üçün azablanmanglar, eziünglərni əyibkə buyrumanglar; qünki Huda adamların hayatı saklap kəlix üçün meni silördin burun bu yərgə əwətti.<sup>6</sup> Qünki hazır zemindiki aqarqlikə ikki yıl boldı; lekin tehi yənə bəx yiloğlaq heq teriləlojumu bolmayıdu, ormumu bolmayıdu.<sup>7</sup> Xuning üçün silərgə dunyada bir kəldini saklap kəlix üçün, uluq bir nijatlık kərsitip, silərning tirik əntəlxungular üçün Huda meni silördin burun bu yərgə əwətti.<sup>8</sup> Xundak boloquenti, meni muxu yərgə əwətküqi silər əməs, bəlkı Hudadur. U meni Pirəwgə atining ornida kılıp, uning pütkül əyigə hoja kılıp tikləp, pütkül zəminoşa bax wəzir kılıp kəydi.<sup>9</sup> Əmdi tezdir atamning kexioşa berip, uningoşa: — Sening oqlung Yüsüp: «Huda meni pütkül Misiroşa hoja kılıp kəydi. Sən hayal kılmay, mening kəximoşa kəlgin;<sup>10</sup> sən Goxən yurtida turisən; xuning bilən sən eziüng, oqulliring, nəwriliring, koyliring, kəliliring wə həmmə təəllukatlıring bilən manga yekin turisilər.<sup>11</sup> Əzüng, ailəng wə həmmə təəllukatlıngi namratlıq besiwalmissun dəp mən seni xu yərdə bacıımən; qünki yənə bəx yil aqarqlik bardur», dedi, — dənglər.

<sup>44:26</sup> «U zatning yüzü aldida turalmaymız» — ibraniy tilida «xu kixinin yüzünü kaytidin kərəlməyim».

<sup>44:28</sup> Yar. 37:33.

<sup>44:29</sup> Yar. 42:38.

<sup>44:32</sup> Yar. 43:9.

<sup>45:1-2</sup> «Misirliklər uni anglidi, Pirəwnnning ordisikilərmə buningdin tezla həwəraptı» — yəki «Misirliklər, xundakla Pirəwnnning ordisidikilər uni anglidi».

<sup>45:4</sup> Yar. 37:28; Zəb. 105:17; Ros. 7:9, 13.

<sup>45:5</sup> Yar. 50:19,20,21.

<sup>45:8</sup> «atining ornida kılıp» — muxu yərdə bəlkim Yüsüpnıng Pirəwgə qong məslihətqi ikənlilikini kərsətsə kerək.

# «Yaritilix»

<sup>12</sup> — Mana silerning kəzliringlar wə inim Binyaminning kəzliri silergə gəp kiliwatkan mening eż aqzim ikenlikini kerüwatidu.<sup>13</sup> Atamoja mening Misirdiki bu barlıq xan-xaripim həmdə silerning barlıq kərginingerlər tooprısında eytip, atamni tezdiñ bu yərgə elip kelinglər, — dedi.

<sup>14</sup> Xuning bilən u əzini Binyaminoja etip uning boynioja girə selip yioqlap kətti; Binyaminın uning boynioja yəlinip yioqlidi.<sup>15</sup> Andin Yusüp barlıq əkerindxlalırını səyüp, ularnı bir-birləp ķuqaklap yioqlidi. Andin əkerindxlalırı uning bilən paranglaxtı.

<sup>16</sup> Yusüpning əkerindxlalırı kəldi, degən həwər Pirəwnnинг ordisiqa yətküzüldi; bu Pirəwn wə hizmətkarlirining nəziridə qutluk ix boldi.<sup>17</sup> Pirəwn Yusüpka: — Əkerindaxliringo: — «Silər əmdi mundak kilinglər; ulaqliringlar ola yük artip, Kanaan zemini oja berip,<sup>18</sup> atanglar wə jəmətinglərni elip mening kəxim oja kelinglər; man Misir zeminiñ əng esil yərlərni silergə berəy; silər bu zemindin qıkkən nazu-nemətlərdin yəysilər» — degin.<sup>19</sup> Sanga boloqan əmrim xuki, sən ularoja: «Baliliringlər wə ayalliringlərni elix üçün Misir zeminiñ əhwilarnı elip beringlər. Xuningdək atanglarnınu bu yərgə yətküzüp kelinglər.<sup>20</sup> Pütkü'l Misir zeminiñ əng esil jaylar silerningki boloqaqka, eż sərəmjənliringlər oja karinglar bolmisun» dəp buyruqın, — dedi..

<sup>21</sup> Xuning bilən Israilning oøjulları xundak ńildi; Yusüp Pirəwnning buyruki boyiqə ularoja əhwilarnı berip, yoli üçünmu ozuk bərdi.<sup>22</sup> Əlarning hərbirigə bir kür kiyim bərdi; lekin Binyaminoja bolsa u üq yüz kümük tənggə, bəx kür kiyim bərdi.<sup>23</sup> U atisiojumu xu əhdiyələrni, yəni Misirning esil məhsulatlıları artiloqan on həngə exak həmdə axlık, nan wə atisiqa yol təyyarlılı artiloqan on mada exəknı əwətti.<sup>24</sup> Andin u əkerindxlalırını yoloja selip, ularoja: — Yolda jedəlləxmənglər, dəp jekildi. Ular yoloja rawan boldi..<sup>25</sup> Ular Misirdin qıkıp, Kanaan zemini oja atisi Yakupning kəxioja berip,<sup>26</sup> uningoja Yusüp əzliriga eytkan gəplərni yətküzüp: «Yusüp tehi hayat ikən! U pütkü'l Misir zemini oja bax wəzir ikən!» dedi. Əmma u ularoja ixənməy, yürüki ketip hoxidin ketəy dəp ńaldi.

<sup>27</sup> Lekin ular Yusüpning əzliriga eytkan barlıq səzlərini uningoja degəndə, xundakla Yusüpning əzini elip kelixkə əwətkən əhwilarnınu kərgəndə, əlarning atisi Yakupning rohioja jan kiridi.<sup>28</sup> Israil xuning bilən: — Əmdi arminim yok! Oğlum Yusüp tehi haystack! Mən əlməstə berip uni əkerüwalay, — dedi.

## Yakupning pütün ailisini elip Misiroja mengixi

**46**<sup>1</sup> Xuning bilən Israil barlıq təəllükatını elip yoloja qıkıp, Bəər-xebaşa kəldi. U xu yərdə atisi İshäkning Hudasi oja ərbanlıklarını sundı.<sup>2</sup> Keqisi Huda alamət kərünüxlərdə Israiloja: — Yakup, Yakup! dewidi, u jawab berip: — Mana mən! — dedi..

<sup>3</sup> U: — Atangning Təngrisi boloqan Huda Məndurmən. Sən Misiroja berixtin korkmiojin, qunki Mən seni xu yərdə uluoq bir əowm kılımən.<sup>4</sup> Mən sening bilən Misiroja billə barımən wə Mən Əzüm jəzmən yənə seni xu yərdin yandurup kelimən. Yusüp eż қoli bilən sening kəzüngni yumduridu, — dedi..

<sup>45:13</sup> Ros. 7:14.

<sup>45:20</sup> «eż sərəmjənliringlər oja karinglar bolmisun» — ibramiy tilida «kezünglər sərəmjənliringlər oja həsrət qəkmisin». <sup>45:24</sup> «yolda jedəlləxmənglər» — bu nəsihətni bəlkim əlarning əzini Misiroja seti wətənlikti toopruluk bir-birini yənə ayıbılıxidin onşırıq eytkan bolsa kerək.

<sup>46:2</sup> «Yakup, Yakup» — Hudanıng adəmning ismini ikki ketim qakırıxi Hudanıng uningoja boloqan qongkúr mehribənəbbətinə wa eziqə tolımı aziz ikenlikini kərsitidu.

<sup>46:3</sup> Yar. 13:16; 16:10; 17:2; 22:17; 26:24; 28:13; 32:9; 35:11; 48:4.

<sup>46:4</sup> «Yusüp eż қoli bilən sening kezüngni yunduridu» — demək, Yusüp Yakup səkrətkə qüçüp kaloqanda uning yenida bolidu. «Mən Əzüm jəzmən yənə seni xu yərdin yandurup kelimən» — degən yukirik səzər xübhisizki, Yakup Kanaan zemininda dapna kılıniplə kalmayı, balkı Kanaan zeminiñ ahrirkı zamanda tırılıdu, degən mənini kərsitidu.

<sup>46:4</sup> Qəl. 20:15; Kən. 10:22; Yə. 24:4, 5, 6; Zəb. 105:23, 24; Yəx. 52:4; Həx. 11:1.

# «Yaritilix»

<sup>5</sup> Andin Yakup Bæär-Xebadin yoloja qıkçı; Israilning oqulliri atisi Yakup wə ularning bala-qakılırını Pirəwn uni epkelix üçün əwətkən hərwilaroja olturoquzup,<sup>6-7</sup> qarpaylıri bilən Qanaan zeminida tapkan təəllükatlarını elip mangdi. Bu tərikidə Yakup bilən barlıq əvladlırı Misiroja kəldi; oqullirini, oçul nəwrilirini, kızlarını, kız nəwrilirini yioqip, nəsillirining həmmisini ezi bilən billə elip Misiroja kəldi.

<sup>8</sup> Israilning oqullirı, yəni Yakupning Misiroja kəlgən əvladlırı təwəndikiqə: — Yakupning tunji oçlu Rubən;<sup>9</sup> Rubənning oqullirı Hənoch, Pallu, Həzron bilən Karmi.

<sup>10</sup> Ximeonning oqullirı: — Yəmuəl, Yamin, Ohad, Yakın, Zohar wə қanaaniy ayaldın bolóğan Saul.<sup>11</sup>

<sup>11</sup> Lawiyning oqullirı: — Gərxon, Kohat wə Mərari..

<sup>12</sup> Yəhūdanıning oqullirı: — Ər, Onan, Xələh, Pərəz wə Zərah, Əmma Ər wə Onan Қanaanning zeminida əlüp kətkəndi. Pərəzning oqullirı Həzron bilən Həmullar idi..

<sup>13</sup> Issakarning oqullirı: — Tola, Puah, Yob wə Ximron..

<sup>14</sup> Zəbulunning oqullirı: — Sərəd, Elon wə Jahliyəl.

<sup>15</sup> Bular Leyahning Yakupka Padan-Aramda tuşup bərgən oçul-əvladlırı idi; u yənə kizi Dinałnı tuşup bərdi. Buning bu oçul-kız pərzəntliri jəmiy bolup ottuz üç jan idi.

<sup>16</sup> Gadning oqullirı: — Zifion, Həggi, Xuni, Əzbon, Eri, Arodi wə Arəli.

<sup>17</sup> Axirning oqullirı: — Yimnah, Yixwah, Yixwi wə Beriyah. Ularning singlisi Serah idi; Beriyahning oqullirı Həbər wə Malkial idi.

<sup>18</sup> Bular bolsa Laban kizi Leyahka dedək boluxka bərgən Zilpahning Yakupka tuşup bərgən oqullirı bolup, jəmiy on altə jan idi..

<sup>19</sup> Yakupning ayalı Rahıləning oqullirı Yusüp wə Binyamin.

<sup>20</sup> Yusüpka Misir zeminida tərəlgən oqulliri Manassəh wə Əfraim; bularni Ondiki kahin Potifiraḥning kizi Asinat uningoja tuşup bərdi..

<sup>21</sup> Binyaminning oqullirı: — Belah, Bəkər, Axbəl, Gera, Naaman, Ehî, Rox, Muppim, Huppim wə Ard..<sup>22</sup>

<sup>22</sup> Bular Rahıləning Yakupka tuşup bərgən oçul-əvladlırı bolup, jəmiy on tet jan idi.

<sup>23</sup> Danning oçli: — Huxim.

<sup>24</sup> Naftalining oqullirı: — Yahziəl, Gunı, Yəzər wə Xilləm..

<sup>25</sup> Bular Laban kizi Rahıləgə dedək boluxka bərgən Bilhahning Yakupka tuşup bərgən oçul-əvladlırı bolup, jəmiy yəttə jan idi..

<sup>26</sup> Yakupning kelinliridin baxka, Yakupning puxtidin bolóğan, uning bilən birgə Misiroja kəlgənlər jəmiy atmış altə jan idi.

<sup>27</sup> Yusüpning Misirdə tuşuloğan oqullirı ikki idi. Yakupning jəmətidin bolup, Misiroja kəlgənlər jəmiy yatmix jan idi..

<sup>46:5</sup> Ros. 7:15.

<sup>46:8</sup> Mis. 1:2; 6:13; Qəl. 26:5; 1Tar. 4-8.

<sup>46:10</sup> «Saul» — yaki «Kaul».

<sup>46:10</sup> Mis. 6:15; 1Tar. 4:24.

<sup>46:11</sup> 1Tar. 5:27.

<sup>46:12</sup> Yar. 38:3, 4, 5; 1Tar. 2:5.

<sup>46:13</sup> «Puah» — yaki «Puwaḥ». «Qəl.» 36:23ni körüng. «Yob» — yaki «Yaxub».

<sup>46:16</sup> 1Tar. 5:11.

<sup>46:17</sup> 1Tar. 7:30.

<sup>46:18</sup> Yar. 29:24.

<sup>46:20</sup> Yar. 41:50; 48:5.

<sup>46:21</sup> «Belaḥ» — yaki «Bela».

<sup>46:21</sup> 1Tar. 7:6; 8:1.

<sup>46:24</sup> 1Tar. 7:13.

<sup>46:25</sup> Yar. 29:29.

<sup>46:27</sup> Kan. 10:22; Ros. 7:14.

# «Yaritilix»

## Yakup wə uning jemətinining Misiroja yetip kelixi

<sup>28</sup> Yakup Yüsüptin kərsətmə elip, ezlirini Goxəngə baxlap berixkə Yəhūdanı Yüsüpning kəxiqə əwətti. Xundak kılıp ular Goxən yurtiqa kelip qüxti.<sup>29</sup> Yüsüp eznining wəzirlik hərvisini katkuzup, atisi Israilning aldioja Goxəngə qıktı. U eznini uning aldioja hazır kılıp atisioja eznini etip boynioja girə selip kəqaklap, uzundın uzun yioqlidi.<sup>30</sup> Israil Yüsüpka: Mən sening yüzungni körüp, tirik ikənlikingni bildim; əmdi əlsəmμu arminim yok, — dedi..

<sup>31</sup> Andin Yüsüp kərindaxliri wə atisining eydikilirigə mundak dedi: — Mən hazır qikip Pirəwngə həwər berip: «Qanaan zeminida olturoqan kərindaxlirim, xundakla atamning eyidikilər kəximoja kəldi;<sup>32</sup> bu adamlar padiqlar bolup, mal bekix bilən xuqullinip kəlgən, koy-kaliliri, xundakla barlıq mal-mülükllirini elip kəldi» dəp eytat.<sup>33</sup> Xundak boliduki, Pirəwn silərni qakiridu; xu qaçda u silərdin: «Nemə okitinglar bar?» dəp sorisa,<sup>34</sup> silər jawab berip: — Kəminiliri kiqikimizdin tartip ata-bowlirimizə oħħax pada bekip kəlgənmiz, — dənglər. Xundak desənglər Goxən yurtida olturup əkalisilər; qünki padiqlarning həmmisi misirliliklər arısida kəzgə ilinmaydu..

**47**<sup>1</sup> Yüsüp Pirəwnning kəxiqə kelip: — Atam bilən kərindaxlirim koy-kaliliri, xundakla həmma mal-mülükllirini billə elip Qanaan zeminidin kəldi. Mana, ular hazır Goxən yurtiqa qüxti, dəp həwər berip.<sup>2</sup> Kərindaxlirinin iqidin bəxəylənni elip, Pirəwnning aldioja hazır kıldı.<sup>3</sup> Pirəwn uning kərindaxliridin: — Nemə okitinglar bar, dəp soriwidi, ular Pirəwngə jawab berip: — Kəminiliri ata-bowlirimizə oħħax mal bəkkuqılarımız, — dedi.

<sup>4</sup> Andin ular Pirəwngə iltimas kılıp: — Qanaan zeminida kəttik kəhətqılık boləqəkə, kəminilirinin köylirimizən baķidiojanə yaylaqmu yok; xunga bu zemində musapir bolup turuxkə kəlduk; janabliridin tələp kılımizki, kəminilirinin Goxən yurtida turuxioja ijazət bərgəyla, — dedi.

<sup>5</sup> Pirəwn Yüsüpka: — Atang wə kərindaxliring kəxinoja kəldi;<sup>6</sup> mana Misir zemini sening aldingda turuptu; atang wə kərindaxliringni zeminning əng esil yeridə olturoquzon; ular Goxən yurtida makan kilsun. Xuningdak, əgar sən ularning iqidiki kəbil kixilərni bilsəng, bularni mening qarpaylıromoja nazarətqi kılolin, — dedi.

<sup>7</sup> Keyin, Yüsüp atisi Yakupni elip, Pirəwnning aldioja hazır kıldı; Yakup Pirəwngə bəht-bərikət tilidi.

<sup>8</sup> Andin Pirəwn Yakuptin: — Əmrüngning yil-künləri nəqqigə yətti? — dəp soridi.<sup>9</sup> Yakup Pirəwngə jawab berip: — Musapirlıq səpirimning künləri bir yüz ottuz yiloja yətti; əmrümning künləri az həm japa-muxakkətlək bolup, ata-bowlirimining musapirlıq əmür səpirininq künlərligə tehi yətmidi, — dedi..

<sup>10</sup> Xuning bilən Yakup Pirəwngə bəht-bərikət tiləp, aldidin qikip kətti.<sup>11</sup> Xuning bilən Yüsüp atisi bilən kərindaxlirini Misir zemində olturakläxturup kəydi; Pirəwnning buyruqınındək ularoja zeminning əng esil yeridin, yəni Ramsəs degən yurttin təwəlik bərdi.<sup>12</sup> Yüsüp atisi,

<sup>46:28</sup> «Yakup Yüsüptin kərsətmə elip, ezlirini Goxəngə baxlap berixkə Yəhūdanı Yüsüpning kəxiqə əwətti» — yaki «ezlirini Goxəngə berixtin awwal Yəhūdanı Yüsüpka ukturux üçün əwətti».

<sup>46:30</sup> «elsəmμu arminim yok» — ibraniy tilida «elsəm bolidu».

<sup>46:34</sup> «qıxıñma» — xu gepli bilen Yüsüp: (1) eziilisdikilerning Misir iktisadioja yük bolmaydionanlığını, ezlirining jenini bakalaydionanlığını kərsətməkq; (2) ularning Goxən degən qət rayonda turuxini bekitməkq.

—Xundak bolğanda, Israil həlkə Misirliliklər bilən anqə assimiliyatsiya bolmayıdu, xundakla Misirdin ķeqix kerək bolsa, Goxən yurti Kanaan zeminiqə birkədər yekinrak idi.

<sup>46:34</sup> Yar. 43:32; Mis. 8:22.

<sup>47:1</sup> Yar. 45:10.

<sup>47:3</sup> Yar. 46:34.

<sup>47:9</sup> Zəb. 119:19; lbr. 11:9,13.

## «Yaritilix»

ķerindaxliri, xundakla atisining həmmə əydikilirini bala-qakılırınını sanlırioqa ķarap axlik bilən təminləp bağıtı.

### Yüsüpning dana həkümranlığı

<sup>13</sup> Əmma aqarqılık ķattık eojır boloqaqqa, zeminning həq yeridə ozuk-tülüklük teplimidi; Misir zemini bilən Қанаан zemini aqarqılıktın haraplixip kətti. <sup>14</sup> Yüsüp axlık setip Misir zemini bilən Қanaan zeminidiki barlıq pulni yioqiwaldı. Andin Yüsüp bu pulni Pirəwnning ordisiqə yətküzüp bərdi. <sup>15</sup> Əmma Misir zemini bilən Қanaan zeminidiki Pul tüğəp kətkəndə misirliliklarning həmmisi Yüsüpning aldioqa kelip: — Bizgə nan bərgəyə! Pul tüğəp kətkini üçün silining aldılırida elimizmu? — dedi.

<sup>16</sup> Yüsüp jawabən: — Pulunglar qalmıqjan bolsa, qarpayliringlarnı elip kelip bərsənglər, mən malliringlarioqa ozuk-tülüklük tegixip berimən, — dedi.

<sup>17</sup> Buning bilən ular qarpaylırını Yüsüpning kəxioqa elip kəlgili turdu; Yüsüp ularning atlırı, köy padilirı, kala padilirı wə exəklirining ornioqa ozuk-tülülk bərdi; xu yili mallirining ornioqa ularoqa ozuk-tülülk berip bağıtı. <sup>18</sup> U yıl ayaqlıxiп, ular ikkinçi yili uning kəxioqa kelip uningoja: — Biz hojimizdən heqnemini yoxurmamız; pulımız tüğidi, qarpay mal padilirimiz bolsa hojimizning ilkida, hojimizning aldida tənlirimiz bilən yerimizdən baxka heqnərsə qalmıdı. <sup>19</sup> Nemixə kəz aldılırında biz həm yerimizmu əlüp kətsən? Əmdi sili əzimiz wə yerimizni ozuk-tülükkə tegixip eliwalqayla; əzimiz wə yerimiz Pirəwnning bolup, uningoja kül bolayı. Biz əlüp kətməy, tirik turuximiz, yerimizmu wəyran bolmaslıkı üçün bizgə uruk-tülülk bərgəyə, dedi.

<sup>20</sup> Bu tərikidə Yüsüp Misirning pütkül teriloju yerini Pirəwn üçün setiwaldı; qunki aqarqılık ķattık boloqaqqa, misirliliklarning hərbiri əz etizini setip bərdi. Xuning bilən yər-zemin Pirəwnning bolup kəldi. <sup>21</sup> Yüsüp həlkni Misirning bu qetidin yənə bir qetiqiqə hərkəysi xəhərlərgə keqürdü. <sup>22</sup> Pəkət kahınlarning yerini u almıdı; qunki kahınlaroqa Pirəwn təripidin alahidə təminat berilgəqkə, ular Pirəwn təripidin təminləngən ültüxini yəp, əz yərlirini satmıqanıdı.

<sup>23</sup> Yüsüp halkkə: — Mana, mən bugün əzünglər bilən yərliringlarnı Pirəwn üçün setiwaldım. Mana silərgə uruk! Əmdi yər teringlər. <sup>24</sup> Əmdi xundak kılısilərki, qıçkan əsərən bəxtin birini Pirəwngə berip, kəlojan tət kışmini əzüngləroqa elip kelinglər; u urukluğ həmdə əzüngləroqa, jümlidin eyüngdikilərgə wə kiqik balılırlar oyuq bəlsən, — dedi.

<sup>25</sup> Ular jawabən: — Sili jenimizni kütküzdi. Hojimizning nəziridə iltipat tapşan bolsakla, Pirəwnning kulları bolup turaylı, — dedi.

<sup>26</sup> Xuning bilən Yüsüp: — «Həsoluning bəxtin biri Pirəwngə berilsən» dəp bu ixni bügüngə kədər Misir zemini üçün kanun-bəlgiliyə kıldı. Pəkət kahınlarning yerila buning sırtıda bolup, Pirəwngə təwə bolmıldı.

### Yakupning ahirkı təlipi

<sup>27</sup> Israillar Misir zeminida, Goxən əlkisidə olturaklıxtı; ular xu jayda yər-zeminlik bolup, awup, tolımı kəpəydi. <sup>28</sup> Yakup Misir zeminida on yəttə yil əmür kərdi; buning bilən Yakupning əmür künləri bir yüz kırıq yəttə yiloja yətti. <sup>29</sup> Israilning künləri səkratka yekinqılxakanda, oqlu Yüsüpnı qakırtıp, uningoja: — Əgər nəzirində iltipat tapşan bolsam, ələngiñi yetəmning astioja կöyup, manga xapaət wə sadəkətləknii kərsitip, meni Misirdə dəpnə kılma; <sup>30</sup> bəlkı mən ata-bo-

**47:21** «qüxənmə» — həlkərlərinin xəhərlərgə keqürüləxininə səwəbi: (1) təprakta giya ünməs bolup kəlojaqqa, həlkəng xu yərdə turuwerixinin paydısı yok idi; (2) həlkə xəhərdə tursa ularoqa «kütküzux axılık» tərkətip berixə kolaylıqlı bolatti. Bu wəkiliyə tədbir bolup, keyin Yüsüp ularoqa uruk bərgəndə (23-ayət) həlkə bəlkim əz yurtlilioqa kəytikan boluxı mumkin.

-Baxka bir hil tarjimi: «Xu tərikidə Yüsüp həlkni Misirning bu qetidin yənə bir qetiqiqə kullukçıqa kirgüzdi».

**47:29** Yar. 24:2.

## «Yaritilix»

wilirim bilən yatidiojan waktimda meni Misirdin elip ketip, ularning gəristanıqə dəpnə kilojin, dedi. U jawab berip: — Mən eytkiningdək kılıy, — dedi.

<sup>31</sup> Yaküp uningoja: — Manga kəsəm kılıp bərgin, — dedi. U uningoja kəsəm kılıp bərdi; andin Israil karwatning bax təripidə səjdə kıldı.

### Yaküpning Əfraim wə Manassəhkə həyrlik dua қılıxi

**48<sup>1</sup>** Bu ixlardın keyin birsi Yüsüpə: — Mana atang kesəl bolup կaptu, dəp həwər bərdi. U ikki oqlı Manassəh bilən Əfraimni billə elip bardı.<sup>2</sup> Birsi Yaküpə: — Mana oqlung Yüsüp kəxingə keliwatidu, dəp həwər beriwidü, Israil küqəp kopup kariwatta olturdu.

<sup>3</sup> Yaküp Yüsüpə: — Həmmigə Kədir Təngri manga Қanaan zeminidiki Luz debyn jayda ayan bolup, meni bərikatlıp.<sup>4</sup> manga: Mana, Mən sening nəslinqni kəpəytip, seni intayın zor awutiman, səndin bir türküm həlk qıkırıman; bu zeminni səndin keyinkı nəslingga əbədiy miras kılıp berimən, dəp eytənidi.<sup>5</sup> Əmdı mən Misiroqa kelixtin ilgiri sanga Misir zeminida tuqulojan ikki oqlung mening hesablinidü; Əfraim bilən Manassəh bolsa, huddi Rubən bilən Ximeonoja ohxax, hər ikkisi mening oqullirrim bolidü.<sup>6</sup> Ulardin keyin tapşan baliliring əzüngning bolidü; ular kəlgüsüdə miraska erixkəndə akilirining nami astida bolidü.<sup>7</sup> Manga kəlsək, Padandin keliwatkinimdə Rahılə Қanaan zeminidə yol üstidə əfratka az қaloqanda meni taxlap olüp kətti. Mən uni xu yərdə, yəni əfratka (yəni Bəyt-Ləhəmgə) baridiojan yolda dəpnə kıldı, — dedi.

<sup>8</sup> Andin Israil Yüsüpning oqullirioja қarap: — Bular kimdir, — dəp soridi.

<sup>9</sup> Yüsüp atisioja jawabən: — Bular bolsa Huda manga bu yərdə bərgən oqullirimidur, — dedi. U: — Ularnı aldimoja yekin kəltürgin, mən ularoja bəht-bərikət tiləy, — dedi.

<sup>10</sup> Əmdı Israilning kəzləri kərilikidin oqualalixip yahxi kərəlməyitti. Xunga Yüsüp ularnı uning aldioja yekinrək kəltürdü; u ularnı səyüp կuqaklıdı.<sup>11</sup> Andin Israil Yüsüpə: — Mən sening yüzüngni kərələymən dəp həq oylimiqənədim; lekin Huda meni sening baliliringnim kərükə nesip kıldı, — dedi.

<sup>12</sup> Yüsüp balılları Yaküpning tizlirining arılıkidan elip, yüzünü yərgə təgküzüp təzim kıldı.

<sup>13</sup> Andin Yüsüp bu ikkiylənni Israilning aldioja yekin elip kelip, Əfraimni ong kəli bilən tutup Israilning sol қolioja udullap turoquzdi; Manassəhni sol қoli bilən tutup Israilning ong қolioja udullap turoquzdi.<sup>14</sup> Lekin Israil ong қolini uzitip, kanji balisi Əfraimning bexioja қoydı, sol қolini Manassəhning bexioja қoydı. Manassəh tunjisi bolsimu, u ikki қolini қayqılap tutup xundak қoydı.<sup>15</sup> U Yüsüpə bəht-bərikət tiləp: — Atilirim İbrahîm bilən İshâq Huda dəp bilip yüzü aldida mangojan, meni pütkül əmrüründə bu küngiçə padıqıdak yetəkləp bekip kəlgən Huda,<sup>16</sup> Manga həmjəmət bolup meni həmmə bala-қazadın kutozuzjan Pərixtə bu ikki oqulnı

<sup>47:31</sup> «Israil karwatning bax təripidə səjdə kıldı» — kona grekçə tarjimisi (LXX)də «u (Israil) həsisioja yelinip Huda oja səjdə kıldı» deyiliidü. Muxu yərdə ikki mənisi boluxi mumkin («İbr.» 11:21nimü korüng).

<sup>47:31</sup> İbr. 11:21.

<sup>48:3</sup> Yar. 17:1.

<sup>48:4</sup> Yar. 28:3; 35:11.

<sup>48:5</sup> «hər ikkisi mening oqullirrim bolidü» — keyin Manassəh wə Əfraimdin bolovan kəbililər Israilning on ikki kəbilisidin ikkisi hesablandı.

<sup>48:5</sup> Yar. 41:50; 46:20.

<sup>48:6</sup> «ular kəlgüsüdə miraska erixkəndə akilirining nami astida bolidü» — demək, əgər Yüsüpning keyin oqulliri bolsa, Manassəhning kəbilisi yaki Əfraimning kəbilisining bir əzəsi hesablinip, xu kəbilininq bir kismı süpitidə tegixlik miras alayatty.

<sup>48:7</sup> «meni taxlap olüp kətti» — yaki «meni həsrətkə қaldurup olüp kətti». «mən uni Rahıləni xu yərdə, yəni əfratka baridiojan yolda dəpnə kıldı» — Rahılə Yüsüpning əz anisi, əlwəttə. Bəlkim anisining əlümü toqruşluq təpsilatlar uning esidə anqə kalmışqan boluxi mumkin idi.

<sup>48:7</sup> Yar. 35:19.

<sup>48:12</sup> «Yaküpning» — ibraniy tilida «uning».

<sup>48:15</sup> İbr. 11:21.

## «Yaritilix»

bərikətlisun; ular menin ismim wə atilirim bolovan İbrahim wə İshakning isimliri bilən atılıp, yər yüzidə kəp awuqay! — dedi.

<sup>17</sup> Yusüp atisining ong əolini Əfraimning bexioqa қоюйинini kərüp kənglidə hapa boldı; xunga u atisining əolini tutup, Əfraimning bexidin elip Manassəhning bexioqa yətkiməkqi bolup,

<sup>18</sup> atisioqa: — Əy ata, bundak kilmiojin; qünki mana, tunjisi budur; ong əolungni uning bexioqa қоюjin! — dedi.

<sup>19</sup> Lekin atisi rət kılıp: — Bilimən, i oqlum, bilimən; uningdinmu bir kowm qıkıp, əzimu uluq bolidu, əmma dərhəkikət uning inisi uningdin tehimu uluq bolidu; uning nəslidin nahayiti kəp kowmlar pəyda bolidu, — dedi.

<sup>20</sup> Xuning bilən xu küni u bu ikkisini bərikətləp: — Kəlgüsidiə Israillar bəht-bərikət tiligəndə: «Huda seni Əfraim bilən Manassəhədək uluq kilsun!» dəydiojan bolidu, dedi. Bu tərikdirə u Əfraimni Manassəhətin üstün қoysı.

<sup>21</sup> Andin Israil Yusüpə yənə: — Mana, mən elimən; lekin Huda silər bilən billə bolup, silərnı ata-bowlirilirlərning zeminiqa kayturup baridu.<sup>22</sup> Mən sanga kərindaxliringningkidin bir ülüx yərni artuk bardım; xu yərni əzüm kiliq wə okyayım bilən Amoriylarning əolidin tərtiwaloqanıdim.

### Yakupning wəsiyiti — oqlullarıqa tiligən bəht-bərikətliri wə bərgən bəxarətləri

**49**<sup>1</sup> Andin Yakup oqlullırını qakırıp ularıqa mundağ dedi: — Həmminglər jəm bolunglar, mən silərgə keyinkı künlərdə silər yolukdiqan ixlarnı eytip berəy: —

<sup>2</sup> Yiqilip kelip anglanglar, i Yakupning oqlulları;

Atanglar Israilə qulak selinglər.

<sup>3</sup> Əy Rubən, sən menin tunji oqlumsən,

Küq-kudritimsən,

Küqüm bar waktimning tunji mewisidursən,

Salapət wə kudrətta aldi iding,

<sup>4</sup> Lekin kaynap texip qüvkən sudək,

Əmdı aldi bolalmaşsən;

Qürki sən atangning kerpisiga qıkting,

Xuning bilən sən uni buloqiding!

U menin kərpəmning üstigə qıktı!

<sup>5</sup> Ximeon bilən Lawiy kərindaxlardur;

Ularning kiliqları zorawanlığın qorallırıdır!.

<sup>6</sup> Ah, jenim, ularning məslihitigə kirmigin!

**48:16** «...həmjəmət bolup ... kütkəzojan» — ibranı tilida «goel» degən peil bilən ipadilinidu. Muxu yerdə «goel» degən peil Tawratta birinqi ketim ixtılılidu. «Ayup» 19:25 wə izahatını wə «Təbirlər»nimə kerüng.

**48:16** Yar. 31:42; 32:1.

**48:17** «Yusüp atisining ong əolini Əfraimning bexioqa қоюйinini kərüp kənglidə hapa boldı» — ibranı tilida «atisining ong əolini Əfraimning bexioqa қоюyını Yusüpning kezliriga yaman ixtək keründi».

**48:19** Rut 4:11,12.

**48:20** Yer. 31:20.

**48:22** «Mən sənaga ... bir ülüx yərni artuk bardım» — degən səzlərning yənə mumkin bolovan ikki mənisi bar: — (1) «sənaga... axı» «yaşlıq rayon» (kəp zaytun meyini qıçıqıdan zemin)ni təkdim kıldırm...» yaxşı (2) «sənaga... Xəkəm degən yərni ... təkdim kıldırm» (34-babını kerüng). Əməliyəttə üç mənə ohxaxla toqra boluxi mumkin.

**48:22** Ya. 13:7; 16:1; 17:1; 24:8.

**49:3** Yar. 29:32; Kan. 21:17; Zəb. 78:51.

**49:4** U menin kərpəmning üstigə qıktı! — Rubinning atisining tokili Bilhah bilən billə yatığını kersitidu (35:22). — Yakupning bu uluq bəxarətləri tooplurluk «köxumqə səz» imzdə təpsiliyək tohilimiz.

**49:4** Yar. 35:22; 1 Tar. 5:1.

**49:5** «Ularning kiliqları zorawanlığın qorallırıdır!» — 34:25-31ni kerüng.

## «Yaritilix»

I izzitim, ularning jamaiti bilən qetilip қalmıоя!

Qünki ular aqqıkında adəmlərni əltürüp,

Əz beximqılık kılıp buğılarning peyini kəsti.

<sup>7</sup> Ularning aqqıkı əxəddiy boloqaqka lənətkə қalsun!

Ələzipimə rəhimsiz boloqaqka lənətkə қalsun!

Mən ularni Yakupning iqidə tarkitiwetimən,

İsrailning iqidə ularni qeqiwetimən...

<sup>8</sup> Əy Yəhuda! Seni bolsa kərindaxliring təriplər,

Kolung düxmənliringning gəjgisini basar.

Atangning oquulları sanga bax urar,

<sup>9</sup> Yəhuda yax bir xirdur;

Əy oqlum, sən owni tutupla qıkting;

U xirdək owning yenida qeküp sozulup yatsa,

Yaki qixi xirdək yetiwsala,

Kimmu uni kozojaxqka petinar?...

<sup>10</sup> Xaşanə hasa Yəhudadın ketip қalmaydu,

Yəhudanıng puxtidin kanun qıkarouqı eksüməydu,

Taki xu hökük Igisi kəlgüçə kütidü;

Kelgəndə, jaşan həlkələri uning oqa itaət kılıdu...

<sup>11</sup> U təhiyini üzüm telioja,

Exək balisini sortluk üzüm telioja baqlap կoyar.

U libasını xarabta yuyup,

Tonini üzüm xərbitidə yuyar...

<sup>12</sup> Uning kəzələri xarabtin kizirip ketər,

Qıxları süt iqkinidin ap'ak turar...

<sup>13</sup> Zəbulun dengiz boyını makan қilar,

Makani kemilərning panahgahı bolar,

Yer-zemini Zidonoqıqə yetip barar...

<sup>14</sup> Issakar bəstlik bərdəm bir exəktur,

**49:6** Yar. 34:25.

**49:7** «tarkitiwetimən,... qeqiwetimən» — Yakup pəyəjəmbər boloqaqka uning muxu səzləri Hudanıng səziga barawər bolidu. Bu səzni Huda Əzi Yakupning aqzı arkılık eytikan bolsa kerak.

**49:7** Ya. 19:1; 21:3-45.

**49:8** «Seni bolsa kərindaxliring təriplər» — okurmənlərning esidə barki, «Yəhuda» deyənning mənisi «təripləx» yaxı «mədhiyə»dur (29:35ni köründür).

**49:9** «sunow tutupla qıkting» — bu söz, xübhisizki, Yəhudanıng kəlgüsidi toluk oqlıb kılıdijanlığını kərsitudu. «Xirdək qeküp sozulup yatsa yaki qixi xirdək yetiwsala» deyən səzlerga «owning yenida» deyən səzlərni koxup kırğızdır; qünki bizningqə bu jümlə aldinkı jümlə bilən ziq baqlınlıxlıq. Demək, Yəhuda oqlıb kılıpla kalmayı, bəlkı oqlıbinin mewiliridin bimalal huzurlinxıq müyəssər bolidu. Yəhuda Məsihning ajadı boloqaqka, muxu səzlər Məsihning ezi toqrisida tehimu inawətlik boluxı kerşə.

«U xirdək owning yenida qeküp sozulup yatsa, yaki qixi xirdək yetiwsala,...» deyənning baxxa birhil tərjemisi: «U xirdək yaki qixi xirdək Maraxka yetiwsala,...».

**49:9** Qəl. 24:9; Mik. 5:7.

**49:10** «Yəhudanıng puxtidin» — ibranıy tilida «Yəhudanıng putliri arisidin» — demək, uning nəslidin, puxtidin. «kanun qıkarouqı» — yaki «idarə kılouquning tutkən tayıki». «xu hökük Igisi» — ibranıy tilida «Xiloh» deyən söz bilən ipadılınlıdır. Bu uluq bəxarət toqrisida «köxumqə sez»imizdə azraq tohilimiz.

**49:10** Mat. 2:6.

**49:11** «xarabta» — ibranıy tilida «üzüm kənida». «exək balisini sortluk üzüm telioja baqlap կoyar, ... libasını xarabta yuyup, Tonini üzüm xərbitidə yuyar» — demək, Yəhuda kəbilisi xunqə bay boliduki, təhəyni əng esil üzüm telioja baqlayıdu, təhəyninə uni tərtip yuluwetixinidin yaki uni yep ketixidin körkməydi wə halisa keyimini yuqanda suning ornidə xarab ixilitidu.

**49:12** «kızırıp ketər» — yaki «nurlular».

**49:13** Ya. 19:10,11.

## «Yaritilix»

U ikki қотан arisida yatқандur;

<sup>15</sup> U aramgahning yahxi ikənlikiga қарап,

Zeminning esillikini көрүп,

Yük kөтүрүкә мүрисини egip,

Alwanqa ixləydiojan қul bolup қalar..

<sup>16</sup> Dan Israil kəbililiridin biri bolar,

Əz həlkigə həküm qıkırar..

<sup>17</sup> Dan yol üstidiki yılan,

Qioqır yol üstidə turojan zəhərlilik bir yilandur.

U atning tuyikini qekip,

At mingüqini arkıoja mollak atkuzar.

<sup>18</sup> I Pərwərdigar, nijatingoja təlmürüp kütüp kəldim!

<sup>19</sup> Gadka bolsa, karakqlar қoxuni hujum қilar;

Lekin u tapinini besip zərbə berər..

<sup>20</sup> Axirning tamikida zəytun meyi mol bolar,

U xahlar üçün nazu-nemətlərni təminlər..

<sup>21</sup> Naftalidin qiraylıq gəplər qıkar,

U ərkin կoyuwetilgən maraldur.

<sup>22</sup> Yusüp mewilik dərəhning xehidur,

Bulağning yenidiki kəp mewilik xahtəktur;

Uning xahqılıri tamdin һəlkip kətkəndur..

<sup>23</sup> Ya atkuqilar uningoja azar kılıp,

Uningoja ok atti, uningoja nəprətləndi..

<sup>24</sup> Həlbuki, uning okyayı məzmut turar,

Kol-biləkləri əplik turoquzular,

Xu küq Yakuptiki kudrat Igisisining kolliridindur –

(Israilning Koram Texi, yəni uning Padiqisi Uningdin qıkar!).

<sup>25</sup> Axu küq atangning Tangrisidindur – (U sanga mədət berər!)

Yəni Həmmigə Kədirdindur – U seni barikatlər!

Yukarıda asmannıgın bərikətləri bilən,

Təwəndə yatkan qongkər sularning bərikətləri bilən,

Əməqək bilən baliyatquning bərikəti bilən seni bərikətlər!.

<sup>26</sup> Sening atangning tiligen bərikətləri ata-bowlirimning tiligen bərikətləridin ziyanə boldı,

Ular mənggülük taqə-edirlarning qətlirigiqə yetər,

Ular Yüsünping bexişa qüxər,

<sup>49:15</sup> «aramgah» – bəlkim Huda eziqə wədə kılɔjan miras zeminining yahxi bir kismini kərsətsə kerək.

<sup>49:16</sup> «Dan» – bu namning manisi «həküm» yaxı «həküm qıkarıcı» yaxı «sotçı».

<sup>49:19</sup> «Gad» – ibranıy tilida «Gad»ning manisi «köxon» yaxı «hujum».

<sup>49:20</sup> «Axirning tamikida zəytun meyi mol bolar» – yaxı «Axirning yeridin mol axlıq qıkar».

<sup>49:22</sup> «dərəhning xehi» – ibranıy tilida muxu yərdə «mewilik dərəhning balısı» degen sezələr bilən ipadilinidu. Bu ikki jümlə iqdidi «mewilik» degen sez «Əfraim» degen sez bilən ipadilinidu; okurmanınqıñ esida barkı «Əfraim» degənning manisi «ikki həssə mewilik». «uning xahqılıri» – ibranıy tilida «uning kızılıri».

<sup>49:22</sup> 1Tər. 5:1.

<sup>49:23</sup> Yar. 50:20.

<sup>49:24</sup> «Israilning koram texi, yəni uning padiqisi uningdin qıkar!» – demək, «Israilning Koram Texi», «uning həkikiy Padiqisi», yəni Kutkuçojuqi-Məsih Hudanıng Əzidin qıkısu.

-Baxka birhil tarjimişi: «(Yəni Israilning Koram Texidin, uning Padiqisidindur)».

<sup>49:25</sup> «Həmmigə Kədir» – Hudanıng bir namidur.

# «Yaritilix»

Yəni eż kərindaxliridin ayrim turoquqining qoikkisişa tegər...<sup>27</sup>

<sup>27</sup> Binyamin yirtkuq bəridəktur;

Ətigəndə u owni yər.

Kəqkərun u oljisini təksim kılara — dedi.

<sup>28</sup> Bularning həmmisi Israilning on ikki kəbilisi bolup, məzkur səzlər bolsa atisining ularoşa tiligən bəht-bərikət sezliridur. U xuning bilən ularning hərbirigə mas kelidiojan bir bərikət bilən ularoşa bəht-bərikət tilidi.

## Yakupning əlümi wə ahirki wəsiyiti

<sup>29</sup> Andin Yakup ularoşa mundak tapılıdi: — «Mən əmdi eż kowmimning kəxişa қoxulımən. Silər meni ata-bowlırlımnıng yenida, Hıttiylardın bolovan əfronnıng etizlikdiki ojaroşa dəpnə kilinglar;<sup>30</sup> u ojar bolsa Kanaan zeminida Mamrəning udulida, Makpelahning etizlikdida. Oşarnı İbrahim geristan bolsun dəp xu etizlik bilən қoxup Hıttiy əfrondın setiwaloqanidi.<sup>31</sup> Xu yərdə İbrahim ayalı Sarah bilən dəpnə kiliñojan; xu yərdə Ishak ayalı Riwka bilənmü dəpnə kiliñojan; xu yərdə mənmu Leyahnı dəpnə kildim.<sup>32</sup> Bu etizlik həm iqidiki ojar Hətrning əwladlıridin setiwelinəqanidi».

<sup>33</sup> Yakup oqullarıqa bu wəsiyətni tapılap bolup, putlirini kariwatta tüzləp, nəpəs tohtap eż kowmioşa қoxuldi.

## Yakupning dəpnə kiliñixi

**50**<sup>1</sup> Yüsüp atisining yüzigə əzini etip, uning üstidə yioşlap, uni səydi.<sup>2</sup> Andin Yüsüp eż hizmitidə bolovan tewipları atisini mumiya kiliñxi buyrudi; xuning bilən tewiplar Israilni mumiya kıldı.<sup>3</sup> Buni kiliñxə kırıq kün kətti, qunki mumiya kiliñxə xunqılık kün ketətti. Misirlıklär uningoşa yetmix kün matəm tutti.

<sup>4-5</sup> Uningoşa haza tutux künlləri etüp bolovannda, Yüsüp Pirəvnning ordisidikilərgə: — Mən nəziringlarda iltipat tapkan bolsam, Pirəvnning kulaqlıriqa söz kilinglərki: — Atam manga kəsəm kildurup: «Mana mən elimən; sən meni mən Kanaan zeminida ezüm üçün kolap koyqan gergə dəpnə kiloqın» deyənidi. Əmdi Pirəvn manga ijazət bərgəy, mən berip atamni dəpnə kiliplə bolup yenip kəsəm, — dedi.

<sup>6</sup> Pirəvn jawabən: — Sən berip əzüngə atang kəsəm kilduroqandək uni dəpnə kiloqın, dedi.

<sup>7</sup> Xuning bilən Yüsüp atisini dəpnə kilojılı mangdi. Pirəvnning barlıq hizmətkarları, ordining akşakalları həm Misir zeminidiki akşakallar uning bilən həmrəh bolup mangdi.<sup>8</sup> Yüsüpning eyidiki həmmisi, kərindaxlırı wə atisining eyidikilərmə billə bardı; ular pekət kiçik balılırı, koy-kala padilirini Goxən yurtida koyup kətti.<sup>9</sup> Uning bilən yənə jəng hərwiliri wə atılıklarını billə bardı; xuning bilən ular nahayiti qong bir қoxun boldı.

<sup>10</sup> Ular Iordan dəryasining u təripidiki «Atadning hamini»qa yetip kəlgəndə, xu yərdə kattik wə həsrətlək yioşa-zar kiliplə matəm tutup yioqlaxtı. Yüsüp atisi üçün yəttə kün matəm

<sup>49:26</sup> «Ular mənggülük taoq-edirlarning qətlirigiqə yetər» — baxka birhil tərjimi: — «Ular mənggülük taoqlarning bərikətlərinin ziyyədə boldı». «eż kərindaxlırlıdin ayrim turoquqining...» — yaki «eż kərindaxlırlı arisidin əmir bolouquning...»

<sup>49:26</sup> Kan. 33:16

<sup>49:30</sup> Yar. 23:9,16.

<sup>49:31</sup> Yar. 25:9; 35:29; Ros. 7:16.

<sup>49:33</sup> Ros. 7:15.

<sup>50:2</sup> «mumiya kiliş» — adamning jəsитini qırıtxın saklaxtin ibarəttür. Misirdə alahidə mumiya kiliş kəspİ bilən xuqullanırqıqlar bar idi; lekin u kixılər mumiya kilojanda kəp butpərəslik murasimlirini ətküzətti, xunga Yüsüp ularını ixlətməy, balkı eż tewiplirini xu ixşa buyrudi.

<sup>50:4-5</sup> Yar. 47:29.

## «Yaritilix»

tutti.<sup>11</sup> Xu yurtta olturuxluq Қанаaniylar Atadning haminida bolоan bu matəmni kərüp: — Bu misirliklarning intayın qattik tutkan həzisi boldi, deyixti. Bu səwəbtin u jayning nami «Abəl-Mizraim» dəp ataldi; u Iordan dəryasining u təripididur.

<sup>12</sup> Yakupning oqqulliri uning əzlirigə tapiliojinidək kıldı;<sup>13</sup> uning oqqulliri uni Қanaan zeminioja elip berip, Mamrəning udulida, Makpelahning etizlikining iqidiki ojarda dəpnə kıldı. Xu ojarnı İbrahim kəbristanlıq kılıy dəp Makpelahning etizlik bilən koxup Hittiy Əfrondin setiwalojanidi.<sup>14</sup> Yüsüp atisini dəpnə kılıqandan keyin, ezi, kerindaxlirları, xundaqla atisini dəpnə kılıxka uningoja həmrəh bolup qıkkən həmmə həlkələr Misiroqa yenip kıldı.

### Yüsüpning kerindaxlirini hatırjəm kılıxi

<sup>15</sup> Lekin Yüsüpning kerindaxliri atisining elüp katkinini kərgəndə: — Əmdi Yüsüp bizgə düxmən bolup bizning uningoja kılıqan barlık yamanlığımızı üstimizgə yandurarmıkin, deyixti.

<sup>16</sup> Ular Yüsüpning kəxiyoja adəm əwtəp: — Atiliri elüxtin ilgiri bizgə wəsiyət kılıp tapılap: —<sup>17</sup> «Sılər Yüsüpka: — Akilirinq sanga rəzillik kılıqanidi; əmdi ularning asiyılıkı həm gunahını kəqürən! — dəngələr» — deyəndi. Hazır silidin ettünümüzki, atilirininq Hudasiining bəndilirininq asiyılığını kəqürgəylə! — dedi. Yüsüp bu gəplərnəi anglap yioqlidi.

<sup>18</sup> Andin akiliri kəlip uning aliddə əzlirini yərgə etip: — Mana, biz silining külliridurmız! — dedi.

<sup>19</sup> Lekin Yüsüp ularqa jawabən: — Korkmangalar! Mən Hudanıñ ornda turuwatamdim?

<sup>20</sup> Sılər dərvəkə manga xu ixni yaman niyat bilən kıldığlar; lekin Huda bugünkü kündikidək nuroqunluqan həlkəning jenini tirik saklap kəlix üçün xu ixni yahxilikə bekitkəndi.<sup>21</sup> Xunga əmdi korkmangalar; mən həm sılərni həm bala-qakılırlıqları bakımən, — dedi wə ularning kenglini hatırjəm kılıp mehəirlik gəp kıldı.

### Yüsüpning aləmdin ətüxi

<sup>22</sup> Yüsüp atisining jəməti bilən billə Misirdə turup kıldı. Yüsüp bir yüz on yil əmür kərdi.<sup>23</sup> Bu tərikidə Yüsüp Əfraimning üqinqi əvladını kərdi; Manassəhning oğlı Makirning balılırimu uning tizləri üstidə tuquldu.<sup>24</sup> Yüsüp kerindaxlirioqa: — Mən əlüp ketimən; lekin Huda qokum silərni yoklap silərni bu zemindin qıkırıp, İbrahim, Ishək wə Yakupka berixkə kəsəm kılıp wədə kılıqan zeminə yətküzidü, — dedi.

<sup>25</sup> Andin Yüsüp yəna kerindaxlirioqa kəsəm iqtüüp: «Huda silərni qokum yoklaydu; xu qaoğda silər meninq sənqəklirim mi elip, bu yərdin qıkıp ketixinglar kerək», — dedi.

<sup>26</sup> Yüsüp bir yüz on yaxka kırğəndə wapat taptı. Ular uni mumiya kılıp, Misirdə bir meyit sandukioja selip koydi.

<sup>50:11</sup> «Abəl-Mizraim» — mənisi: «misirliklarning matimi» wə «misirliklarning etizlik» degənlərni bildürüxi mumkin. «Iordan dəryasining u təripidə» bolsa Iordan dəryasining xərkij təripidə.

<sup>50:13</sup> Yar. 23:16; Ros. 7:15,16.

<sup>50:19</sup> Yar. 45:5.

<sup>50:23</sup> «Makirning balılırimu uning tizləri üstidə tuquldu» — deyən ibarə bəlkim: (1) Yüsüp muxu qəwrilirigə ezining oqqullarındək kərəyetti; (2) muxu qəwrilirli Yüsüpning biwasıtə mirashorı kılındı.

<sup>50:23</sup> Qəl. 32:39.

<sup>50:24</sup> «Hudanıñ yoklıxi» — iibraniy tilida «yoklaş» deyən bu peil Huda bilən munasiwətlikliliklərən bolsa, Uninq ojamhorluq kılıxı, insannıñ həlidin həvar elixini ez iqiga aliđu.

<sup>50:24</sup> Ibr. 11:22.

<sup>50:25</sup> «yoklaş» — toqıruluk 24-ayət wə izahatını körüng.

<sup>50:25</sup> Mis. 13:19; Yə. 24:32.

## Қоxумqə sez

### «Huda» degən nam ibraniy tilida («Əlohim») dəp elinidu

Ibraniy tilining mundak kızık ikki alahidiliyi bar. Birinqi, bəzi sezlər pəkət keplük xəklidə ipadilinidu. Ibraniy tilida «sular» («mayim») degən keplük xəkilla bar; «su» degən birlik xəkil yok. «asmanlar» («xamayim») degən keplük xəkilla bar; «asman» degən birlik xəkil yok. Ibraniy tilida adəttə «Huda» deyəlməydi, «Hudalar» («Əlohim» yaki «Elohim») deyilidu, lekin mənisi yənilə «Huda»dur. «Huda» «birlik xəkil»də ipadilənsə, «Əl» deyilidu, məsilən «Əl-Xaday» (Həmmigə Ədər Huda). Bu xəkil az uqraydu.

İkkinqidin, ibraniy tilida «keplük»ni bildüridiqan ikki hil «köxumqə» bar. Birinqi köxumqə «-ot» bolup, «ikki»ni bildürirdi; ikkinqi köxumqə «-im» yaki «-hım» bolup, «üq» yaki «üqtin kep»ni bildürirdi. Uyoqur tilidiki «kitab» degən sezni türləp kərsətsək uning xəkillirri mundak bolatti: —

- «Kitab» — birlər kitab
- «Kitabot» — ikki kitab
- «Kitabim» — Üq yaki üqtin kep kitab.

Ibraniy tilida «Huda» birlik xəklidə ipadilənsə, «Əl» deyilidu. Biz buni adəttə «Ilah» yaki «Təngri» dəp tərjimə kıldıq.

Əmdi yənə «Aləmning yaritilixi» 1:1ni kərəyli: — **«Mukəddəmdə Huda asmanlar bilən zeminni yarattı».**

Dərwəkə, «Huda» degən sez muxu yərdə ibraniy tilidiki «Əlohim» degən sezning tərjimisi. Yukarıda deginimizdək, «Əlohim» «keplük», yəni «üq, yaki üqtin kep» xəkildə ipadilinidu. Xundak bolsimu, uning bilən munasiyatlık peil bolsa «birlik xəkli»də ipadilinidu. Xuning bilən Mukəddəs Kitabning: — **«Mukəddəmdə Huda asmanlar bilən zeminni yarattı»** degən birinqi jümlisidə «Huda» degən sez «üq yaki üqtin kep» degən xəkildə, yəni «Əlohim» degən xəkildə ipadilinidu, lekin peil («yarattı») bolsa «birlik xəkli»də ipadilinidu. «Yarattı» degən peil «ikkilik xəklidə» yaki «keplük xəklidə» uqrımaydu.

Ibraniy tilida əgər bu jümlining igisi Huda «birinqi xəhs» bilən ipadilənsə, undakta «yarattı» degən peil «yarattuk» deyilməy, yənilə «yarattım» deyilətti.

Demək, Mukəddəs Kitabning birinqi jümlisidə Huda keplük xəhstə bolsimu, birlə xəhstək ix kəridü, degən ukum puritilidu. Kəp alımlar bu ukumoqa asasən Huda «üqning birligi» yaki «üq bir gəwdə», dəp qüxəndüridu. Gərqə xundak bir ipadə mukəddəs yazmilarda biwasitə tepilmisimu, bu həqikətni Təwratta həm Injilda roxən kərsitilgən bir təlim, dəp ixinimiz.

Təwratta hatırıləngən Hudanıñ hərkəndək ix-hərikətliridə «əlohim» degən nam ixlitilgən bolsa, xu ayətlərning həmmisidə degündək Hudanıñ hərikəti «birlik xəkli»diki peil bilən ipadilinidu.

# «Yaritilix»

## Pərvərdigar degən nam (ibraniy tilida «Yaḥwəh»)

Təwratta «Pərvərdigar» dəp tərjimə kılinoğan səzning ibraniy tilidiki tələppuzi «Yaḥwəh» dəp elinixi mumkin. «Misirdin qıkıx» dəwriddə Musa pəyoğəmbərgə ata kılinoğan wəhiy boyiqə bu namning mənisi «Əzəldin Bar Boloquqi», «Mənggülük Boloquqi» yaxı «Əzüm Bardurmən» degəndək bolidu («Mis.» 3:15). «Yaḥwəh» degən nam «Aləmning yaritilixi» 2:4də birinqi ketim ixlitilgən. Huda hər ketim insan bilən əhdə bekitkən qaoqlırıda yaxı insan bilən yekin munasiviətə səzligən qaoqlırıda asasən xu nam kərəlidü; səwəbi xübhisizki, xu nam Uning eżgərməs mahiyitini, üzülməs keyümqanlığını wə eżgərməs mehribanlığını, xuningdək Uning hərdaim hərbir wədə səzliridə təwrənməy qıng turidioqanlığını təktitləydi. Parsqə «Pərvərdigar» degən bu səz xu mənigə əng yekin kelxi mumkin, qünki Pərvərdigar degən səzning Pars tilidiki manisi «Həwar Alquqi» «Parwix Kılquqi» degenlik bolidu. Bəzi alımlar uni yənə «Daim Boloquqi» dəpmu tərjimə kılıdu.

Bəzidə xeirlarda «Yaḥwəh» degən nam «Yah» dəp kıskartılıp elinidu.

## Kim yaritix jəryanını kərgən?

Hudadin baxka həqkim yaritix jəryanining birinqi baskuqıqa guvahqı bolğan əməs, əlwəttə. «Asman-zemin»ni yaratkandın keyin andin pərixtılər guvahqı bolğan («Ayup» 38:7). Adəm Hudanıng ahirkı yaratkını idı. Undakta, Musa pəyoğəmbər məzkur kitabtiki «yaritilix bayanlırı»ni nədin aldı?

Jawab xuki: — (1) Huda bularning məlumatlarını Adəm'atımızqa tapxuroğan, andin u əwlədləri üçün hatırılıqən, yaxı (2) Huda bu həwərlərni biwastə wəhiy bilən Musaqa tapxuroğan.

«Yaritilix hatırılırı»ning rasttinla Hudanıng biwasitə wəhiyləri ikənlilikini ayan kılıdıcıqan kəp ispatlar bar. Təwəndə «Yaritilix hatırısı»də boloğan «yəttə»lər» tooruluk izahatlırimizni kərüng.

## Hudanıng ələmni yaritix jəryanında bir «arılık» boloğanmu?

1:1-2 «**Mükəddəmdə Huda asmanlar bilən zeminni yarattı. U qaođa yər bolsa xəkilsiz wə kùpkuruk haləttə boldi; karangoçluq qongķur sularning yüzini kaplıdı...**».

Təwratxunaslarning ikkinqi ayətning birinqi kışmining mənisi tooruluk asasən ikki hil pikri bolup kəlməktə. Bu pikirlərni towəndikidək iqamlaymız: —

(1-pikir) «1- wə 2-ayətlər asasən ələmning yokluktin yaritilixini təswirləydi».

Xuning bilən ular ikkinqi ayətning birinqi kışmini «u qaođa yər bolsa xəkilsiz wə kùpkuruk haləttə boldi» wə xundakla «karangoçluq qongķur sularning yüzini kaplıdı» dəp qüxinidu. Baxķıqə eytəkanda, birinqi wə ikkinqi ayət asasən Hudanıng yaritix jəryanını baxlıqan qaoqdiki yer-zeminning əslidiki «ham əxyə»sinin dəsləpki xəklining bayan kılınidür. Bu pikirgə asasən, yaritilix birinqi künü 1-ayət həm 2-ayəttə eytiloqan ixlarnı wə 3-5-ayəttiki ixlarnı eż iqığa alıdu.

(2-pikir) «**Xəkilsiz wə kùpkuruk halət**» həm «**karangoçluq**» degən ibarılər məlum birhil apətninq akıvitining bayanıdır».

Bu pikir boyiqə ikkinqi ayətning birinqi kışmini «u qaođa yər bolsa xəkilsiz wə kùpkuruk haləttə boldi» wə xundakla «karangoçluq qongķur sularning yüzini kaplıdı» dəp qüxəndürdü, xundakla 1-ayət həm 2-ayəttiki ixlər arısida wəkti namalum boloğan bir arılık bar. Mükəddəs yazmilardiki «**xəkilsiz wə kùpkuruk halət**» (ibraniy tilida «tohu wabohu») degən ibarə uqrioğan

## «Yaritilix»

baxka yөrlөrdin bundak pikirgө ispat kөltүrүlidу. Mәsilөn, «Yөx.» 34:11 wә «Yөr.» 4:23dә dәl bu ibarә ixlitilip, Hudanining jazasining akiwitini көrsitidu. Ibaridiki birinqi sez («tohu» — «kүrүk» yaki «bikar») Tәwratta yigirmä ketim ixlitilidu. Bu yigirmä ketimning hәmmisidә sөlbiy mәnidә ixlitilidu. Xәytanning alәm apirida bolozanda isyan ketürgөnlikti тоoruluk wәhijylөr («Yөx.» 14:4-23 wә «өz.» 28:11-16)gә karloqanda, muxu yөrdimu «**xәkilsiz wә kүpкүrүk**» wә «**qongkүr sularni қaplıoqan қarangojuluk**» degөn һalatlar dәl xu isyanning nәтиjisi degөn kөzkarax mәntikiqә tolimu uyqun bolidu. Yәnә kelip, Adәm'atimiz Erәm baqda turozuzulojan waqtida wezipisi: «**Ixlәp, pәrwix kiliх**» idi (2:15). Ibraniy tilida ikkinqi sez «shamar» bolsa, «pәrwix kiliх» «kezət kiliх» yaki «karawul bolux» degөn mәnini өz iqига aloqaqka, malum düxmәnning yekinla yөrdә ikәnlikli purutup berilidu. Ҥalbuki, muxu yөrdә xu düxmәnning kim ikәnlikli biwasita eytilmaydu.

Yuқirikи tekisttiki ispatlarоja asasen biz ikkinqi pikirgө mayilmiz. Ikkinqi pikirdikilөr iqidә «arılıktiki apәt»ning тәpsilatli тоoruluk yәnә bәx hil pikir bar. Xaraitlar yar bөrsә bu pikirlөr тоoruluk ayrim kitabta muzakirә kilmakcimiz. Ixәnginimizdәk ikkinqi kezkarax тоora bolsimu, tekisttә apәt qüxürülüp, Huda «yaritix» ixini yengidin baxlioqiqә қanqilik wakit etkәnlikti тоoruluk мәlumat yok; arılıktiki wakit intayin kışka bolоjan boluxi mumkin.

### «Sularni ayrix» — «su қatlimi»

«Andin Huda: «Sularning arılıkда bir boxluk bolsun wә sular yуkiri-tөwәn iкkigө ayrilip tursun» — dedi. Xuning bilөn Huda bir boxluk һasil kiliп, sularni boxlukning astiqa wә boxlukning üstiga ayriwetti; ix өnә xundak boldi».

Bu ayatlөrgә mumkinqılıki bar bir tәbir xuki, Huda yөr-zeminni yaratkanda pүtkүl yөr xarini kaplap turojan sudin tәrkib tapkan qong bir қatlam bar idi. Uningdiki xu kuyax, ay wә yultuzlarning nurini normal һalette yөr xarioja etkүzettі, lekin su қatlimi yөr-zeminoja ornitilojan bir «parnik»tәk bolatti; nәtijide, pүtkүl yөr yüzidә, hәtta ximal wә jөnubiy kutuplardimu metidil, rahatlik temperaturilarни һasil kilatti; u қatlam yөr yüzidiki barlik janiwarlarni ziyanlik, hayatlikni һalak kiloquqi «boxluk radiatsiyesi»ning tәsiridin қoңdaytti.

Yөr xarining ikki қutupida «taxka aylanojan» kөp hil esümlük wә janiwarlarning tepilojanlikti xu қutuplarning әslidә issik yaki metidil kilmamatlik ikәnlikini ispatlaydu. Etiqädi bolоjan kөp biologlarning қarixiqә Nuh pәyojember dәwridiki topanning yerimi xu «su қatlimi»ning oqulixinidin һasil bolоjan, yerimi yөr astidiki wolcanlik hәrikatлerdin һasil kiliноjan, dәp қaraydu — 7:11ni kөrүng. «Su қatlimi»ning oqulixi wә uningdiki «boxluk radiatsiyesi»ni tosidiqan «mudapiәlik қalkan»ning elip taxliwetilixi topandin keyinki wakitta insaniyетning emriniring tuyuksız kiskaroqanlikini qүxәndürәlөydu (mәsilөn, Nuh 950 yil emүr kөrgөn (9:29), İbrahim 175 yil emүr kөrgөn (25:7), Yusup 110 yil emүr kөrgөn (50:26).

Yәnә bir ixni dәp etkүmiz bar; biologiyә pәnliri bilөn xuqulliniwatkan okurmәnler «karbon 14 ( $C^{14}$ ) arkjilik dәwr bekitix» usuli boyiqә, nurojun «taxka aylanojan haywanlar»qa birnәqqә milyon yilliқ tarihi bar dәp hәkүм qikirilidiojanlikini bilidu; lekin әmeliyettө ular pәkәt birnәqqә ming yil ilgiri tirik bolоjan haywanlar boluxi mumkin; qunki bularning: «nәqqә miliyon yil boluxi»ni atmosfera radiatsiyесининг topan waqtida tuyuksız өrlөp ketixi һasil kilojan, halas.

## «Yaritilix»

### «Aləmning yaritilixi»diki «yəttə kün» 24 saatlik künlərəmə?

Tarihta, alimlarning bəziləri: «yaritilixtiki «yəttə kün» 24 saatlik kün əməs, bəlkı ular simvol harakterlik bolup, «yəttə kün»ning hərbiri uzun bir dəvrni yaki eonni bildüridü» degən kezçaraxni otturıqə köyüp kəlgən. Bu əməliyəttə «Aləmning yaritilixi»diki bayanları hazırlığı zaman pən-tehnika nəziriyələri bilən, yəni əlamning milyon yaki milyard (bilyon) yıllık tarixi bar degən kezçaraxlar bilən birləxtürükə urunuxtur. Mükəddəs yazmilardiki bəzi yərlərdə «kün» birnəqqə yillarnı bildürgini bilən (məsilən, «Yar.» 2:4, «Qan.» 12:8, 32:35, «Yər.» 30:7 və «Yoel» 1:15, 3:14, 18 və «Pərvəndigarning künü»ni kərsətkən ayatlar) «birinqi kün», «ikkinqi kün» katarlıq ibarilər yaki «kəq bilən səhər» degən ibarilər bilən ixlitilginidə (məsilən, «Yar.» 1:5, 8 katarlıqlar), adətə normal 24 saatlik künlərni kersitidü; xuning üçün biz «Aləmning yaritilixi» 1-babtiki «kün»ni həqkəndək baxlaş mənidə qüxinixning səwəbi yaki həjiti yok, dəp karaymır.

### «Əz türli boyiqə» degən ibarə

Məsilən: «**Huda yəni: «Yer hərhil əsümlüklərni, urukluk otyaxlarnı, mewə beridiojan dərəhlərni türli boyiqə ezdə ündürsən! Mewilərning iqidə urukluları bolsun!**» dewidi, dəl xundak boldı; yərdiki əsümlüklərni, yəni uruk qıkıcıqan otyaxlarnı eż türli boyiqə, mewə beridiojan, yəni mewilirinən iqidə urukluları bolqan dərəhlərni eż türli boyiqə ündürdi» (12:1-13).

«Əz türli boyiqə» degən ibarə 11-, 12-, 24- və 25-aytətə kərəlidü. Muxu ibarədə kərsitilən asasiy mənə xuki, hərbir türlik əsümlük yaki janiwar Huda təripidin bekitilgən asasiy tərkibi wə կուրմisi boyiqə nəslini kəldurup kəpiyidü. Itlar jüplinip nəsilləngəndin keyin bəzidə qong, bəzidə kiqik küküklərni küküklığını bilən, kəldurulmuş nəsillər bəribir itlərin ibarəttür, halas, baxlaş birhil janiwarlarla qəbul olunan yaki «tədrrijiy tərəkkij kılıqan» əməs. Dunyadiki hərbir it dunyadiki baxlaş itlər bilən nəsillinələydi, birək müxük yaki maymunlar bilən nəsillinəlməydi. Məlum bir türlik hayvan hərhil xəkil, rəngdə, wə qong-kiqik bolqanı bilən bular bəzi alimlarning eytkinidək «tədrrijiy tərəkkijatning ipadılırı» əməs. Əksiqə nəslidin-nəsliga hərbir it wə müxük asasiy gen կուրմisi jəhəttə op'ohxax turiweridü. Darwin təxəbbus kılıqan «tədrrijiy tərəkkijat nəziriyəsi» boyiqə, məlum haywanlarning məlum bir türü mühitning besimi yaki eżgirixi bilən, milyonlıqan yillarning etüxi bilən baxlaş bir hayvan türigə aylındı; birək, 250 yıldın beri paleontologlar yər yüzüning bulung-puqkaklıridin kolap-keziz qıçarıqan taxlaş aylanoğan haywanlarning iqidə məlum türdiki haywanning baxlaş birhil haywanoğası eżgirixidiki atalmix «arılıqtıki xəkli»ga birər misalı tapşan əməs.

Darwinin hudasızlığının aloğası sürməkqi bolup təxəbbus kılıqan «tədrrijiy tərəkkijat nəziriyəsi» toqrisida sahipa qəklimişi bolqaklaş muxu yərdə təpsiliy tohtalmidü. Həlbuki, uning «tədrrijiy tərəkkijat nəziriyəsi» yekinkin yillarda «məntikigə uyğun əməs» dəp karaloğan bolsimu, lekin təbiyyi pənlərni asas kılıqan alıy məktəplər uning orniqə həqkəndək nərsə tapalmay kəldi. Ular Yaratkuqı bolqan Hudaqə ixinixning orniqə, 250 yıllık nətijisiz kolap izdəxələrdin keyin ular yənilə կarıqlıqlarqə «künlərning biridə» adəmni kayıl kılıqudək tədrrijiy tərəkkijat jəryanını kərsitidiojan məlum birhil ispatni kütüxni halaydu.

### Insan — «Hudanıq obraz-süriti»dur

#### «Əz sürət-obrazımızda, bizə oxhaydiojan kılıp insanni yaritaylı» (26:1)

Roxənki, Huda muxu yərdə pərixtılərgə səzligən əməs; qünki pərixtılər həqkəndək nərsini yaritix kük-küdrötigə igə əməs; uning üstigə, insanlar həqkəqan «pərixtılərning obrazi» yaki «pərixtılərning süriti» dəp təswirləngən əməs.

## «Yaritilix»

Xunga «Əlohim» tooprısidiki izahatımızdək, muxu yerdə Huda («Əlohim»)ning «yaritaylı» degən səzidin Hudanıng Əzining «Üç bir gəwdə» ikənlikining enik bir ipadisi kərənidü, dəp ixinimiz.

Undakta, «**Hudanıng sürət-obrazi**» degən ibarə nemini kərsitudu?

Bu yerdə tiloja elinojan «sürət-obraz» wə «ohxaydiqan» kılıx bolsa jismaniy ohxaxlıqlı əməs, bəlkı birhil rohiy ohxaxlıqlı həm iqliki dunyadiki ohxaxlıqlı kərsitudu. Xunga yaqəq yaki taxtin jansız bir məbəd yasap: — «Mana Hudanıng ohxixi!» deyixka kət'iy bolmaydu wə xundak kılıx Təwrattā kət'iy mən'i kılıqoan. Qünki undak jansız bir nərsini «Hudanıng ohxixi» deyix tirik Hudaqə həkərət kəltürgənlik bolidu. «Hudanıng obraz-süriti» insanning rohında wə harakterida məwjuṭ bolup turidi. Xunga dəsləptin tartip biz bu ixta Hudanıng mənggülük muddia-məksitini kərəp yetələymiz; Hudanıng məksiti dəl «İnsan Mening harakterim wə təbiitimdə bolsun» degəndin ibarət bolup, uning ikki uluq təripi bar: — (1) İnsan pütkül aləmgə Hudanıng xan-xəriplini eks əttürələydiqan bolux. Buningdin uluq təripi xuki: (2) İnsan Hudanıng həmrəhliyidin həzurlarını, Uning iqliki sirlirioja wə oylirioja ortaqlı boluxi kerək. Xunga, xundak eytixkə boliduki, Hudanıng insanni yaritixi Əz kənglidiki ixlərni qüixinidiqan bir həmrəhni barlıkkə kəltürüt üçün idi.

Hudanıng Adəm'atımızdiki bu obrazi uning gunahı tüpəylidin intayın hunükəlxən, buzulojan wə insanning Huda bilən bolovan alaklısimu üzülgənidi. Gərqə xundak bolsimu, hətta gunahkar insanda yənilə Hudanıng obrazi gağı qaoqlarda ipadilindü; məsilən, bir-birimizgə məhribanlıq, kərsətsək, təbiətning kərkəmlikidin həzurlansaq yaki ezmiz birər nadir əsər ijad kilsəkmu Hudanıng təbiiti kaytidin bizdə bəzidə eks etidü.

Hudanıng insanda bolovan «sürət-obraz»ı tooprısidiki birnəqqə jəhətlərni kərəp etəyli. Bu jəhətlərni toluk xərhəliməkqi əməsmiz, pəkət okurmənlər üçün paydılık bolovan həm oylinixkə ərziyidiqan birnəqqə temilərni kərsətməkqimiz: —

(a) Huda insanning Əzidək məhriban boluxini həm xu məhribanlıq bilən baxxılarqa məhər yətküzüxini, Əzi nemidin nəprətlənsə, insanningmu xuningdin nəprətinixin halaydu; xuningdək Huda Əzi kəqürümqan, səwr-taşəflik, rəhimdir, kəyümqan wə sehi bolojinidək insanningmu xundak boluxini, xundakla Uning Əzining barlıq yahxi hususiyatlırigə insanningmu ığa boluxini halaydu.

(ə) Huda insanlaroja «yaritix əbədiyyiti»ni ata ķilojan — bu «yaritix əbədiyyiti» bolsa Əziningkidək «yok»tin əməs, bəlkı ham əxyalardın yaki ham materiyallardin güzəl nərsilərni yasax əbədiyyitidin ibarət.

(b) Huda insanlaroja tallax əbədiyyitini ata ķilojan (buningda insanlarning tallax dairisi Uningkidək kəng bolmayıdu, elwəttə).

(p) Huda əslidə insanlaroja yər yüzidiki həyvanat wə əsümlüklərni idarə kılıx imtiyazını, xundakla ulardin həwər elix həmdə ularni pərwix kılıx mas'uliyitini ata ķildi (1:26-27). Buningdin biz insanlarning Hudanıng pütkül aləmni idarə kılıdiqanlığını wə uningdin həwər alidiozanlığını qüxinələyimiz.

(t) Ər-ayal məhər-muğəbbətlik bolsa, Hudanıng «sürət-obraz»ı xuningda Əz ipadisini tapidu, xuningdək Hudanıng Əzidə xundak bir məhər-muğəbbətning barlıq ayan ķilindü; Injilda eytiloqandək «**Huda Əzi məhər-muğəbbəttur**» («1Yh.» 4:8).

Adəm'atımızning gunahı səwəblik uning barlıq əwlədlirinə uning gunahlıq təbiitini miras ķılıxi tüpəylidin, Hudanıng insanda bolovan «sürət-obraz»ı tolımı hunükəlxən həm buzulojan bolsimu, Hudanıng insanda bolovan uluq wə əbədiy muddia-məksitidə heqkəndə eżgirix bolojını yok. Hudanıng Məsih, arkılık kəltürgən nijatining məksiti xuki, insanni Əzi

# «Yaritilix»

bilən əslidiki inaklıq alakıgə kəyturux, xundakla Muqəddəs Rəhining küq-kudriti bilən «Hudanıng sürət-obrazi»nı kəytidin yaritixtin ibarəttür. Bu nijatni Məsih Əziga iman eytən barlıq məsihiylər (əysani Rəb dəp tonuquqılar) üçün bədəl tələp təyyarlıqan, xundakla Uningoja təxna bolovan barlıq kixilərgə ata қılıxka təyyar turidu.

## «Aləmning yaritilixi»diki «yəttə»lər

«Aləmning yaritilixi» degən kitabning ibraniy tilidiki nushisida «yəttə» degən rəkəm kəp uqrayıdu. Okurmənlərgə roxənki, Muqəddəs Kitabta «yəttə» degən rəkəm kəp ketim «mukəmməllik» yaki «tamamlanmaq» degən ukumni bildürgən. Uning Hudanıng kılqanlıri bilən munasiwətlik yərliri az əməstur. Bularning həmmisini bu yerdə kərsitix mumkin əmas, pəkət təwəndə 1:1-2:3tiki birnəqqə misallarnıa kərsitimiz: —

- (a) «Aləmning yaritilixi»ning yəttə künü bar.
- (ə) «Aləmning yaritilixi»ning muxu birinqi kismında (1:1-2:3də) yəttə abzas bar.
- (b) 1-ayəttə yəttə söz bar; muxu jümlidə 28 hərp, yəni  $7 \times 4$  hərp bar.
- (p) 2-ayəttə 14, yəni  $7 \times 2$  söz bar;
- (t) Bu kisimning asasiy məzmununu kərsitidiqan üq isim bar, bularning hərkəyasisinining ixlitilix sani yəttining məlum həssisi bolidu:
- (i) «Huda» («Əlohım») degən söz 35 ketim (5x7) kərənidu; (ii) «Zemin» degən söz (ərəts) 21 ketim (3x7) kərənidu; (iii) «asman» (yaki «asmandiki boxluq») («xamayim») 21 ketim (3x7) kərənidu;
- (q) Yəttə asasiy ix toqıruluk «həsil kılınsun» yaki «həsil bolsun» dəp eytilidu.
- (j) Birinqi abzasta «yorukluk» wə «kün» jəmiy yəttə ketim kərənidu.
- (h) 2- wə 3- abzasta «sular» degən söz yəttə ketim kərənidu.
- (d) 5- wə 6-abzasta ibraniy tilida «hayat» degən söz yəttə ketim kərənidu.
- (r) «yahxi kərənidu» degən ibarə yəttə ketim kərənidu.
- (z) Yəttinqi abzastiki mərkizi yəzə dəl «yəttinqi kün».
- (z) Yəttinqi abzasta (yəttinqi kün toqıruluk) (2:1-3də) jəmiy 35 söz bar; otturidiki üq ibarining hərkəyasisida yəttə söz bar wə hərkəyasisida «yəttinqi» degən söz kərənidu.

Ibraniy tilidiki hərbir hərp rəkəmnimə bildürudu (məsilən, «aləf» (a) 1ni, «bət» (ə) 2ni bildürudu). «Aləmning yaritilixi»ning bu birinqi kismı (1:1-2:3)diki «tiziloqan hərplər» san dəp karalsa, undakta uningda 150din artuk «yəttə»gə munasiwətlik ajayib matematikilik əməl kərənidu. «Aləmning yaritilixi»da «yəttə» degən rəkəmniñ xundak tilsimat orunlaxturuluxi məzkur yazmını yazuqıquning Hudanıng Əzi ikənlikini ispatlaydu, xundakla Hudanıng mukəmməlliki yaratkan aləmdə roxən bolidiqanlıqını kərsitidu (yukirida kərginimizdək, «7» degən rəkəm Muqəddəs Kitabta daim degündək «mukəmməllik» yaki «tamamlimaq» degən mənilərni sürətləydu yaki kərsitidu).

## «Huda aram aldi»

«**Huda aram aldi**» degən ibarə degən xərhəqi alımlarınlı səl կաymakturup kəlgən. Ibraniy tilidiki «aram elix» («xabat») degən sözning asasiy mənisi «tohtax» degən ukumni bildürsim, yənilə «aram elix» degən məninimə eż iqigə alidu. Huda keyin Israil həlkigə hərbir yəttə kün iqidə bir künni dəm elix künü kilinglar, dəp əmr kılqan; xu kün «xabat kün» dəp ataloqan. Lekin Hudanıng Əzi əsla qarqımaydu həm hərip kəlməydu («Yəx.» 40:28). Undakta U կaysi jəhəttə «aram aldi»?

## «Yaritilix»

Bu söz Huda Əzi həmmə nərsini yaratkandin keyin, Əzining ijad kılqanlıridin «rahətlinip» huzur elixini kərsətkən əməsmü? Təwrat «Aləmning yaritilixi» degən kısmini okuqanseri, məsələn 1:4, 10, 18, 21, 25 wə bolupmu 31-də dəl xundak ix puritilidu: — **«Huda həmmə yaratkinoja қarap turdi, mana ularning həmmisi intayın yahxi idi».** İnsan «Hudanıng obrazi boyiqə yaritilojan» bolup, ularmu birər ijadiyətni barlıqka kəltürgəndin keyin, ohxaxla «aram aloqaq» uningdin huzurlanmamdu?

**«Hudanıng aramlığı»** Uning jismaniy jəhətta «qarqıqını»dın əsligə kelixi əməs, bəlkı ibraniy tilidiki «xabat» degən səzning mənisini ez iqigə aloqan huzurlinxni kersitidu. «Xabat»ning birinqi mənisi «tohtax», uning «aram» degən manisimu bar («aram» ibraniy tilida «nuham» degən səz bilənmə ipadilinidu. Bu səzdirin «Nuḥ» degən isim qıkıldı («Yar.» 5:29ni kərung). Injilda, bolupmu «ibraniylarşa» 4-babta, bizə bu uluq temə üstdidiki tehimu kəprək wəhiylər təminlinidu. Xu məktuptiki «köxumqə səz», «Hudanıng aramlığı» üstdidiki səzlirimiznimü kərung).

### İnsanlarning sinilixi – «hayatlıq dərihi» wə «yahxi bilən yamanni bilgüz-güqi dərəh»

Bəzilər: «Huda insanning **«yahxi bilən yamanni bilgüzgüqi dərəh»**ning mewisini yeyixini qakligən bolsa nemixkə uni Erəm baqıning otturisoja tikip koyidu?» yaki bolmisa «Nemixkə Huda Adəm'atımız yaki Həwa'animizning xu mewini yeyixini tosimiojan?» degən soallarnı koyidu. Bundaq soal imansızlık nuktiinəziridin koypulojan bolsun-bolmisun uningoja jawab tepixkə tooqra kelidu. Biz awwal yukarıkı soaldın baxkə «Insanning mahiyiti nemə?» wə «Hudanıng insanda boローン məksiti nemə?» degən ikki soaloja jawab berip başayı.

Biz yukarıda Huda insanni Əzi bilən alakıda bolup sirdax bolsun, wə xuningdək Əzi insanni səygəndək insanmu Əzini seysun, degən arzu-istək bilən uni Əz sürət-obrazi boyiqə yaratkan, dedük. Xuni eniç biliximiz kerəkki, seyxük yaki mehîr-muhəbbətning ayrılmış bir kismi ixənq, tallax wə tayinixtur. Xuning üçün Erəm bağında insanning Hudaşa boローン iman-ixənqini ipadiləydiqan bir wasıtə boluxi kerək idi; əyni qəoşa xu yol dəl **«yahxi-yamanni bilgüzgüqi dərəhtin yemaslik»** idi. Demak, Hudaşa ixinix-ixənmaslıknı tallax yoli məwjuıt idi; qünki tallaxmu mehîr-muhəbbətning ayrılmış bir kismidur. Bay wə küqlük adəmning kəngli məlum bir kizoja qüixkən bolsa, bay boローンı üçünla kiz uningoja yatlıq boluxka razi boローンının nemə əhmiyiti? Biraw bir top lükqəknı yallap bir kizni çörkitip, əzигə tegixkə majburlisa, bundaq nikahning nemə əhmiyiti bolsun? Yaki birsə sehîrgərlik ixitip, bir kiznı əzinin iradisi boyiqə maxina adəmdək kontrol kiliwalsı buningmu nemə əhmiyiti bolsun? Undak ər-ayallılık munasiwəttə muhəbbət məwjuıt bolattimu? Bay adəm xundak kilsa, əslidə uning xu kizoja nisbətən heqkandak həkikiy muhəbbəti yaki hərəmti bolmiojan bolidu; qünki u kizning əzinin kəbul kılıx yaki rət kılıx ərkinlikə yol koymidi. Kız ahiri uningoja baqlanojan bolsa, kizning muhəbbəti bir yerdə tursun, hətta uningoja heqkandak həkikiy mənidiki amrakılığımı bolmayıdu. Huda insanning Əzini seyxükə halaydu; lekin bundaq seyxükning pəkət Uning insanoja nemə bərgənlilik yaki berələydiqanlıq üçün əməs, bəlkı Əzining Huda boローンı üçün, Yaratkuqisi boローンı üçün boluxini halaydu; U yənə insanning Əzini seyxükə majburlinidiojan birhil maxina adəmdək boluxini halimaydu. Xuningdək, insanning Erəm bağında Hudaşa həkikiy birhil mehîr-muhəbbət baqlıxişa wə xu mehîr-muhəbbətinin esüxicə Erəm bağında məlum ixinix wə tallax mumkinılıki boluxi kerək idi.

## «Yaritilix»

Biz yənə baykaymızki, Huda insanoqa «yahxi bilən yamanni bilgüzgüqi dərəh»ning mewisini yeyixning nətijsisi əlüm bolidiojanlılığını sınak kılıp ispatlap bərmigən. Hudanıng ularoqa esil mewə-qiwilərgə toloqan bir güzəl baognı təkđim kılıxi Əzining ularoqa baqlıqan mehîr-muhəbbitininq ixənqlik ikənlilikgə yetərlilik pakit boluxi kerək idi. İnsanlar «yahxi bilən yamanni bilgüzgüqi dərəh»ning mewisidin yeməslikli arkılık ezlirining Hudaçə: «Sening bizgə nemə ixlarning yahxi, nemə ixlarning yaman ikənlilikini pərkəndürüstə Sanga tayinimiz» dəp ez muhəbbitini ipadılıxi kerək idi; kışkisi, insanda Hudaçə toluk tayinip yaxax pursiti bar idi. Əksiqə, Adəm'atimizning xu mewini yeyixi — nemə ixlarning yahxi, nemə ixlarning yaman ikənlilikini bekitixtə Hudaçə tayanmay yaxaxni halaydiqanlığını elan kiloqinoqa barawərdur. Huda bir məzgildin keyin sinax dərihini baqdın elip ketixi mumkin idi; lekin bu tooprısında bizgə kitabta həqkəndək malumat yok.

İkkinqi dərəh, yəni sirlük «**hayatlık dərihi**» toopruluq Huda Adəm'atimizdə həqkəndək ayrim bir əmr bərmigənidir; lekin baqıqdiki barlıq dərəhlərning mewisi toopruluq: «**haliojiningqə yesəng bolidu**» deyənidi. Xunga Adəm'atimiz «hayatlık dərihi»ning mewisini baoqıdiki baxqa dərəhlərning mewisini yegəndək yesən bolidu, dəp qüixinixi kerək idi. Lekin Adəm'atimiz wə Əhəvəanimiz baoqıdin həydiwetilgəndə, Pərvərdigar mundaq dəydu: «**Mana, adəm Bizlərdin birigə ohxap қaldı, yahxi bilən yamanni bildi. Əmdi қolini uztıtip hayatlık dərihidin elip yəwelip, ta əbədgıqə yaxawərməslikü üçün uni tosuxınız kerək**». Xuningdin bilimizki, u hayatlık dərihidin yemigan. Adəm'atimiz xu dərəhtin yegan bolsa, uning «əbədkıqə hayat қalidiojini»ni bildük. Bundak bıbahə iltipatni pəkət birnəqqə ming yıldın keyin Rəb Əysə Məsih, Əz səzi bilən insanlar oqka: —«**Ərxtin qüxkən hayatlık neni Əzümdurmən; kimdəkim bu nandin yesə, əbədil'əbədkıqə yaxaydu. Mən beridiojan xu nan bolsa Mening ət-tenimdür, pütküll dumyadikilər hayatka igə bolsun dəp, Mən uni atimakqımən**» («Yh.,» 6:51).

U xübhəsizki, Erəm baqdiki «hayatlık dərihi»ning mewisi idi — U insanoqa mənggülükləcən hayatni yətküdijojan mewə (nan)dur. Bu ix arkılık Huda toopruluq ajayıb bir ixni əginimizki, — Huda bəzi waktılarda Əzini yoxurudu. U «hayatlık dərihi» toopruluq biwasitə həqkəndək əmr bərmigan — lekin Adəm'atimiz dərəhning namiqə yoxurunqan mənə tooprısında qongır oylanojan bolsa, xübhəsizki, uningdin yegan bolatti. Huda bizning Əzini ihtiyanən talliwelliximizni halaydu. Hudanıng Əysə Məsihə bolovan xan-xəripi wə hayatı bolsa, rohiy təlpünüxi bar wə rohiy kezəliri oquq adəmlərgə roxən axkarlanıolanıdı; lekin baxxıclar uni pəkət Pələstinni kezip yürüdiqan, sərgərdən bir yaqəqqi dəpla bildi; uning mutlək əqorigil turmuxta bolup, ezlirinen Uni padixaq kilməkqi bolovan siyasılı pilanlırını mutlak rət kiloqanlılığı muxundak kixilərgə nisbətən yəxküsiz bir tepixmak idi. Huda kezəlirini aqkan, Məsihni həkikiy salahiyitidə kərgən kixi dərhəkikət bəhtliktur!

### «Adəm'ata bilən ayali hər ikkisi yalingaq bolsimu, həq uyalmaytti» (2:25)

Ajayib bir ix xuki, Adəm'atimiz wə Əhəvəanimiz «yahxi bilən yamanni bilgüzgüqi dərəh»tin yegəndin keyin ular dərəhə ezlirinen yalingaq ikənlikini səzdi wə uyilip kətti. Bu yərdə xuningəja munasivətlik bir soal pəyda bolidu: «Ular bu ixtin ilgiri yalingaq bolsimu nemixkə nomus kılmidi?».

Biz yukarıda insanning Hudanıng sürət-obrazi bolovanlığı üstidə azrak tohtalduk, Zəburda kizik bir bayan teplidü: —«**Pərvərdigarə təxəkkür-mədhiyə կատու, i jenim!**

I Pərvərdigar Hudayim, intayın uluəsən;

Xanu-xəwkət wə həywət bilən kiyängənsən;

Yoruklukta libastək pürkəngənsən,

Asmanlarnı qedir pərdisi kəbi yeyip կոյօղանսən» («Zəbur» 104:1-2).

## «Yaritilix»

Bu bayandin xuni pərəz kılalaymizki, insan «**Hudaning sürət-obrazi**»də boloaqqa, birhil nur ularning teniga keyim-keqəktək oralojan, xuning bilən ularning teni parlap turojan boluxi mumkin. Ular gunah sadir kılıqanda bu «nurluk kiyim» yokılıp, ular uyatka қaldı.

Həzir bolsa gunah insan təbiitidə yiltiz tartip kətti. Adəm'atımız wə Həwa'animizning yalingaq yürüxi əslidə pak ix bolojan bolsimu, ular gunah etküzgəndin keyin, həlk'aləm aldida bədinini oquk koyux heqkaysi wakitta Hudaning iradisi bolojan əməs.

«**Sən uning** (mən'i kılıqan mewə) **din yegən kününgdə jəzmən elisən**» (2:17)

Adəm'atımız gunah kılıqandın keyin uzun əmür körüp 930 yil yaxiojan (5:3-5); xunga «**yegən kününgdə jəzmən elisən**» degən səzning mənisi nemə? Bəzi alimlər ayottə kərsitilgən «kün»ni bir ming yil dəp karaydu («2Pet.» 3:8). Xuningda guman yokki, Adəm'atining jismaniy elümi uning gunahının nəticisi idi — dərwəkə yər yüzidiki barlıq ölüm-yetimlər uning gunahı arkılık pəyda boldi («Rim.» 5:12) — ḥalbuki, «**jəzmən elisən**» degən səzdə kərsitilgən élüm bolsa, xübhisizki, birlinqidin rohiy jəhəttiki ölüm, ikkinqidin jismaniy elümdin ibarəttur. Gunah, kılıx bilən Adəm'atımız wə Həwa'animizning rohları əldi, «Hudaşa nisbətən əldi», yəni ular Hudadin ayrıldı. Bu əng korkunqluk, həkikiyələndür; uning ahirki mənzili yaki mewisi dozahtur. «Yh.» 5:21-25, «Əf.» 2:1, 5, «Kol.» 2:13, «Wəh.» 3:1ni körüng. Demək, gunah səwəbidin insanning rohida məwjut bolojan, Huda bilən alakıdə yaxax imkaniyi üzüldi. Adəmning rohi Huda bilən ərkin alakə baqlaxning orniqə, ez tenidiki wə kallisidiki arzu-həwəslirigə əsir bolup қaldı. İnsanlar xu dərijidə xəhsiy arzu-istəklirigə ixtiyak baqlap bekindi bolojanki, Nuh pəyojəmbərning dəwridə Huda: «**İnsan əttur**» dəp bayan kılıqanidi («Yar.» 6:3). Demək, insan əz jismaniy arzu-həwəslirining iskənjisigə pütünləy qüxüp kalojanidi — insanda heqkandaq rohiy həyatning iznasi kalmıqanidi.

Okurmənlər yüksiridə kərsitilgən ayətlərdin kərələyduki, Məsihning dunyaqə kelixtiki məkşiti insanlarnı əz rohiy elümidin oyojıtixin ibarəttur.

**Adəm'ata wə Həwa'animiz gunah kılıqandın keyin Hudaning ularoja eytən səzləri wə kılıqan muamilisi; Hudaning ularoja terilərdin kiyim kılıp kiydürüxi**

Adəm'atımız gunah kılıqandın keyin bizning oyliojinimiz bəlkim asmandın qakmak-güldürməmə qüxüp, Huda yaki pərixtining dəhxətlik awaz bilən uning tegixlik jazasını jakarlıqanlıkı boluxi mumkin. Biraq adəmni həyran kalarlık ix xuki, Pərwərdigar Əzzi ularoja yekinlixip, ularoja mulayim tələppuzda söz kılıdu (dərwəkə 3-babtin bilimizki, Uning ilgiri ularning yeniqə kelip səzlixix aditi bolojan). Buni kərgən Adəm'atımız, Həwa'animiz məkünüwalidu. Biz keyinki ixqə yənə həyran қalımız; qünki Huda adəmni qakırıp: «**Sən nadə?**» dəp soraydu. Hudadin korkkuqı həmmə adəm Hudaning barlıq ixlarnı bolidiojanlığını, heqkandaq soal soraxning hajiti yoklukını obdan bilidu! Lekin Hudaning xu soali Adəm'atımızqə etküzgən gunahını ezlükidin etirap kılıxka pursət təminlaydu. U bu pursəttin paydilanmaydu, bəlkı əzinin yalingaq ikənlilikini wə uyat bolidiojanlığını etirap kılıdu. Arğıdinla U: «**Sən... yegənmu?**» degən yənə bir soalnı soraydu. Hudaning birlinqidin Həwa'animizdən əməs, bəlkı Adəm'atımızdən bu soalnı sorixidiki səwəb, Adəm'atımız bu ixta həkikiyə gunahkar idi; Həwa'animiz xu ixta aldinip azdurulmuşu idi («1Tim.» 2:14ni körüng), lekin Adəm'atımız gunah kılıqanda nemə kiliwatıqinini əzi enik bilətti.

Hudaning ikkinqi soalıqə karita Adəm'ata əz jawabkarlığını əz üstigə almayı: — «**Sən manga həmrəh boluxka bərgən ayal dərəhning mewisidin manga bərgənidi, mən yedim**» dəp jawab beridu. Adəm'atımızdən tartip ta həzirolıqə insanlar baxxa kixilərni əyibləx yaki dənggəp

## «Yaritilix»

koyux arkılık eż məş'uliyitidin qeqip kalmakta. Adəm'atimiz awwal ayalini, andin hətta əslidə Həwa'animizni uningoja ata kılajan Hudaning Əzinimü əyibləydi. Ər kixigə nisbətən ayal kixi əng kimmətlik sowoqattur, lekin Adəm'atimizning səzidin karıojanda, u bu nuktini pütünləy untup kətkənidir. Huda bundak məş'uliyəttin əzini қaquruxni bir dəkikimə kobul kılalmayıdu, əlwəttə. U keyin Həwa'animizoja gunahını etirap kılıxka pursət beridu, lekin umu məş'uliyitidin qeqip: «**Yilan meni aldap azdursa, mən yəp saptımən**» dəydi.

Hudaning insanlardın gunahını etirap kılıxini izdigənlikidin xu həkikətni kərimiz: — İnsan nemə gunah sadir kılajan boluxidin kət'iynəzər, Huda aldida uningoja yüzlinip bahana kərsətməy, toluk tonup yətkən bolsa, undakta Huda gunahının məsilisini bir tərəp kılıp nijatını yatküzidü. İnsanlar Hudaning rəhimi wə xapaitigə erixichtki birdinbir xərt mutlak səmimiylilik. Huda Əz aldida pütünləy səmimiylilik bilən gunahlıroja yüzləngən hərkəndək kixini əzgərtələydi; undak xaraitlarda Uning yardımaining həqkandak qeki yoktur: —

**«Əz gunahlarını yoxurojan kixi ronak tapmas; biraq ularni tonup ikrar kılıp, towa kılajan kixi rəhim-xəpkətkə erixər»** («Pənd.» 28:13).

Huda ahirida dikkətini yilanoja karitip sözləydi; lekin u uningdin həqkandak soal sorimaydu. Həmmimizgə ayanke, yılan Iblisning aqzi bolqaqqa, uningoja towa kılıxka həqkandak pursət yoktur. Uning ornida uningoja bir lənət okulidu; lənətning məzmuni Adəm'atimiz wə Həwa'animizning anglıxi üçün nijat toqıruluk bir wədini eż iqigə aloğan. Bu kimmətlik wədini hazırlı kərəyli: —

**«Pərvərdigar Huda yilanoja mundak dedi: —**

**«Sən bu kılɔining üçün,**

**Sən həmmə mal-qarwilardin,**

**Dalidiki barlıq haywanatlardın bəkrək lənətə kəlisən;**

**Korsikinq bilən beçirləp yürüp,**

**Əmrüngning barlıq künləridə topa yəysən.**

**Wə Mən sən bilən ayalning arisoja, sening nəslinq bilən ayalning nəslining arisoja əqmənlik salıman,**

**U sening bexingni dəssəp zəhimləndüridu,**

**Sən kəpup uning tapinini qeqip zəhimləndürisən»** (3:14-15)

Biz bu lənətning təpsilatlarını bir-birləp kərəyli: —

(a) **«Sən həmmə mal-qarwilardin,**

**Dalidiki barlıq haywanatlardın bəkrək lənətə kəlisən;**

**Korsikinq bilən beçirləp yürüp,**

**Əmrüngning barlıq künləridə topa yəysən»**

Muxu ayətlərdin karıojanda, Xəytanning wəkili bolğan yılan əslidə tik haləttə yüridiğən boluxi mumkin. Hərkəndək yilanning iskiltiridiki umurtkisining yenida tət kiqik ustihan bar. «Tədrrijy tərəkkiyat»ni təxəbbus kıloloqları: — bu əslidə put idi, «tədrrijy tərəkkiyat jəryanında yokap kətkən» dəp karaydu; lekin yokap ketixi «tədrrijy tərəkkiyat» arkılık əməs, bəlkı Hudaning lənitini bilən bolğan. «Topa yeyix» degen sözlər nomuska kaloğan halətni təswirləydi. yilanlarning ozuķı topa əməs, lekin ularning yegən nərsilirigə haman topa arilixip kelidu.

## «Yaritilix»

(ə) Yilan (wə Xəytan) bilən ayalning otturisidiki əqmənlik: —

«**Sən bilən ayalning arisoja ... əqmənlik salımən**». Ayal kixilər bilən yilanlarning otturisidiki əqmənlik həmmigə ayandur; lekin Xəytanning kız-ayallarоja pəwkul'addə eqi bardur. Buning səwəbining bir kismi ayətning keyinkи kismida tepilidü: —

(b) «**Xəytanning nəslı**» bilən «**ayalning nəslı**»ning otturisidiki əqmənlik: —

«**Mən ... nəslinq bilən ayalning nəslining arisoja əqmənlik salımən**».

«**Ayalning nəslı**» degənnəng tiləqə elinixi intayın kızılk bir ix. Barlıq mukəddəs yazmilarda insanlarning nəsəbnamılıri kərsitilgəndə hərkixining kelip qıkixi daim degudək atisining ismi bilən hatirilinidü. Xuning üçün pəkət muxu yerdə tepiləqan «**ayalning nəslı**» degen ibarə intayan sırlıktur. Ayalning nəslı ayətning keyinkи kismında Xəytanni məəqlup kılouqı bolup kərünidü — U Kütküzələq Məsih boluxi kerək, əlwəttə.

Həlbuki, Təwrat dəvrində bu bəxərətning təpsilatlırı pəkət birnəqqə ming yıldın keyin Yəxaya wə Yərəmiya pəyəqəmbər təripidin qüxəndürülidü («Yəx.» 7:41, «Yər.» 31:22) andin Injilda «Wəhiy» 12-babta tehimü eniklaxturulidü; xu yerdə «ayalning nəslı» awwal Məsihning Əzi andin uning hizmətkarları ikənlilikli deyildidü.

Əgər «ayalning nəslı» Məsih bolsa, undakta «yilanning nəslı» bəlkim «Məsihning rəkibi», yəni «dəjjal»ni kərsitixi kerək.

(p) Xəytan bilən «ayalning nəslı» otturisida bolidiqən kürəx: —

Bu kürəx tolimu kəskin bolidü. «**U sening bexinqni dəssəp zəhimləndüridü**» — demək, «ayalning nəslı» Xəytanqa adəm yilanning bexini dəssəp yanjıxtək əjəllik bir zərbə beridü. «**Sən կօրսուն տապինի զեկի զəhimləndürisən**» — xu insan Əzi azab tartidü, qünki yılan burulup Uning tapinini qakıdu yaki tapinioja sanjiydu.

Kədimdin tartip Hudadin korkkuqı adəmlər Hudanıng yilanoja eytən səzlirini Kütküzələq, yəni Xəytanni məəqlup kılouqining dunyaqə kelixi toqıruluk wədisi dəp karap kəlgən. Lekin Kütküzələq bu kürəxtə azab tartidü. Injilda Xəytan bilən Məsihning otturisidiki kürəx krestə yüz bərgən, dəp elan kılınidü. Xu yerdə Məsihning tapini dərwəkə «yanjıldı», «qekildi» yaki «sanjıldı» — Rimlik ləkərlər bolğının zərbisi bilən yoojan mihni sokup ikki putining oxukioja sanjidi; əmma Hudaqə ming xükri, Məsih xu yerdə Xəytanning üstidin əhlak wə rohiy jəhəttə zor oğalıb ələ kazandi («1Yə.» 3:8, «Kol.» 2:15).

### Hudanıng Adəm'atımız wə Həwa'animizni kiyindürüxi

Adəm'atımız wə Həwa'animiz gunah kılqandın keyin əzlirigə ənjür yopurmaklirini kiyim kılıp yasiqanıdi. Roxənki, bu ix Huda aldida toqraq əməs; qünki «**Pərvərdigar Huda Adəm'ata bilən uning ayalıqə terilərdin kiyim kılıp kiydürüp koydi**» dəp okuyımız. Xübhisizki, bu Adəm'atımız wə Həwa'animizqə wə xuningdək bizgimiz intayın mühüm bir dərsni eğitidü. Gunahning akiwətlirini yepix üçün pak wə gunahsız bir hayat kurbanlıq kılınixi kerək — muxu yerdə gunahsız bir yaki birkənqə həywan kurbanlıq bolğan bolsa kerək — bolmisa bu «terilər» nədən kelidü? Pəkət Huda Əzilə insanlarning gunahlarını yapalaydu — Insanlarning əkil-parasiti wə tirixip-tirmixip singdürgən əjirlirining «ənjür yopurmakliri»dək Huda aldida tolımı əhməyi yok. Xundaktimu nuroqun insanlar tehiqə xu ixni kılıxka intilməktə — barlıq diniy paaliyətlirining həmmisi Huda aldida pəkət «ənjür yopurmakliri», halas. Nuroqun kixilər əzlükidin əjir singdürsək ünümlük bolidü, dəp hiyal kılıdu — buddistlər bolsun, musulmanlar bolsun, hristiyanlar bolsun, ular dualar, roza tutuxlar, məsqittə namaz

okuxlar, buthanida qoқunuxlar, qerkawda dua қılıxlar, sadıkə berix, mukəddəs yazmilarnı yad lax қatarlıqlar mukəmməl hayatı bolidu, u Hudanıng kəqürümigə erixtürələydu, dəp oylaydu. Bundak oy pütünləy ham hiyalıdur. Lekin «mukəmməl hayatı» կaysı diniy olqəm bilən olqinixtin kət'iyınəzər, insanlar bugündin baxlap toluk həkçanı, mukəmməl hayatı etküzimən desimu wə xundak қılsımı (həqkandaq adəm Hudanıng Mükəddəs Röhısiz həkikijy mukəmməl hayatıning nema ikənləkini qüxinip yetəlməydu; mana bu həkikəttul!) lekin bundak қılıx կandakmu etkən hayatıning birər gunahını yapalısın? Adəm'atımız wə Həwa'animiz ezlirini Huda aldida təwən tutup, ənjür yopurmaklırını selip taxlidi. Huddi Adəm'atımız Huda təripidin kiydürülgəndək (qünki Huda Əzi ularmı kiyindürgən) insanlar Hudanıng xapaitini həksiz bir sowoqat süpitidə kobul қılıxi bilən gunahlardın kutkuzulidu («Əf.» 2:5, 8). Adəm'atımız wə Həwa'animiz xu kiyim-keqəknı kəmtərlik bilən kobul қılıjını üçün Hudanıng kəqürümigə erixkən, dəp karaymır. Biraq bugün kobul қılıx keriki haywanlarning teriliri əməs, bəlki Məsihning Əzining həkçaniylikidin ibarəttur («Rim.» 2:22, 26, 4:6-9, «Əf.» 4:24, «Tit.» 3:5, «Wəh.» 19:8).

### 4:9 Nemixka Қabilning hədiyəsi kobul қılınmıdı?

Қabilning sowoqiti rət қılınip, Ҳabilning kobul қılınojini dəsləptə bəlkim adəmni tolimu oylanduridiqan ix boluxi mümkün. Həlbuki, İnjildiki ikki yazma muxu ixni yorutidu: —

«Etikadi bolqaqqa Ҳabil Қabilningkidinmu yahxi bir kurbanlıknı Hudaqə atiojan; etikadi bolqaqqa, Huda uning atioqanlarını təripləp, uningoja həkçanı dəp guvahlıq bərdi. Gərqə elgən bolsimu, etikadi bilən u yənilə bizgə gəp kilmakta» («İbr.» 11:4)

«Qünki silər dəsləptin anglap keliwatkan həwər mana dəl xuki, bir-birimizgə mehîr-muhəbbət kərsitiximiz kerəktür. Rəzil bolquqidin bolqan, inisini əltürgən Қabiloqa ohxax bolmaslikimiz kerək; u nemixka inisini kətl kıldı? Uning əzininə kilojanlırı rəzil, inisining kilojanlırı həkçanı bolqanlıkı üçün xundak kilojan» («1Yh.» 3:11-12).

«İbraniylarqa»diki xu ayət bizgə Ҳabilning kurbanlığını «etikad bilən» elip kəlgənlikini ayan қılıdu. Etikad wə ixanq Hudanıng sez-kalamini anglax wə kobul қılıx bilən barlıqka kelidu (masilən, «Rim.» 10:17, «Yəx.» 53:1ni kərüng). Undakta, Ҳabil Hudanıng «etikad elip kəlgən» կaysı səzini angliojan? Adəm'ata ooqulları Қabil bilən Ҳabiloqa Hudanıng əzlirinən uyatını yepix üçün gunahsız haywanning teriliri bilən kiydürgənləki toqıruluk birər həwərnı eytip bərgənmu, yəki Huda ularqa biwasitə birər səzni kilojanmu? Həqbolmioğanda, Ҳabilda etikad bolqan bolsa, undakta Huda ularqa Əziga yekinlixix üçün kurbanlıq қılıx kerəkləki toqıruluk wəhiy yətküzgən, dəp jəzmləxtürələyimiz.

Қabil üçün qong məsilə xuki, u dehəkan wə baqwən idi; kurbanlıqka kerək bolqan koylarning ığisi uning inisi Ҳabil idi. Қabil təkəbburlukidin inisidin kurbanlıqka koy soraxnı halımaytti; xuning ornida u əz beqidiki məhsulatlardın elip kelidu. Muxu ayətlərdin enikki, Huda uning sowoqitini pəkət kobul қılmaya kalmay, bəlki Қabilning əzimu Hudaqə yakmığı: «**Huda Ҳabil wə uning sunoqiniqa қarimidi**». Munasiwətlik ayətlərdin kərünüp turiduki, Қabilning pozitsiyisi pəkət həkawurluk idi; Huda uning sowoqitini rət kilojanndan keyin Hudanıng səmimiyy gəplirigə қulak selixning ornida u intayın oqəzəplinidu. Muxuningdin biz uning kənglidiki hiyallırını anglioqandək bolımız: «Mana bu sowoqat tirixip-tirmixip qıçarojan ez ajrimdur! Ajayib bir hədiyədər! Əslidə Hudanıng manga rəhmət eytixiqə toqra keləttii!».

## «Yaritilix»

Қабilda wə Ҳabilda ikki yol bizga kéründiу («Yəh.» 11-ayəttiki «Қabilning yoli»ni kerüng). Birinqi yolni «diniy yol», ikkinqi yolni «etikad yoli» deyixkə bolidu. Muxu yerdə «diniy yol» deginimiz, bir insan өzining tirixix-tirmixilri wə oy-hiyalliri bilən Hudani razi kılmakçı bolqan yol. Pütkül dunya boyiqə kəp adəmlər Қabil oylioqandək: «Mən kəp dualarnı kılɔjinim üçün, hər həptə məsqitkə (yaki bolmisa qerkawoja yaki buthana qatarliklaroja) barojinim üçün, kəmbəoşəllərgə kəp sadıkə bərginim üçün, mukəddəs yazmilarnı (Təwrat bolsun, Zəbur bolsun, Injil bolsun, Kur'an bolsun, Budda «nomlırı» bolsun) yadlıojinim üçün Huda meni қobul kılıp, gunahlırimmi kəqürüm kılıdu» dəp oylap yürüdü. Bırak Təwrat-Injil boyiqə, gunahını bir tərəp kılıdiqan birdinbir ix — қurbanlıktur. Hudaning nijati sowqat bolup, Məsihning Əzidə U kerək bolqan қurbanlıknı təminligən. Etikadı bar adəmlər Uning bu toopruluk sezikalamini қobul kılıp, huxallık bilən Uning sowqitini kuqaklaydu. Ҳabil bolsa bu yoloja, yəni Hudaning xapaitini қobul kılıdiqan etikadlık yoloja wəkil bolidu. Ҳalbuki, bəzilər hətta Қabildək əzlirinинг ajirları üçün Huda meni təriplixi kerək, dəp oylaydu.

**«Qünki silər xəpkət bilənla ixənq arkılık kütkuzuldunglar. Bu ix əzünglardın kəlgən ix əməs, bəlkı Hudadin kəlgən iltipat, — u zadila adəmlərning əməl-əjrividin kəlməydu, bu həm heqkimning mahtanmaslıkı üçündür»** («Əf.» 2:8-9).

Ahirda Қabil inisini əltürgini üçün Hudaning uningoja qüxürgən jazasi toopruluk azrağ tohtılımiz. Adəm'ata wə Ҳawa'ana gunah kılıqandan keyin, Huda xapaət bilən ularça gunahlarını tonup yetix pursitini bərgənidı, wə u xundak pursətni hətta Қabiloju yətküzüp: **«Ining nədə?»** dəp soraydu. Xundaktimu Қabil pursətni rət kılıp, Huda aldida turupmu yaloqan səzləydu. Xuning üçün Huda uningoja xundak «yenik jaza» bərdimə? Nemixka u nək məydanda əltürüməydu?

Jazanıg təpsilatlridin: **«Sən əmdi қolungdin iningning kənini қobul kılıjlı aqızını aqkən yərdin қooqlinip lənətkə uqraysən. Sən yərgə ixlisəngmu u buningdin keyin sanga ķuwvitini bərməydu, sən yər yüzidə sərsan bolup, sərgərdan bolisən»** dəp okuyımız.

Yər-tuprak Adəm'atimizning gunahı tüpəylidin allikaqan lənətkə uqrıqan bolup, Adam'atimizqa: **«Sən tuprakka yanqıuqa arılıktə yüz-keziung tərgə qəmgəndila nan yəysən»** degəndək, terikqlik təslixin kətkənidi. Əmdi Қabiloja bolsa nəgila barsa terikqlik həssiləp təslixin ketətti. Uning Hudaqası: **«Kimla meni tepiwalsa, əltürüwetidu!»** — degənlikli əjəblinərlilik əməs (xu qaođda yər yüzidə bəlkim pəkət üq insan yaxaytti — lekin Қabil kəlgüsida insanlarning kəpiyidioqını kezdə tutup səzləydi — 1:28, 3:16, 5:3-5ni kerüng). Kimmu Қabilning ez yenida halaydu dəysiz?! U nəgila barsa tuprak xu haman tuoqmas bolup ketətti! Xuning üçün Huda baxxılarning Қabilni əltürməsliki üçün uning pexanisigə məlum bir bəlgə koysi. Bırak u կəyərgə barsa ular uni dərħal arisidin həydiwetidu. Xundak kılıp Қabil gunahının akıvitini kərsitidioqan birhil «mangojun agah» yaki «sərgərdan təxwiqatqi», pütkül yər-zeminoja Hudaning adillili wə mukəddəsli, gunahını jazalaydioqanlıki toopruluk «halis» jakarqı, guwahqı yaki həwərqı bolup kəlidü.

**6-bab — «Hudaning oqulları insanlarning kızlirini ... əzlirigə hotun kılıxka baxlıdı» — bu nemini kərsitudu?**

**«Wə xundak boldiki, insanlar yər yüzidə kəpiyixkə baxlıqanda, xundakla kızlarmu kepləp tuoqulqanda, Hudaning oqulları insanlarning kızlirining qırayılkılığını kərüp, halıqanqə tallap, əzlirigə hotun kılıxka baxlıdı».**

## «Yaritilix»

Tekisttiki izahatımızda eytkünümüzde, «Hudaning oqulları» həkkiidə üq hil qüxənqə bar: —

1. İnsan əməs, bəlkı ərxtiki bir hil zat, pərixtə yaki rohətin ibarət (bəzi alımlar xu ibarını jin-xəytanları kərsitudu, dəp əraydu).
2. Dərijidin taxkırı adəm bolup, padixaş yaki həkimdar.
3. Əabilning hudasız əwlədliridək əməs, bəlkı Huda yolda mangidiojan Xetning əwlədliridur.

Biz mutlak birinqi kəzkaraxta bolımız. Qünki 2- yaki 3-pikirdə eytılıqandək «**Hudaning oqulları**» degən ibara Xetning iħlasmən əwlədlir yaki bolmisa yər yüzidiki uluq zatlarnı kərsatkən bolsa, undakta ularning «**insanlarning kızlirining qirayliklikini kərük**» andin «**halıqanqa tallap, ezliriga hotun kılıx**»ining zadi nema hatalık yaki yamanlıqliq bolatti?! Qünki əyni tekistə: «rəzil adəmlərning kızliri» toopruluk gəp yok, pəkət «insanlarning kızliri» deyildi — demək, addiy kız-ayallarnıa kərsitudu. Xunga «Hudaning oqulları» degənlik bir türküm pərixtılerni kərsitudu, dəp ərayımız («Ayup» 1:6, 2:1, 38:7, «Zəbur» 29:1, 89:6ni kərүng). Muxu pərixtılər kız-ayallarning güzəllikini kərüp, ular bilən jinsi munasiwət etküzüxnı həwəs kılıojan wə xundak kılıx üçün Huda ezlirigə bekitkən hizmət ornını taxlap («Yəh.» 6-ayət), mələum bir insanı, jismaniy xəkilgə kırğın. Tekisttin kəriqanda ularning əwlədlir «palwan-baturlar» yaki «küqlük isyançı»lar, binormal gigantlar idi. «Aləmning yaritilixi»ning müəlli pi mundak wəkənenin yüz berixi pəkət bir ketimla əməs dəp puritidu; qünki u keyinkı wəkənlərdimə baxka gigantlar tuqulmuş, dəp hatırılıydu: — «**Xu künlərdə (wə xundakla keyinkı künlərdim)**, **Hudaning oqulları insanlarning kızlirining yenioja berip, ulardin balilarnı tapkınidə, gigantlar yər yüzidə pəyda boldı. Bular bolsa ədəmlik zamanlardıki danglık palwan-baturlar idı**» (4-ayət). Bu bəlkim mukəddəs yazmilardıki baxka yərlərdə tiloja elinojan, topandin keyin tuqulmuş gigantları kərsitudu; məsilən, «Qəl.» 13:33, «Qan.» 2:20-21, 3:11, «2Sam.» 21:15-22ni kərүng.

Injilda, rosul Yəhūda bu wəkənenin məzmununu gumanı yokatkan halda enik kılıdu: — «**Wə silər xunimə bilisilərki, əslidiki ornını tutmay, bəlkı eż makanını taxlap kətkən pərixtılerni Rəb uluq kiyamət künining sorikioqış mənggü kixənləp mudhix ərəngələrlikdə solap saklimaqtı. Sodom wə Gomorra wə ularning ətrapidiki xəhərlərdikilərmu xu ohxax yolda, yəni xu pərixtılərgə ohxax uqioja qıkkən buzuklukka wa oqayıry xəhwətlərgə berilip kətkən, keyinkı dəwrlər ularning akiwitidin ibrət alsun üçün mənggülük ot jazasiqa ərnək kılınip kəydürülən**».

Bu ayətlərin ahirkı kismında awwal bəqqiwazlık xəhwaniy həwəslərgə berilən «**Sodom wə Gomorra wə ularning ətrapidiki xəhərlərdikilər**» tiloja elinidu; andin Sodomdikilərning «**xu ohxax yolda, yəni xu pərixtılərgə ohxax uqioja qıkkən buzuklukka wa oqayıry xəhwətlər**» (grek tilida: «oqayıry ətlər») «**gə berilip kətkən**» liki kərsitudu. Huda pərixtılerning heqkəqan «**oqayıry xəhwətlər**» («oqayıry ətlər») «**gə berilixi**»ni iradə kılıojan əməs; wə xuningəqə ohxax, hərgiz ər kixilərning ayal kixilər bilən normal ər-ayallık munasiwətni halimay, baxka ər kixilərgə həwəs kılıoqı boluxını iradə kılıojan əməs.

«**2Pet.» 2:4** wə muxu yərdə, «Yəhūda» 6-ayəttin kəriqanda, aləmning dəslipidə Hudaoja ərəxli Xəytan bilən birgə isyan kətürən pərixtılər bilən selixturojanda, muxu pərixtılər eçirrək jazaqə uqriojan («Wəh.» 12:3-4tiki izahatımızni kərүng). Axu isyan kətürəgüni pərixtılər (həzirki jinlar) bugün dunyani kezip, ularınları eziqturup, Hudanıñ məmin bəndilirinenin roh-kəlbilirigə jəng kılıp yürüməktə; «Yəhūda» 6-ayəttə tiloja elinojan pərixtılerni bolsa: «**Rəb uluq kiyamət künining sorikioqış mənggü kixənləp mudhix ərəngələrlikdə solap saklimaqtı**». Ularqə nemixqə (solanmiojan jinlar bilən selixturojinida) eçirrək jaza berilidü? Xübhəsizki, addiy səwəbi xu boluxi kerəkki, muxu pərixtılər Hudanıñ gunah üstidin yürgüzgən

## «Yaritilix»

birnəqqə jazalırıq — (1) aləmning dəslipidə, Xəytanni jazalap ərxtin həydiwətkinigə; (2) Adəm'atımız wə Həwa'animiz gunah kılolandın keyinkı jazalıqınıqə; (3) Həbilni əltürgən Kəbilning üstigə qüxürgən jazasıqə guvah bolup turukluk, yənilə Huda aldida gunah kılıjını üqün ularning Huda aldidiyi jawabkarlıkı kəprək bolatti.

Əlwəttə, bəzilər bu pikrimizni anglap Rəb Əysanıng insanlarning tirilixi toqrluluq; «**Əlümdin tirligəndin keyin, insanlar əylənməydu, ərgə təqməydu, bəlkı Hudanıng ərxtiki pərixtılırigə ohxax boludu**» («Mat.» 22:30) degen mubarək sözlərini nəkil kaltürüp karxi qılıdu. Demək, pərixtılər həqbolmioğanda əylanməydu wə ularning jinsiyyiti yok. Lekin ularning halisla jinsiyyətə igə bolux imkaniyiti yok əməs. Degənlirimiz dəl muxu. «Aləmning yaritilixi»da bayan kılıqan bu pərixtılər Huda bekitkən tərtiptin yaki tütümdin həlkip qıktı wə xuning bilən jazalandı. Ular rosul Yəhūda təswirligən Sodomdiki adəmlərgə ohxax «**buzuklukka wə əqəyriy xəhwətlərgə berilip kətkən... mənggülük ot jazasıqə ərnək kılınip kəydürülgən**».

Bu wəkədin keyin insanlarning kəlbliyi tehimu rəzillik bilən tolup kətkəndək kılıdu: — «**Pərvərdigar insanning ətküzüwatkan rəzilliki yər yüzidə kəpiyip kətkənlilikini, ularning kənglidiki niyətlirining hərķaşan yaman boluwatqınıni kərdi**».

### 9:25-27 Nuḥ pəyoğəmbərning Xəm, Həm wə Yafət toopruluk bexarətlik sözləri

Nuḥ pəyoğəmbər ez üzümzarlığının xarabını iqip məst boloqandan keyin uni kərgən oqlı Həm akılıri Xəm bilən Yafətning yenioğa berip, atisini mazak kılıqan haldə xu əhwalı ularoğa eytikan, dəp hatirilinidu. Ular ikkiylən bolsa hərmət bilən ədiyalnı elip kəyniqə mengip, atisini yepip koyidu. Nuḥ pəyoğəmbər oyoqinip, nemə ixlarning yüz bərginini bilip, təwəndiki bexarətni elan kıldı: —

«**Nuḥ xarabning kəypidin oyoqinip, kənji oqlining ezigə nemə kılıqinini bilip: —**  
**Qanaanoqa lənət bolоy!**  
**U kərindaxlirining külining kuli bolsun, — dəp қarоqıdı.**  
**U yənə: — Xəmning Hudasi bolоjan Pərvərdigarоja təxəkkür-mədhiya kəltürülgəy!**  
**Qanaan Xəmning kuli bolsun.**  
**Huda Yafətni awutkay!**  
**U Xəmning qedirlirida turoy,**  
**Qanaan bolsa uning kuli bolоy! — dedi».**

Birinci soal, yaman ix kılıjını Həm boloqandan keyin, nemixkə tunji oqlı Qanaan lənətkə kaldi?

Hudanıng həkümleri «**qongkur tilsimat dengizlardaktur**» («Zəb.» 36:6); dərwəkə biz paniy dunyada boloqinimizda ularning səwəbliri yaki əhmiyyitini toluq tonup yetəlməymiz; lekin Həmning kəp oqlulları arisidin pəkət Qanaanla lənətkə kaloqan, degen pakittin Həmning yaman ix kılıxida oqlı Qanaanın təsiri bar yaki atisini mazak kılıxka qutratkuqı xu Qanaandur, dəp pərəz kilsək elhətiməloja yekinrək boluxi mumkin (bəzi alımlar ikkinçi bir pikirdə bolup, Qanaan Həmning əng amraqlı oqlı, xunga Həmni jazalax üçün Nuḥ Qanaanın kəlgüsiga lənət okuydu, dəp karaydu).

«**Kulning kuli**» — bu ibarə əng təwən kəllük yaki təwən hizmətni kərsitidü.

Nuḥ pəyoğəmbər Pərvərdigarnı «Xəmning Hudası» dəp təswirləydi. Demək, Xəm wə uning əwləldirli Huda bilən yekin munasiwəttə boludu. Xəmning nəslidin «Ebər» degen zat terilidü; «Ebər» — mənisi bəlkim «(dəryadin) ətküqi», xunga Ebər bəlkim tunji «Ibraniy» boluxi

## «Yaritilix»

mumkin. Ebərning nəslidin İbrahîm, İshâk, Yaqûp andin Yaquptin Israile degən həlk qıkkən; Israile Huda Əzini Xəyətanning zulmitidə қalojan dunyaoja tonuxturuxka tallıwalojan wasitiqi idi. Nuhning okuojan lənitə boyiqə, Qanaanni keyin «**Xəmning қuli**» dəp bekitkən. Bu ix Israilearning keyinki tarihida əməlgə axurulojan (məsılən, «2Tar.» 8:1-8ni kərüng).

Nuhning bexaritidə Yafət toopruluk «**Huda Yafətni awutkay!**» andin «**U Xəmning qedirlirida turojayı**» dəydu. Keyin mədəniyət keprək tərəkkij kıləjan əllər, bolupmu Yawropadiki əllərnin kəpinqisi Yafəttin qıkkən. Yafətning əwlədlirining arisida Babil, Grek (Yunan) wə Rim imperiyəliridikilər bolojan. Bu imperiyələrlə Axurnuring zeminini egiliplə kalmay, bəlkı Pələstin zeminini ixəjal kıləjan wə xundakla Qanaanining əwlədlirini ez küllükçə salojan. Nuhning Yafət toopruluk bexariti keyin yənə rohiy jəhəttimə əməlgə axurulojan — qünki İnjil dəvrində hux həwərni awwal kobul kıləjanlarning kəpinqisi Yafəttin qıkkən həlkələr bolojan.

«**Ham**» degən söz «kara» degən mənidə. Xunga Afrikidiki kəp kara tənlik həlkələr dərwəkə Hamning əwlədliridin boluxi mumkin. Lekin bəzilərnin Nuh pəyojəmbərning bu bexaritidin paydilinip, «**Hudanıng iradisi**» dəp bəhanə kılıp kara tənlik həlkələrni («**Hamning əwlədlirisi**» dəp) küllükçə selixi mutlak qong gunaḥ bolidu. Qünki bexarəttə **Ham** ezi yaki Qanaandın baxka əwlədliridin hətta birimu tiloja elinojan əməs.

### 10-bab – «Əllərning nəsəbnamisi» – bu əllər hazır nədə yaki nəgə kətkən?

Bu bəbtiki «əllərning nəsəbnamisi»da yər yüzidiki barlık əllərning əjdadları hatirilinidu. Bu tizimlənojan həlkələrning hazırlı həlkələr yaki əllər bilən bozojan munasiwətlərinin bəziləri məlum, bəziləri naməlum. Məlum bozojanlıri toopruluk təwəndə azraq tohitlimiz: –

(Okurmənlər buningə munasiwətlik həritinismu kərsun)

#### 10:2 «**Yafətning oqulları: – Gomər, Magog, Maday, Yawan, Tubal, Məxək wə Tiras**».

**Gomər** – «Kimmərlər»ning əjdadi. Germaniyə bilən munasiwətlik.

**Magog** – jənubiy Rusiyə wə Ottura Asiyaning tüzlənglik rayonliridiki bir həlk. «**Magog**»ning «**Skitlar**» bilən munasiwiti bar boluxi mumkin; Ottura Asiyadiki hazırlı həlkələrdin bəziləri, xübhəsizki, Magogdin qıkkən («**Əzakiyəl**» 38-39-bablarını kərüng).

**Maday** – «Mediyalar» (həzirki «**Kurdlar**») həmdə Hindistandıki bəzi həlkələrning əjdadi.

**Yawan** – Greklər (Yunanlar)ning əjdadi

**Tubal** – «**Kara Dengiz**»qa munasiwətlik bəzi қəbililərning əjdadi. Keyinqə bularning Rusiyəning əkindəki paytahtı, yəni Tobolsk xəhiri bilən munasiwiti bozojan boluxi mumkin.

**Məxək** – «**Muxkular**» degən əkindəki həlkəning əjdadi. Bular Rusiyəning hazırlı paytahtı Moskva wə Ərminiyədiki Moxki təqlidli bilən munasiwiti boluxi mumkin.

**Tiras** – əkindəki «**Trakiylar**» yaki «**Ətruskiylar**» yaki bular ikkisining əjdadi. Bu həlkələrin bəziləri keyin «**Fenekiyələr**» bilən munasiwiti bar boldi.

#### 10:3 «**Gomərning əwlədləri: Axkinaz, Rifat wə Torgamah**»

Axkinaz – Həindi-Germanlarning ximaliy қəbililirining əjdadi wə bəlkim yənə «**Skitlar**»ning bir kəsiminə əjdadi bolexi mumkin. Ehətimaloja yekinki, hazırlı Türkələr Skitlərdin qıkkən.

Rifat – ximaliy Suriyədə wə xərkij Türkiyədə yaxıqan bir қəbilining əjdadi. Torgamah – xərkij Türkiyəning qəgrisi diki «**Tabal**»qa yekin bozojan bir қəbilining əjdadi

## «Yaritilix»

### 10:4 «Elixah, Tarxix, Kittiyalar bilən Dodaniylar»

**Elixah** — Seprusta həm bəlkim Krettə olturaklaxşan bir կəbilining ajdadi. Ular keyin «Ottura Dengiz»ning boyidiki baxşşa yərlərdə olturaklaxşan.

**Tarxix** — «Ottura Dengiz»ning boyliridin İspaniyəgiqə wə Əngliyədimu olturaklaxşan bir həlkə boldi.

**Kittiylar** — Seprusta olturaklaxşan yənə bir həlkə.

**Dodaniylar** — Greklər wə «Roda» degən aral bilən munasiwətlik bir həlkə.

### 10:6 «Həmning oqulları Kux, Misir, Put wə Қанаан»

**Həm** — degənning mənisi «kara» boloqşqa, mumkinlik barki, Afrikidiki həlkələrning kəpinqisi həmdin qıçkan boluxi mumkin. Tewəndə kerimizki, Həmning əwladlıridin birnəqqisi dərwəkə Afrikə olturaklaxşan.

**Kux** — Uning əwladlıri Efiopiya də (Nubiyyada) olturaklaxşan

**Misir** — Mizraim — Uning əwladlıri üstün Misir wə astin Misirdə olturaklaxşan (ibraniy wə ərəb tillirida «Mizraim») degən söz «ikki Misir» degənni bildüridü.

**Put** — uning əwladlıri Libiya də (Nubiyyada) wə Somaliyədə olturaklaxşan

**Қанаан** — uning əwladlıri Pələstində olturaklaxşan, andin «Қanaaniylar» degən yəttə կəbilə boloqş.

### 10:7 «Kuxning oqulları Seba, Həwilah, Sabta, Raamah, wə Sabtikah; Raamahning oqulları Xeba wə Didan idi»

**Seba** — Üstün Misirdə, Nil dəryasında yekin olturaklaxşan bir կəbilə

**Həwilah** — (mənisi «kümlük» yaki «kümlük tützlənglik») — jənubiy Ərəbistanda olturaklaxşan bir կəbiləsabta — Pars қoltukining boylirida olturaklaxşan bir կəbilə

**Raamah** — Ələrbiy jənubiy Ərəbistanda olturaklaxşan bir կəbiləsabtikah — Pars қoltukining xərkəy təripidiki «samudaki» degən jayda olturaklaxşan bir կəbilə

**Xeba** — qərbəyi jənubiy Ərəbistandıki bir կəbilə boldi; keyin «Sabiylar» padixaqlikini kuroqan; ularning ayal padixaḥəti keyin danalık izdəp Sulayman padixaḥəni yoklap baroqan («1Pad.» 10-bab).

**Dedan** — Ximaliy Ərəbistanda olturaklaxşan bir կəbilə

### 10:8 «Kuxtin yənə Nimrod tərəlgən; u yər yüzidə nahayiti küqtüngür adəm bolup qıktı»

— «Nimrod» degən isimning mənisi «asıyılık kılqırıq» degənlək bolidü. U toqrułuk eytiloqan səzlərinin həmmisini səlbiy jəhəttə qüixinix kerək. Uningdin Hudanıng halığę düxmən boloqş ikki xəhər wə imperiyə qıçkan — yəni Babil (Hudaşa karxilikini bildürgən Babil munarı kuruloqş jay) wə Nınəwə (Asuriyə imperiyəsiming paytəhtii), ular tewəndikidək: —

**10:9 «U Pərvərdigar aldida küqtüngür owqi boldi; xunga «palanqı bolsa, Pərvərdigarning aldida Nimrodtək, zəbərdəs owqi ikənl!» dəydioqan gəp pəyda boldi»** — Buning mənisi izahatlırimizda kərsitilgəndək, Nimrod «owqi» muxu yərdə bəlkim həywanları əməs, insanları owlayıdiaojanlığını kərsitixi mumkin, wə xundakla uning nami hətta ərxkimə yətti. Bızdə heqkəndək guman yokki, Nimrod degən kixi kəlgüsidiyi «dəjjal»ni sürətləgən bir hil «bexarətlik rəsim»dur. Qünki kəlgüsida dəjjal (kayıtidin kurulidioqan) Babil xəhərinin padixaḥəti bolidü.

**10:10 «Uning padixaqliki Xinar zeminidiki Babil, Ərək, Akkad wə Kalnəh degən xəhərlərdə baxlanoqanidi»** — burunki Yəhudiyyə əlimilar (Rabbilar)ning həmmisi: «Pərvərdigar aldida küqtüngür owqi boldi» degən səzlər uning Hudaşa karxi turoqanlığını kərsitidü, dəp қaraytti.

## «Yaritilix»

Qünki Nimrod keyin bərpa qiloğan xəhərlər, jümlidin Babil xəhiri Huda wə Uning həlkigə karxi qikqan, xundakla Hudaşa karxi qikixning simwoli bolup kaloğan.

**10:11-12 «U bu zemindin Axur zeminoğa qıkıp Ninəwə, Rəhəbot-ir, Kalah, wə Ninəwə wə Kalahning otturisidiki Rəsən degən xəhərlərnimə bina kıldı (bular köxulup «Katta xəhər» boldı)» — Axur (Asuriyə imperiyəsini təsis kılınmış) Xəmning əwlədi idi (22-ayət).**

Axur Ninəwə, Rəhəbot-Ir, Kalah, wə Rəsən degən tət xəhər birlixinip bir qong katta xəhər, yəni «Ninəwə xəhəri» boldı.

**10:13 «Misirning əvladlıarı Ludiyalar, Anamiylar, Ləhəbiylar, Naftuhıylar» — Bu tət həlk Nil dəryası deltisidin tartip, ximaliy Afrikiçiqə olturak laxşan.**

**10:14 «Patrosiyalar, Kasluhiylar (Filistiyələr Kasluhiylardın qikqan) wə Kaftoriylar»**

Patrusiyalar wə Kasluhiylarmu üstün Misirdə wə Krettə olturak laxşan. «Filistiyələr» keyin xu yərdin qıkıp Pələstinininq əqrəbiy təripidə olturak laxşan. Kaftoriylar Kretkə andin «Ottura Dengiz»din yiraq boloğan, bizgə hazır naməlum rayonlardimu olturak laxşan boluxi mumkin.

**10:15-18 «Qanaandin tunji oqul Zidon tərilip, keyin yənə Hət tərəlgən. Uning əvladlıarı bolsa Yəbusiyalar, Amoriylar, Gırgaxiyalar, Hıwiylar, Arkiylar, Siniylar, Arwadiylar, Zəmariylar wə Hamatiylar idı. Xuningdin kiyin, Qanaaniylarning əbililiri hər tərəpkə tarkılıp kətti» — Zidondin Fenekiylər qikqan. Bu həlk ədamıkmı zamandıki yiraq yurtlarocha baroğan jaħankəzdi dengizqıllar idı. Xundak ispatlarmu barkı, Fenekiylər hətta jənubiy Amerikioja wə «Tinq Okyan»diki yiraq arallarıqımı yetip baroğan.**

Həttin «Hıttiyalar» qikqan. Ularning əz imperiyəsi bar idı. Imperiyəsi oqulioğandın keyin Hıttiyalar xərkətki yiraq rayonlarocha kəqüp kətkən. Ular «Siniylar» bilən birlixinip həzirki Hənzu, Mongolul wə Yapon millətləri bolup kaloğan, andin hətta xu yərdin «Bering Booquzi»din ətüp ximaliy Amerikidiki «Indianlar» boloğan boluxi mumkin. Bu həlkəlarning qiloğan kismining həmmisi Pələstin, Liwan wə Suriyəni igiligən əbililər bolup kaloğan. Israillar ahırda ularnı xu yərlərdin həydəp qikirip, Huda ezlirigə miras kılıxka bekitkən bu zeminoğa igə boloğan.

**10:21-22 «Xəmmu oqul pərvəntlik boldı; Xəm bolsa Yafatning akisi, Ebərlərning ata-bowisi boldı. Xəmning oqulları Elam, Axur, Arfahxad, Lud, Aram...»**

«**Elam**» degənən mənisi «yukarıkı jaylar». Elamdin boloğan həlk Babilning xərkəkdə yaxioğan bolup, hərmiş ki irəndiki həlk-millətlər bilən munasiwətlik.

«**Axur**» — Asuriyələr degən həlk boloğan.

«**Arfahxad**» — Ninəwə xəhərinin ximaliy xərkəkdə yaxioğan, «kaldıylər» bilən munasiwətlik boluxi mumkin.

«**Lud**» — Tigris (Dijlə) dəryasıqə yekin yaxioğan «Ludbu» həlkı boloğan boluxi mumkin.

«**Aram**» — Suriyəning ximaliy tərəpliridə wə Babilning ximalidiki wə xərkədkı tülzəngliklərdə yaxioğan həlk boloğan.

**10:23 «Aramning oqulları Uz, Hul, Gətər, Max idı».** Bu əbililər toqıruluk məlumat az. Ular baxka xərkəy həlkəlarning əjdadlıları boloğan boluxi mumkin. «Hul»ning Ərminiyə bilən, «Gətər»ning Afganistan bilən boloğan munasiwitini kərsitidioğan azraq ispat bar.

**10:24 «Arfahxadtın Xeləh tərəldi, Xeləhtin Ebər tərəldi».**

«**Ebər**» — Mənisi bəlkim «(dəryadin) ətküqi». «ibraniy» degən söz bəlkim bu sözdin qikqan.

## «Yaritilix»

10:25 «Ebərdin ikki oqul tərəlgən bolup, birining ismi Pələg idi, qünki u yaxiojan dəwrədə yər yüzü bəlünüp kətkənid; Pələgning inisining ismi Yoxtan idi».

«Pələg» degən səzning tələppuzı «belünüx»kə yekindur. «**u yaxiojan dəwrədə yər yüzü bəlünüp kətkənid**» — üq imkaniyət bar: (a) bu səzlər Babil munaridiki wəkədə, Hudanıng tilni bəlüxi bilən əllərnimə bəlgənlikini, xundakla «yər yüzdikilər belünüp kətkən»likini kərsitudu; (ə) yər-zemining belünüp kətkənlilikini kərsitudu («Yaritilix» 1:9 boyiqə yər-zemin əslidə birlə kurukluk idi; andin keyin qoşum məlum wakıttı hazırlı Asiya, Yawropa, Afrika, Amerika wə Antarktika kit'əlirigə belünüp kətkən. Dunya hərətisigə əkarisingiz, bu yəttə kit'əning xəkillərini bir-biriga «jipsilaxturma rəsim»dək jipsiləxkə bolidu, xunga əslidə bir pütün bolovan bolsa kerək; (b) yukarıda tiloja elinojan ikki imkaniyətning təng yüz bərgənlilikini kərsitudu. Biz birinqi yaki üçinqi pikirgə mayilmiz.

«**Yoxtan**» Ərəbistandıki bir қəbilə boldı.

10:26-29 «**Yoxtanın Almodad, Xələf, Hazarmawət, Yerah, Hədoram, Uzal, Diklah, Obal** (yəki «Ebal»), **Abimaəl, Xeba, Ofir, Həwilah, Yobab tərəldi**» — bularning həmmisi Ərəbistandıki қəbililər boldı.

10:30-32 «Ularning olturojan jaylıri bolsa Mexadin tartip, Səffar degən rayonning xərk təripidiki taoqkığə sozulətti. Yukarıklılar bolsa xəmning oqulları bolup, eż қəbilisi wə tilliri boyiqə қowm bolup eż zəminlirdə oltaraklaşxanıdi. Yukarıdikilər Nuñning əwladlırı bolup, ular eż nəsəbliri wə қowmları boyiqə hatırıləngən. Topandin keyinki yər yüzdikli barlıq қowmlar ularning iqidin tarxalıqan». Bu nəsəbnamining hulusisidur. Ayrim-ayrim bolovan əl-ķəbililərning sani jəm'i yətmixtur.

### Hudanıng «Babil munari»diki wəkədə bolovan məksiti

Huda nemə məksət bilən əl-yurtlarning tillirini bir-biridin ayriwatkən?

Izaḥatımızda eytkinimizdək, əllərning yərda «**Asmanlarqa tağaxkudək bir munar yasayı**» degən ixi birinqidin «Hudanıng iradisigə hilaplık kılıayı» degəndək məqrurlukning bir hil ipadisi idi. Qünki Huda əslida «**Silar jüplixip kepiyip, yər yüzünü toldurunqlar**» (9:1) deyəndi. Ular: «**Əzlərini tarılıp ketixin saklax üçün**», yəni munar selix arkılık kəp həlkələrni əzlirigə mayıl kılıx üçün qong munarnı կurojan, xuning bilən Hudanıng əmrigə hilaplık kılıqan.

İkkinqidin, ularning bu munar arkılık asmandıki rohlar (jin-xeytanlar) bilən alakə kiliplər, palqlılık kılıx məksiti bar idi. Muxundak palqlılık yaki munəjjimlik Hudanıng iradisigə hilap idi («Qan». 18:9-12). Xu ikki səwəbtin u munarnı Hudanıng yolioja əkimükərxi bolovan, deyixkə bolidu.

Munarning akıwiti wə nətijisi xundakki: «**Bu ularning ixining baxlinixidur! Bundin keyin ularning niyət kılıqan hərkəndək ixini həq tosuwalıqlı bolmayıdu**» deyilidu. Buninga Huda əlwəttə yol koymayıdu. İnsanlarning bundak küqlük bolup ketixi ahırkı hesabta əzlirigə həwp kəltürigidu; Nimrodtək rəzil niyətlik bir adamlar kəp bilim yaki ilim-pənni əzləxtürsə, nətijidə u xu bilimni ixlitip barlıq insanları özigə bekindürüp kontrol kılıwalıdu.

Xunga Huda «**Ularning tilini baxka-baxka kılıp əlamətli xəstəliklərlə bəzəyin!**» Hudanıng ularning tilini bəlüxi ularning həmkarlixip ixləx məksitini tosapla əlamətli xəstəliklərlə bəzəyin! Nimrodtək zalim bir mustabitning barlıq insaniyətni eż ilkigə eliwellixiqa mustəhkəm tosalıq bolidu. Qünki əlamətli xəstəliklərlə bəzəyin! Hudanıng ularning tilini baxka-baxka kılıp əlamətli xəstəliklərlə bəzəyin!

## «Yaritilix»

səzləydiqanlarnı kontrol kılıxi qəklimigə uqraydu. Pəkət qəklimə bolqandila u ularning bir-biri bilən bolqan alakılıxlarını wə xundakla ularning oy-pikirlirini tizginliyəlməydi. Xundak deyixkə boliduki, xu qəoqdin tartip «til tosaloqusı» insaniyətni toluk bir mustəbitliktin қoçqap kəlməktə.

Xundaktimu bəzi adəmlər hazırkı zaman kompyuter tehnikisidin paydilinip, «tərjimə programmiliri»ni tüzüxi bilən Huda koyojan «til tosaloqusı»ni bilər-bilməs buzmakçı boluwatidu. Yənə bəziləri bugünkü künlərdə hətta «yengi insanlarnı yaritaylı» dəp laboratoriyalarında insanning tərəlma hüßəyirilirini təjribə obyekti kiliqxımı petiniyatidu. Demək: «**Bu ularning ixining baxlinixidur! Bundın keyin ularning niyat қiolojan hərkəndək ixini həq tosuwalqılı bolmayıdu**» degənni käytidin deyixkə toqra kəlməmdə? Xunga Hudanıng pütkül yər yüzidikilərgə ahirkı həküm-jazalırının qüxicidən künü bizgə yırak əməs, desək hata bolmayıdu.

### Ibrahimning hayatından elixkə bolidiqan bəzi sawaqlar wə ibrətlər

Injilda, rosul Pawlus İbrahim toqrluluk «**U etikadqı bolqan bizlərning atimizdur**» dəydu («Rim.» 4:16; yənə «Gal.» 3:29ni kerüng). Huda ixlərni xundak bekitip orunlaxturqandan keyin, uning hayatından etikad toqrluluk nuroqun yahxi dərslərni əginiximiz mumkin, dəp oylisək hata bolmayıdu. Təwəndə xu dərslərdin bəzilərini kərimiz.

#### (1) Xapaət, etikad, itaətmənlik — 12:1-9

Dəsləptə Hudanıng İbrahim (əslidə Abram) oja bolqan qakırıqıja səpseləp karayli. «Ros.» 7:2-3tin xuni kərimizki, Huda İbrahimni u Həran xəhiri idə turuxtin ilgiri, yəni Kaldıyəning Ur xəhiri idə turojinida qakırıqanidi; xu ayəttə «**Atımız İbrahim tehi Mesopotamiya rayonında turuwatlaşkanda, yəni Həran xəhiriqə keçüp makanlixixtin ilgiri, xan-xərəpning Igisi Huda uningoşa ayan bolup: «Sən eż yurtung wə uruk-jəmətingdin ayrılip qıkıp, Mən sanga kersitidioqan yərgə baroqin»** degənidə» deyilidə.

«Alamning yaritilixi» 12:1də «**Parwərdigar Abramoşa mundak degənidə:** —

**Sən eż yurtundin, eż uruk-kerindaxliringdin wə eż ata jəmətingdin ayrılip, Mən sanga kersitidioqan zeminoşa baroqin**» dəp hatirilinidu. «Rosullarning paaliyətləri»diki ayət boyiqə, xu gəplər İbrahim oja deyilgən gəplər u Həranda əməs, bəlkı Ur xəhiri idə turuwatlaşkanda deyilgən.

«Həran» əslidə İbrahimning «yurti» əməs wə uning «uruk-kerindaxliri» yaki «**ata jəməti**»ning köpinqisi Həranda turoqan əməs, bəlkı urda turoqanidi. Xunga Hudanıng qakırıqını angliyəndən keyin İbrahim urdin yoloja qıkmakçı bolidu. Həlbuki, mukəddəs yazmılarda: «**Tərah bolsa oqlı Abramni, nəvrisi Lut (Haranning oqlı)ni wə kelini, yəni Abramning ayalı Sarahni elip, Qanaan zeminoşa berix üçün kaldıylərning Ur xəhiri idən qıktı; birak, ular Həran degən jayoşa yetip kəlgəndə, xu yərdə olturaqlıxiq կaldı**» dəp hatirilinidu.

Buningdin təwəndikilərni bayqaxkə bolidu: —

(a) İbrahimning Urdin qıqıxida ənənəvi rəhət-paşqarətni taxlap kətkənlilikini hazırlaşdırmaq təsəwwur kılıxımız təs. Arheologlarning kədirip təkxürüxdin məlum boluxıqə, Ur xəhiri kəng-azadə, nahayıti bayaxat, turmuxi rəhətlik bir xəhər ikən. Ularda hazırkı zamandək əylərnin issitidioqan birhil par sistemisimə bar idi. Ədəmlik zamanda sepilliş xəhərlərgə has bolqan aman-esənlilikə turuxni həmmə adəm halaytti; lekin İbrahim bu aman-esənlilikni taxlap

## «Yaritilix»

səpərlərdə yürüp, qedirlarda turuxni tallidi. Uning üstigə, xu künlərdə «həritə» dəydiqən nərsə məwjuṭ əməs idi; səpər uningoja nisbətən pütünləy naməlum bir ix idi. Yolda կandak həwp-hətərlərning uni kütüp turuwatçınını həqkim bilməyti. Karakqılar wə banditlar xübhisizki az əməs idi.

(ə) Roxənki, İbrahım Hudaşa itaət kılıxni tallıqan bolsimu, lekin u toluk itaət kilmidi. Qünki u «ata jəməti» din tehi pütünləy ayrılmışındı. Kərünüp turuptiki, atisi əməliyyəttə Hudanı İbrahimni Kanaanqa qaqırıqını anglap, xu qaqırıqnı eż təxəbbusıqə aylandurup: «Biz Kanaanqa barayı» degən. Biz 11-babtin: «**Tərah bolsa oqlı Abramni, nəvrisi Lut (Hərənning oqlı)ni wə kelini, yəni Abramning ayalı Sarahnı elip, Kanaan zeminoja berix üçün kaldıylərning Ur xəhəridin qıktı**» dəp okuyuz. Bırak ular yerim yolda, yəni Həranda tohtap կelip, Kanaanqa barmidi. İbrahim Hudanıg qaqırıqıqə əgixix üçün qedir bilən təng yürüxi kerək idi; lekin atisining: «Həran xəhəridə aman esən bolımız» degəndək gəpi bilən, u qedir turmuxini taxlap, yənə sepillik xəhərdə turdu. Xuning bilən İbrahim Hudanıg qaqırıqıqə toluk əməl kılmay atisi bilən xu yərdə tohtap կaldi. Ular allıqاقan 1000 kilometr yol başkan bolup, Kanaanqa baridıqan yolning yənə 800 kilometri kaloşanıdi. Tərah İbrahimni keqiktürüp koydu. Kızılkı, «Tərah» degen isimning mənisi «keqiktürük» degən mənisi bar idi.

(b) Huda İbrahimni «kismən etikad»ı yaki təhir kılqını üçün uningdin waz kəqməydi; qünki u Pələstingə yetip baroqanda Pərvərdigar yənə bir ketim uningoja kərənidü. Ata eż balisining ayoqı qıkıp tunji կədimini baskınını kərəwatqanlığını təsəwwur kılayı; Huda muxu yərdə «etikadlıq balısı» İbrahimning birinqi կədimini kərəwatqan əməsmə? Xuning bilən Pərvərdigar uni əyibliməydi, bəlkı uning buyruqları səpirini ayaqlaxturoğınida uningoja ayan boluxi bilən uningdin hux bołożanlığını ispatlaydu.

(p) 12:5din İbrahim əhirida Hərandin keqüp kətkinidə «... inisining oqlı Lutni elip ... kətti» dəp okuyuz. U nəvrı inisi Lutning ezi halap eziqə əgixip mangonını tosiyalmayıttı, əlwəttə, lekin uni billə elip mangonqı, u Hudanıg əmriddin həlkij ketip, uning üçün jawabkarlıqnı eż üstigə alidu. Keyin bu ix bəzi qataqlarını tuəqduridu (13-bab).

### 12:1-3 Hudanıg İbrahim bilən bołożan əhdisi

«**Sən eż yurtungdin, eż uruk-kerindaxlıringdin wə eż ata jəmətingdin ayrılip, Mən sanga kərsitidiojan zeminoja barojın.**

Xundak կilsang Mən seni uluq bir həlk կilip,  
Sanga bəht-bərikət ata կilip, namingni uluq կilimən;  
Xuning bilən sən eżüng baxkılarqa bəht-bərikət bolisən;  
Kimlər sanga bəht-bərikət tilisə Mən ularni bərikətleymən,  
Kimki seni horlisa Mən qoşum uni lənətkə կaldurimən;  
**Sən arkılık yər yüzidiki barlık ailə-ķabililərgə bəht-bərikət ata կilinidu!**»

Biz muxu yərdə əhdining barlık təpsilatları üstidə səhipə qəklimişi bilən təpsiliy tohtalmaymiz. Biz pəkət Hudanıg İbrahimning itaət kılıxi arkılık uning bilən bołożan əhdisining: «**Sən arkılık yər yüzidiki barlık ailə-ķabililər bəht-bərikət ata կilinidu!**» degen nətijsisi üstidə azrak tohtılımiz. Bu bəht-bərikətning pütkül dunyaoja kelixinining birinqi baskuqi Israil həlkj arkılık boldı, qünki Huda ular arkılık üç jəhəttin eznini ayan կildi, yəni: – (a) eżining həqiqiy birdinbir Huda ikənlikini, «butlar»ning heqnərsə əmslikini; (ə) barlık կanun-əkidiiliridə

## «Yaritilix»

Øz pak-mukəddəs mahiyitini (p) kərsətkən karamət-məjiziliridə Həmmigə Kadir bolən կudritini (b) pəyəqəmbərlərning səzləri arkılık nijat-xapaətlək məksət-muddialırını ayan կildi.

Bəht-bərikətning ikkinqi basquqi, yəni həmmidin mühim basquqi Məsih-Kutkuzoqun qining kelixinidin ibarət idi.

Biz yənə xuningə qızınımızki, Hudanıng xu əhdidə İbrahimning əzi wə əvladlırı toqrluluq: «**Kimlər sanga bəht-bərikət tilisə Mən ularni bərikətləymən, kimki seni horlisa Mən qoşum uni lənətke қaldurımən**» degən wədisining əzi kəp əl-yurtlarning wə xəhslərning tarihining sirlərini aqidiqən aqkuqtın ibarəttür. Kəysi əl-yurtlar Yəhudiylər həlkini köbul kılıp ularqa məhribana muamilə kərsətkən bolsa, xu əl-yurt rawaj tapkan; əmma kəysi əl-millətlər ularqa ziyanxəlik yətküzgən yaki ularni əstəkləgən bolsa, ahir berip ohxax yolda yokap ketidü yaki azablinidü. Uning üstügə İbrahimning «rohiy əvladlırı», yəni Məsihə etikad kıloluqılarning Məsihning hux həwirini ərkinlik bilən tarkıtixioja yol koyojan əl-yurt bolsa ronak tapkan; lekin kəysi əl-yurt hux həwərninq jakarlinxini tosmaqçı bolup etikadqılarning jamaətlirigə ziyanxəlik kılolan bolsa, ziyan tartıp kəlməktə.

### (2) İbrahimning Misiroja qübüxi 12:10-20

İbrahimning «Misiroja qübüxi»də uqriojan awariqilikka (Pirəvnning Sarayni elip ketixigə) կarıqanda, uning Misiroja qübüxi toqra bolənmu yaki toqra bolmiojanmu? Hudanıng uningoja eytkən tunji sezi: «**Mən sanga kərsitidiojan zeminoja barojuñ**» (12:1) degəngə կarisak, Huda kərsətkən «zemin» «Qanaan zemini» ikənlili İbrahimə enik boluxi kerək idi. Zemində aqarqlik bolənanda Huda uningoja biwasita yolyoruk bərgənlilik toqrluluq tekistə gəp yok; İbrahim Hudadin yol soriojanmu-sorimiojanmu, bu toqrluluğmu gəp yok. Lekin ھeq bolmiojanda, Huda İbrahimə xu zeminni alahidə kərsitip baxliojanıkən, İbrahimning: «Huda muxu zemində barlıq möhtəjalıklärımı təminləp beridü, degən ixənqə boluxi məntikioja tolumu uyoqun idi. Bu ixka կarıqanda, Huda İbrahimə bu ix bilən uningoja birinci sinəknı koyojan boluxi mumkin.

Misir zeminoja kirix üçün bekitilgən qegra «Misir ekini»din etüxi kerək idi; İbrahim qegrinin etüxi bilən əzinin «Huda bekitkən zemin»din qıçıq kətlənlilik əzığa enik bolən bolsa kerək.

Xunga (zemində xu aqarqlik boləqəkə) xundak hulasığa kelimizki, İbrahimda «Hudanıng manga bekitkən zemində mən üçün kerək bolənni təminləydu» degüdək ixənq kəm boləjan. Uningdin sirt biz yənə təwəndiki ixlarnımu baykaymiz: –

(a) Misiroja qüxbəndin keyin İbrahimning: «Birsə Sarayın məndin tartıwalarmıkin» degən ənsirəxliri uning Hudanıng əzığa kılolan bəht-bərikət toqrluluq wədilirigə, jümlidin «**Seni uluq bir əl kılımən**» degən wədisiga tehiqə toluk ixənmigənlilikini ispatlaydu; qünki birsə ayalını igitiliwalsa u balısız bolup կalatti, əlwətta; lekin Huda «**balılık bolisən**» degən wədini kılolan.

(ə) Huda dərvəzə uni kəp bərikətlidi; uning ayali atmix yaxtin axşan bolsimu, ər kixilərning kengli uningoja qübüxi mumkin idi.

(b) İbrahimning Sarayqa eytkən səzləri Sarayning bihətərlikli toqrluluq əməs, pəkət əzinin bihətərlikli toqrluluq boləjan (13-ayət). Lekin u kəp etməyla baxxa birhil pozitsiyəni kərsitudu, Lutka keyünüp uning üçün əz jenini təwəkkül kılıxka razi bolidü (14-bab).

(p) Uning Pirəvnə bolən səzləri «yerim rast» (Saray uning bir atidin bolən singlisi idi – 20:12ni kərung) bolsimu, xundaktimu uning eytkənlirini yalojan dəp hesablax kerək.

## «Yaritilix»

(t) İbrahimning xundak ixənqszilik tərəpliri bar bolsimu, Huda uningdin həq waz kəqməydu; qünki Huda İbrahimning etikədi tüپəylidin allıqaqan uni bərikətləxkə wə kəoçdaxka wədə kilojanidi. Pırəwn əz ordisidikilərgə qüixkən wabalarning Sarayning səwəbidin qüixkənlilikini tonup yetidi (17-ayət). Ahir berip Pırəwn Sarayning wəjидин İbrahim ola bərgən sowoqtarmu uningoja mənsup boliweridu (13:1-2)!

### **(3) İbrahimning məminliki; Hudanıg tərbiyilik jazalırı; Lut bilən bolğan majira — 13-bab**

Misirdin käytkandin keyin İbrahim əslidə Kanaandın Misiroqa yoloja qıkkan jayoja käytip baridu (3-ayət). Bu ixning ezi bizga uning Misiroqa qüükənlilikining hata bolğanlığını tonup yətkənlikigə ispat beridu.

Gərqə Lut uningdin yax bolsimu, Lutning padıqılıri majira qıkarmakçı bolğanda, u ular yaki Lut bilən həq talax-tartix kilmaydu; buning bir səwəbi, u Lut bilən kərindəx bolğaqka, zemindiki butpərəslər alıldı talax-tartix kılıxni xərməndilik ix dəp bilgən (7-8-ayət). Huda uningoja allıqaqan bu zeminni «**sanga berimən**» dəp wədə kilojanidi; xuning bilən majira bolğanda İbrahim Lutka: Bu yərdin kəqüp kətkin, dəp buyruxka höküklik idi, dəp oyliximiz mumkin. Birək İbrahim Hudanıg wedisi boyiqə bu zemin bəribir meningki dəp tolimu hatırjom əhalə Lutka: — Əyəsi yərdə turay desəng, xu yərgə baroqın, dəp toluq tallax hökükini Lutka beridu. Lut həm bayaxatlıq həm aman-esənlilikni birinqi orunoja koyup Sodom tərəptiki yərlərni tallap: «**Sodom həlkə rəzil adəmlər bolup, Pərvərdigarning nəziridə tolimu eçir gunahkarlar idi**» deyən bilən kari bolmidi. Ahir berip u bu qong hatalık üçün bədəl tələydu.

Dərwəkə Lut I'ordan dəryasining tüzlənglikini tallıqandan keyin, Pərvərdigar İbrahim ola Əzi eytən sezinə käytilap: «**Sən kəriüwatkan barlıq zemindar**» (jümlidin Lut tallıqan jaylar!) **seningki** dəydu. İbrahimning bu ixta bolğan pozitsiyisi Mukəddəs Kitabtiki «məmin» deyən mühüm səzning mənisiini bizga nahayıti yahxi sürətləp beridu. Yənə bu toorluluk «Qəl.» 12:3, «Zəbur» 25:9, «Mat.» 5:5, 11:29, «1Tim.» 2:25nimu kərüng.

### **(4) «Rohiy urux»; Məlkizədək — 14-bab**

Lut Sodom xəhəridə turup ularning awarıqılıklırigə qetilip kalojan bolsimu, İbrahim u toorluluk «karim yok» «hop boldıl!» deməydu, bəlki uni kütkuzux üçün az bir kisim adəmlərni (jəmiy 300 adəmni) baxlap yoloja qıçıdu. Ular pütün keqə yüz kilometr yol baskəndin keyin Huda ularoja oqlıbə ata kılıdu.

İbrahim käytip berixi bilənla sırlıq zat Məlkizədək təripidin karxi elinidu. Məlkizədəknin salahiyiti toorluluk Injildiki «İbraniylarqa»da (7-bablardı) birkədər təpsiliy bayan kılınoaqka, biz xu jaydiki «köxumqə səz»də uning üstidə tohtılımız.

U «**nan bilən xarab elip aldiqə qıktı**» — bu ix bizgə Rəb Əysə Məsihning «mukəddəs ziyanat» yaki «**Rəbning ziyanit**»ni bekitkənlilikini əslitidu («Mat.» 26:26-28, «Luka» 22:16-20).

İbrahim Məlkizədəknin bərikətləxi bilən küqləndürülgən bolup, Sodom padixaһının oljilardın in'am alojın deyən təxəbbusunu rət kılıdu. Rət kılıxının səwəbi xübhisizki, u bu rəzil adəm bilən həqkandaq alakıdə boluxni halimaytti. Uning bu rət kılıxi Sodomning padixaһını rənjitkən boluxi mumkin, xuning bilən bu ixtin keyin Pərvərdigar İbrahim ola «körkəma» dəp təsəlli beridu (15:1).

# «Yaritilix»

Ibrahim əz-əziga: «Sodom padixağı bilən alakəm bolmisun» degən qəklimini (heqkandak in'am almamışın degəndək) üq dosti Anər, Əxkol wə Mamrəgə koymayıdu. Qünki ular Pərvərdigarçı etikad kılouqılardın bolmioşaqqa, Ibrahim əziga koyojan kattık tələpni ularıja koymayıdu. Ular halisa oljidiñ tegixlik bir in'amni alsa bolidu, deyilidu (24-ayət).

## (5) Həkkaniylik Hudanıng mehîr-xəpkiti wə insanning etikadi arkılık bolidu – 15-bab

Izahatlırimizda eytkinimizdək, Pərvərdigarning Ibrahim oja 15:1da eytkan sözlerini ikki tərəptin, yəni «**Mən Əzüm қalkining wə zor in'ämildurmən**» yaxı «**Mən Əzüm қalkining, sanga zor in'am bergüqidurmən**» dəp qüxinixkə bolidu. Ibrahim, xübhisizki, bu bayanni ikkinqi mənində qüxinidü. Lekin Təwrattiki baxka yərlərdin, yəni «Qan.» 10:9, «Zəb.» 16:5, 73:26, 142:5, «Yər.» 16:10, 19:51, «Yioj.» 3:24 wə Injildiki həkikətlərdin, məsələn «Yh.» 17:23, 26, «1Kor.» 1:2, «2Pet.» 1:4 wə kəp baxka yərlərdin Hudanıng bu bayanını yüksərik birinqi mənisi boyiqə, yəni əng mühiim mənisi boyiqə: «Huda dal Əzinə Əz pərzəntiliğə təkdiim kilməkqi» dəp qüxiniximiz kerək.

Birək Huda Ibrahimning qüxəngini boyiqə uningoşa jawab beridu wə uningoşa bir oqlu pərzənt ata kılıxkə wəda beridu. Ibrahimning pəkət Saraydin ibarət birləşmələ bozlaqqa, u xübhisizki, Huda manga baxka heqbirri arkılık erməs, bəlkı xu birdinbir ayalım arkılıklı pərzənt kərgüzidü, dəp qüxəngən bolsa kerək. Huda bu ketim uningoşa «**Sening nəslingu yultuzlardək kəp bolidu**» dəp wəda kılçan. Pərzənt toopluluk birinqi ketimlik wədisidə «**Sening nəslingu yerdiki topidək kəp kılımən**» deyilgənidi (13:16). Muxu yərdə Ibrahimning ikki hil nəslı, birsi «topa»dək, yəni paniy dunyaoşa təwə bozlan nəslisi (Israil), yənə birsi «ərxtin» bozlan nəslisi (yəni «Məsihənin tuqulmuş» jamaəttiki barlıq etikadçı məmin bəndilər) bolidu, dəp puritilojanlılığına nəzirimizni aqduruxımız kerək («Rim.» 4:1ni kərung).

Kəndakla bolmisun, bir ix bizgə roxənki, Ibrahimning Hudaoşa baqlıqan etikadi tüpəylidin Huda uni həkkaniy dəp hesablıdi. Huda bu dəwrə Əzi əwətkən Məsihini ularning gunahlırinininq kəqürüm kılıñixi üçün elümdin tirildürgənlilikə etikad baqlıqanlarning həmmisini həkkaniy dəp hesablaydu («Rim.» 4:22-25, 10:8-9).

Kədimki zamanlarda əhdilər intayın mühiim idi. Xunga Huda Əzinin Ibrahim oja eytkan sözünü mutlək jəzmləxtürük üçün uning bilən əhdə tüzidü. Əhdə bilən wədining otturisidiki pərk bolsa əz'ara eytilidiojan kəsəmdidur. Xu künlərdə kəp əhwalda kəsəm buğa, koy yaki əqkə elip ularını soyup, hərbir haywanını ikki bəlkəkə belüp, andin bir-birigə kəsəm iqməkqi bozlananlar xu haywanning ikki belikining arılıkından billə təng etüxi arkılık ipadılınəti. Xübhisizki, ularning əz'ara kılıçan kəsimi: «Mən bu kəsəmgə əməl kılmasam, Huda meni muxu haywanlarqa kılıñınıdək kilsun yaki uningdin artuk kilsun!» degəndək bolatti («Yər.» 34:13-20ni kərung). Xunga Ibrahim Hudanıng ezi bilən əhdə tüzəmkə bozlanılığını bilip, enək, əqkə, əqəmkə, kəptər wə pahtəknı soyudu, jəsətlərini ikki dəwə kılıp koyidu. Andin u Hudanıng ezi bilən əhdə tüzütxə kelixinini kütidü. Xu issik kündə u əzini uyğudun saklıxi wə ərəbənliliklarning gəxini əqəməkə bozlanılandırın saklax üçün ularını kooqlap turuxi kerək idi. Ahir berip kəq kırğındə u uhləp kəlidü. Uni körkənquluk, dəhəxətlik birhil əqrangopoluk basidu, əqrangopoluk bəlkim əz əwləldilər kəlgüsidi Misirdə kərdiojan zulumni aldin'ala kərsitidiojan bexarət boluxi mumkin (13-14-ayət). Lekin u uyķusidin oyqanoqanda Hudanıng Əzilə (is-tütək qikip turojan bir otdan bilən yalkunluk bir məx'əl kərənűxidə) «**gəxələrinin otturisidin etüp ketiwatqan**» likini kəridü. Bu ixlarqa kərioqanda, Huda bu əhdisini jəzmləxtürginidə Ibrahimdən iltipatını kəbul kılıxkə iman-ixənqtin baxka heqnemə tələp kılmiqanidi! Bu xübhisizki, Injildiki «yengi əhdə»gə

## «Yaritilix»

aldin'ala bexarət beridu; yengi əhədidiə Huda həlkigə kayta-kayta: «**Mən kılımən..., Mən kılımən..., Mən kılımən...**» dəydu («Yər.» 31:31-34, «Əz.» 36:26-32). Bizgə birdinbir kerək bolovan ix kəbul kılıxtın ibarət, halas!

### (6) Huda wədə kılajan ixni kütüx — «Insanning əz əklidin qıkkən pilani» — Həjər (16-bab)

Həlbuki, İbrahim Huda wədə bərgən pərzəntni kütidu, kütidu. Hudanıng wədisidin heqkandaq nətiyə qıkmayıdu. On yil ətidu. Hudanıng wədilirini kütüx bəlkim insanlar uqrayıdıcıyan sinaklıarning iqidə əng kiyinliridin biri boluxi mümkün. AHIRIDA ayali Saray «obdan bir əkil-tədbir» tapıdu. Hudanıng pilanlırininə əmalgə axuruluxi üçün biz tapkan «yahxi əkiliyimiz»ning yardımı kerək bolamdu?! Həlbuki, İbrahim ahirida Sarayning kərsətkən əkiligə қoxulup, Sarayning dedikini tokallılıkka alıdu. Xu dəvrəldəki ənənələr boyiqə birsining ayali tuoqmas bolsa, kenizək yaki tokaldın tuoqulojan balilar tuoqmas ayalning balisi hesablinatti (məsilən, «Yar.» 30:2-13ni kərüng).

Həjər həmilidər bolidu. U Hudani tehi tonumayıdıcıını üçün təkəbburlixip, Sarayni mazaq kılıdu. Xübhisizki, u İbrahimə amrak bolup, Sarayning ornını basalaymən, dəp oylioqanıdi. Saray hapa bolup bu kəngülsizlik üçün erini əyibləp: — «**Manga qüvkən bu horluk, sening bexingoşa qüxsun!**» dəydu. U tooprımı? Toqraq, dəp karayımız; qunki adəmning əydikini ixlarqa ait barlıq kararlarda ər kixi ailə baxlıkı süpitidə məs'uliyətni əz üstigə elixi kerək. Əslidə bu ix Sarayning əkli bolsimu, eri uningoşa қoxulojanıdi.

Hazırkı pütkül dunyaoja təsir yətküzüwatkan əng dəhəxətlik jedəl-majirilardin biri bolovan, İshäktin qıkkən Yəhədüy həlkə bilən Ismaildin qıkkən Ərəblər otturisidiki jedəl dəl bu kiqikkinə əydiki ziddiyət bilən baxlandı, xundakla Huda oja toluk ixinixtin yenix bilən baxlandı, degili bolidu.

İbrahim Həjərni Sarayning ənənələr tapxuroqanda, Saray uni xunqə kəttik harlayduki, Həjər əqip ketidu. Bu kəttik muamilə, yəni Həjərni əydiñ həydiwetix Hudanıng nəzirigə toqraq ixmu? Jawabımız xuki, bu toqraq əməs, əlwətta. Qunki Pərvərdigarning Pərixtisi uni ayal hojayinininə yenioşa kayturidu (9-ayat)! İbrahim bilən Saraymu əslidə undak məs'uliyətsizlik kılmaslılıkerək idi; ular Həjərgə bolovan rəhimsiz muamilisi üçün jawabkar boluxni əginixinə kerək; Hudanıng barlıq həlkimə xuni əginixinə kerək.

Həjər qel-bayawanoja əlaqəndə nemə oy-hiyalda boldi? Həmilidər bolovan ilajsız bir kıznı qel-bayawanoja həydiwetidıcıyan rəhimsiz kixilərni təstikləydiyan Huda əkliyə bir Hudadur? Dunyani qüxinix nemideğən təs! Huda əgər xundak Huda bolsa uni qüxinix dunyani qüxinixtin tehimu təs bolattı!

Kütülmigəndə, Həjər «Pərvərdigarning Pərixtisi»ning awazining ərxtin əzığə səzləwatkinini angelaydu! Okurmənlər «təbirlər»diki «Pərvərdigarning Pərixtisi»ning salahiyiti toopruluk səzlərimizni kərsun. Xu yərdə bayan ənənələr tapxuroqanda, Huda əkliyə bir Hudadur. U əzəldin, hazır wə kəlgüsidsə hərdaim «Yahxi Padiqi» bolidu («Yh.» 10-bab, «Luka» 15:3-7, 19:10). U muxu yərdə Həjərni «tapıdu», uningoşa soal əkliyədir. Bu ixtə Misirlik dedək bolovan bu biqarə

## «Yaritilix»

кізіңің бәлкім пүтүн өмрідә бірсінің өз һалыңа һәккій көйнүүxi, uning nemə kiliwatkinoja kizikixi tunji ketim boluwatkan boluxi mumkin idi. Huda uningoja ezi wə balisidin hewer elixka, hetta balisidin «**uluoq bir el**» qikirixkumu wadə kildi. Heqkim Hudanining Hejergə kilojan wadisini emelgə axuroqanlikoja guman kılalmaydu, əlwattə; ərab əlliri bolsa dərwəkə bugün 250 milyon nopuska igə naħayiti «**uluoq bir el**». Ismail «**Yawa exək kəbi bir adəm bolıdu; uning koli hər adəmge қарxi uzitilidu, xuningdək hər adəmning koli uningoja қарxi uzitilidu; u kerindaxlirining udulida ayrim turidu**» (yaki «xərk təripidə turidu») degəndək bolidu; uning əwladlirining kəpinqisi ohxax mijəzda bolup kəlməktə.

Bu ərab millitini baxka millətlərgə қarioqanda gunahkarraq degənlik əməs, əlwattə. Dunyadiki barlık, əl-millətlərning hərbirining eziqə tuxluk, «gunahkar təbiiti» bardur (məsilən, «Tit.» 1:12ni kərung) — wə həmmimiz Hudanining Məsihdə bolojan nijatiqa tolimu möhtajımız.

Bu ixlar yüz bərgəndin keyin Həjərning əzигila has bolojan, Hudani qaķiridiojan: «**Meni kərgüqi Təngri!**» degən namni կoyuxi ajəblinərlik ix əmas (13-ayət).

Bu barlıq ixlarda roxən bir hatalık bolojını bilən, İbrahim Huda Ismailni mening warisim süpitidə kobul kilsa idi, degən ümidi saklap kelidu. Lekin 17-babtin kərginimizdək, Huda uning ümidi dək kilmaydu; Ismail qong boluwatkan on üç yilda Huda İbrahimə qara nisbətən süküt kildi (16:16-17:1); xunqılık uzun wakıt ətkəndin keyin u կaya uningoja söz kiliçka baxlaydu (17-bab).

### (7) Təwrənməs, mutlək iman-ixənq — bir atining etikəti (17-bab)

Kərginimizdək, Huda əslidə İbrahimni Əz xapaiti bilən qakiroqandın keyin, gərqə u «yerim yolda» uzun wakitta atisi bilən Ҳaranda turup kalojan bolsimu, Huda uningdin waz keqip taxliwətmidi. Muxu pəytta, «etikət yolu»ning yerimida, Huda yənilə uningdin waz kəqməydu. Gərqə Ismail İbrahimning «tirixix-tirmixixləri» bilən tuqulqojan bolsimu, gərqə bu ixtin ailisidə kengülsizlik wə inaqsızlıq pəyda bolojan bolsimu, u yənilə Ismailqa warışlıq kılıdiqan oqlum dəp ixəngən yaki ümid kılıp, etikət yolidə yəna «otturida» tohıqan bolsimu, Huda yənilə uning iman-etikədini kamalətkə yətküzəmkəqி bolidu. Uzun muddətlik süküttin keyin uningoja: «**Mən Kadir Təngridurmən. Sən Mening aldimda mengip, kamil bolojin**» dəydu.

Huda izdəydiqan undak «kamalət»ning (ibraniy tilida «tamam» deyiliidu) əng muhim təripi etikət jəhəttiki kamaləttür. Hərkəndək adəm Hudani «Həmmigə Kadir» dəp bilmisə kamil bolalmaydu; lekin biz uni həkikətən Həmmigə Kadir dəp bilsək, undakta U həmmə ixni kılalaydu, jümlidin etikədimiz wə yürüx-turuxlirimizni kamalətkə yətküzələydu, dəp ixinimiz kerək.

İbrahim Hudanining yənə uning bilən sezləxkinidin huxal bolup əzini yərgə etip səjdidə düm yatidu. Hudanining keyinki səzləri uni bək təəjjupləndüridu. Qünki gərqə u waris jəhətidə oqlu pərzəntsiz bolsimu, Huda uning ismini eżgərtip: «**Sening isming buningdin keyin Abram** («hərmətlik ata») **atalmaydu, bəlkı isming İbrahim** («kəp əl-millətlərning atisi») **bolidu; qünki Mən seni nuroqun əl-millətlərning atisi kıldım**» dəydu. Muxu yərdə etikət wə Hudanining sezi toqrułuk tolimu asasıyı həkikətni kərimiz — Huddi rosul Pawlus eytkinidək: «**Huda məwjuṭ bolmoqan nərsilərni bar dəp məwjuṭ kıldı**» («Rim.» 4:17). Etikəti bar bolojanlar Hudanining səzlirining nətijsisini tehi kərmigən bolsimu, ularni reallik dəp kobul kildi. Xuning bilən

## «Yaritilix»

Ibrahim yengi ismini həq ikkilənməy köbul kılıdu wə əyigə käytキンida xuningçə asasən Hudanıng xu qoçda əzi bilən tüzgən əhdisining bəlgisi bolovan sünnetni barlıq ərkək kixilərning tenidə wujudka qıkırıdu. Uning yengi ismini anglojanlarning iqidə uni «sarang» dəp qakırojanlarımı az əməs bolovan boluxi mümkün idi. Lekin rosul Pawlus Mükəddəs Rohning wəhəyi bilən bu əhəwalını təswirləp, İbrahimning etikadı xunqə küqlükki, əz tenidiki ajizlikkə, yəni jisməniy jəhəttin oçul pərzənt kərүx ümidiñin yokluqçə salmaklıq bilən əariojan wə xuning bilən oçul pərzənt kərmiginidə, bu ixning pəkət Hudanıng uluqlukını tehimu ayan kılıdiojanlıqçı ixəngən, dəp bizgə mundak qüxəndüridi: — «U yüz yaxka yekinlap, tenini əlgəndək həsablismu, xundakla ayali Sarahningmu balyatqusunu əldi dəp əarisimu, yənilə etikadı ajizlaxmid; Hudanıng wədisigə nisbətən etikadsızlıq kılıp həq ikkilənmidi, əksiqə u etikadı arkılık küqayıtlıd wə Hudanı uluqlidi, «U nemini wada kılqan bolsa xuni əməlgə axurux կudritığa Igidur» dəp toluk ixənduruldi. Xuning bilən bu «uning həkənliyi həsablandı»» («Rim.» 4:19-22). Muxu yerdə Hudanıng wədisi qokum Saray arkılık əməlgə axurulidi, dəp eniklaxturulidi. İbrahim xu həwərnı anglap, imanidin wə huxallığının külliüp ketidi (17-ayət); lekin u yənilə Ismail üçün dua kılıdu wə duasi ijabət kılınidu. U əzığə əmr kılınojını boyiqə kilişkə əyigə käytidi.

Bu yerdə xuni kərsitip etüx artukluk kilmayduki, sünnet etküzüx üçün səkkizinqi künü əng muwapik pəyttur. Tibabətqilik ilmi boyiqə səkkizinqi künü operatsiya kılıx yalluqlınıx ehtimalıki əng təwən wə azabi əng yenik qaoj bolidu. İbrahimidin tartip Yəhudiy həlkə oqullarını xu künü sünnet kılıp kəlməktə.

Sarayning ismimi Saraydin («mening məlikəm») Sarahka («məlikə») eżgərtılıdu. Buning əhəmiyyiti xuki, xu wakıttın tartip Sarayning «məlikə»lik salahiyiti pəkət İbrahim təripidinla əməs, bəlkı həmmə adəm təripidin etirap kılınidu.

### (8) Hudanıng İbrahimning oçul pərzənt kərүxi toopruluk wədisini yəna käytılıxi — İbrahimning həkikiy pəyoqəmbərlik salahiyiti, yəni Hudanıng oylarını, iradisini qüxinip dua kılıxi — 18-bab

Uzun etməyla, Pərvərdigar yəna İbrahim möja Əzini ayan kılıdu. Bu ketimkİ ayan bolux uningoja Ishaq («külkə»)ning dunyoçə kelix waktining yekinlaxkanlığını uiteturux həm bu «yoxlax» arkılık Sarahning etikadını küqləndürürək wə pəyoqəmbər degənning həkikiy mənisiñi (qünki İbrahim dərwəkə pəyoqəmbər idi) kərsitix üçün bolidu.

Pərvərdigar bu ketim Əzini İbrahim möja ayan kılıojinida, ikki həmrəhni baxlap kelip, Əzini insan kiyapitidə kərsitixni tallaydu. Keyin Uning ikki həmrəhining pərixtilər ikənlikli məlum bolidu (19:15). İbrahim awwal ularni pəkət addiy mehmanlar dəp oylap əkalidu («Ibr.» 13:2ni kerüng); lekin keyinkı parangda Pərvərdigar İbrahim möja: «**Mən kelər yili muxu wakitta kəxingoja jəzmən käytip kelimən, wə mana u wakitta ayaling Sarahning bir oqlı bolidu**» dəp eytikan qaoqıqə İbrahim allığaçan bu üçinə arisidiki hojayının kim ikənlikini bilip yətkənidi. Sarah ixənqıslıq üçün əyiblinidu, əmma xuning bilən bir wakitta yaxanojan bolsimu (90 yaxka kirgən) oçul pərzənt tuquşxə kerək bolovan jisməniy küqkə igə bolidiojanlıqçı etikadı küqləndürülidi («Ibr.» 11:11).

Rəb Sodom xəhīrigə karap yoloja qıkıldı, əmma yolda ketiwetip: «**Mən kılıdioqan iximni İbrahimidin yoxursam bolamdu?** Qünki İbrahimidin uluq wə küqlük bir əl qıkıldı wə xuningdək yər yüzdiki barlıq əl-millətlər u arkılık bəht-bərikətkə müvəssər bolidioqan tursa?

 Qünki Mən

# «Yaritilix»

uni bilip talliojanmən; u qokum eż balilirini wə uning əyidikilərni eżigə əgəxtürüp, ularoqa Pərvərdigarning yolını tutup, həkəcanlılıknı wə adalətni yürgütüxnı əgitidi. Buning bilən Mənki Pərvərdigar İbrahim toopruluk kıləjan wədəmni əmələgə axurımən» dəydi.

Muxu yerdə, Hudanıng səzliridin pəyojəmbər degən səzning həkikijə mənisi namayan bolidu; pəyojəmbər bolouqı pəkət «kəlgüsü ixlarnı aldin'ala eytkuqi»la əməs, bəlkı Huda Əz sirliri həkkidə Uning bilən səzlixidiojan, Hudanıng kəngli, oy-muddialırı wə arzu-nixanlırını qüxinələydiqan, xundakla bu arzu-nixanlırını əziningki kılıldıqan adəmni kərsitidu. Kərimizki, Huda dərwəkə xundak adəmlərni izdiməktə; uning barlık dəwrlərdə insanlar oja boləjan qakırıkining jəwharı dəl muxu sirdaxlıqtın ibarəttur.

Xuning bilən Huda Əzining: «**Sodom bilən Gomorra tooprısidiki dad-pəryad**» (yəni Sodom bilən Gomorra təripidin horlanıqan wə zulum yegənlərdin kətürülgən dad-pəryad)ni təkxürük məksitini ayan kılıdu; əhəwal dərwəkə xu dad-pəryad boyiqə bolsa u ularni jazalaydu. İbrahim dərhal nəwri inisi Lutni oylayıdu wə uning üçün dua-tilawət kılıxka kirixidu — hətta bundak dua-tilawət kılıwerixka eż əhatəni təwəkkül kılıp Hudanıng əqəzipini tosimakçı bolup, Hudanıng mangidiojan yolını tosap turidu. U Lut wə ailisidikilərni qokum həkəcaniy adəmlər, xundakla xəhərdə ularoğa ohxax baxka həkəcanıylar bolsa kerək dəp oylap: «Sən Huda əng adil sorakçı bolqaqka, ularning wəjədin xəhərnı ayixing kerək» degəndək iltija kılıdu. Dəslipidə «həkəcanıyların sanı» əllik dəp dua kılıdu; ahiri onça qüxicidu. Qəysi xəhər zadi xunqə rəzil, uningda pəkət onla həkəcaniy kixi bar? Əməliyəttə, Sodom dəl muxundak rəzil bir xəhər idi. İbrahim Rəb menin iltijayimni anglidi dəp bilip, əyigə əyti.

## (9) Lutning kütuluxi — rohijy dərslər — 19-bab

İbrahim Luttin ayrıloğandan keyin, Lut Sodom tərəptiki zemində turuxni tallioqanda: «**Lut bolsa tüləngliktiki xəhərlərning arısida turidu; u bara-bara qedirlərini Sodom xəhiri tərəpkə yetkidi**» dəp hatirilinidu (13:12). Lekin hazır u xəhər iqidə olturnaklaxkanidi; xundak bolupla kalmayı, u yənə jəmiyatning «metiwarlırı» arısida boldı; qırkı u muhim ərbab dəp hesablinip, «dərvazida olturqanları» din, yəni xəhərnıng akşakallırından biri boləjan. «Kazançla yoluksang karışı yukarı, yamança yoluksang yalısı» degən təmsil Lutning ailisining keyinkı ixlirioja bəkmə mas kelidi.

Pərvərdigar İbrahimni yoklıqanda, uningoja həmrəh boləjan ikki pərixtə kəq kirkəndə Sodom xəhiriğə yetip kelidi. Lut ularoğa mehəmandostluk kərsətkənlikli səwəbidin Huda xəhərgə qüxüridiqan balayı'apettin kütkuzulup kəlidü. Lut xəhərning əhlak jəhəttə qüzkünlükini obdan bilgəqə, (xu pərixtilərni adəttiki insanlar dəp bilip) koqida konup kəlsa, ularning bihətərlikidin ənsirəp, əyigə kirixkə zorlaydu.

Sodomdiki ər kixilər ikki mehəman toopruluk həwər tapkanda oşayriy jinsiy həwəslirigə əgixip ixik aldiqə besip kelidi. Xundak oşayriy həwəslər (bəqqiwazlıq) Huda yaratıqan tərtipkə roxən hilap wə Təwratta həm Injilda eoşir gunah hesablinidu («Law.» 18:22, «Rim.» 1:26-27, «1Kor.» 6:9). Xundak gunahlar tüpəylidin Sodom, Gomorra wə I'ordan dəryası boyidiki tüləngliktiki baxka üç xəhər wəyran kılınojan, degən hulasığə keliximiz mumkin. Əmma Əzakiyal pəyojəmbər bizgə tehimu qongkur, tüp səwəbinə kərsitidu: «**Mana, muxu singling Sodomning əkbərlik — u wə kızılının təkəbbuluk, nanlıri mol, əndixisiz azadılık künliridə ajiz-namratlarning əkləni həq küqəytmigənlikli idı**» («Əz.» 49:16). Qəysi yerdə Hudanıng yahxılıkı bilən insanlar bayaxat kün kəqürsə (ular əzining xu bayaxatlıqının Hudadin

## «Yaritilix»

kælgænlilikini bilsun, bilmisun) bayaxatlığını pækət eż hæwəslirini wə nəpsilirini қandurux üqünla ixlitip, kæmbəqəllerning wə meyiplarning hajətliridin qikmiojan bolsa, xundak jəmiyat daim hərhil oqayriy hæwəslərgə qüxüp, pütünləy buzukqılık wə qüxkünlükə қalidu. Andin ular muxu yərdə hatırılengəndək Hudanıng biwasıta jazalirioja uqraydu; yaki bolmisa ularning jəmiyyiti iqidin qırıp iktisadiy wə siyasiy jəhətlərdə tūgixip gumran bolidu.

EniKKi, gərqə Lut natonux mehmanlarnı əyigə təklip kılıp, xundakla ularoja baxpanaň bolmaqçı bolup, yüksək pəzilitini kərsətkən bolsimu, mehmanlarnı koqdymən dəp əzining ikki kızını u pohur xəhwətpərəslərgə tutup bərməkçı bolögini tolimu əhlaksızlıq wə korkunqaklıqtın baxka nərsə əməs.

Xuan pərixtılər eż salahiyiti wə կudritini ayan kılıp xu bir top lükqəklərni kor kılıp koyidu. Lekin xu qaođda intayın korkunqluk əhwalni kərimiz. Kor kılınip urulojan xu adəmlər rəzil əməllirimiz tüpəylidin Hudanıng jazalirioja uqrıduk dəp enik bılıp turup, yənilə korkmay «**dərwazını izdəp, həlidin kətti!**»! Bu ix bizgə xundak kattık agaħlandurux beriduki — adəmlər gunahka berilip kətsə, ahirida hətta dozahning əzidə turoqandimu xu gunahka tehimu əsir bolup uningoja yənilə həwəs kılıdu, mənggү kanaatlənməydu. Muxundaq adəmlər towa kılıx imkaniyitidinmu һalkıp kətkən bolidu.

Lutning bolöusi küy'oqulları uning «**xəhərdin qikip ketiximiz kerək**» degən mehriñ xəpkətlik həm jiddiy səzlərini qakqak dəp қarap rət kılıdu. Gərqə dəl xu künü keqidə eż əyi buzuq adəmlərning hujum kılıx obyekti bologan bolsimu wə muxundaq buzukqılık kaplıqan yərdə turiwərsə eż ailisidikilərning əhlakıy hətərdə қalidiojanlığını bilip tursimu, Lut yənilə u yərdin qeqiqxä ikkinilip қalidu (16-ayət). Mana bu dəl rahət-paraqət turmuxning hətərlik jayidur! Uning ayalining tehimu kətküsü yok idi, u pərixtining agaħioja kulaq salmay xu rəzil dunyoqa napsi tartixip kəynigə қarap «**tuz türwüki**»gə aylinip həmmimizgə mənggülük agaħ bolup қaldi («Luka» 17:32).

Bu barlıq wəkələrdin keyin, Lutning Zoar xəhiri də turuxni haliojinini kandaq qüxinimiz?! U pərixtining taqqa қeqip baroju deginini rət kılıdu, bəlki Huda һalakətkə buyruqan bəx xəhərdin biridə turuxni halaydu (17-23-ayət). U eż əyigə hujum kılıqan xəhərdiki adəmlərgə qüxürülgən jazalaroja, xundakla eż ayalioja qüxkən jazaqo eż kəzi bilən guvahqı bologan; tolimu roxənki, Huda əziga rəhİM kılıp, uni kutkuzuxka Θəz pərixtilərini əwətkən; lekin u yənilə taq baorında tursa Hudanıng Θəzi wə ikki kızını koqdıyalixidin gumanlanqan! Rahət-paraqərətkə kənəup қalajan adəmlərinin məntiksizlik wə baharılları mana xundak bolidu! Adəmni tehimu həyran қaldırojını xuki, Huda uning: «**U kiqik xəhər əməsmu?! Jenim xu yərdə aman қalidul!**» degən oqaplaklıq məntiksiz iltimasıqə ijazət kılıdu.

Andin tehimu məntiksiz ix kılıp, Huda uningoja aman-esənliliktin wədə kılıp Zoar xəhiri ni ayap қojojan bolsimu, u baxka tət xəhərning bərbət kılınojinini kərgəndin keyin xu yərdə turiwerixtin korkup, Huda əslidə uningoja kərsətkən taqloja qikip axu yərdə turidu. U wə uning ikki kizi taqda turoqanda nahayıti xərməndə ixtin biri yüz beridu; yəni, ikki kizi uni məst kılıp uning bilən yatidu. Muqəddəs Kitabta muxu ix heqkəndək yoxurun əməs, bəlki əynən hatırıləngən. Biz bu nomussız ixtin Lutning ikki kizining Sodomdin ibarət bu əhlakta qüxkünləxkən jaydin muxundak iplaslıknı əgəngənlikini kərəwälalayımız. Uning üstigə, eż atisi təripidin ezi wə ikki mehmanni koqdax üçün xəhwətpərəs bir top lükqəklərgə «ķurbanlıq қozılar» boluxka sunulojan ikki kizning xundak bir atioja xundak bihərmətlik kərsitixi adəmni həyran қalduridiojan ixmu əməs. Xuning bilən ular uning bilən yatidu. Məksiti əməliyəttə

## «Yaritilix»

xəhwaniy həwəsi üçün əməs, bəlki kəlgüsidi ki bihətərlikkə erixix üçün idi — qünki ularning eri yok bolup, ümidi muxundak əqlikliliq arkılıq atisi əlgəndin keyin yaxanoğanda ezliridin həwər alidioğan oğul pərzənt kərüxtin ibarət idi.

İkki oğlidin bolğan əwlədləri wakitning etüxi bilən Moab wə Ammon degən ikki millət bolidu; ular Ismaildək Israiloğlu düxmənlər bolidu.

Ibrahim İ'ordan tüzlənglikigə ətaraf, xəhərlər kəyüp ulardin is-tütək ərləp kətkinini kərgəndə nemə oylidikin tang? Huda mening duayimni anglimoğan ohxaydu, dəp oylıqanmıdu? Əməliyyəttə, əhwal dəl əksiqə idi (19:29). Hudani xuning üçün mədhiyələymizki, uning dualirimizdən bolğan jawablari dəl tilək kılqonimizdək jawablar bilən tohtimaydu; u bəlki daim duayimizdiki tüp mənini anglap əng muwapik, əng əwzəl yolda ijabət kılıdu!

### (10) Filistiyədə turux — kona adətlərni ahiri taxlax; Hudanıng baxkilar üqün dua kılıquqi adəmgə bərgən jawabi — 20-bab

Muxu babta iman-ixənqi küqlük İbrahimdək adəmdə əqəlita bir iqliki dawaloğxni baykaymız — yənə bir ketim yakə yurtka kəlgəndə eżini köqdax üçün u yənilə Sarahıning salahiyiti tooruluk yaloğan gəp eytidü. Enikki, bu İbrahimning yaman kılıkı «kona aditı» idi, Misirdə turən waktida xu ixtin toluk towa kilmioğaqka, bu yaman adət uningda bir tərəp kılinoğan əməs. Xuning üçün Huda uni Gərarda Misirdiki əhwaloğa ohxap ketidioğan əhwaloğa uqraxka orunlaxturidü; İbrahim kəytidin əzininə xukılıkçıq yüzlinixkə məjburlanğızanda, yaloğanlıqkitin panah izdəxtin ahirida towa kılıxi bilən azad bolidu. Misirdə yüz bərgəndək, yərlik padixah Abimələk Sarahıning qırayılkılığını kərüp uni ordisioğan elip ketidü. Lekin u (yənə Misirning padixahıdək) Sarahıni İbrahim oğlu kəyturup bərgüqə heli awariqilikkə uqrayıdu. Huda Abimələkkə İbrahim pəyoğəmbərdür, degən; lekin xu pakittin enikki, pəyoğəmbərlər həmmilə ixni bilip kətməydi! Qünki İbrahim əslidə Gərarda heqkim Hudadin korkmaydu, dəp oylıqan; əmaliyyəttə əhwal dəl əksiqə idi, Abimələk Hudadin heli korkətti (20:6). Yənə bir ix enikki, Abimələk Sarahıni alqəndin keyin həkikiyət əhwalını bilgüqə heli wakıt ketidü; qünki Sarahıning səwəbidin birhil kesəllik Gərardiki ayallaroğa tərkili, wə xu ixning yüz berixi üçün məlum wakıt etüxi kerək idi. Yənə enikki, Huda İbrahimning xu wakıtlarda heli ənsirəx wə əqəm-ələssə kılıxiqə yol koydı!

Pərzənt kərüx İbrahim üçün əng küqlük arzu kılıqan ix idi, əlwəttə. Bırak xu ixtin keyin, u arzu kılıqinini ezi üçün əməs, bəlki Abimələknin ayalları wə Gərardiki ayallar üçün tilixi kerək idi. Xübhisizki, xundak dua kılıx kerəklikə eż kəlbigə sinəq boldi. Andin bu ixtin uzun ətməyla Sarah ezi əhamilidər bolidu (21:1).

### (11) Həjər wə Ismailning İbrahimning əyidin ayrılip ketixi — «roh» wə «ət» — 21-bab

İbrahimning ailisidə bolğan aramsızlık İbrahim İshəkni əmqəktin ayrix təbriklik ziyapitini etküzəmkəq bolğanda əwjiqə qıkıldı. Ismail İshəkni mazaq kılıdu (xu qəoşda İshək pəkət üç yaxxa kirgən bolsa kerək). «Mazaq kılıx» degən səzning yənə «bozək kılıx» degən məninimə eż iqığa elixi mumkin. Sarah bu ixlarnı kərgəndə, Ismailning xu pozitsiyisidin eż oqlining jenioğla təhdit bar dəp qüxinip, İbrahimni Ismail wə anisini əyidin həyədəxkə dawat kılıdu. Ilgiri, İbrahim Hudadin həq yol sorimay wə Hudanıng eziqə bolğan wədisini esidə tutmay, ayalining səzlirigə կulak

## «Yaritilix»

saloqaqka, qong hatalık etküzgənidir. Lekin Huda hazır uningoja ayalingning səzlirigə կulaқ salojın, uningda məksətlirim bar dəp buyriydu. İbrahım kəzi kiymiojan һaldə əmma Huda Ismail üçün kilojan dualirimni anglidi dəp bilip (17:20), u Həjər bilən Ismailni bir'az yol təyyarlıkı bilən yoloja salidu (keyin u Ismailoja keprək təminat-swoqatları təkədim kılıdu — 25:ni kərung).

Bundak muamilə կattik կolluktək kərünsim, İbrahımlıng bu toqıruluk bolajan ixənqi toqra qikidu — Huda dərwəkə Həjər wə Ismaildin həwər alidu. Lekin bu ixta Huda Həjərning iman-ixənqini sinimay koymayıd. Həjər yoldin ezip kətkən boluxi mumkin; u bəlkim yurtum Misiroqa käytaymu, käytmaymu dəp ikkilinip կalidu (Bəər-Xeba Misiroqa mangidiojan yol üstidə). Tulumdiki su tūğəp կaloqaqka, u ümidsizləngəndi. Xu qaoqda u birinqi ketim qəlbayawanda ezip կelip, meni հəmmə adəm untidi, pütünləy tūğəxtim degən qaoqda Hudanıng əzигə: «**Ismailni uluoq bir əl klimən**» degən wədisini esidin qikarojan yaki uningoja ixənmigən (16:7-11). U hazır pəkət mənla əməs, Ismailmu elüp ketidu, dəp oylaydu wə xu səwəbtin yiçəlaydu. Hudanıng Pərixtisi uningoja: «**Huda oqulning yioja awazini yatkan yeridin anglidi**» dəydu. Huda uningkini əməs, Ismailning awazını angliojan boloqaqka, muxu sezlərdə Həjərning ixənməsligə səmimi bir tənbih bardur. Uning üstigə, ularning yenida bulaq bar idi, lekin Huda Həjərning kəzlirini uni kərtüxtin կaldurojan (19-ayət). Hudanıng Pərixtisi kätidin Ismail toqıruluk uningoja «**Mən uni uluoq bir əl-millət klimən**» dəydu. Hudanıng aldida «uluoq» degən sez pəkət sani, bayılıkları yaki küq-hökükü jəhəttinlə əməs, bəlkı rohiy jəhəttin, əməllər wə etikəd jəhəttinmə boluxi kerək, xunga kəlgüsində ərəb həlkı ahirki zamanda Məsihni tonup uning nijatini jakarlxata muhüm rol oynaydu, dəp կaraymiz.

Ismail wə anisi bulaktin su iqkəndin keyin, «**Huda uning** (Ismail) **bilən billə**» dəp okuymiz. Xunga əyni wakıttı Ismailning İbrahımlıng İshäkting bolajan nəsligə yaki Israel həlkigə düxmən boloqanlıqıja ixənməyimiz; lekin Ismailning əwlədlərini bolajan ərəblərдин kep adəmlər bugünkü künərgiqə Israiloja düxmənlik կilip keliwatidu. Հəlbuki, kätilaymizki, ərəblərдин kep adəmlər keyin Məsihgə ixinip, muxu pozitsiyisindən towa kılıdu, dəp ixinimiz.

Bu wəkələr yənə «Gal.» 4:21-31də təmsil süpitidə ixlitiliđu.

### (12) İbrahım wə İshäkning iman-etikədining sinilixi — İshäkni կurban-gahning üstigə կoyuxi — 22-bab

Ismail ketip, on nəqqə yaki yigirmə nəqqə yil ətkən boluxi mumkin. İshäk qopqongla bir yigit bolup կaldi. U İbrahımlıng «**birdinbir yegəna oqli**» (2-ayət) bolupla կalmay, bəlkı xunqə kep yil ətüp ata kılinojını üçün atisining կanqılık amraq, ikənlikini təsəwwur կilojili bolidu. Lekin Huda İbrahımlı: «**Sən oqlungni, yəni sən seyidiojan yaloquz oqlung İshäkni elip, Moriya yurtioja berip, xu yerdə, Mən sanga eytidojan taqlarning birininq üstidə uni keydürmə կurbanlık süpitidə sunoqin**» dəp qakıroqanda uningda ھeqkəndək ikkilinix, talax-tartix, aqrinix yaki yalwurup etünük bolmidi. U Huda: «**Mana mən!**» degən jawabını bərgəndin keyin, uning hərbir կədimidə itaət kılıxın baxxa ھeqkəndək ix bolmidi. İbrahımlıng xundak ihlasmən inkasidin xuni eytalaymizki, Huda İbrahımoja eytkəndək «**Sən meninq aldımda mengip, kamil boloqin**» degən əmrni bizgə eytən bolsa, undakta u ھəmmigə Қadir boloqaqka, İbrahımlıda ھasil կilojinidək ohxax itaətmən həm Əzığə toluk tayanojan bir կəlbni bizdimu ھasil կilalaydu, əlwətta. Əmdi Rəb Əysə Məsih dərwəkə bizgimu ohxax yolda: «**Ərxtiki atanglar mukəmməl boloqinidək, silərmə mukəmməl bolungalar**» dəp buyruydu («Mat.» 5:48). Biz Hudanı tolimu mukəmməl, xundakla Uni əz Atımız dəp bilsək, undakta xundak əmrgə əməl կlix mumkin bolidu, dəp kət'iy ixinimiz.

## «Yaritilix»

Ibrahim Ishäkni «kurbanlık kılıx»ka «**Mana mənl!**» dəp jawab berix bilən təng kenglidə: gərqiş Ishaqni soyup «keydürmə kurbanlık» kılısmu Huda uni əlüm din tirildürməy kalmayıdu» degəndək ixənq barlığını baykaymır. Qünki u yigitlirigə: «**Silər exək bilən muxu yərdə turup turunlar. Mən balam bilən u yərgə berip, səjdə kılıp, andin kęxinglarqa yenip kelimiz**» dəydi (5-ayət).

Huda əlwəttə hərgiz Əzi yaratkan jan igiliridin əzinin pəzilətlirigə muwapiq bolmioğan tələpni kilmaydu, dəp ixinimiz. Xuningdək, Təwrat wa Injildiki wəhiylərgə asasən yənə xuni bayan kılımizki, Huda Əzi kılıp bakmioğan yaki Əzi halimədiqan ixnimu hərgiz yaratkan jan igiliridin tələp kilmaydu. Xunga muxu yərdə İbrahim eż oqlını kurbanlık kılıxka qakırıldı; Huda Əzi xundak ix kılıp bakkannu? Injiləqə asasən jawabımız, «kiloran!» əlwəttə. Lekin İbrahimışa ahirda xu ixni toluk ada kılıx (gərqiş kəlbidə u xundak kılıxka təyyar turoğan bolsimu) hajət bolmidi; lekin Huda əməliyəttə dəl xu ixni Əzi üstigə aldı. Huda bu ixni kılıjan yərə bolsa dəl İbrahim Ishäkni elip baroğan jay bolup, yəni dəl Moriya teoji idi. Keyin Sulayman Yerusalemidiki mukəddəs ibadəthanini xu taoğda kurdı («2Tar.» 3:1); Əysə Məsih ibadəthana kurulogan taoqning ximaliy təripidə krestləndi.

Mukəddəs Injildin, Məsihning kurbanlık boluxi Uning jismaniyy jəhəttiki əlümi bolupla kalmay, yənə gunahlırimizni Əzığə elip kətürüp, Atisining mukəddəs huzuridin «üzülük»ni eż iqiqə alıdu, dəp bilimiz («Zəb.» 22:1, «Mat.» 27:46); andin U üq kündin keyin tirlidi.

Ibrahim «ot wə piqak» kətürgəndək (6-ayət), Məsihning kurbanlığı Ata təripidin etküzüldi; «yaqlaq» bolsa oqluloğan yüdüp koyulogan (6-ayət) andin oqlu yaqlaqka «baqlanogan» (9-ayət). Ishäk atisidin «**keydürmə kurbanlık bolidioğan köza kəni?**» dəp soriojanda, uningoja: «**Əy oqlum, Huda əzi ezigə keydürmə kurbanlık közini təminləydyu**» dəp eytilidu. Bu bayanni «**Huda Əzi Əzi üçün keydürmə kurbanlık közini təminləydyu**» yaki «**Huda keydürmə kurbanlık köza üçün Əzini təminləydyu**» dəp qüxənsəkmə bolidu. Huda Ishäknin orniqə kurbanlık təminligəndə u köza əməs, bəlkı koqkar təminləydi. İbrahim payəqəmbər bolqəqka, uning «köza» tooruluk səzləri qöküm mutlak haldə əməlgə axurulidu, xunga «koqkar»ni bu sezlərinin dəl əməlgə axuruluxi, dəp karimaymır. Demək, «köza» tehi kalmidi. Bir ming səkkiz yüz yil keyin qümüldürgüqi Yəhya pəyoğəmbər Rəb Əysə kəlgəndə U tooruluk; «**Mana, pütkül dunyaning gunahlarını elip taxlaydioğan Hudanıng közisi!**» degən həwərni jakarlaydu («Yh.» 1:29). Xuning bilən İbrahim Ishäkni «kurbanlık kılıx»ida pəkət Hudaşa etikad, iman-ixənq wə muhəbbət baqlaxning nemə ikənlilikini kərsitiplə kalmay, bəlkı əzinin wə Ishäknin xəhsən əməlliridə tarixtiki əng uluq ix, yəni Məsihning krestə kurbanlık kılınixini namayan kılıdu.

«**Mana, ... münggüzliri qatkalıqa qirmixip kaloğan bir koqkar!**». Xundak bir koqkarning tuyuksız pəydə boluxi, xuningdək, koqkarning pəkət münggüzila qatkalıqa qirmixip, tenining baxqa jaylıri ziyan-zəhmətkə uqrımay, kurbanlıkka layık boluxi intayın karamət ix idi. Xunga: «**Kixilər: «Pərwərdigarning teođida təminlinidu» degən bu sez büğüngə kədər eytilip keliyatidu**» deyilidu. Biz bar-yokimizning həmmisini Hudaşa tapxurojanikənmiz, u bizgə kerək boloxanni molqılık bilən təkidu, dəp jəzm kılalymız; sehilik jəhəttə barlık sowoqat bərgüqilər iqidə sehi bərgüqi bolovan Hudadin heqkim exip ketəlməydi!

## «Yaritilix»

### (13) Sarahning elümi — 23-bab

Mukəddəs yazmılarning bu kısımında sol oqalıtə bir pakit baykılıdu. 2-ayəttə Sarah əlgəndin keyin «**Ibrahim berip Sarah üçün matəm tutup yioqa-zar kıldı**» dəp okuyımız. Bu bayandin İbrahimning xu qaoqla ayalidin ayrim turojanlıki körünüdu. Kədimki Yəhudiyy «rabbi»lar (əlimilar) İbrahimning İshäkni Sarahning yenidin elip ketip uni kurbanlık qılıxka təyyar bolovanlıki Sarah üçün qidloqusiz ix bolojaqka, u uningdin rənjip ayrılip kətkən, dəp karaytti. Bəzilər hətta Sarah uningdin ajraxkən, dəp karaytti. Biz bundak kezkəraxlar orunluk, dəp karaymız; bundak ix bolmioqan bolsa, qandakmu 2-ayəttiki bayanni qüxəndürələyimiz?

Əhəwal dərwəkə xundak bolovan bolsa, undakta 22-bab, 23-bab wə 24-babtiki barlıq ix-wəkələr təwəndiki ajayib birhil bexarətlək selixturniça qüxidu: —

«Yaritilix» (Təwrat dəwri)	Əməlgə axuruluxi (Injil dəwri)
22-bab: İbrahim İshäkni Moriya teoqlıda kurbanlık kıldı	Ata Ooqluni Moriya teoqlıda «kurbanlık kıldı»
Bir jəhəttin eytkanda İshäk «tirilidu»	Ooqlu həkikətən əlümdin tirilidu
23-bab: Sarah «ooqulning əlümi» tüpəylidin (etikadsızlıq kılıp) İbrahimdin ayrılidu	Israel («Hudanıng ayali» («Yəxaya» 50:1, 54:6, «Əzakiyal» 16-babni körüng) «Ooqulning əlümi» tüpəylidin (etikadsızlıq kılıp) Hudadin ayrılidu
24-bab: İbrahim əlini oqlı üçün kız tepixka yiraq yurtka əwitidu	Ata Küli (Mukəddəs Roh)ni Oqlı üçün yat əllikkərdin kız (jamaət) tepixka əwitidu

Biz təwəndə 24-babtiki tema toorluluk tohtilimiz.

Muxu yerdə 23-babtiki yənə bir ix toorluluk pəkət bir eojiz sezimiz bar: — gərqə Huda İbrahimıma «**Pütkül Kanaan zeminini sanga təkdir kılımən**» dəp wədə kilojan bolsimu, u yər yüzidə turojan waktida uning zemindən birdinbir igiligən yeri pəkət Sarahni dəpnə kılıx üçün ezi pul teləp setiwalıqan kiçikkina bir parqə yərlik idi. Lekin tirlilik künidə buning həmmisi (demək, Kanaan zemini) uningki bolidu, əlwəttə («Mar.» 12:26). Xu ixlardın İbrahimning hayatadıki yənə bir prinsipni kərimizki, Hudadin biwasıta bir əmr kəlmisə, u wədə kiliqən zemindən heqbir yərni urux yoli bilən tariwalmayıttı; yukirişda 23-bab üstidə tohtaloqinimizdək, u bizgə məmin-kəmtərliliktin qong bir ülgə қaldurojan. Xu yərning igisi İbrahimning pulıqə kezə kizarojinini qandurmamış dəp (15-ayat) «**tət yüz xəkəl kümük**» ning kari qaoqlık dəydi wə xu arkılıq yərgə nahayiti yukirişda kəyidi, xundakla İbrahimni: «yüzümni saklıxım kerək» dəp köbul kıldı, dəp oylaydu. Uning üstigə İbrahim xu yərgə jiddiy ehtiyajlıq bolojaqka nemini sorisam, xuni bərməy amali yok, dəp oylioqan bolsa kerək. İbrahim dərwəkə talaxmaydu; bu uning ajiz bolojinidin əməs, bəlkı məmin-kəmtərlilikidin bolovan. Bu ikkisining pərkı qongdur.

### (14) «Ooqul üçün kız tepix» — 24-bab

24-bab İbrahimning Ishäkka kız tepix üçün əzining sadık namsız қulini əwətkənlikni toqrisidiki ajayib bir hatiridur. Қulning namsızlığının ezi Muqəddəs Rohning Injil dəwriddiki ajayib hizmitini kərsətkən karamət bir «bexarətlik rəsim»dur. Rəbbimiz Muqəddəs Roh toqrluluk təlim bərgəndə **«Lekin U, yəni Həkikətning Rohı kəlgəndə silərni barlıq həkikətkə baxlap baridu. Qünki U Əzlükidin səzliməydu, bəlki nemini angliojan bolsa, xuni səzləydu wə kəlgüsidə bolidiojan ixlardın silərgə həwər beridu»** dəydi (**«Yuhanınna»** 16-bab).

İbrahimning қuli ezi namini dəp bərməydu, ezi üçün həqkandak salahiyət yaki tonuluxini izdiməydu. Uning birdinbir məksiti hojisi eziqə tapxurojan wəzipini ada қılıxtın ibarət idi; u hətta ezi məksitini eytmioquqə, mehəmandarqılığının əkalliy ədəp-rəsmiyətlirigimu riaya kılmayıdu (24:33). Қulning bu ixliri Muqəddəs Rohning yər yüzügə qüxüp ooqul (Məsih) üçün jamaətni yioqip, Ooqulning yenioqa, ərxkə elip berixkə kəlgənlikigə kamil bir bexarətlik rəsimdir (**«jamaət»** sadık yatlıq kılınojan kizoja ohxitilidu — **«Wəh.»** 21:2, 9, 22:17, **«Əf.»** 5:22-32). Қul bolsa ezi igisining bay ikənlilikini wə səmimiylilikini ispatlax üçün nuroğun kimmətlik sowoqtalarını elip kelidi; Muqəddəs Roh bizgə Məsihning əlümdin tirilip, Hudanıng barlıq bayılıkliroja iğə bolovanlığını ispatlax üçün, nuroğun möjizilik rohiy sowoqtalnimu elip kelidi (**«1Kor.»** 1:4-8).

**«U ata-bowilirli arisida uhlidi» «U ata-bowilirining yenioqa kətti» қatarlık ibarilər (25:8)**

**«U ata-bowilirli arisida uhlidi»** wə xuningoja ohxap ketidiojan nuroğun baxka ibarilərni qüxinix üçün **«təbirlər»**ni körüng.

**Ishäk — Məsihning «ooqul»luq salahiyitini kərsitidiojan bexarətlik rəsimdir**

Kitabta Ishäk toqrluluk bayanlar yaki tarıhlar anqə kərünərlik əməslikini baykaymımız. U nuroğun ixlarda pəkət atisining kıləolanlarını kaytilaydu (26:18); u ayalining tuqmaslıkıda atisi ugriqoan ohxax sinakkə uqraydu (25:20-21). U hətta atisining gunahını kaytilaydu! (26:6-12) Xuning bilən u kəp jəhətlərdə Məsihning «ooqul»luq salahiyitigə bexarətlik sürət bolidu — bolupmu uning mukəmməl oquldək atisioqa ta əlümigiqə boy sunoqanlığında: — **«Ooqul əzlükidin həqnemə kılalmayıdu, bəlki pəkət Atining nema kılıwatçanlığını kərüp, andin xu ixni kildi. Ata nema ix kilsə, Ooqul həm xundak kildi»** (**«Yh.»** 5:19-20).

**Ishäk, Riwkah, Yaqup, Əsaw — «tunjılık hökükü» (**«tunji ooqulluk hökük»**) wə Ishäknin «baht-bərikət tiləydiqan həyrlilik duası»**

Yaqup degən isimning məniliridin biri «orun igiliwaloquqi» degənlik bolidu. U dərwəkə ikki kətim akisining ornını igiliwalidu. U həm «tunjılık hökükü» (**«tunji ooqulluk hökük»**) həm atisi Ishäk akisi Əsawoja kılmakçı bolovan **«baht-bərikət tiləydiqan həyrlilik dua»**ni elip ketidu.

«Tunjılık hökük» degən nemə? Alımlar bu toqrluluk birnəqqə pikirdə bolup kəlgən, lekin az degəndimə təwəndiki ixlər uning iqiqə elinojan bolsa kerək: —

(a) Tunji ooqul daim Hudaşa alahidə atilatti (**«Mis.»** 22:29).

(ə) Tunji ooqul izzət-hərməttə daim ata-anisioqa əng yekin orunda turatti (**«Yar.»** 49:3).

(b) Atisining mal-mülkidin baxka ooqulliridin bir ülüx kəp alatti (**«Kan.»** 21:17) (buning bir

## «Yaritilix»

səwəbi atisi dunyadin kətkəndin keyin tunji oqulning pütkül jəməttiki ajizlar, tul hotunlar, yetim-yesirlərdin həwər elix məs'uliyiti bar idi — təwəndiki ixni kerüng).

(p) Tunji oqul atisining ailisigə igidarqlik kılatti yaki padixaşlılıqining ornini basatti («2Tar.» 21:3).

(t) Hərun jəmətidikilər kağın bolux tüzümi yoloja köyuluxtin burun, tunji oqul eż ailisi üçün kağinlik rolini eż üstigə alatti (məsilən, «Ayup» 1:5ni kerüng).

(q) Həlbuki, Əsavəoja tunji oqul salahiyiti tüpəylidin kelidiojan «tunjilik hökük»i yənə heli muhüm wə uluq bir ixni, yəni Hudaning birinqidin İbrahimimoja, andin əwladlırijo qılıqan rohiy wədəlirini eż iqigə alatti. İbrahimning birinqi əwladi Ishak idı, əlwatta. Bu wədilərdə təwəndiki üq amil bar idi: (a) İbrahimning əwladlırinin pütkül Pələstin (Qanaan) zeminoja miraslıq kılıxi; (b) İbrahimning əwladlırları arkılık bəht-barikət pütkül dunyaqa kelixi (12:1-3); (b) mazkur «bəht-bərikət»ni «Yar.» 3:15diki bexarəttiki yoruklukta turup qıxənsək kimdə «tunjilik hökük» bar bolsa, Məsih xu kixi arkılık tuoqlup dunyaqa kelidi. Xuning üçün «tunjilik hökük»ning əng muhüm kismi Ishak iğə bolovan mal-mülük əməs (gərqə bu mal-mülük az bolmısımı — 26:12-14ni kerüng), bəlkı Hudaning kəlgüsida əməlgə axurulidiojan wədəliridin ibarət idi. Lekin Əsav ezigə nisbətən naməlum kəlgüsini halimay yaki uningoja ixənməy, bəlkı «kəz aldidiki əyniyət»ni talliwelip, Yakupning sunoqan purqak xorpisini köbul kılıp, uni «tunjilik hökük» bilən tegixiwetidü; u xu yol bilən «tunjilik hökük»ni keziga ilmaydu (25:34, «Ibr.» 12:16-17). Yakup etikadlık adəm bolənqka, «tunjilik hökük»ni bək əzizləydi; həlbuki, u Əswawning ajizlikini obdan bilgəqəkə, xu hıylini ixlitip uni kolioqa kırğızıdu.

Yakup wə Əsav tehi tuoqlumioğanda Huda Riwkahkə «**Sening korsiğində ikki əl bardur, iqingdin ikki həlk qıkıp bir-biridin ayrılidu, bir həlk yənə bir həlktin əjalib kelidu, qongi kiqikining hizmitini kıldiu**» dəp gəp kılıqan, əlwatta. Xu gəptə həqkandak guman yokkı, Hudaning iradisi Yakupning tunjilik hökükoja iğə boluxidin ibarət idi. Lekin Huda bir nemini wədə kılıqan bolsa, xuning oja erixix üçün hıyligərlək yaki aldamqılık ixlitix hərgiz kerək bolmayıdu. Roxənki, Yakup bu nuktni qüxənməytti; «tunjilik hökük»oja baqlıqan ixənq ahirida Pərvərdigar təripidin tonulup təriplinidü; emmə, u Hudaning tərbiyilik jazalırı bilən awwal aldamqılık wə yaloqanlılıqning Hudaqa bolovan ihlaslık yolidin intayın yırak turidiojanlığını, uningoja pütünlay yirginqlikini eginixi kerək bolidü!

Yakupning birinqi ketimlik hıylə-mekir kılıxi bilən «tunjilik hökük»ni igiligəndin keyin, u atisining həyrlilik duası oja erixix üçün tehimü küklli bir hıylə əgixip kelidi. Bu ixni u anisining kətritixi bilən kılıqan, əlwatta; anisi «**Əy oqlum, sanga qüxidiojan lənat manga qüxsun**» deyən. Xuning bilən Yakup akisining namını setip kezə intayın ajiz bolovan atisining aldioja kiridü. Atisi pəkət silax wə awazni anglax arkılık alıldı turoqanning kim ikənlilikini bilələydi. Ishak aldinip Yakup üçün alahidə həyrlilik duası bilən uningoja bəht-bərikət tiləydi, xundakla u toqqruluk bəxarət beridi; andin Yakup uning aldidin qıkıp ketidü. Əsav կayıtip kəlgəndə, yaloqanlılıq axkarilinidü; Ishak Yakupning əzinini aldiqonunu bilip, körküp sarasımöja qüxitü; lekin u əzinining Yakup üçün bəht-bərikət tiligən bəxarətlik duasını Huda həmmə ixni baxçuruxi bilən mening aqzimdin qıkarojan, dəp bilidü. Hazır əzi halisimu xu tiligən bəht-bərikət dualırını yanduruwalalmaytti (33-ayət).

Muxu ix-wəkələrdin üq əhəwalni baykıyalaymız: — birinqidin, Ishak Əsavəoja yan besixi bilən Hudaning Yakup toqqruluk Riwkahkə: «**Qongi kiqikining hizmitini kıldiu**» dəp eytən bəxaritigə kulaqlarını yopurdi. Roxənki, u Hudaning xu bəxaritini etiwaroja almay, «tunjilik hökük»oja təwə bolovan bəht-bərikət tiləxlirini Yakupkə əməs, bəlkı Əsavəoja beqixlimakçı idi.

## «Yaritilix»

Ikkinqidin, bəzilər muxu bayanlardın Yakupni anisining gepigə kiridioğan, kuliki yumxak ayal mijəzlik, əydiñ qıkmaydioğan adəm, Əsaw bolsa «batur-əzimət» dəp kərəydu. Əmma baxka yərlərdin Yakupning yapadın körkmaydioğan wə tirixqan padıqi ikənlikli eniç turidu (29:7-10ni kərung); u pəkət ow uw laxni yahxi kərməy, ailisining qedirgahınıng ətrapida pada bekixni yahxi kərətti, halas (25:27); Əsaw owoja qıkıxnı yahxi kərətti.

Üqinqidin, əgər Yakup Hudanıng yollırını, Hudanıng Əz sezdə turmay kalmaydioğanlığını biliп yətkən bolsa, xundakla pütünləy Hudaqə tayanoğan bolsa, undakta həq aldamqılık ixlətməy tunji oçuloğan təwə bolovan həkək wə tegixlik bəht-bərikətlər bəribir uningki klinatti, dəp mutlək ixinimiz. Əmma hərkimning Hudaqə tayanmay, insaniy amallırıqə tayinixinining akiwətliridin biri xuki, u Hudanıng kütkuzux yolidə daim ayan bolidiqən xan-xərəpkə guwahqı bolux pursitigə hərgiz müvəssər bolalmayıd.

Əmma Yakup üçün aldamqılığının birinqi nətiжisi bəht-bərikət əməs, bəlkı əy-yurtidin keçip ayrılix idi. Қaқqanda Huda uningoja xapaət kərsitip qüxicə kerünidu wə uni hımaya kılidiqənlikcə wədə kılıdu. Yakup toluk ixənmigəqkə: «Əgər Sən rast manga muxundak baxpanah, bolsang (Huda allıqاقan xundaq wəda kılqan!), undakta mən bolsam... undak-mundak kılımən» deyəndək ixənsiz birhil kəsəmni iqidu.

Huda uning aldamqı mahiyitini bir tərəp kılmaqçı bolidu. Xuning bilən uni təqisi Labanning əyigə apiridu. Laban Yakuptin tehimu hiliyər wə կuw bir xəhs idi. Xundak yol bilən Huda xapaət kılıp, bizni kəp ketim əzimizning aqqık mewisini tetixkə məjburlaydu, xundakla bizgə towa kılıx pursitini yətküzidü. Yakup üçün bu jəryan intayın uzun wə aqqık boldi; bu jəryan ahir berip yigirmə yil dawamlaxtı. Huda nemə kilsə xuni izqıl, üzül-kesil kılıdu!

Yakupning ikki ayallık boluxioğan kəlsək, bu ix ya əzining ya ularning tallixi əməs idi, dəp esimizgə kəltürükimiz kerak. Yakupning ikki ayalidin əng iħlasmini Leyah ikənlikini baykaymız (uning 29:35də hatiriləngən səzlərini kərung).

### «Kongur rəng, taojıl wə ala-qipar қozilar» – bu zadi nemə ix? (30-31-bablar)

Yakupning Labandin ix həkkə üçün padiliri wə mal-mülkigə igə bolux yolinən təpsilatlırı bəlkim bizgə səl müjmal bolsimu, əslidə Yakup ix həkkə tooruluk Labanoğan intayın adıl bir yoluň təxəbbus kılqan – u bolsimu, tohtamdin keyin tuquuloğan «**taojıl wə ala-qipar қozilar**»nını həmmisi Yakupka təwə bolidu. Labanning bu pilanoğan bolovan inkasi padiliridiki barlıq xundak mallarnı Yakuptin yırak bir jayoğan apiriwetixtin ibarət boldi (padilirim arısında xundak pahlalar tuquulmisun dəpl!). Lekin Huda Yakupni izqıl bərikətləydu; gərqə Laban altə yil iqidə Yakupning ix həkkini azaytmakçı bolup bu xərtləri on ketim eżgərtkən bolsimu, Huda hərbir ketim Labanning yaman niyətlirini tosap, Yakupni bərikətləydu (31:7, 41). Keyin Yakup Leyah wə Rahiləgə əzinin «**kongur rəng, taojıl wə ala-qipar mallar**»nı tallixi Hudanıng wəhiysi bilən boldi, dəp qüxəndüridu (30:10-12). Padilar suojiriloğında Yakupning «**terək, badam wə qınar xahqılırını elip, қowzığını yolluk kılıp xilip, ak sızıklar qıkırıloğan yumran qiwiklər**»nı mallarning aldiqə koyuxuning ularını nəsilləndürükə bolovan təsirinинг ilmiy asası bar-yöklükini bilməymiz (bar boluxi mumkin). Lekin bundak asas bolsun, bolmisun, kaysila qaođda Yakupning həkkə boluxka qandaq rəngdiki mal bekitilsun dal xundak balılıqanlığının tüp səwəbini Pərvərdigarning bərikətidin baxka nərsə əməs, dəp qüxinimiz.

# «Yaritilix»

## Yakupning «Huda bilən qelixixi» (32-bab)

Yakup bilən qelixkan sırlıq zat Hudadin baxka həqkim əməs, deyildidu (32:28). Yakup xu ixni jəzmləxtürüp əslitix üçün xu yərning ismini «Pənuəl» («Hudanıng yüzü») dəp koyidu. Qelixqi zat yənə «adəm» deyildidu (24-ayət).

Bu zatni «Pərvərdigarning Pərixtisi»din baxka həqkim əməs, yəni Hudanıng əyni ipadisi bolqan Məsihning Əzidur, dəp ixinimiz («Hox.» 12:4). Okurmənlər üçün xuni eytiximiz kerəkki, ibraniy tilida həm Yunan tilida «pərixtə» degən söz «həwərqı», «əlqi» yaki «əwətilgüqi» degən mənəni bildiridü (ibraniy tilida «malak», Yunan tilida «anjilos»). Məsih adəttiki «pərixtə» əməs, əlwətta, bəlkı Huda alahidə əhwalda əwətən «əwətilgüqi»dur. Təwərətki birnəqqə baxka yərlərdə bayan kılınışandək, Məsih yər yüziga kelip tuquluxtin ilgiri xu yolda birnəqqə ketim ayan bolqan.

«Pərvərdigarning Pərixtisi» toorluluk «təbirlər»nimü kərung.

## Ximeon wə Lawiyning Xəkəmdikilərgə boləqan muamilisi (34-bab)

Xəkəm xəhīrinining xahzadisi Xəkəmning Yakupning kizi Dinahka boləqan muamilisini kərgəndin keyin, Ximeon wə Lawiy, xübhisizki, atisining ilgiriki hıylə-mikiririni əğəngən. Xəkəmning kılıqanlırını toqra deyəlməymiz, əlwətta. Xəkəmdikilərning İsrailər bilən sülh tüzüx məxsətləri jəzmən sap ak kəngüllüktin boləqan əməs idi («**Bu tərikdir ularning mal-təəllükəti, həmmə qarpayılırı bizningki bolmamdu? Biz pəkət ularoja makul desəkla, ular arimizda turidu**» — 34:23). Həlbuki, Hudanıng həlkining hərkəndək kixi bilən kiliqan hərkəndək tohtam yaki keliçimi bar bolsa (məyli ular etikadqıı bolsun, etikadsız bolsun) uningda qing turuxi keraktur (məsilən, «Əz.» 17:11-12ni kərung). Lekin Ximeon bilən Lawiyning Xəkəm bilən tüzən tohtimida əslidila səmimiyyiliyi yok idi. Xübhisizki, ikki adəmning yaloquz pütkül xəhərdiki ərkək adəmlərni bıraklaş oltürüxi bir hil «dadillik» yaki baturlukni kərsətsimu, Yakup keyin bu ixka toqra bahə berip «rəhimsizlik» dəp ataydu wə ular toorluluk boləqan bexarətta ularning əqəzipigə lənat okuydu (49:5-7) wə kinayilik bilən ularni «kərindaxlar» dəp ataydu — demək, ular rəhimsizlikli bilənmə bir-birigə kərindaxtur.

## Yəhūdanıng Tamar bilən ətküzgən gunahining tarixiy mühümliyi — nemixkə Huda bu wəkənening hatirilinixini halaydu? (38-bab)

Yəhūda wə kelini Tamar otturisidiki yüz bərgən əqlitə wəkə nemixkə Yüsüp toorlisidiki tarihning otturisida sezinidu?

Birinqidin, Yəhūdanıng nəsillili «xahənə jəmət» bolidu, Məsih ularning ətküzgən munasiwitidin boləqan balisi Pərəzning əwlədi idi.

İkkinqidin, bu wəkə wə Dinaħka munasiwətlik wəkə (34-bab) yərlik Kanaaniylarning buzuk, napak ərp-adətlirinинг Yakupning ailisigə təsir yətküziwatlıqlını kərsitudu. Yəhūda həqväkəsi yok dəp Kanaaniy bir pañixə ayal bilən yatidu (heq bolmioqanda, u Tamar bilən yatkanda pañixə ayal bilən yattim, dəp oyliqan). Tamarmu (Kanaanlıq bir kız) eż kiyn'atisi bilən billə boluxka xundak bir pilanni (umu «həqväkəsi yok» dəp) oylap qılıdı. Huda Əz həlkining Kanaaniylarnı Pələstindən həydiwətküdək küqkə igə boluxiqıqə, (xundakla Əzi Yəhūdiy həlkigə wədə kiliqan zeminni igilətküqə) həlkini ularning xu yaman təsiridin wə ərp-

## «Yaritilix»

adətliridin ayriq turuxxşa bir tədbir tepixi kerək idi. Huda tallıqan tədbir bolsa həlkini baxxşa bir yərgə wəkitlik yətkəxtin ibarət idi. Xu yər dəl Misir idi; Misirliklər qarwiqi həlkni mənsəitməydiqanlıq üçün ular Israillaroğa ayrim bir rayonni bəlüp beridu.

Uning üstigə, muxu yərdə koxup eytiximiz kerəkki, Tamarning xu ixlarda bolovan məksiti məlum bir xəhwaniyi həwisiyi kandurux üçün əməs, bəlkı həmilidər bolux üçün idi (dərwəkə u həmilidər boldi). Əgər u oqlu pərzənt kərsə: (a) uning jəmiyyət aldida anılık salahiyiti bolatti; (ə) Yəhudanıng mal-mülkidin miras alidiqan oqlu bolatti; (b) ezi yaxanəqanda xu oqlu uningdin həwər alatti.

### Yüsüp

#### Yüsüpnинг қүxliri

#### Yüsüp – Məsihni kərsitidiojan «bexarətlik rəsim»

Yüsüpnинг hayatidin atilarning pərzəntlirigə yan besixinin hətərlik ikənlilikini kərimiz. Yakupnıñ atisi İshäkning Əsawoja boluxkanlılığı wa uningdin kelip qikqan apətlər atanınlarıng birər pərzəntigə boluxxşa bolmaydiqanlığını əskərtidü! Biraq Yaqupmu ohxax hatalıknı ətküzüp, ohxaxla pajiəlik akıwətni pəyda kıldı. Ata-anilaroğa xundak səmimiyy agaħlandurux berilduki, pərzəntliringizgə barawər muamilə kiling!

«Zəbur» 105:17-22də Yüsüp toopluluq wəhij berilgən: —

«**U** ulardin burun bir adəmni əwətkənidi,  
Yüsüp kul kılıp setiloqanı.  
Uning putliri zənjirdə aqəridi,  
Uning jeni təmürə kirip kisildi;  
Xundakla ta əziga etilojan wəhij əməlgə axuruloquqə,  
Pərwədigarning səz-kalami uni sinap tawlidi;  
Pirəwn adəmlirini əwətip uni boxatkuzdi,  
Kowmlar həküməndəri uni hərlükke qıqardi.  
Uni ez ordisoja oqojıdar kılıp koydi,  
Pütün mal-mülkigə baxlıq kılıp təyinləp,  
Əz wəzirlirini uning ihtiyarında bolup tərbiyilinixkə,  
Akşakallırıoja danalıq egitixkə tapxurdı».

Dərwəkə, Yüsüp eż qüxliri arkılık **«Pərwədigarning səz-kalami»**qa erixmigən bolsa ugriqan awariqiliklər az boluxi mumkin bolatti! Ularning məzmuni dəl uning ətrapida yüz beriwaṭkinining əksiqə idi; uning kərindaxlıri uni heqqaqan hərmətlimidə, əksiqə u ular təripidin qətkə kəkildi. Ularning uni qətkə kəkixi ahirida tehimu yamanlixip, uni küllukkə setiwtixigə yətti. Xundak kılıp, Huda qüxliri arkılık uning kəlbini wə etikadını sinidi.

Misirdə bolsa Yüsüpnıñ ixliri ikki ketim ongdin kelip, keyin hər ikki ketim kamlaxmidi; andin ümidiłrı üzüp taxlandı. İkkinqi ketimda türmidə Pirəwnning bax sakıyı wə bax nawayining qüxlirigə toopra təbir bərgəndin keyin, u bax sakıyı mening mehribanlığımnı esigə kəltürüp, qüxicə toopra təbir bərginimdin mening aldamqi wə zinahor əməslilikimni, bəlkı Hudanıng adımı ikənlilikimni ispatlaydu wə mən üçün hərikət kıldı, dəp ümid kıldı. Həlbuki, mukəddəs yazmilarda xu qaoqın tartıp Pirəwn halkılıq qüxlərni kərgüqə: **«toptooqra ikki yıl etti»** dəp hatırılınidu. Xübhisizki, «Zəbur» 105-küydə **«uning jeni təmür iqiqə kirdi»** dəp hatırılengəndək (ibraniy tilidiki səzmusez tərjimisi) uning etikadı xu ixta ķattık sinaldi.

## «Yaritilix»

Bəzi alimlar «Yüsüp toluk pəyojəmbər əməs», pəkət «qüx kərgüqi» wə «təbir bərgüqi», xundakla nahayiti ihlasmən bir adəm dəp կարaydu. Lekin qüxlərgə daim toptoçra təbir berixning ezi pəyojəmbərlilik hasiyiti əməsmə? Uning üstigə, u Pirəwngə söz kılqanda «**Huda Pirəwngə hatırjəmlik beridiojan** (aman-esənlilikə elip baridiojan) **bir jawab beridu**» dəydu — bu səzlər pəkət pəyojəmbərlə eytidiojan səzlərdür.

Kəp alimlar Yüsüpnинг hayatining Məsihning yər yüzidiki həyatiqa ohxap ketidiojan yərliri heli kəp, xuning bilən Yüsüp təwəndikidək kəp jəhətlərdə Məsihni aldin'ala kərsitidiojan «bexarətlik rəsim» dəp baykaydu («Ros.» 7:9-15d İstifan del muxu ixlarnı tiloqa alıdu): —

(1) Yüsüp məhsus Israil həlkini həm taipilərnimə kutkuşuz üçün (45:5) kərindaxlıridin ayrılojan (49:6); atisi təripidin intayın kəp səylərgən.

Məsih, həm Israil həlkini həm taipilərnimə kutkuşuz üçün kərindaxlıridin ayrılojan (məsilən, «Yəx.» 49:1-3); atisi təripidin intayın kəp səylərgən.

(2) Yüsüpnинг kərindaxlıri uni əltürükə kəstləydi; keyin u կունինգ bahasida (20 kümüx tənggigə) taipilərnin koliqa setiwetili.

Məsihning kərindaxlıri, yəni Yəhudiylər həlkini uni əltürükə kəstləydi; keyin u կունինգ bahasida (30 kümüx tənggigə) taipilərnin koliqa setiwetili.

(3) Yüsüpnинг tartkan azab-okubətləri kədəmmükədəm awuydu.

Əysə Məsihning tartkan azab-okubətlərimə kədəmmükədəm awuydu.

(4) Yüsüp uwal kılınip, sahta xikayət bilən jinayətqi dəp bekitili.

Əysə Məsih, uwal kılınip sahta xikayət bilən jinayətqi dəp bekitili.

(5) Yüsüp dəhəxətlik hələdə hakarət kılınip harlinidu, barlıq xəhrət-inawəttin məhrum kılınidu.

Əysə Məsih, dəhəxətlik hələdə hakarət kılınip harlinidu, barlıq xəhrət-inawəttin məhrum kılınidu (lekin Məsihning Yüsüp bilən xundak pərkə barkı, Məsih Əzi halap bu azablıq yolni tallıqanidi — «Fil.» 2:5-11).

(6) Yüsüp oquq-axkarə hələdə Hudanıng ixlirida boluxi bilən, yəni Pirəwngə qüx ərəp berixi bilən türmidin kutulup mərtiwişi kətürüldi — u qəoqda u ottuz yaxka kırğənidi.

Əysə Məsih oquq-axkarə hələdə Hudanıng ixlirida boloxinida, yəni hux həwərni jakarlaxni baxlıqında ottuz yaxka kırğənidi. Keyin u əlüməndin tirildürülüp ərxəkə kətürüldi — u qəoqda U ottuz üç yaxta idi.

(7) Yüsüp kətürülgəndin keyin Pirəwngə (padixahlıqning ikkinçi ornida) bax wəzir dəp tiklinidu.

Rəbbimiz kətürülgəndin keyin, Hudanıng ong təripigə «Rəb» dəp tiklinidu («Ros.» 2:36, «Fil.» 2:5-11).

(8) Yüsüp Pirəwngə bax wəzir boloxanda (Misirdə turəjan) taipilərgə nijat kəltüridi. Pirəwn uningoja «Zəfərin-Paaniyah» degən intayın aliy namni koyidu («Dunyaning kutkuşuqluqısı» degən mənində ikənlikli ehtimaloja yekin).

Rəbbimiz Əysə Məsih Hudanıng ong təripidə turup taipilərgə nijat kəltüridi. Huda Uningoja haməmə namdin üstün boloxan namni koyidu («Fil.» 2:7); uni dərvəzə «Dunyaning Kutkuşuqluqısı» degili bolidu («Yh.» 4:24).

(9) Pirəwn Yüsüpkə «taipilərdin boloxan» bir kizni hotunluğka beridu (45:41).

Huda Rəbbimizgə «taipilərdin boloxan» bir «kız»ni, yəni jamaətni beridu («Wəh.» 21:2, 9, 22:17, «Əf.» 5:22-32).

(10) Yüsüpnинг kərindaxlıri uning bilən yəttə yil azab-okubətlər arkılık əpləxtürüldi.

Kəlgüsədə «Məsihning kərindaxlıri» yəni Yəhudiylər həlkini yəttə yil azab-okubətlər (yəni «dəhəxətlik azab-okubət», «Yər.» 30:37, «Mat.» 24:21-22) arkılık Uning bilən əpləxtürüldi.

(11) Yüsüpnинг qətkə keçiliyi arkılık həm Israil həm taipilər kutkuşulidi. Bu Hudanıng pilani idi (50:20).

# «Yaritilix»

Rəbbimizning qətkə ķekili xarakteri həm Israil həm taipilər kütkuzulidu. Bu Hudanıng pilani idi («Ros.» 2:23).

Yüsüpning kerindaxlirioqa bolojan ķattık kol muamilisi ularning gunahıdin towa kılolojan-ķılımçılanlığını eniklax üçün idi. Nətijidə, u ularning towa kılıplı ķalmay, bəlkı ular arisidin Rubən wə Yəhuda ikkisi atisioqa bolojan muhəbbəti üçün eż ərkinlikini kurban kılıp, kerindixi Bənyaminni (Bənyamin Yüsüptək ularning bir tuqşan inisi əməs idi) kütkuzuxka əzini pida ķılıxka təyyar turidiqinini kəridü. Xunga Yüsüpning ularoqa bolojan muamilisi, gərqə ķattık ķolluk kərünsimü, intayın danalıq bilən yürgüzülgənlilikini kərimiz.

## Yaқupning bexarətliri (49-bab)

Ahirida biz Yaқupning on ikki oqlı toorluluk bolojan bexarətlirining կandaq yol bilən əməlgə axurulojinini kərüp etimiz: —

(49-babtin)

### Rubən (3-4-ayət)

«Əy Rubən, sən mening tunji oqlumsən,  
Küq-ķudritimsən,  
Küqüm bar waqtımning tunji mewisidursən,  
Salapət wə ķudrəttə aldi iding,  
Lekin ķaynap texip qüxkən sudək,  
Əmdi aldi bolalmassən;  
Qünki sən atangning kərpisigə qikting,  
Xuning bilən sən uni buloqiding!  
U mening kərpəmning üstigə qiktil!»

«Sən atangning kərpisigə qikting» Rubən atisining tokili Bilhəh bilən billə yatkıni üçün tunjılık həqküdinin məhrum bolidu (35:22). Dəl Yaқup bexarət bərgəndək, keyin Israil iqidə həqkandak yetəkqi yaki metiwar Rubən kəbilisidin qıkmayıdu. Ular erixkən yərlər Huda wədə kılolojan zeminning əng qetigə jaylixidu. «Hək.» 5:15də Rubən kəbilisining xu qaoqlarda yetəkqılık jəhəttə layakətlik bolmıcılanlıq kərsitlidü.

### Ximeon wə Lawiy (5-7-ayət)

«Ximeon bilən Lawiy kerindaxlardur;  
Ularning kılıqları zorawanlığning korallırıdır!  
Ah, jenim, ularning məslihitigə kirmigin!  
I izzitim, ularning jamaiti bilən qetilip ķalmıqayı!  
Qünki ular aqqıkida adəmlərni eltürüp,  
Əz beximqılık kılıp bukilar ning peyini kəsti.  
Ularning aqqıkı əxəddiy boloqaqka lənətkə kalsun!  
Oğəzipim rəhimsiz boloqaqka lənətkə kalsun!  
Mən ularni Yaқupning iqidə tarkitiwetimən,  
Israilning iqidə ularni qeqiwetimən».»

Yaқup tiloja alojan wəkələr toorlısida 34-bab, bolupmu 24-31-ayətlərni kərüng. Ximeon wə Lawiy dəl u bexarət bərgəndək «Israil iqidə tarkitilidü», ularning kəbililiridin həqkəyisining

## «Yaritilix»

mukim territoriysi yaki rayoni bolmaydu («Yəxua» 19:1). Həlbuki, ahir berip Lawiy kəbilisining «tarkıtloqanlılığı»ning səwəbi birinqidin keyinkı dəwrəndikti Lawiy larning Huda ola kərsətkən sadılıkçı tüpəylidin bolidu («Mis.» 32:26-28, «Qel.» 25:6-13, «Qan.» 10:8-9, 33:6, «Mal.» 2:4-9ni kərung). Ularning xu sadakətlikü tüpəylidin Huda ularını Israillar ola Təwrat əqanununu əgitixkə, xundakla ibadət wə hərhil kahinlik wəzipilərni etüxkə tikləp, ularını pütkül həlk iqidə jay-jaylar ola tarkitip orunlaxturojan.

### Yəhuda (8-12-ayat)

«**Əy Yəhudal Seni bolsa ərindaxliring təriplər, əkolung düxmənliringning gəjgisini basar.**  
**Atangning oqulları sanga bax urar.**

**Yəhuda yax bir xirdur;**

**Əy oqlum, sən owni tutupla qıkting;**

**U xirdək owning yenida qəküp sozulup yatsa, yaki qixi xirdək yetiwalsa, kimmu uni əkozəjaxka petinar?**

Xaşanə həsa Yəhudadin ketip əalmaydu, Yəhudanıng puxtidin əkanun qıkarəqəsi eksüməydu, taki xu həkük İgisi kəlgüqə kütidu;

**Kəlgəndə, jaşan həlkələri Uning ola itaət kılıdu.**

**U təhiyini üzüm telioqa, exək balisini sortluk üzüm telioqa baoqlap koyar.**

**U libasını xarabta yuyup, tonini üzüm xərbətidə yuyar.**

**Uning kəzləri xarabtin kizirip ketər, qıxları süt iqlikinidin ap'ak turar»**

Təhlil kılayıli: —

«**Əy Yəhudal Seni bolsa ərindaxliring təriplər**» — «Yəhuda» degenning mənisi «təripləx» yaki «mədhiyə»dur (35:29ni kərung). Yaçupning sezləri Israilning barlıq kəbililirigə bolovan yetəklığıqi yaki səltənat kıləquqining Yəhuda kəbilisidin qıkidioqanlığını kərsitidu.

«**Ow tutupla qıkting**» degen söz, xübhisizki, kəlgüsədə Yəhudadin bolidoqan, toluk oqlıbə kılıdioqan yetəkqılıkını kərsitidu. Bu yetəkqılık birinqidin Dawut wə Sulaymanda bolovan, andin Dawutning xaşanə jəmətidin bolovan, Pərvərdigardin əyminidiqan barlıq padixaḥlarda kerüngən; ahir berip Məsihning Əzida ang roxən kerüngən.

«**Xirdək qəküp sozulup yatsa yaki qixi xirdək yetiwalsa, kimmu uni əkozəjaxka petinar?**» — xir owni tutuwaloqandin keyin, u awwlə qorsikini toklaydu, andin keyin muxu taptın keprək tamaklar qıkıldı, dəp bilip ətrapida sozulup yetip əldidü. Undak əhwalda kimmu uni əkozəjaxka petinalaydu? Xuning bilən bu sezlər Yəhudanıng həm toluk oqlıbə kılıdioqinini, xundakla uning aloqan oljidin tolimu həzurlarını aram alidioqanlığını kərsitidu. Toluk bexarətni pütünləy əməlgə axuroqəsi Yəhudadin qıkidioqan Məsihning Əzidur; xuning bilən u dərwałək «**Yəhuda kəbilisidin bolovan xir**» dəp atılıdu («Wəh.» 5:5).

«**Xaşanə həsa Yəhudadin ketip əalmaydu, Yəhudanıng puxtidin əkanun qıkarəqəsi eksüməydu, taki xu həkük İgisi kəlgüqə kütidu;**

**Kəlgəndə, jaşan həlkələri uningoja itaət kılıdu».**

Yəhuda toqrułuk bexarətning jəwhirigə əmdi kəldük.

Bexarətni kisim-kisimlap təhlil kılayıli: —

(a) Ibraniy tilida «**Yəhudanıng puxtidin**» «Yəhudanıng puxtidin arisidin» degen sezlər bilən ipadilinidu. Xunga, pütkül Israilni idarə kılıx həkükü («xaşanə həsa») wə əkanun qıkirix həkükü Yəhuda kəbilisidə bolidu; həlbuki, bexarət bu həkükning əksidə wəkət Yəhuda ola etidioqanlığını kərsətməydu (bexarəttin 600 yil keyin, yəni Dawutning waqtida həkük etidu).

## «Yaritilix»

(ə) Həqük Yəhuda kəbilisigə etküzülgəndin keyin, Dawutning əwlədi boləjan Məsih kəlgüqə xu kəbilidin kətməydi. İbraniy tilida «xu həqük igisi» deyən ibarə «Xiloh» deyən söz bilən ipadilinidu. Kət'iy ixinimizki, bu sözning əng yahxi tərjimisini dəl xu — «Əz.» 21:27din kərüng.

Bu əhwal (həqük Yəhuda kəbilisidə turoğanlılığı) hətta Babilə şürgün kılınoğan wakıtlarda wə keyinkı dəwrlərdimə dawamlaxşan. Israilning «ķaldisi» sürgündən Pələstingə kaytip kəlgəndə ularoja Pars imperatori bekitkən walıy Dawutning əwlədi boləjan Zərubbabəl idi. Pəkət ahirdə Herod (Edomluq kixi) padixaħlıknı Rim imperiyasının «setiwałoğan» waqtidila, andin Məsih dunyaçqa kelip tuoquldı.

Bügünkü künlərdə bolsa, (Hudadin alahidə wəhiy kəlmisə) Yəhudiylarning kaysisining həqiqiy Yəhuda kəbilisidin kəlgənlikini yaki baxxa on bir kəbilining birsidin kəlgənlikini dəp berix mümkün əmas; qünki Israillarning barlıq nəsəbnamiliri yokıp kətkən yaki wəyrən kılınoğan.

(b) «U (Məsih) **kəlgəndə, jahan həlkələri uningoja itaət kılıdu**» — demək, taipilər Məsihni tonup kobul kılıdu. Bexarətning əzidə Yəhudiylar yaki Israillarning «Xiloh»ka tutidioğan pozitsiyisi yaki ularning Məsihning ular arısında boləjanlığının ibarət imtiyazdırın tuyəssər bolidoğanlıkı enik deyilməydi. Əməliyatta, həmmimizgə ayanki, Israil həlkə omumən Məsihni qətkə kakçı.

Xunga bexarətning əməlgə axurulojını tarixiy pakitlardur. Məsihni kobul kılıoğanlar («itaət kılıoğanlar»)ning kəpinqisi «jahən həlkələri», yəni taipilərdin boləjan.

**«U təhiyini üzüm teliqə, exək balisini sortluq üzüm teliqə baqlap koyar.**

**U libasını xarabta yuyup, tonini üzüm xərbətidə yuyar.**

**Uning kezləri xarabtin kızırıp ketər, qixləri süt iqlikinidin ap'ağ turar».**

Bu ayət Məsihning səltənitidin qıkkən bayaxatlıknı kərsitudu. Üzüm talları xunqə kəp, xunqə esil wə küqlük əsiduki, hətta birsi exikini ularoja baqlısimu qataq bolmayıdu. Hətta üzümlər bilən intayın eqirixip kətkən tal xunqə məzmut turiduki, exəkning uyan-buyan tartıxları uningoja ziyan yətküzməydi; üzümlərimu xunqə kəp boliduki, igisi exəkning ularını yəp ketixidin korkmaydu. Bu sözning yənə bir mənisi boluxi mumkinki, birlə üzüm teli qıçıraqan üzümlər xunqə kəp boliduki, ularını ketürüxkə bir exək kerək bolidu. Bexarəttə Məsihning exəkkə mingini kərəlidü; dərwəkə, Rəbbimiz Əysə Məsih, ahirki ketim Yerusalem oğla kirginidə, exəkkə minip kirdi («Zek.» 9:9, «Mat.» 21:1-9).

Üzümlər xunqə mol boliduki, Məsih halisa eiginlərinini suning ornida üzüm xərbəti (ibraniy tilida «**üzüm kəni**»)də yuyudu (yənə «Yəx.» 63:1-6 wə «Wəh.» 14:17-20ni kərüng). Üzüm məhsulatlari bolupla ələmətli, bəlkı hər türlik süt məhsulatlırimu kəp bolidu.

Bügündən kədər Yəhuda kəbilisi igiləğən zemində dərwəkə intayın kəp həm bək esil üzüm talları bardur.

### Zəbulun (13-ayət)

**«Zəbulun dengiz boyıTBni makan ķılar, makani kemilərning panahgahı bolar, yər-zemini Zidon oqıqə yetip barar».**

Zəbulun toopruluq üç ix deyilidu: —

(a) U «**dengiz boyını** (yaki dengiz oğla yekin) **makan kılıdu**».

(ə) Uning zeminining əzi kemilərgə aramgah bolidu yaki xundak aramgah (port)ka yekin bolidu.

(b) U igiləğən zemin Zidonning zeminoğla tutixidu.

Gərqə Zəbulunning igiləğən zemini dengizning əzığə tutaxmioğan bolsimu («Yəxua» 19:10-16), qəgrisi dengiz oğla bək yekin boləqəqka, ular dengiz arkılık, kəp soda-setik bilən xuqullanıqan. Ular kılıoğan sodisining kəp bir hissə Feneyklərning porti Zidon arkılık boləjan. Məsihning kəlgüsidi ki «ming yilliğ səltənət» idə Zəbulunning zemini dengiz oğla tutixidu («Əz.» 48:26).

# «Yaritilix»

## Issakar (14-15-ayət)

«Issakar bəstlik bərdəm bir exəktur, u ikki қotan arisida yatkandur;

U aramgañning yahxi īkənlikigə қarap, zeminning esillikini kərəp, yūk kətürüxkə mürisini egip, alwanoja ixləydiqan kūl bolup қalar».

Issakar yahxi ixliyələydiqan, bıraq əmgəknı əməs, bəlkı aramni yahxi kəridiçan bərdəm bir exəkkə ohxitildi. Dərwəkə Issakar intayın küqlük bir kəbilə bolup қaldı; Musa pəyojəmbərninq künnliridə Issakarda jənggə qızkalaydiçan adəmlər 64300 («Qel.» 26:25) wə keyin 87000 idi («1Tar.» 7:1-5). Yəxua pəyojəmbər bołożan waqtında Issakar kəbilisigə intayın munbat yar bołożan Yizraəl jılıqası təkdim kilinojan («Yəxua» 19:17-23). Həlbuki, kəbilə xu yahxi zeminni pütünləy igiləx üçün ahıroqıqă kürəx қılıxka təyyar turmidi; bu ix çorkunqazaklılıqın əməs, bəlkı hər unluğın idı. Natijidə, ular ahırıda Qanaaniy kəbililirigə həxarqı bolup ixlidi.

«**Aramgah**» bəlkim Huda Issakaroja wədə kılajan miras zeminning yahxi bir kışmini kərsətsə kerək.

## Dan (16-18-ayət)

«Dan Israfil kəbililiridin biri bolar, eż həlkigə həküm qikirar.

Dan yol üstidiki yilan, qioqır yol üstidə turojan zəhərlilik bir yilandur.

U atning tuyikini qekip, at mingüqini arkıqə mollaq atkuzar.

I Pərvərdigar, nijatingoja təlmürüp kütüp kəldimi!»

Dan degən namning mənisi «həküm» yaxı «həküm qıkaroluqi» yaxı «sotqi» bolidu. Bexarəttə uning ismi jismioja layık bolidu, deyilidu. Xübhisizki, bu Ximxonda əməlgə axuruldi; Ximxon Israiloja «Batur Həkim» bołożanlardın biri idi, Dan kəbilisidin qıkkən («Hək.» 13-16-bablar).

Dan «Israfil kəbililiridin biri bolar» degən söz bizgə səl ojəlitə kərünüxi mümkün. Danning Israildin bołożanlığı kimgə ayan əməs? Keyin, Israillning kəbililiri tizimlanoğanda, Dan kəbilisi daim degüdək ahırıda tiləqə elinidü. «Qel.» 10:25 wə «Yəxua» 19:40-48din, Israillning qeldə səpər kılqanda Dan kəbilisining əng ahırıda mangojanlığı kərünüdü. Bəzidə Dan kəbilisi Israfil kəbililiri tizimlikidin kelip ələndi (məsilən, «Wəhij» 7-babta) lekin Əzakiyal 48:1-2, 32din eniç bilimizki, Dan kəbilisi Məsihning padixahlılığda kəm bolsa bolmayıdu. Dan kəbilisini atlıq əskərgə käynidin hujum kılıdiçan yılançı oxhitix kəlgüsində ular pistirma jeng kılıdiçan halk bolidiçanlığını kərsətidü. Danlarning xu harakterda bołożanlılığı Ximxonning mijəzidə wə hayatida wə keyin Danlarning Laix xəhīrigə bołożan hujumidin kərəlidü («Hək.» 18:18-31); bu xəhər keyin Danlarning pəytəhti boldı.

Dan wə uning mahiyyəti toqrukuluk oylax Yakupni həyajanlandurup: «I Pərvərdigar, nijatingoja təlmürüp kütüp kəldimi!» dəp nida qıldıridü. Bu ündəx jümlə Danni həkkənəyi kılıp Huda bilən inaklıkqa kəltürülək üçün həkikətən uluq birhil nijatning kerək bolidiçanlılığını kərsətsə kerək (Danlar keyin butpərəslikka intayın mayıl bolup қalajan — «Hək.» 18-babni, «1Pad.» 12:29, «Amos» 8:14ni kərəng). Dərwəkə undak uluq nijatlıq Məsih ərkilik barlığka kəltürülidü («Ibr.» 2:3) wə Uning ərkilik Dan kəbilisi kütkuzulup Məsihning ming yillik padixahlılıq iqidə həkkənəyi kılıniplək kərəlidü («Əz.» 48:1).

## Gad (19-ayət)

«Gadka bolsa, қarakqıllar қoxunu hujum қilar;

Lekin u tapan besip zərbə berər».

Bu kışka ayetta peşət altə sez bar, uningda «Gad» degən nam bilən söz oyunu kılınidü. Ibraniy tilidə «Gad»ning mənisi (1) tələylik; (2) «karakqı қoxun» yaxı «hujum» bolup, bu jümlə: «Gadka bolsa, қarakqıllar қoxunu hujum kılıdu; lekin u (Gad) қoxun bolup ularoja tapan besip

## «Yaritilix»

zərbə beridu» degəndək bolidu. Xuning bilən Gad կəbilisi daim baxlaş milləttin bolojan կərəkqi կəxunlar wə düxmənlər təripidin hujumqa uqrayıdu. Uning zemini l'ordan dəryasining xərkiy təripigə jaylixidu; xu yər qəl-bayawanda turuwatlıq həlk-millətlər təripidin hujumqa uqrayıdu («Yər.» 49:1). Lekin u «**ularning tapinini besip zərbə beridu**» — ularoja կərxi hujum kılıdu wə ahir berip ularning üstidin oqlıbə կəzinidu. Gad կəbilisining jənggə bolojan maharitli «Qan.» 3:20 Wə «1Tar.» 5:18-22də tiloja elinidu. «1Tar.» 12:8-15də birnəqqə Gatlarning Dawutning alahidə tallıwalojan կəxuning bir կismi bolidioqlanlılıq tiloja elinidu.

### Axir (20-ayət)

«**Axirning tamikida zəytun meyi mol bolar, u xahłar üçün nazu-nemətlərni təminlər**».

Axirning kalğısidiki bayaxatlılıq muxu yərda təkitlinidu (Musa pəyəqəmbər «Qan.» 33:24dimu Axir toopruluk bexarət bərgəndə ohxax eytılıdu). Keyin, Axir կəbilisi erixkən zemin «Ottura Dengiz» boyida bolup büğüngə kədər esil süpərtlik zəytun dərəhlili bilən danglıq qıckan. Axir hətta padixaḥlaroja has məhsulatlarnı qıkırıdu.

### Naftali (21-ayət)

«**Naftalidin qiraylıq gəplər qıcar,  
U ərkin koyuwetilgan maraldur**».

Naftali toopruluk kəlgəsidiki ikki əhəwal kərsitlidü: —

(a) U Maraldək ərkin, kəng-azadılıktə yaxaydioqan bir həlk bolidu; dərwəkə Naftali կəbilisi Yəxua pəyəqəmbərning təkədm kılıxi bilən taqlıq bir rayonqa miraslıq kılıdu wə xu zemində erixkən ərkinlikini əziz bilip қəlidin bərməslik üçün kerək bolojan jəng maharitigə igə bolidu («Hək.» 4:41-24ni kərüng).

(ə) Uningdin «**qiraylıq gəplər qıcar**» — gəpkə usta, pasahətlik, xeiriyyə söz kılalaydioqan bolidu. Buningdin bir misal «Hək.» 5:1-31də kərəlidü — bu səzlərning bir կismi Naftaliy Barakning aqzidin qıckan).

**Yüsüp wə uning oqulları Əfraim wə Manassəh toopruluk (22-26-ayət)**

«**Yüsüp mewilik dərəhning xehidur, bulakning yenidiki kəp mewilik xahtəktur;**

**Uning xahqılıri tamdin halkıp kətkəndür.**

**Ya atkuqılar uningoja azar kılıp, uningoja ok attı, uningoja nəprətləndi.**

**Həlbuki, uning okyayı məzmut turar, kol-biləkləri əplik turoquzular, xu küq Yaqup tayanojan Küqlük Boloquqining kolliridindur —**

(Israilining Kəram Texi, yəni uning Padiqisi Uningdin qıcar!)

**Axu küq atangning Təngrisidindur — (U sanga mədət berərl)**

**Yəni Həmmigə Qadirdindur — U seni bəriklatlər!**

**Yukarıda asmannıgə bərikətləri bilən,**

**Təwəndə yatkan qongkər sularning bərikətləri bilən, əməqə bilən baliyatkuning bərikiti bilən seni bərikətlər!**

**Sening atangning tiligən bərikətləri ata-bowlirimning tiligən bərikətləridin ziyanə boldı,**

**Ular mənggülük taoq-edirlarning qətlirigiqə yetər,**

**Ular Yüsüpnıng bəxiçə qüxər, yəni eəz əkerindaxlıridin ayrim turoquqining qoikkisiçə tegər»**

Yüsüp wə uning əwlədləri «**xahqılıri baqning temidin halkıp kətkən**»

«**Mewilik dərəhning xehi**» bolidu — demək, mewə-qiwiliri xunqə mol boliduki, baqning temidin halkıp etidü. «Qəl-Bayawandiki Səpər» 1-babta hatiriləngən royhəti boyiqə Yüsüpnıng adəmləri Yəhədaningkidin az bolidu; lekin «Qəl-Bayawandiki səpər» 26-babtiki royhət boyiqə

## «Yaritilix»

ular Yəhudaniningidin kəp bolidu. U «bulakning» (yaki «küdük»ning) **yenida**» bolidu – demək, uning ezininkı mukim su mənbəsi bar bolup, yamoqroja tayinixning hajiti bolmayıdu.

23-ayəttə Yusüp uqriqan ziyanxəlik, yəni əz kerindaxliri, Potifar wə Potifarning ayali təripidin uqriqan muamililər xeiriyyətini bilən təswirlinidu. Bırak Yusüp bu muamililərdin etüp aman əkalidü – «**Halbuki, uning okyayı məzmut turar, kol-biləkləri əplik turoquzular, xu küq Yakup tayanojan Küqlük Boloquzqining kolliridindur**». U uqriqan sinaklar arkılık wə Pərvərdigarning küqləndürüxləri bilən düxmənlirining «okliri» qətlitlip uningoja təgmidə wə ezininkı **kol-biləkləri əplik turoquzului**; qünki həqiqiy Küqlük Bolqoqı uni kuvvətləndürdü. Andin bexarəttə Yakup Məsihni Hudanıng Əz yenidin qıkkən «Israilning Padıqisi» («Zəkəriya» 11-bab wə «Yuhanna» 10-babni kərüng) wə «**Israilning Kəram Texi**» dəp təswirlədy. Təwrattə həm Injilda «**Israilning Kəram Texi**» yaki «Kəram Tax» Məsihni kersitiqan simwol süpitidə kəp yərlərdə baykılıdu.

25-ayəttə Yakup Yusüp kəlgüsidi bəhrimən bolidoqan bəht-bərikətni «**Yukirida asmannıng bərikətləri bilən, təwəndə yatkan qongqur sularning bərikətləri bilən**» dəp aldin'ala eytidü. Andin: «**Əməqək bilən balyatkuning bərikəti bilən seni bərikətlər**» dəp eytilidü – bular bilən Yusüp əng qong kəbilsə bolidu (Əfraim wə Manassəh ikkisi birləxtürüləndə). Israillar «jənubiy padixahlıq» («Yəhuda») wə «ximaliy padixahlıq» («Israil») oja bələngəndin keyin Əfraim kəbilisi ahirida xunqə küqlük boliduki, bəzidə ximaliy padixahlıq ayrım əldə «Əfraim» nami bilənlə atılıdu (məsilən, «2Tar.» 25:7, «Yəx.» 7:2ni kərüng).

Xuning bilən, bexarət boyiqə, Yusüp əşərlikdən əldə ronaq tapıdu.

### Bənyamin (27-ayət)

«**Bənyamin yirtkuq bəridəktür;**

**Ətigəndə u owni yer, kəqkuron u oljisini təksim kılars**».

Bexarəttə Bənyamin kəbilisining jənggiwar, uruxkək harakteri təkitlinidu. U kəp ketimlap oqəlibə əzəzinidü: «**Ətigəndə u owni yer**» wə xundak oqəlibilik bolqandan keyin: «**kəqkuron u oljisini təksim kılars**» – əzəzoqan oqəlibisining olja-oqəniymitini baxkilarojumu təksim kılıp uningdin ortak bəhrimən bolidu.

Dərwəkə, Bənyamin kəbilisindən bəzi dangıqı bar jəngqılər qıktı – əhdəd («Hak.» 3:15-30), Saul («1Sam.» 9:1-11:15), Yonatan («1Sam.» 14:1-52); wə intayın kəysər, etikədi küqlük bəzi ər-ayallar – məsilən, Mordikay wə Əstər ulardin qıktı. Rosul Pawlus Bənyamindən qıktı; uning ismi «Saul» waqtında, u Rəb Əysə Məsihni tehi uqratmioqanıdi, towa kilixtin ilgiri, uning harakteri dərwəkə «**yirtkuq bəridək**» dəhəxətlik idi. Lekin Hudaşa ming təxəkkür, hərbimizning kona harakterimiz Məsihning nijati wə küq-ķudriti bilən uningkığə ohxax muhəbbətlilik, mehîr-xəpkətlilik, rəhimdillilikə əzgərtılıdu («Rim.» 11:1-2, «Ros.» 26:9-11», «1Tim.» 1:13ni kərüng)!

Amin!

**«U ata-bowlirli arisida uhlidi» «U ata-bowliririning yenioqa kətti» katarlıq ibarilər (25:8)**

**«U ata-bowlirli arisida uhlidi»** degən ibarə Təwrattiki «Təbirilər»ni kərüng.